

Təhsilə dair axtardığınız bir çox kitabın elektron versiyasını “**Telegram**” kanalımızda tapa bilərsiniz (<https://t.me/eSources>).

**Telegram:**

Kanal: [@eSources](https://t.me/eSources)

Reklam, təklif və iradalarınız üçün: [@n4hkro](https://t.me/n4hkro)

- Kitablar ödənişlidir?  
✓ Xeyr, təbii ki.
  
- Paylaşdığınız kitabları öz kanalımda paylaşa bilərəm?  
✓ Bəli. Könül istərdi ki, paylaşarkən mənbə bildirəsiniz, amma təbii ki, heç kim sizi buna məcbur etmir.
  
- Bədii kitablar da paylaşırınsınız?  
✓ Xeyr, amma həmin kitab sizə dərs üçün lazımdırsa, istisna edərik.
  
- Azərbaycan Milli Kitabxanasından kitab yükleyirsiniz?  
✓ Bəli. Onlayn şəkildə oxunulması mümkün olan istədiyiniz kitabı yükleyirik.
  
- Sizə kitab göndərsəm qarşılığında nə alacağam?  
✓ Kanaldan maddi qazancımız olmadığı üçün, bize göndərdiyiniz kitablara görə ən yaxşı halda sizin kanalınızı reklam edə bilərik.

# ÜMUMİ TƏHSİLİN KURİKULUMUNUN ƏSASLARI

NİGAR ZEYNALOVA  
AYTƏN BAYRAMOVA

motivasiya


şəxsiyyətyönümlü  
təhsil fəlsəfəsi **şagirdyönümlü**  
nəticəyönümlü **ziqzaq** grup işi  
planlaşdırma **formativ**  
**məqsəd** **üsul** **fədal**  
**diaqnostik** **summativ** müvəffəqiyyət  
kurikulum modelləri resurslar

NİGAR ZEYNALOVA  
AYTƏN BAYRAMOVA

ÜMUMİ TƏHSİLİN  
KURİKULUMUNUN  
ƏSASLARI

DƏRSLİK

Azərbaycan Dillər Universitetinin  
Elmi Şurasının 08.06.2016-ci il tarixli  
qərarı ilə çapə tövsiyə olunmuşdur.



“Elm və təhsil”  
Bakı-2017

Y421.22 (2) Y43-1

**Müəlliflər:** N.E.Zeynalova  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent  
  
 A.M.Bayramova  
filologiya üzrə fəlsəfə doktoru, dosent  
  
**Elmi redaktor:** G.C.Hüseynzadə  
pedaqogika üzrə elmlər doktoru, professor

**Redaktor:** J.Ə.Mustafayeva  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent  
  
**Rəyçilər:** S.L.Axundova  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent  
  
 İ.Q.Xəlilov  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent  
  
 V.P.Bəşirov  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent  
  
 H.M.Naciyeva  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

N.Zeynalova, A.Bayramova. Ümumi təhsilin kurikulumunun əsasları:  
Dörslik Bakı, "Elm və təhsil", 2017, səh 328

Azərbaycan sürətlə dünya təhsil məkanının integrasiya edir. Bu proses təhsil sistemimizin qarşısında strategi tələblər qoyur. İxtiyarına verilən dörslik təhsildəki əməkçi təcrübələr və yeni yanşımaların əsasən hazırlanmışdır. Dünənmiş inkişaf etmiş olksaların qabaqcıl elmi-pedaqoji ideyalar da burada öz əksini tapmışdır. Kitabda təqdim olunan materiallar pedaqqoji ixtissasara yiyələnən bacəlavrlar üçün nəzərdə tutulsa da, magistrantlar, doktorantlar, dissertantlar, müsəlmlər, habelə təhsil sahəsində çalışan mütəxəssislər və valideylər da ondan faydalana bilər.

Dörsliklə bağlı arzu və təkliflərinizi [nigarzeynalova777@gmail.com](mailto:nigarzeynalova777@gmail.com) ünvanına bildirin bilsəniz. Əvvəlcədən təşəkkür edirik.

*Müəlliflərin icazəsi olmadan kitabın çoxaldılması, surətinin çoxalması qadağandır.*

ISBN 978-9952-8142-1-7.

© "Elm və təhsil", 2017  
© N.Zeynalova, 2017  
© A.Bayramova, 2017

## MÜNDƏRİCAT

**GİRİŞ.....**..... 21

### MODUL 1

<b>TƏHSİL FƏLSƏFƏSİ VƏ TƏLİM</b>	
<b>NƏZƏRİYYƏLƏRİ.....</b>	23
Təhsil fəlsəfəsi .....	23
Talim nəzəriyyələri .....	24
Pragmatizm .....	25
Koqnitivizm .....	26
Konstruktivizm .....	28
Humanizm .....	29
Multikultural təhsil .....	32
Ümumiləşdirmə .....	34
Ədəbiyyat.....	34

### MODUL 2

<b>KURİKULUM MODELLƏRİ.....</b>	37
Məhsul modeli .....	38
Proses modeli .....	41
Ümumiləşdirmə .....	44
Ədəbiyyat.....	45

### MODUL 3

<b>FƏNN KURİKULUMLARININ STRUKTURU</b>	
<b>VƏ MƏZMUNU.....</b>	47
Müsəvir təhsilin tendensiyaları .....	47
Azərbaycanda kurikulum istahəti .....	53
"Ümumi təhsil pilləsi üzrə dövlət standartları və programları (kurikulumları)" sənədinin strukturunu, məzmununu .....	56

Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri .....	66
Ümumiləşdirmə.....	67
Ədəbiyyat.....	67
Əlavə 1. "Ümumi təhsil pilləsinin dövlət standartları və programları (kurikulumları)" .....	69
Əlavə 2. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün xarici dil fənni üzrə təhsil proqramı (kurikulumu).....	87

#### **MODUL 4**

<b>TƏLİM MƏQSƏDLƏRİNİN MÜƏYYƏN OLUNMASI .....</b>	<b>113</b>
Məqsədlərin müəyyən olunması .....	113
Məqsədlərin vazifalarla bölgünməsi (iş mərhələləri).....	117
Təlim nöticələrinin müəyyənlaşdırılması.....	118
Təlim məqsədlərinin taksonomiyası .....	119
İdrak taksonomiyalarının müqayisəsi .....	128
Metakoqnitiv faaliyyət və onun xüsusiyyətləri.....	135
Dərkətmənin ölçülməsi .....	137
Ümumiləşdirmə.....	144
Ədəbiyyat.....	145

#### **MODUL 5**

<b>FƏAL TƏLİM .....</b>	<b>147</b>
Fəal təlimi zəruri edən səbəblər .....	147
Fəal təlimin mahiyyəti .....	148
Fəal təlimin prinsipləri .....	150
Fəal təlimin əsas xüsusiyyətləri .....	152
Hafizaya asaslanan ananəvi təhsil.....	154
Fəal dərsin mərhələləri .....	155
Fəal dərsin motivasiya mərhələsi və onun təşkili .....	157
Müəllim-fasilitator .....	159

Müxtəlif iş formalarında dərsin təşkili .....	162
Fəal təlim üsulları .....	168
Buzquranlar.....	181
Kəşf əsaslı təlim .....	184
Təcrübə əsaslı təlim .....	185
Layihə əsaslı təlim .....	189
Problemlı təlim .....	192
Ümumiləşdirmə .....	195
Ədəbiyyat.....	195

#### **MODUL 6**

<b>QİYMƏTLƏNDİRİRMƏ .....</b>	<b>198</b>
Müasir qiymətləndirmə və onun xüsusiyyətləri.....	198
Müasir qiymətləndirmənin məqsədləri .....	200
Şagird nailiyyətlərinin qiymətləndirilmə prinsipləri .....	201
Qiymətləndirimin istiqamətləri .....	202
Məktəbdaxili qiymətləndirmə .....	206
İllkin-diaqnostik qiymətləndirmə və xüsusiyyətləri .....	207
Formativ (formalaşdırın) qiymətləndirmə və xüsusiyyətləri .....	209
Şagird nailiyyətlərinin qiymətləndirmə meyarları .....	212
Şagirdlərin özüntüqiymətləndirməsi .....	217
Qarsılıqlı qiymətləndirmə .....	218
Qrup işində şagird nailiyyətlərinin qiymətləndirilməsi .....	219
Qrup işinin qiymətləndirilməsi .....	221
Əks-əlaqə və onun şagirdlərin öyrənməsinə (talime) müsbət təsiri .....	225
Nailiyyətlərin qeydiyyatı .....	230
Portfolio və onun qiymətləndirilməsi .....	231
Summativ qiymətləndirmə və xüsusiyyətləri.....	233
İllik qiymət .....	237
Ümumiləşdirmə .....	239
Ədəbiyyat .....	239

**MODUL 7**

<b>TƏLİMİN PLANLAŞDIRILMASI.....</b>	<b>241</b>
Nəyi və necə öyrətməyin planlaşdırılması .....	241
Planlaşdırmanın növləri .....	243
İllik planlaşdırma .....	244
İllik (perspektiv) planlaşdırma əsasında tədris vahidlərinin planlaşdırılması .....	245
Gündəlik planlaşdırma .....	249
Dörsin mərhələlərinin planlaşdırılması .....	252
Planlaşdırımda tədris və təlim fəaliyyətləri .....	259
Tədris prosesində müxtəlifliyin təmin olunması.	
Öyrənənlərin təlim ehtiyaclarının qarşlanması .....	264
Nəzərə alınmalıdır ümumi məqamlar .....	266
Qiymətləndirmə və növbəti dörsərlərin planlaşdırılması .....	267
Ümumiləşdirmə .....	267
Ədəbiyyat .....	268

**MODUL 8**

<b>TƏLİMDƏ MOTİVASIYANIN YARADILMASI.....</b>	<b>269</b>
Motivasiya nadir? .....	269
Motivasiya nəzəriyyələri .....	271
Təlim motivasiyasına təsir göstərən amillər .....	272
Özünütəsdinq nəzəriyyəsi .....	281
Şagirdlərin motivasiyasına təsir edən amillər .....	283
Şəxsi nailiyət (uğur) .....	285
Mükafatlandırma .....	287
Rəğbətləndirmə .....	287
Cazallandırma .....	289
Rəy .....	290
Şagirdləri və sinfi bütövlükdə havəsləndirmək .....	291
Ümumiləşdirmə .....	293
Ədəbiyyat .....	293

**MODUL 9**

<b>FƏRDİ TƏHSİLİN TƏŞKİLİ.....</b>	<b>296</b>
Fərdi təhsil və fərdiləşdirilmiş təlimin məzmunu, mahiyyəti .....	296
Fərdiləşdirilmiş təlimin princip və komponentləri .....	300
Praktiki məsələlərin nəzərə alınması .....	302
Fərdi təhsil və fərdiləşdirilmiş təlimin üstünlükləri .....	302
Fərdiləşdirilmiş təlim prosesinin təşkili üçün əsas pedaqoji strategiyalar .....	303
Fərdiləşdirilmiş təlimdə müəllimin rolu və davamlı inkişafı .....	308
Ümumiləşdirmə .....	309
Ədəbiyyat .....	309

**MODUL 10**

<b>TƏLİM RESURSLARI.....</b>	<b>311</b>
Təlim resursları nadir? .....	311
Təlim resurslarının növləri .....	312
Lövhələr .....	314
Proyektorlar .....	315
Paylama materialları .....	316
Modellər və oyular .....	319
Audio-vizual resurslar .....	319
Veb-kvest .....	322
Ümumiləşdirmə .....	325
Ədəbiyyat .....	326

## TAPŞIRIQLAR

Tapşırıq: 1.1. Təhsil nəzəriyyələrinin müqayisəsi .....	34
Tapşırıq: 2.1. Kurikulum modellərinin oxşar və fərqli cəhətlərinin müəyyənləşdirilməsi .....	44
Tapşırıq: 3.1. Müasir təhsilin tendensiyalarının müəyyənləşdirilməsi .....	59
Tapşırıq: 3.2. Standartlarda bılık və fəaliyyət komponentlərinin müəyyənləşdirilməsi .....	65
Tapşırıq: 4.1. Təlim məqsədlərinin müəyyənləşdirilməsi .....	119
Tapşırıq: 4.2. Təlim məqsədlərinin müəyyənləşdirilməsinə təsir göstərən amillərin müəyyənləşdirilməsi, idrak taksonomiyalarının müqayisəsi .....	133
Tapşırıq: 4.3. Verilmiş mətn nümunasına Blum taksonomiyasının səviyyələri üzrə sualların hazırlanması .....	140
Tapşırıq: 5.1 Təlimini təşkili formalından istifadə .....	167
Tapşırıq: 5.2 Təlim üsullarının tətbiqi .....	184
Tapşırıq: 6.1 Qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi, səviyyələr üzrə rubrikələrin hazırlanması .....	216
Tapşırıq: 7.1 Öyrənmə prosesinə müsbət təsir göstərən üsulları və tədris strategiyalarını müəyyənləşdirin .....	243
Tapşırıq: 7.2 Qeydlərin aparılması və qiymətləndirmə .....	247
Tapşırıq: 7.3 Tədris vahidinin planlaşdırılması .....	248
Tapşırıq: 7.4 Təlim məqsədləri və təlim nəticələrinin müəyyənləşdirilməsi .....	252

Tapşırıq: 8.1 Təlim motivasiyasına təsir edən amillərin müəyyənləşdirilməsi .....	272
Tapşırıq: 8.2 Motivasiya nəzəriyyələrinin spesifik cəhətlərinin qrupda müzakirəsi .....	282
Tapşırıq: 8.3 Tam-hissəvi-tam .....	285
Tapşırıq: 9.1 Fərdi təhsil və fardıləşdirilmiş təlimin xüsusiyyətlərinin müəyyənləşdirilməsi .....	303
Tapşırıq: 9.2 Yanaşmaların müqayisəsi və təcrübədə tətbiqi yollar .....	308
Tapşırıq: 10.1 Təlim resurslarının hazırlanması .....	321

## CƏDVƏLLƏR

Cədvəl:3.1 Təhsil islahatının mərhələləri .....	54
Cədvəl:3.2 Təhsil islahatın ilə bağlı dövlət sənədləri .....	54
Cədvəl:3.3 Ənənəvi təlim proqramlarının və Mili kurikulumun əsas xüsusiyyətləri.....	58
Cədvəl:3.4 Kurikulumun əsas xüsusiyyətləri .....	58
Cədvəl:3.5 Biliyin kateqoriyaları .....	63
Cədvəl:3.6 Bilik və fəaliyyət komponentlərinin xüsusiyyətləri.....	64
Cədvəl:4.1 Məqsədlərin müəyyən olunması .....	118
Cədvəl:4.2 Təlim məqsədlərinin üç sahə üzrə təsnifatı .....	121
Cədvəl:4.3 İdraki (koqnitiv) sahə taksonomiyası .....	122
Cədvəl:4.4 Emosional-affektiv (ünsiyyət) sahə taksonomiyası .....	124
Cədvəl:4.5 Psixomotor sahə taksonomiyası (R.H.Deyv)....	126
Cədvəl:4.6 İdrak Taksonomiyası L.Anderson və D.Krasvol (2001-ci il) .....	129
Cədvəl:4.7 Blum taksonomiyasının səviyyələri üzrə tapşırıqlar (nümunə) .....	133
Cədvəl:4.8 Blum taksonomiyasının səviyyələri üzrə suallar (nümunə).....	134
Cədvəl:4.7 Dərk etmənin ölçüləməsi.....	138
Cədvəl:5.1 Fəal təlim mühitinin yaradılmasında müəllimin rolu.....	162

Cədvəl:5.2 Fəal təlimda şagirdin rolu .....	162
Cədvəl:6.1 Diaqnostik qiymətləndirmə zamanı istifadə olunan üslub və vasitələr (nümunə) .....	208
Cədvəl:6.2 Formativ qiymətləndirmə zamanı istifadə olunan üslub və vasitələr (nümunə) .....	211
Cədvəl:6.3 Meyarların dərəcələrə bölünməsi .....	215
Cədvəl:6.4 Qiymətləndirmə meyarının dərəcələrə bölünməsi .....	216
Cədvəl:6.5 Qrup işinin qiymətləndirilməsi .....	221
Cədvəl:6.6 Qrup işinin qiymətləndirilməsi .....	222
Cədvəl:6.7 Qrup işində şagirdlərin fərdi qiymətləndirilməsi .....	223
Cədvəl:6.8 Şagirdin özünüqiymətləndirmə vəqəri .....	227
Cədvəl:6.9 Şagirdin qrupda rol .....	229
Cədvəl:6.10 İdeyaların qeyd edilməsi .....	230
Cədvəl:6.11 Summativ qiymətləndirmə zamanı istifadə olunan üslub və vasitələr (nümunə) .....	238
Cədvəl:7.1 İllik planlaşdırma (nümunə) .....	244
Cədvəl:7.2 Tədris vahidinin planlaşdırılması (nümunə) .....	248
Cədvəl:7.3 Niyə?Neyi? Necə? suallarının dərsin mərhələlərinin planlaşdırılmasında cavablandırılması .....	254
Cədvəl:7.4 Gündəlik planlaşdırma (nümunə) .....	256
Cədvəl:7.5 Dərsin planlaşdırılması (nümunə) .....	257
Cədvəl:7.6 Dərsin planlaşdırılması (nümunə) .....	258
Cədvəl:7.7 Planlaşdırımda tədris və təlim fəaliyyətləri .....	260

Cədvəl: 8.1 Müəllim üçün vacib nəzəriyyələr və onların izahı .....	273
Cədvəl: 8.2 Fəaliyyətin qiymətləndirilməsi üçün profil .....	286
Cədvəl: 10.1 Lövhələrdən istifadənin xüsusiyyətləri.....	314
Cədvəl: 10.2 Proyektorlardan istifadə.....	315
Cədvəl: 10.3 Resurslardan istifadənin xüsusiyyətləri.....	320

## SXƏMLƏR

Sxem: 2.1 Kurikulum modelləri .....	38
Sxem: 3.1 Kurikulum islahatını zəruri edən səbəblər .....	53
Sxem: 3.2 “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinin strukturu .....	57
Sxem: 3.3 Fənn kurikulumlarının strukturu.....	60
Sxem: 3.4 Məzmun standartının quruluşu .....	61
Sxem: 3.5 Məzmun standartlarının komponentlər üzrə təsnifatı .....	62
Sxem: 3.6 Məzmun xəttinin strukturu .....	65
Sxem: 4.1 Müasir dövrdə geniş tətbiq edilən taksonomiyaların müqayisəli təsviri .....	128
Sxem: 5.1 Klaster.....	174
Sxem: 5.2 Qərarlar ağacı.....	176
Sxem: 5.3 Venn diaqramı .....	177
Sxem: 5.4 P.Hani, A.Mamfordun öyrənmə üsullarının təsnifatı.....	187
Sxem: 5.5 Layihə asası talim dövriyyəsi .....	191
Sxem: 5.6 Problemlı talim dövriyyəsi .....	194
Sxem: 6.1 Qiymətləndirmənin istiqamətləri .....	202
Sxem: 6.2. Məktədaxili qiymətləndirmənin növləri .....	206
Sxem: 6.3 Summativ qiymətləndirmənin (SQ) məqsədi .....	235
Sxem: 6.4 Summativ qiymətləndirmənin aparılması .....	235

Sxem: 7.1 “Planlaşdırma-öyrətmə-qıymətləndirmə” dövriyyəsi.....	242
Sxem: 8.1 Motivasiyanın olduğu sinif.....	278
Sxem: 8.2 Daxili motivasiyanın yüksəldiləsi məqsəilə kompetensiyaların formalasdırılması və müstəqilliyyin inkişafı .....	283

MODUL 1	
MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
Təhsil fəlsəfəsi Talim nəzəriyyələri Praqmatizm Koqnitivistizm Humanizm Multikultural təhsil	Dünyada və Azərbaycanda üstünlük verilən müasir talim yanışmalarını şərh edir; Müxtalif yanışmaların talim-təbiyyə prosesinə görtirdiyi yenilikləri izah edir.
MODUL 2	
KURİKULUM MODELLƏRİ	
MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
Məhsul modeli Proses modeli	Müxtalif kurikulum modellərini şərh edir; Kurikulum modellərini fərqləndirir və müqayisəsini aparıır; Kurikulumların strukturunu müyyəyənlaşdırır.
MODUL 3	
FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU	
MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
Müasir təhsilin tendensiyaları Azərbaycanda kurikulum islahatı “Ümumi təhsil pilləsi üzrə dövlət standartları və proqramları (kurikulumları)” sənədinin strukturu, məzmunu Milli kurikulumun xüsusiyyətləri	XXI asrin təhsil tendensiyalarını aşadırıñ; “Ümumi təhsil pilləsi üzrə dövlət standartları və proqramları (kurikulumları)” sənədinin xüsusiyyətlərini izah edir; Müasir kurikulum yanışmasının mahiyyətini, onun məzmun və strukturunun səciyyəvəi

Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri	xüsusiyyətlərini şərh edir; Kurikulumun və ənənəvi təlim proqramlarının fərqi müəyyənləşdirir; Təlim-təbiyə prosesində kurikulumun müəllimin qarşısında qoymuş olduğu tələbləri şərh edir.
---	--

#### MODUL 4

##### TƏLİM MƏQSƏDLƏRİNİN MÜƏYYƏN OLUNMASI

MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
Məqsədlərin müəyyən olunması Məqsədlərin vəzifələrə bölünməsi (iş mərhələləri) Təlim nəticələrinin müəyyənləşdirilməsi Təlim məqsədlərinin taksonomiyası Metakoqnitiv faaliyyət və onun xüsusiyyətləri Dərkətmanın ölçülmesi	Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsinə təsir göstərən amilləri sadalayır; Təlim məqsədləri və təlim nəticələri bir-birindən fərqləndirir; Taksonomiyaların təlim prosesində tətbiqi yollarını və əhəmiyyətini aydınlaşdırır; Taksonomiyalardan istifadənin dərsin planlaşdırılmasında rolunu şərh edir; Məzmun standartının bılık və faaliyyət komponentlərinə ayrırlar və onların praktik əhəmiyyətini açıqlayır; Dərs üçün tapşırıqların hazırlanmasında bılık və faaliyyət komponentlərindən faydalanan; Məzmun standartını bılık kateqoriyalan üzrə təhlil edir.

MODUL 5	
MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
Fəal təlimi zəruri edən səbəblər	Fəal təlimin üstünlüklerini sadalayır;
Fəal təlimin mahiyyəti	Fəal təlimin ənənəvi təlimdən fərqli cəhətlərini şərh edir;
Fəal təlimin prinsipləri	Fəal təlimin mexanizmlərini açıqlayır;
Fəal təlimin əsas xüsusiyyətləri	Fəal dərsin quruluşunu müəyyənləşdirir;
Hafızaya asaslanan ənənəvi təhsil	Fəal təlim əsaslılığını fərqləndirir;
Fəal dərsin mərhələləri	Müxtalif iş formalarından istifadənin əhəmiyyətini şərh edir;
Fəal dərsin motivasiya mərhələsi və onun təşkili	Təlimdə qrup işinin müsbət cəhətlərini müəyyənləşdirir;
Müəllim-fasilitator	Fasilitasiya anlayışını aydınlaşdırır;
Müxtalif iş formalarında dərsin təşkili	Müxtalif təlim metodlarından istifadənin mahiyyətini əsaslandırır.
Fəal təlim əsasları	
Buzqırınlar	
Kəşf əsaslı təlim	
Təcrübə əsaslı təlim	
Layihə əsaslı təlim	
Problemlı təlim	

#### MODUL 6

##### QİYMƏTLƏNDİRİRMƏ

MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
Müasir qiymətləndirmə və onun xüsusiyyətləri Müasir qiymətləndirmənin məqsədləri Şagird nailiyyətərinin qiymətləndirilmə prinsipləri Qiymətləndirmənin istiqamətləri	Müasir qiymətləndirmə anlayışının məzmununu açıqlayır; Qiymətləndirmənin istiqamətlərinin təsnifatını verir; Şagird nailiyyətlərinin qiymətləndirilməsi prosesini

Məktəbdaxili qiymətləndirmə İllkin-diaqnostik qiymətləndirmə və xüsusiyyətləri Formativ (formalaşdırın) qiymətləndirmə və xüsusiyyətləri Şagird nailiyyətlərinin qiymətləndirmə meyarları Şagirdlərin özünüqiymətləndirməsi Qarşılıqlı qiymətləndirmə Qrup işində şagird nailiyyətlərinin qiymətləndirilməsi Qrup işinin qiymətləndirilməsi Əks-alaqə və onun şagirdlərin öyrənməsinə (talime) müsbət təsiri Nailiyyətlərin qeydiyyatı Portfolio və onun qiymətləndirilməsi Summativ qiymətləndirmə və xüsusiyyətləri	şərh edir; Məktəbdaxili qiymətləndirmənin hər bir növünün spesifik xüsusiyyətlərini təsvir edir; Özünüqiymətləndirmə, qarşılıqlı qiymətləndirmə, qrupda qiymətləndirmə anlayışlarının izahını verir.
--	--

## MODUL 7

### TƏLİMİN PLANLAŞDIRILMASI

MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
Nəyi və necə öyrətməyin planlaşdırılması	"Məqsəd", "hədəf", "təlim naticaları", "inkışaf" və "diferensiallaşma" kimi terminlərin manasını izah edir;
Planlaşdırmanın növbələri	"Perspektiv planlaşdırma",
İllik planlaşdırma	

İllik (perspektiv) planlaşdırma asasında tədris vahidlərinin planlaşdırılması Gündəlik planlaşdırma Dərsin mərhələlərinin planlaşdırılması Planlaşdırında tədris və təlim faaliyyətləri Tədris prosesində müxtəlifliyin təmin olunması Öyrənənlərin təlim ehtiyaclarının qarşlanması Nəzərə alınmalı ümumi məqamlar Qiymətləndirmə və növbəti dərslərin planlaşdırılması	"gündəlik planlaşdırma", "tədris vahidi" ifadələrini şərh edir; Tədris vahidlərini planlaşdırır; Səmərəli dərs planı qurur.
--	--

## MODUL 8

### TƏLİMDƏ MOTİVASIYANIN YARADILMASI

MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
Motivasiya nədir? Motivasiya nəzəriyyələri Təlim motivasiyasına təsir göstərən amillər Özüntüasdılq nəzəriyyəsi Şagirdlərin motivasiyasına təsir edən amillər Şəxsi nailiyyət (uğur) Mükafatlandırma Rəğbətləndirmə Cəzalandırma Ray Şagirdləri və sınıfı bütövlükdə həvəsləndirmək	Səmərəli təlim prosesi, sinfin idarə edilməsi üçün motivasiyanın rol və əhəmiyyətini şərh edir; Səmərəli təlim prosesində motivasiyanın əsas elementlərini sadalayır; Şagirdləri stimullaşdırmağın yollarını qeyd edir.

MODUL 9	
FƏRDİ TƏHSİLİN TƏŞKİLİ	
MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
Fərdi təhsil və fərdiləşdirilmiş təlimin məzmunu, məhiyyəti Fərdiləşdirilmiş təlimin princip və komponentləri Praktik məsələlərin nəzərə alınması Fərdi təhsil və fərdiləşdirilmiş təlimin üstünlükleri Fərdiləşdirilmiş təlim prosesinin təşkili üçün əsas pedagoji strategiyalar Fərdiləşdirilmiş təlimdə müəllimin rolu və davamlı inkişafı	Fərdi təhsil termininin mənasını açıqlayır; Fərdi təhsilin xüsusiyyətlərini sadalayır; Fərdi təhsilin təşkilinin hüquqi əsaslarını izah edir; Fərdiləşdirilmiş təlim anlayışının məhiyyətini açıqlayır, təlimdə tətbiqi yollarını müəyyənləşdirir.
MODUL 10	
TƏLİM RESURSLARI	
MÖVZU	TƏLİM NƏTİCƏLƏRİ
Təlim resursları nədir? Təlim resurslarının növləri Lövhələr Proyektorlar Paylama materialları Modellər və oyunlar Audio-vizual resurslar Veb-kvest	Resurslardan istifadənin məqsədini izah edir; Müxtəlif təlim resurslarını sadalayır; Müxtəlif növ resurslardan istifadənin üstün və zəif cəhətlərini şərh edir; Resursların təlimin səmərəsinə təsirini izah edir; Şagirdlərin təlim ehtiyaclarına uyğun resurslar seçir.

## GİRİŞ

XXI əsr Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni hayatı ilə yanaşı, təhsil sahəsində oyanış meyillərinin güclənməsi kimi xarakterikdir. Belə ki, qloballaşan cəmiyyət təfəkkürün yeniliklərə uyğunlaşdırılmasını, informasiyanın qiymətləndirilməsini, əvvik qarar verilməsini, olka üçün yararlı peşəkar mütəxəssislərin hazırlanmasını tələb edir.

Təhsil sisteminin modernlaşdırılmasının mühüm komponenti müəllimlərin peşəkarlığının təkmilləşdirilməsidir. Çünkü pedagoji kadrların peşəkarlıq səviyyəsi təhsilin keyfiyyət göstəricilərinə təsir göstərən əsas amillərdən biridir. Bu şəraitdə ali təhsil sistemi xüsusi funksiya yerinə yetirir. Yeni informasiya texnologiyaları ilə işləyən, digər sahələrdəki innovasiya proseslərinin izləyən, hərtraflı formalılmış mütəxəssis yetişdirmək ali təhsil sırasının başlıca istiqamətlərindəndir.

Təhsilin keyfiyyətinin yüksəldilməsi eyni zamanda tədris prosesini idarə edənlərin da pedagoji biliyinin, əvvikiyyinin təmİN olunması ilə birləşdirilən tələblərdir. Təhsil sisteminin qarşısında mövcud problemləri həll etmək, ümumi təhsilin keyfiyyətini yüksəltmək üçün yaradıcı pedagoji kadrların yetişdirilməsinə böyük ehtiyac yaramıçıdır. Peşəkar mütəxəssis hazırlığı müasir tələblərə cavab verən dərsliklərin işlənilməsindən, tərtib olunmasından asılıdır. Qarşısındakı dərslikdə kurikulumda daxarıcı və yeri ədəbiyyatda yer alan elmi-nazarı materiallar ümumiləşdirilərlər artdıclı, sistemli şəkildə yerləşdirilmiş, Azərbaycanda aparılan təhsil islahatları çərçivəsində qəbul olunmuş hüquqi-normativ sənədlər və onlardan irali galən tələblərin nəzərə alınmış, pedagoji prosesin təşkili, tədris materiallarının öyrədilməsi üçün yeni elmi-metodoloji konsepsiya əsas götürülmüş, ənənəvi baxışlar streotiplər saf-cırır edilərək konkret mövzuların elmi-tənqidi mövqedən izahına yer verilmiş, möhkəmləndirici, öyrədici, yoxlayıcı təpşirinqlər vasitəsilə tələblərin mənimmsəmə, qavrama səviyyəsini müəyyənəldəşdirmək, meyarlara uyğun qiymətləndirmək üçün imkan yaradılmışdır.

Dərslik 10 moduldan ibarətdir. Təhsil fəlsəfəsi və təlim nəzəriyələri, Kurikulum modelləri, Fənn kurikulumlarının struktur və məzmunu, Təlim məqsədlərinin müəyyən olunması, Fəal təlim, Qiymətləndirme, Təlimin planlaşdırılması, Təlimdə motivasiyanın yaradılması, Fördi təhsilin təşkili, Təlim resursları.

Dərsliyinin hazırlıq naşırına "Müasir təhsilin tendensiyaları" adlı bəhs də daxil edilmişdir. Burada Milli kurikulumun xüsusiyyətləri ilə yanaşı, ümumi təhsil pilləsinin dövlət standartları və programları (kurikulumları) sənədinin strukturuna dair məlumat verilmişdir.

Yeniliklərdən biri Blum taksonomiyasının ayrıca fasılda təqdim olunmasıdır. Öyrənmə, öyrətmə, təhsilin məqsədlərini müəyyənləşdirmək, düşünmək hamisi mürəkkəb konsepsiyalardır və hamisini birikdə rəngarəng parçaya bənzədir. Hamisini konsepsiyalara ayndıraq göstərmək və bu qarşılıq parçanı başa düşmək axtarışında olan Blumun işinin asas qayası "tələbənin öyrənməsi ni inkişaf etdirmək, məqsədə uyğun istiqamətlənmək" olmuşdur.

"Fəal təlim üsulları" bölməsində mövzular (layihə əsası təlim, problemli təlim, təcrübə əsası təlim) konkret misallara, nümunələrə asaslanaraq, bununla belə, hər bir suallar, tapşırıqlar, cədvəllər, sxemlərin müşayitlə verilmişdir.

Nəticə olaraq vurğulanmışlıq ki, "Ümumi təhsilin kurikulumunun asasları" dərsliyi ali məktəblərin pedaqoji fakültetlərinin bacaları və magistr pilləsində, əyani və qiyabi şöbələrində, orta məktəb mülliimlərinin təkmilləşməsində, eləcə də Təhsil Nazirliyinin keçirdiyi mülliimlərin işə qəbulu müsabiqasına hazırlıq məqsədilə istifadə oluna bilər.

Gülnar Hüseynzadə  
Pedaqogika üzrə elmlər doktoru, professor

## MODUL 1

### TƏHSİL FƏLSƏFƏSİ VƏ TƏLİM NƏZƏRİYYƏLƏRİ

#### TƏLİM NƏTİCƏLƏRİ

Modulun sonunda tələbə:

Dünyada və Azərbaycanda üstünlük verilən müasir təlim yanaşmalarını şərh edir;

Mixtəlif yanaşmaların təlim-tərbiya prosesinə gətirdiyi yenilikləri izah edir.

#### TƏHSİL FƏLSƏFƏSİ

Filosofiya iki yunan sözünün ("filo" sevmək "sofiya" isə hikmət, müdriklik, deməkdir) birləşməsindən əmələ gəlmİŞdir. "Filosofiya" - "hikmat, müdrikliyi sevmək" mənasını verir. "Fəlsəfa" sözü da orta əsr şərq alimləri tərəfindən ərab dilinə uyğunlaşdırılmışdır. Təhsilin fəlsəfəsi isə müəllimlə təhsildə asas məsələlər, konsepsiyalar "Bilik nədir?", "Təhsil nədir?", "Təlim nədir?", "Necə öyrətmək lazımdır?" kimi suallar ətrafında düşünməyə imkan yaradır. Təhsilin fəlsəfəsi nəyi, nə üçün və necə öyrətməyin, təlim prosesini necə təşkil etməyin yollarını izah edir.

Müəllimin gündəlik təcrübədə rastlaşdığı məsələlər onun fəaliyyətini istiqamətləndirən prinsipləri formalasdırır. Hər bir pedaqoqun özünün təhsil fəlsəfəsi vardır ki, onun formalaması həyat təcrübəsi, dəyərlər, mühit, insanlarla əlaqə və s. amillərdən

asılıdır. İnsanın hayatı baxışı, müxtəlif təhsil fəlsəfələri və təlim nəzəriyyələri haqqında malik olduğu biliklər ona təhsil fəlsəfəsinə müəyyənləşdirməyə imkan yaradır. Müəllim bu fəlsəfəni nəzərdən keçirdikcə, onun digər yanaşmalarla müqayisəsini apardıqca, fikir, baxış və düşüncəsini daha da təkmilləşdirir və bəzən tamamilə dəyişdirir daha doğru hesab etdiyini seçir. Bu seçim sağçıların fərdi xüsusiyyətlərindən, ehtiyac və tələbatlarından asılıdır. Bir sınıfda tətbiq olunan yanaşma digərində nəticə verməyə bilar və ya əksinə. Həmçinin eyni sınıfda fərqli yanaşmaların seçimi də mümkündür. Hər bir təhsil fəlsəfəsi özü-nəməxsus aspektləri, baxışları əks etdirir və cərayanlara bölünür.

## TƏLİM NƏZƏRİYYƏLƏRİ

Məlum olduğu kimi, müxtəlif nəzəriyyələr çeşidli fikir, ideya, fərziyyələrə əsaslanır və müxtəlif təlim vəziyyətlərini izah edir. Bu da nəzəriyyə və təcrübə arasındakı əlaqənin müəyyənləşdirilməsinə mane olur. Mövcud nəzəriyyələrin heç biri bütün vəziyyətlərdə istifadə edilmək iqtidarından deyil. Bir nəzəriyyəni dəstaklayan alim digərinin şəhəmiyyətini və müxtəlif vəziyyətlərdə tətbiqi imkanını qəbul etmir. İstanbul nəzəriyyə bir məsələnin izahında mükəmməl, digərinin izahında isə mahdud imkanlı ola bilar. Belə məqamlar nəzərə alınaraq təlim prosesində unikal şəhəmiyyətinə və özünəməxsus üstün cəhətlərinə görə müxtəlif yanaşmalar tətbiq olunmalıdır. Nəzəriyyənin faydalılığını dəvərləndirmək üçün sağardin necə və hansı yolla öyrənməsini, mənimcəmə soviyiyosunu müəyyənləşdirmək vacibdir. Nəzəriyyələr öyrətmə yollarını, resurs, o cümlədən, texnologiyalar-dan istifadə imkanlarını, sağıldırı təlimə yönəldən fəaliyyət növlərini (əqli, fiziki, sosial) və sinifda öyrənmə məsələlərini araşdırın, ortaya çıxarı. Təlim idrak fəaliyyətindən əlavə sosial, emosional və ümumi məsələlərə əhəza etdiyi üçün nəzəriyyələrə bu məqamlar nəzərə alınmalıdır. Müasir yanaşmalarda sağıldır-

rin idrak fəallığı, dərk etmə, məqsəd müəyyənləşdirmə, özünənim, müstəqillik kimi bacarıqları təhsilin əsas məqsədi kimi göstərilir.

## PRAQMATİZM

“Praqmatizm” yunan sözüdür, hərəkət, fəaliyyət mənasını verir, XIX əsrin sonunda ABŞ da təşəkkül tapmış, XX əsrədə geniş yayılmışdır. Əsas amerikalı filosof Carlz Pirs tərəfindən qoymulmuş olan praqmatizm, sonralar Cems Con və Con Duyinə əsərlərində yer almışdır. Praqmatistlər hesab edirlər ki, reallıq, həqiqət daimi anlayış deyil, o, tez-tez dəyişir. Tədqiqatçılar təhsilin tətbiqi xarakter daşıdığını, yalnız həyat və təcrübədə yararlı bilik və bacanqları əhatə etdikdə daha faydalı olduğunu bildirirlər. Həyat dəyişən və sürətə yenilənmək xüsusiyətinə malikdir. C.Duyi hesab edir ki, fəlsəfə insanların həyat tərzinin yaxşılaşdırılmasına xidmət etməli, sosial-ictimai təcrübəsinin təhlilini həyata keçirməlidir. Təcrübə praqmatizmin əsas anlayışı olduğundan insanın təbiətə münasibəti, sosial, dini və s. təcrübəsi, təssürati, yaşayı, hisləri də buraya aiddir. Elm, təşəkkür, dərketmə, insanın mühitə alışması, yaşaması, hərəkət və fəaliyyətinin yaxşılaşdırılması, optimallaşdırılması üçün bir vasitədir. Anlayışlar, nəzəriyyələr, ideyalar praktik problemlərin həlli üçün intellektual alətlərdir və əgər onlar (anlayışlar, nəzəriyyələr, ideyalar) uğur qazanmağa imkan yaradırsa, müsbət nəticə verirsa, deməli onlar həqiqi və doğrudurlar. Praqmatistlərin fikrincə inkişaf yeganə mənəvi məqsəddir, lakin ona çatmaq üçün gü tətbiqi mümkün süzdür. Bu yanaşma əslinde təşəbbüskarlıq və işgüzarlıq ideyaları üzərində qurulmuşdur. Nəzəriyyə vəziyyətə görə dəyişə bilar və təhsilin əsas məqsədi statikdir, qərar qəbulu, problem həlli bacarığına malik şəxsiyyət formalasdırmaqdır. Bu baxımdan bu cərayan pedaqogikanın inkişafına əvəzsiz təsir göstərməsidir. Praqmatist pedaqogikası səmərəsiz,

kohnə fikirli məktəb təhsilini inkar edir, məktəbin həyatla əlaqəsi, təlimin şagirdlərin maraqları, meyl, tələbatları üzərində qurulması, fərdi və qrup təlimi kimi masalaları xüsusi vurgulayır. O, təriyaniñ əsas məqsədini şəxsiyyətin özünüreallaşdırmasında, ehtiyacların ödənilməsində, mühitə uyğunlaşmasında görür, biliklərin ötürülməsi deyil tacribənin zənginlaşması on plana çəkilir, şagird təlim prosesinin mərkəzində dayanır, proses onun maraqlarının təminatına yönəlir. Praqmatistlər təlim metodlarının həll oluna bilən problemlər, tacribə və layihə faaliyyəti üzərində qurulmasını, təlimini kiçik qruplarda təşkili formasını, fənlərəsəri integrasiyanın yaradılmasını əhəmiyyətli hesab edirlər. Onlara görə, agar təlim hamim məqamları əsas götürürək qurulursa, bu, şagirdlərin galəcək ixtimai və peşə faaliyyətinə tam hazırlıqlarına zəmin yaradacaq. Praqmatisizm məktəbi real həyata yaxınlaşdırır, təhsildə həyati bacarıqların formallaşmasını təmin etməklə yanaşı, təhsildə nəzəriyyənin, şagirdlərə biliklərin sistemli şəkildə ötürülməsinin əhəmiyyətini azaldan yanaşmadır.

## KOQNİTİVİZM

Elmdə xüsusi istiqamət olan koqnitivizm (lat. *koqnitiv-idrak, dərketmə*) XX əsrin 50-60-ci illərində yaranmışdır. Tədqiqat obyekti insanın aqlı, təfakkürü, aqlı proseslər və vəziyyəti olan koqnitivizm eyni zamanda bilmə, dərketmə və dünyamı qavrama, anlama haqqında elmdir. Bu nəzəriyyəyə görə insan məlumat emalı mexanizmizm baxımından təhlil edilmişdir. Onlar öz tacribələrinin heyvanlar üzərində aparılan biheyvioristlərin fikirlərini tamamilə inkar edərək biliklərin təlim prosesində düşünmə, dərketmə və tacribə vəsitsilə qazanılması ideyəsinə irali sürmüşlər. Əslində biheyvioristlərin stimul-reaksiya modelində biliq anlayışı nəzərdə tutulmamışdır və bunu əsas arqument kimi diqqət mərkəzinə çatdırılan koqnitivistlər insanların heyvanlardan fərqli olaraq şürə və idrakı xüsusiyyətlərə (düşünmə, yaddasax-

lama və məlumat emalı) malik olduğunu xüsusi vurgulamışlar. Qeyd edək ki, koqnitivizm məktəbinin tərəfdarları insan beynini kompüterə bənzədir: məlumat daxil olur, emalı baş verir və müəyyən məqsədlərlə tətbiq edilir. Bu səbəbdən də təlimlə bağlı bütün proseslər aqlı faaliyyətin təhlili ilə izah oluna bilər. İdrak faaliyyətinin düzgün və səmərəli təşkili təlimi asanlaşdırır və nticədə yeni məlumatın uzun müddət arzında yaddaşa saxlanılması labüldürsər və ya əksinə, yanlış təşkili təlim prosesində mənimisəməni ləngidir, mançolər yaradır. Koqnitivizm yaşaşmasına görə şagirdlərin düşüncə tarzını, nəyi sah, nəyi düz anلامalarını, mənimsemə saviyiyəsini müəyyənləşdirməyin ən yaxşı yolu sual-cavabın apartılmadır. Bu, şagirdlərə məzmunu nə darəcədə anlamalarını təkrar nəzərdən keçirmək imkanı yaradır. Bunun üçün müəlliim yeni mövzunun izahına keçməzdən avval sorğu aparmalı, öyrənənlərin mövcud biliklərinin yeni mövzu ilə əlaqələndirməli, onlar arasında köprü yaratmalıdır.

Koqnitivizm məktəbinin görkəmli nümayəndələrindən olan İsveçrə psixoloqu J.Piaje şagirdlərin passiv şəkildə biliq qəbulunu inkar etmişdir. Piajeyə görə, təlim real həyata uyğunlaşdırılan ardıcılı mərhələlərdən ibarət dinamik prosesdir. Belə vəziyyətdə öyrənənlər (şagirdlər) bu prosesdə öz nəzəriyyələrini yaratmaq və tacribədən keçirərək yeni biliklər əldə etmək imkanı qazanırlar. Qeyd edək ki, Piajenin nəzəriyyəsi iki əsas hissədən ibarətdir: idrakı inkişaf prosesinin mexanizmii və uşaqların idrakı inkişafının dörd əsas mərhələsi.

Uşaqlar anadan olan gündən 2 yaşına qədər dünyamı öz hissələri, gördükələri, daddıqları və s. sayasında dark edirlər. Piaje bunu *sensori-motor* (sensory-motor stage) mərhələ adlandırır. Onlar böyüdücək, 2-6 yaş dovr üçün başgalarının fikir və düşüncələrinin olduğunu anlamaga başlayır, obyektləri qruplara ayırmaları və simvollardan istifadə edirlər. Piaje bunu *əməliyyat öncəsi* (*preoperational stage*) mərhələ adlandırır. 3-cü mərhələdə (6-12 yaş dovrünü) Piaje *konkret əməliyyat mərhələsi* (*concrete operational stage*) adlandırır uşaqlar hələ də spesifik tacribəyə bağlı

olur, lakin fiziki ve aqli manipulyasyiyalar eda bilirlər. Yeni aqli **əmaliyyatlar**, toplama, çıxma, qruplaşdırma baş verir, mənqi düşüncə formalaşır. İnkışafın son mərhələsində uşaqlar beynində müxtəlif ideyalar manipulyasiya edir, hələ bəs vermişə hadisələr haqqında düşünür, həc zaman görmədikləri şeylər haqqında fikirləşir, ideya və hadisələri sistemli şəkildə qruplaşdırır, bütün imkinlər yoxlaya bilirlər. Artıq deduktiv düşüncə tərzi yaranmağa başlayır. Piage bunu sonuncu mərhələ kimi təklif edir və **formal əmaliyyat mərhələsi (formal operational stage)** adlandırır. Bu mərhələ 12 yaşından etibarən başlayır.

## KONSTRUKTİVİZM

Konstruktivizm (lat. *constructivus, qurmaq, yaratmaq*) təlim prosesində əldə olunmuş nəzəri biliklərin genişləndirilməsi, dərinləşməsi, şagirdlərin yaradıcılıq bacarıqlarının və kəşfetmə maraqlarının, meyllərinin inkişafı vəsaitəsidir. O, təlimin fəal, kontekstuallaşdırılmış (hərəkatların şəraitlə əlaqələndirilməsi) prosesidir və bu zaman biliklər əldə olunmur-yardadır, qurulur, şəxsi tacrübə və fərziyyələr üzərində formallaşır. Şagirdlər davamlı şəkildə bu fərziyyələri sosial müzakirələr vəsaiti ilə yoxlayırlar. Hər bir iştirakçı biliyi prosesinin fərqli quruluşuna malikdir. Bu nəzəriyyənin ideoloqları hesab edirlər ki, təlim şagirdin tacrübə və mövcud bilikləri üzərində yeni ideya və anlayışların qurulması prosesidir, yəni, öyrənən məlumatı seçir, fərziyyələri irləi sürür və idrak fəaliyyətinə əsaslanaraq qərar qəbul edir. Bununla da idrak fəaliyyəti (mənqi mühakimələr, xəyalı eksperimentlər) tacrübənin qazanılmasını labüldəşdirir və mövcud məlumatın cariçəvini genişləndirir. Təlim prosesində müəllimin asas vəzifəsinə gəldikdə, konstruktivistlər qeyd edirlər ki, müəllim şagirdləri yeni kəşflərə həvəsləndirməli, onlarla fəal dialog qurməli və məlumatı öyrənənlərin qavraya biləcəyi səviyyədə təqdim etməlidir. Təlim programı isə spiralvan şəkil-

də qurulmalıdır: şagird daima keçmiş biliklərinə əsaslanmalı, yeni biliklər mövcud biliklərə əsaslanaraq qazanılmalıdır.

Konstruktizm nəzəriyyəsinin asas prinsipləri aşağıdakılardır:

- 1.Təlimin tacrübə ilə əlaqəliliyi vacib şərtlidir. Tacrübə şagirdlərin təlimə marağını yüksəldir, təlimin səmərəsini artırır,
- 2.Təlim prosesi elə təşkil olunmalıdır ki, məzmun şagirdlər tərəfindən rahat qəvrənilsin;

- 3.Təlim biliklərin genişləndirməsi, dərin mənimsənilməsi, boşluqların doldurulmasına şərait yaratmalıdır.

C.Bruner bu məktəbin asas nümayandəsidir.

## HUMANİZM

Yeniləşən comiyyət müasir təhsilin qarşısında yeni tələblər qoymuş, təlimdə yeni şəraitin, forma, üsulları təlbipi zərurəti yaranmışdır. Uşaqlara yanına interaktiv, demokratik, əməkdaşlıq üzərində qurulan təbiyə metodlarından istifadən labüldəşdirmişdir. Bu münasibatlar şagirdlərin aqli fəaliyyətini fəallasdırmalı, uşaqlarda daxili dialoqa təkan vermelə, məlumat mühəbbəsinin dərkini təmin etməli, qarşılıqlı pedagoji əlaqənin fərdiləşməsinə zəmin yaratmalı, məlumat mühəbbəsi prosesində şagirdlər arasında ikitaraflı əlaqəni tənzimləməlidir. Sadalanan fikirlər öz təsdiqini humanist təlim nəzəriyyəsində tapmışdır. Humanist təlim nəzəriyyəsi keçən asrin 60-ci illərində yaranmış, insanın azadlığı, ləyaqatı, daxili imkanları və bacarıqlarına əsaslanmışdır. Həmin nəzəriyyəni tərəfdarlarına görə, təlim yalnız düşünülmüş, dərk edilmiş, dayarlı asasında qurulduğunda müsbət nticə qazanmaq mümkündür. Humanistlər biheyviorist (dəvərinin nəticə və tacrübə əsasında müəyyənləşdirilməsi) və koqnitivistlərə (biliklərin şagirdlər tərəfindən kaşfi və qurulması) kəskin fərqlənir. Onlar şagirdi təlimin mərkəzinə qoyaraq, təlimin fərdiləşdirilməsini, dəstəkləyici təlim mühitinin yaradıl-

masını xüsusi vurğulamışlar. Məktəbin əsas nümayəndələri ilə yanaşı təlim-tərbiya prosesinin humanistləşdirilməsi J.J.Russo, D.Didro, İ.Kant, İ.Pestalossi, K.Uşinski və L.Tolstoy kimi pedaqoq-alimlərin əsərlərində və fəaliyyətində öz əksini tapmışdır.

Son 50 il ərzində K.Rocersin pedaqoqi ideyaların müasir təhsil əsullarına əhəmiyyəti dərəcədə təsir göstərmişdir. Onun pedaqoqikada müəllimin rolu, şagirdlərin münasibəti haqqında ideyaların təhsilin humanistləşməsinin əsasını formalasdırmışdır. K.Rocers özünəməxsus təlim konsepsiyası yaratmışdır: ənənəvi və şəxsiyyətönümlü. Birinci tip təlim məcburidir, hazır notičaların mənimşanılmasına yönəlmış və kənardan qiymətləndiriləndir. İkinci tip isə əksinə, azad, müştəqil fəaliyyətönümlü, şəxsiyyətönümlü, şagirdin özü tərəfindən qiymətləndirilən, şəxsi təcrübənin dördüncü istiqamətləndirəndir. Müəllimin əsas vəzifəsi təlim prosesini istiqamətləndirmək və şagirdləri həvəsləndirməkdir (fasilitasiya). K.Rocers ənənəvi təlim metodlarının və şagirdlərin təlim prosesində müəllimdən passiv şəkildə bilişlərin əldə olunmasının əlehinə çıxaraq qeyd edirdi ki, təlimdə əsas məsələ öyrətmək deyil, təlim zamanı öyrənməni düzgün təşkil etməkdir. Öyrətmək üçün elə təlim mühiti yaradılmışdır ki, məlumatın ötürülməsi ilə yanaşı, təlimin fasilitasiyası həyata keçirilsin. Fasilitasiya təlimdə şagird üçün ənənəvi və həvəsləndirme, sinifdə müvafiq emosional, pedaqoqi və psixoloji dəstək mühitinin formalasdırılması prosesidir. Təlimin belə təşkili şagirdlərin inkişafına, onların özünüqiyəmtəndirməsinə, idrakı bacarıqlarının inkişafına bilavasita təsir edir. K.Rocersin nəzəriyyəsinə görə müəllim şagirdlərin təlim motivasiyasını artırmaçı, onları həvəsləndirməlidir. O, müəllim-fasilitatorun üç əsas vəzifəsini qeyd edir:

1.“Həqiqilik”. Müəllim şagirdlərlə ünsiyyətində özü kimi davranışmalı, təqliidə yer verməməlidir.

2.“İnam”. Müəllim hər bir şagirdin imkan və bacarıqlarına inanmalıdır.

3.“Empatiya”. Müəllim hər bir şagirdin daxili ə'ləmini görməli, davranışının səbablarını anlamalıdır.

Şagirdlərini olduğu kimi qəbul edən, onların daxili ə'ləmini anlayan müəllim təlimin fasilitasiyası və şagirdlər, inkişafı üçün lazımi şərait yarada bilir.

Uşaq dünyaya göz açan gündən ətraf ələmi dərk etməyə çalışır, dünyani kəşf edir, hər şeyi öyrənmək həvəs i ilə yaşayır. Lakin məktəb qədəm qoyduqda onların bu hə vəsi müxtəlis məhdudiyyət, əmr, tabelilik kimi qadağalarla, məhdudlaşır. K.Rocersin fikrincə məktəb təlimi bir-birindən fərqli iki qütbü əhatə edir. Onlardan biri ənənəvi, avtoritar təlimdir. Burada şagird ilk gündən qaydalara uyğunlaşmayı, müəllimə etirazın mümkinləşdirilməyini, qiyatların mühüm əhəmiyyət kəsb etməsini öyrənir və naticədə məktəb haqqında o qədər də xoş olmayan təsəssürat yaranır. Digər qütb isə şəxsiyyətönümlü, humanist təlimdir. Belə mühitdə məktəblilər fikir azadlığı, müəllim qayğısı, sevgisi ilə qarşılaşırlar.

K.Rocersin müəlliminin rolü, onun şagirdlərlə münasibəti haqqında pedaqoqi ideyaları hazırla qərbəcə təlimin humanistləşdirilməsinin əsasını təşkil edir. Münasibələrin humanist pedaqoqikasının ideyaları üzərində qurulması şagirdlərin müvafiqiyət və davamiyətinin yaxşılaşmasına, ənənəvi-psixoloji durumuna müsbət təsir göstərir, onların əzəmətinə, özünüqiymətləndirməsini artırır.

Ənənəvi təlim tərcəflərənən humanist təlimə, adətən, müsbət münasibət göstərməmişlər, şagidlər üzərində nəzarət və hakimiyətin itirilməsi, azadlıq və şəxsi məsuliyyətinin artması ilə bərişə bilməmişlər. ABŞ təcrübəsi göstərir ki, ənənəvi təlim əsulları ilə paralel şəkildə şəxsiyyətönümlü yanaşmanı müvafiqiyətlə tətbiq etmək mümkündür. Cəmiyyətin demokratikləşməsi və humanistləşməsi dövründə K.Rocersin humanist ideyaları xüsusi əhəmiyyət kəsb edir. Lakin istonlən nəzəriyyə və ideyani reallaşdırarkən milli-mədəni xüsusiyyətlər, ənənəvi dəyərlər və adət-ənənələr mütləq nəzərə alınmalıdır.

## MULTİKULTURAL TƏHSİL

Multikultural təhsil dünya xalqlarını maraqlandıran məsələləri əhatə edir: rasizm problemləri (ırqı problemlər), tolerantlıq, diskriminasiya, hüquqların bərabərliyi və s. Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə 2016-cı il Azərbaycanda Multikulturalizm ilə elan olunmuşdur. Əslində dövlətimiz bu sahədə zəngin təcrübəyə malikdir. Ölkəmizdə bir sira dini konfesiyalar faaliyyət göstərir, müxtalif xalqların nümayəndələri üçün dinindən, dilindən, ırqından asılı olmayaraq bərabər şərait yaradılmış, multikulturalizm Azərbaycan modeli geniş populyarlıq qazanmışdır.

Bu gün dünyada təhsilin məzmununun modernlaşması həyata keçirilir. Bu prosesin asas üstünlüyü təhsil alanlarının potensial imkanlarının inkişafı üçün münbət şəraitin yaradılmasıdır. Belə məzmunun işlənilib hazırlanması kompetensiyalara əsaslanan yanaşma üzərində qurulur. Kompetensiya istənilən faaliyyət sahəsində insanın hərtərəfli bilik, bacarıq, səriştələrə, mühümək yürütmək, onu düzgün qiymətləndirmək və ya qarar qəbul etmək bacarığına malik olmasınadır. Bern şəhərində 1996-ci ilin mart ayında keçirilən konfransda uğurlu faaliyyət üçün əsas kompetensiyalar müəyyənəşdirilmişdir: siyasi və sosial, ünsiyyət (şifahi və yazılı) qurmaq, informasiya-kommunikasiya texnologiyalarından istifadə, özüntüət. Sadalananlar peşə faaliyyətyндə inkişafı, müştəqiliyi, mənəvi və sosial fəallığı tömən edir, cəmiyyətin mədəni tərəqqisine təsir göstəren mütxəssisin formalaşmasını nəzərdə tutur. Pedaqoji sistemiñ müasir inkişaf tendensiyası kompetensiyalı mütxəssisin formalaşması istiqamətdə inkişaf edir. Kompetensiyalı mütxəssis ilk növbədə mədəni insandır, başqa xalqların adət-ənənələrinə, döyərlərinə hörmətlə yanaşır, peşəkar münasibətlərdə baş verən dəyişikliklərə yaradıcı münasibat göstərir.

Globallaşma prosesi müasir cəmiyyətlərin inkişaf tendensiyası kimi regionların, ölkələrin, millətlərin integrasiyası, millətlə-

rarası münaqişələrin artması, miqrasiya prosesləri ilə müşayiət olunur. Bu proseslərin dərk olunması, qəçmiş ailələrin sosial və təhsil problemlərinin həlliına dair cəhdlər bir çox ölkələrin vətəndaş cəmiyyətlərinin multikulturallıq fenomeninin qəbuluna vadar etmişdir. Multikulturalizm prinsipləri siyasi, sosial, mədəni sahələrlə yanaşı, təhsilə də təsir göstərərək bir sıra ölkələrin qanunvericiliyində öz əksini tapmışdır. Multikultural təhsil millətindən, dinindən, ırqından asılı olmayıraq, hər kəsa mədəni tələbatlarını reallaşdırmaq üçün bərabər imkanların yaradılması, gənc nəsədə digər xalqların və ölkələrin mədəni, mənəvi dəyərlərinin aşınlanması deməkdir. Məhz multikultural təhsildə mədəniyyətlərərəsə diaqloq prinsipi reallaşdırılır. Multikultural təhsil milli-mədəni müxtəlifliyi özündə birləşdirir, mədəni plüralizmə əsaslanan, milli-mədəni müxtəlifliyi qoruyan multikultural şəxsiyyət formalasdırı.

Multikultural təhsilin qarşısında bir sıra vəzifələr dayanır:

- Təhsil alanlarının müxtalif mədəniyyətlərə mənsub olduğunu anlamaq və qəbul etmək;
- Milli-mədəni müxtəlifliklərin tolerantlıq səviyyəsinin müəyyənləşdirilməsi məqsədiilə sinifda milli-mədəni mühitin araşdırılması və öyrəniləsi;
- Sinifdə tolerantlıq, hörmət, fərqli mədəniyyətlərin təsdiqi məqsədiilə tolerantlıq mühitinin yaradılması;
- Təhsil alanlar arasında münasibətlərin, ünsiyyətin hörmət, qarşılıqlı anlaşma əsasında qurulması, onlarda bir-birinin milli mədəniyyətinə marağın yaradılması;
- Münaqişələrin yaradıcı, sülh yolu ilə həlli edilməsi və bunun təhsil alanlara aşınlanması.

Multikultural dünyagörüşün əsasını daima inkişafə meyilli dəyərlər sistemi təşkil edir. Beləliklə, multikultural şəxsiyyətin formalaşması pedaqoji nöqtəyi-nazərdən xüsusi məzmun və texnologiyalara, multikultural dəyər, bilik, bacarıq və vərdişlərin əldə olunmasına, faaliyyətdə onların yaradıcı təbliğiqinə, şəxsiyyət və peşəkar kimi özünütərbiyəyə əsaslanan məqsədyönlü təlim-tərbiyə prosesidir.

### Tapsırıq 1.1:

Öyrendiyiniz, arasdurdığınız  
tehsil nazarîyelerinin  
mütayisili tâhiîtin aparın.  
Müasir dövrde hânsi  
yanaşmanın daha optimal  
olması müâyyenleşdirin.

## ÜMUMİLƏŞDIRMƏ

Modulda fəlsəfə sözünün semantik baxımdan izahı verilmiş, müasir dövrün tâhiîl fəlsəfəsinin məzmunu açıqlanmış, yeni talim yanaşmları, dünya tacribəsində geniş yayılmış nəzəriyələr - pragmatizm, koqnitivizm, konstruktivizm, humanizm haqqında ətraflı məlumat təqdim olunmuş, hər birinin məzmunu, üstünlükleri, spesifik xüsusiyyətləri, müayişəli xarakteristikası diqqətə çatdırılmışdır. Həmçinin multikultural tâhiîl anlayışı barada ümumiləşmiş fikirlər, ölkəmizdə bu istiqamətdə aparılan işlər, hüquqi baza, mövcud qanunvericilik, multikultural tâhiîlin prinsipləri, vəzifələri kimi məsələlər ön plana çəkilmiş, möhkamlandırıcı, öyrədici, yoxlayıcı tapsırıqla tələbələrin mənimmə səmiə səviyyəsini müəyyənləşdirmək üçün imkan yaradılmışdır.

## ƏDƏBİYYAT:

1. Bruner J. S. Going beyond the information given. New York: Norton, 1957.
2. Bruner J. S. The Process of education. Cambridge, Mass.: Harvard University Press, 1960.

3. Bruner J. S. The act of discovery. Harvard Educational Review, 31, 21-32, 1961.
4. Bruner J. S. Toward a theory of instruction, Cambridge, Mass.: Belkapp Press, 1966.
5. Cooper P. A. Paradigm Shifts in Designed Instruction: From Behaviorism to Cognitivism to Constructivism. Educational technology, 33(5), 12-19, 1993.
6. DeCarvalho R. The humanistic paradigm in education. The Humanistic Psychologist, 19(1), 88-104, 1991.
7. Ertmer P. A., Newby T. J. Behaviorism, cognitivism, constructivism: Comparing critical features from an instructional design perspective. Performance improvement quarterly, 6(4), 50-72. 1993.
8. Fish Larri. "Building Blocks: The First Steps of Creating a Multicultural Classroom." EdChange Research Room, Multicultural Pavilion. Available at [www.edchange.org/multicultural/papers/buildingblocks.html](http://www.edchange.org/multicultural/papers/buildingblocks.html), accessed 7/1/2010.
9. Goleman D. Emotional Intelligence: Why It Can Matter More Than IQ. A Bantam Book, 1995.
10. Larry A. Hickman, Stefan Neubert, Kersten Reich. John Dewey between pragmatism and constructivism. Fordham University Press. New York, 2009.
11. Murphy E. Constructivism From Philosophy to Practice. Summer 1997 Available WWW: [<http://www.stemnet.nf.ca/~elmurphy/emurphy/cle.html>].
12. Perez Samuel A. "Responding Differently to Diversity." Childhood Education 70: 151-53, 1994.
13. Piaget J. The construction of reality in the child (Vol. 82). Routledge, 2013.
14. Rogers C., Freiberg H. J. Freedom to learn (3rd Ed.). New York: Macmillan, 1994.
15. Tomic Alice D. F. "Challenges and Rewards in the Mixed Culture Classroom." College Teaching 44: 69-73, 1996.

16. Vygotsky L. S. Thought and language. Cambridge, MA: MIT Press, 1962.
17. Wood D. J., Bruner J. S., Ross G. The role of tutoring in problem solving. Journal of Child Psychiatry and Psychology, 17(2), 89-100, 1076.
18. Дмитриев Г.Д. Многокультурное образование. – М., 1999.
19. Куропятник А.И. Мультикультурализм: проблемы социальной стабильности полигэтнических обществ. – СПб., 2000.
20. Лернер И.Я. Дидактические основы методов обучения. - М., 1981.
21. Палаткина Г.В. Мультикультурное образование: современный подход к воспитанию на народных традициях //Педагогика. – 2002. – № 5. – С. 41-47.
22. Корчагин Ю.А. Человеческий капитал и процессы развития на макро- и микроуровнях. - Воронеж, 2010.
23. Экономика труда (социально - трудовые отношения). Учебник / Под ред. Н.А. Волгина, Ю.Г. Оdegova. - М., 2009.
24. Клочков В.В. Человеческий капитал и его развитие. - М., 2008.
25. Лыков А.Ф. Человеческий капитал: понятие и взаимосвязь с другими категориями // "Менеджмент в России и за рубежом". - №6. -2009, С. 3-11.

## MODUL 2

### KURİKULUM MODELLƏRİ

#### TƏLIM NƏTİCƏLƏRİ

Modulun sonunda tələbə:

*Müxtəlif kurikulum modellərini şərh edir;*

*Kurikulum modellərini fərqləndirir və müqayisəsini aparır;*

*Kurikulumların strukturunu müzayyənləşdirir.*

Azərbaycan təhsil sistemində "kurikulum" yeni anlayışdır, lakin beynəlxalq səviyyədə təhsil termini olaraq geniş istifadə edilir.

Kurikulum latın sözü olub, mənəsi "yol", "istiqamət" deməkdir. Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin təşkilini oks etdirən sənaddır. Kurikulumların tərtibi kompleks və sistemik prosesdir. Dünya tacribasında kurikulumların müxtəlif modelləri mövcuddur. Bu modulda kurikulumların müxtəlif model və strukturları təsvir olunur. Müəllim üçün kurikulumun tələblərini anlamaq olduqca əhəmiyyətdir. Kurikulum modelinə onun həyata keçirilməsi üçün yanışma, prosedur və qaydalar daxlidir. Təlimin məzmunundan asılı olaraq müxtəlif nəzariyə tarəfdarlarının fərqli və səmərəli fikirləri vardır və bu fikirlər tacribəyə, yəni tədrisə kurikulumun modelləri vasitəsilə tətbiq edilir.

Modul kurikulumun əsas modellərini özündə birləşdirir, hər birinin əsas, lazımlı cəhətlərini təqdim edir. Kurikulumların iki növü mövcuddur:


1."Məhsul" (nəticə);

2.Proses.

Kurikulumun məhsul modeli təlimi ölçən məqsədlərin müəyyənləşdirilməsində özünü göstərir.

Proses modeli müəllim-şagird münasibətlərini özündə əks etdirir, təlimin necə və hansı yolla çatdırılmasını, şagirdlərin prosesə qatılmasını (müvəffəqiyət göstəricisi) özündə ehtiva edir. Kurikulum modeli təlim və qiymətləndirmə strategiyalarını müəyyənləşdirir.

Sxem: 2.1 Kurikulum modelləri



## MƏHSUL MODELİ

### Məqsədöñlü model

Məqsədöñlü model xüsusi məqsədləri əks etdirən məzmun üzərində qurulur. Məqsədlər gözənlənilən təlim nəticələrini və xüsusi ölçüla bilən davranışını müəyyənləşdirir.

Təlim nəticələrini dəqiqləşdirmək;

Məqsədlərə çatmaq üçün kurikulum hazırlamaq;

Təlimin əsasını qoymaq;

Təlimi təşkil etmək;

Təlimi ölçmək;

Gələcək inkişafı nəzərdə tutan model qurmaq.

Təlim nəticələri müəyyən müddətin (təlim dövrünün) sonunda şagirdin nə edə biləcəyini qətiləşdirir. Model informasiya əsasınar və forma baxımından bir qədər rəsmidir. Qiymətləndirmə təlim nəticələrinin əsasında aparılır, öyrənmə strategiyalarının seçimi təlim nəticələrinin əldə olunmasına yönəlir. Müəllim tədris programını elə qurmamışdır ki, şagirdlər təlim məqsədlərinə çata bilsinlər və onların təlimlə bağlı narahatlığı yaranmasın. Əksər kurikulumlar hazırda belə hazırlanır.

Məqsədöñlü modelin təqnidçiləri bəzən onun geniş həcmli mövzuları səhbi öyrənmə tendensiyasını qeyd edirlər. Bəzilər bu kurikulumun mükəmmal təşkil olduğunu, digərləri təlimdə zaif nazarətini vürgülayırlar, şagirdlər isə vəzifələrini kifayət qədər yaxşı yerinə yetirmədikləri haqqında fikirlər irəli sürülərlər. Üstünlüyünə daxili və zahirli standartlarının müəyyənləşdirilməsi, müəllimlərin özüna namə, həmkarlarla əməkdaşlığı, ideyalı, resursları paylaşması kimi məqamlar addır. Həmçinin adıçakılıq model müxtəlif şagirdlərin təlim nəticələrini fərqləndirərək ehtiyacların tam şəkildə təminatına şərait yaratır:

Təlimin sonunda bütün şagirdlər...

Təlimin sonunda əksər şagirdlər...

Təlimin sonunda bəzi şagirdlər...

Bu strategiya aşağıdakı hallarda əhəmiyyətlidir:

Keçmiş, hazırkı və gələcək nailiyyət səviyyələri bir-birlə əlaqələndikdə;

Təlimdə müxtəlif inkişaf səviyyəsinə malik şagirdlər nəzərə alındıqdə;

Təlimdə müxtəlif qabiliyyət səviyyələri araşdırıldıqdə;

Xüsusi təlim ehtiyacı olan şagirdlər nəzərə alındıqdə;

Qrup işi idarə olunduqdə;

Davamiyyət problemlərinin qarşıla alındıqdə.

Deyivis təlim nəticələrinin müəyyənləşdirərkən istifadə edilən feilləri sistemləşdirmiş və onların iki növünü fərqləndirmişdir: ölçülən və ölçülməyən. Misal üçün, bilmək, anlamaq, qiymətləndirmək, inanmaq ölçüləməyən; nümayiş etmək, izah

etmək, təsvir etmək, qurmaq, həll etmək və s. ölçülən feillər. Bu təklif müəllim və mütəxassislər tərəfindən rəqbatla qarşılanmış və onlar razılışmışlar ki, birinci sıradə yazılış feillər təlim nütcələri qismində işləndikdə çox geniş mənə ifadə edirlər, nütcələrin ölçüləşməsi mümkün olmur, əksinə, ikinci tip feillər təlim nütcələrinin daqiq ölçüsünü göstərir. *Bilmək və anlamaq* kimi feillər ölçülə bilən təlim nütcələrini deyil təlim məqsədlərini ifadə edir. Məqsədyönlü modeldə təlim nütcələrinin müəyyənləşdirmək üçün B.Blumun "Təlim məqsədlərinin Taksonomiyasından" geniş istifadə olunur.

#### Ralf Taylerin kurikulum modeli

Ralf Tayler produktiv və ya məqsədyönlü kurikulumun əsas nəzəriyyəçilərləndən biridir, öz modelini 1949-cu ildə təqdim etmişdir. Onun fikrini, təlimin somarəli olması üçün müəllim dərsin planına xüsusi diqqət yetirməli, şagirdləri qiymətləndirmədən öncə dərsin planlaşdırılmasını dəyərləndirməlidir. R.Tayler öz fikirlərini "Kurikulum təlimatının əsas prinsipləri" adlı kitabında naşr etmişdir. C.Duyi və E.Torndaykin ideyaları da Taylerin kurikulum modelinə xüsusi təsir göstərməmişdir. Onun nəzəriyyəsinə görə şagirdlərin hiss, emosiya və maraqları təlimin mərkəzində yer alır və təlim məqsədlərinin müəyyənləşdirilməsində əsas amil qismində çıxış edir.

R.Tayler kurikulumun tərtibatı zamanı müəllimlərin hansı məsələlər üzərində dayanacaqlarını aşağıdakı kimi sistemləşdirmişdir:

Təlim məqsədlərini seçmək;

Təlim məqsədləri və təlim nütcələrinin əldə olunması üçün təcrübə qazanmaq (məzmun və strategiyalar);

Təlim məqsədlərinə çatmaq üçün mövcud təcrübədən somarəli şəkildə yaranımaq;

Məqsədin müvafiqiyət ölçüsünü müəyyənləşdirmək;

Somarəli kurikulum ölçüyə galen olmalıdır, əks halda məqsədə çatış-catmamağı daşıqlaşdırılmak olmaz. Məqsədləri aşağıdakı kimi sistemləşdirmək mümkündür:

- Formal-kursu bitirmək üçün şagird nəyi bacarmalıdır;
- Qeyri-formal-kursu bitirmək üçün şagird nəyin yaxşı, lakin bir o qədər da vacib olmadığını bilmalıdır;
- Naməlum (gizli)-formal və qeyri- formal aspektlərdən kənar öyrənilənlər.

Tənqidçilər yanışmanın əsas çatışmazlığı kimi onun daha çox biheyviorist və koqnitivist təlim nəzəriyyə dayarlarına uyğunluğundan şikayət edirlər. Müasir kurikulumlar isə daha çox humanist ideyalara əsaslanmalıdır. Adıçəkilən modelin üstünlüyü məqsədyönlü kurikulumun etibarlılığı və bu sahanın mütəxassislərinin ona dorindən böyük olmasınandır.

#### Məzmun modeli

Məzmun modeli aşağıda sadalanan fəaliyyətləri əhatə edir:

Mövcud biliyin ötürülməsi;

İntellektual inkişaf üzərində fikrin toplanması;

Proqramın müəyyənləşdirilməsi;

Həyata keçirilmə yollarının nəzərə alınmaması.

Məzmun modelində təlim nütcələri daşıqlaşdırılmış, müəyyən edilmiş, məntiqi cəhətdən əsaslandırılmış, təlim ideya və konsepsiylər üzərində qurulur, əqli inkişafın əsasında elmi, fəlsəfi, mənəvi və ya badii dayarları ehtiva edir. Qiymətləndirmə kənar fikirlər əsasında formallaşır və faktlardan çox nəzəriyyənin tətbiqinə üstünlük verilir. Qiymətləndirmə fikrin düz və ya sahə olmasına görə deyil, ideyanın araşdırılmasına görə aparılır. Təşəbbüskarlıq, tədqiqat, fikir və idrakı dayarların üzə çıxmazı təlimin əsas məqsədi kimi çıxış edir.

#### PROSES MODELİ

Proses modelinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

Məzmunun idrakı terminlər əsasında müəyyənləşdirilməsi;

Öyrənməyi necə öyrənmək üzərində fikrin toplanması;

### Təsviredici model.

Kurikulumun bu modelinin asas komponenti məzmundur, yəni biliklər xüsusi mövzü üzərində qurulmalıdır. Proses modeli mövzunun bütün aspektlərinə — məzmun və onunla əlaqəli məsolələrə addır və humanist dəyərlərə asaslanır, şagirdlərin fərdi xüsusiyyətlərinin, öyrənmə yollarının, biliklərinin tətbiqinin planlaşdırılması nəzərdə tutulur. Stenhaus qeyd edir ki, bu model təlimdə standartlar asasında yanaşmanı dəstəkləmir.

### Situasiya modeli

Situasiya modeli aşağıda sadalanan fəaliyyətləri əhatə edir:

Konteksta, mədəniyyətə, cəmiyyətə xüsusi diqqət;

Gizli kurikulum;

Şagird təcrübəçinən nəzərə alınması.

Situasiya modelində kurikuluma olan təsirlər və onun natiçələri öz əksini tapmışdır. Bu nüans onu həssas modelə çevirir. Onun qurulmasında daxili və xarici amillər nəzərə alınmalıdır, hər mərhələ təhlil edilməli, məqsədə müvafiqliyi dəqiqləşdirilməli, müəllim və şagirdlərin mövqeyindən dəyərləndirilməlidir.

### Problemyönümlü model

Problemyönümlü model aşağıda sadalanan fəaliyyətləri əhatə edir:

Biliyin tətbiqi;

Kəşf vasitəsilə təlim;

Refleksiya;

Fəal təlim.

Kurikulumun bu modeli şagirdlərdə tətbiq, problem həlli, təlimdə nailiyyət qazanmaq üçün imkanların yaradılması məsələlərini diqqət mərkəzində saxlayır. C.Brunerin spiralvari modeli problemyönümlü kurikulum modelini dasdakləyən nəzəriyələrdən biridir və yeni ideyaların əvvəlki öyrənmə prosesi üzərində qurulmasını, əvvəlki təcrübənin naticəsi olmasına iddia edir. Problemyönümlü fəaliyyət zamanı tədqiq olunmuş fakt və

nazəriyyələrin hazırkı məsələyə təsiri məhdudlaşır, problemin müzakirəsi dərketməyə şərait yaradır və yaddaşda qalaraq biliyin möhkamlanmasına zəmin yaradır. Problem müəllim tərəfindən çözülsə təlim məqsədlərinə çatmaq çatınlaşar, şagirdlər tərəfindən həll olunduqda isə müvaffaqiyət qazanmaq labüddür. Şagirdlər mövzunun müxtəlif istiqamətlərini işləyə bilərlər. Tədris bir kəşf modelidir və inkişafi əks etdirir (Kolb, Schön).

Bu tip kurikulumda yüksək və ya dərin təlimin inkişafı nəzərdə tutulur. Onun qiymətləndirmə mərhələsi özündə asas faktların anlaşılması, ideya, fikir, refleksiya vasitəsilə dos-taklənməsini birləşdirir.

Veyers şagirdlərin təlimə həvəsini artırmaq üçün bir səfəal təlim strategiyaları təklif etmişdir:

1. İnformasiya tominatını təşkil etmək;
2. Vəcib informasiyanı seçmək;
3. İnformasiyanın formasını zənginləşdirmək;
4. Şagirdlərin mənimmsəmə səviyyəsini yoxlamaq;
5. İnformasiyanın ötürülməsinə və ümumiləşdirilməsinə kömək göstərmək.

Təlim düşünləməni və təsadüfi məsələ deyil, onu öyrənmənin məzmununa uyğunlaşdırmaq kifayət qədər çatındır. Şagirdlərin mənimmsədiklərini, qazandıqlarını, başa düşdüklerini və ya vəziyyətə uyğun tətbiq etməyi bacardıqlarını daim yoxlamaq lazımdır.

### Ekspressiv (ifadəli, təsirli, mənalı) model

Ekspressiv model aşağıda sadalanan fəaliyyətləri əhatə edir:

Şəxsi məqsədlər;

Təcrübə vasitəsilə təlim (öyrənmə).

Ekspressiv modeldə şagirdlərin fərdi xüsusiyyətləri asas rol oynayır və təcrübə asası təlim növünə üstünlük verilir. Şagirdlər maraqları və istəklərinə uyğun problemələri araşdırır, bu da onların daxili motivasiyalarının artmasına səbəb olur. Ekspressiv

model təlimdə yaxşı hazırlıq və təcrübəsi olanlar üçün daha uyğundur. Öyrənməyi öyrənmək bacarıqlarını təlimat və ya müxtəlif üsullar vasitəsilə inkişaf etdirmək lazımdır. Kurikulumun növündə müəllim fasilitator qismində çıxış edir.



### ÜMUMİLƏŞDİRİMƏ

Modulda kurikulumun tərtibi xüsusiyyətləri əksini tapmış, iki əsas modelinin - məhsul (məqsədyönlü, məzmun modellər), proses (problemyönümlü, situasiya, ekspresiv model) nəzəriyələri şərh edilmiş, müqayisələri aparılmış, fərqli və üstün cəhatləri açıqlanmış, hər birinin quruluşu, özünəməxsus xarakteristikası, meydana gələn sabəbələri haqqında ətraflı məlumat təqdim olunmuş, onları yetişdirən tarixi zəmin nəzərdən keçirilmiş, təcrübədə tətbiqi məsələsinə toxunulmuş, şagirdlərin dərkətmə prosesi ilə paralel şəkildə mərhələli təşkil sxemi verilmişdir. Həmçinin möhkəməndirici, öyrədici, yoxlayıcı təpşirinq vasitəsilə tələbələrin maniimsəmə, qavrama səviyyəsini müəyyənləşdirmək və meyarlara uyğun qiymətləndirmək üçün imkan yaradılmışdır.

### ƏDƏBİYYAT:

1. Crittenden B. Product or process in curriculum evaluation? *New Education*, 1(2): 35-51, 1979.
2. Davies I.K. Objectives in Curriculum Design, New York: McGraw Hill, 1976.
3. Eisner E. Instructional and expressive objectives; their formulation and use in curriculum. In: J. Popham, E. Eisner, H. Sullivan & L. Tyler (Eds) *Instructional Objectives*, AERA Monograph Series on Curriculum Evaluation, 3 (Chicago: Rand McNally): 1-18, 1969.
4. Hirst Paul H. *Knowledge and the Curriculum*. London: Routledge, 1974.
5. Kolb D. *Experiential Learning: experience as a source of learning and development*, Englewood Cliffs, NJ:Prentice-Hall, 1984.
6. Schwab J. Structure of the disciplines: meanings and significances. In: G. Ford & L. Pugno (Eds) *The Structure of Knowledge and the Curriculum* (Chicago: Rand McNally): 1-30, 1964.
7. Schön D. *The Reflective Practitioner*, San Francisco: Jossey-Bass, 1983.
8. Stenhouse L. Some limitations of the use of objectives in curriculum research and planning. *Paedagogica Europaea*: 73-83, 1970. Accessible at: <http://research.edu.uea.ac.uk/careercentreforappliedresearchineducation/carearchiv/selectedworksflawrencestenhouse>
9. Stenhouse L. *Teacher Development and Curriculum Design* (Norwich: CARE, University of East Anglia) (mimeograph), 1976. Accessible at: <http://research.edu.uea.ac.uk/careercentreforappliedresearchineducation/carearchiv/selectedworksflawrencestenhouse>
10. Stenhouse L. Product or Process? A reply to Brian Crittenden (Norwich: CARE, University of East Anglia)

(mimeograph), 1980. Accessible at: <http://research.edu.uea.ac.uk/carecentreforappliedresearchineducation/carearchiv/selectedworksflawrencestenhouse>

11. Stenhouse L., Verma G. Educational Procedures and Attitudinal Objectives; a paradox (Norwich: CARE, University of East Anglia) (mimeograph), 1980. Accessible at: <http://research.edu.uea.ac.uk/carecentreforappliedresearchineducation/carearchiv/selectedworksflawrencestenhouse>

12. Taba H. Curriculum Development: Theory and Practice (New York: Harcourt Brace & World), 1962.

13. Tyler R.W. Basic principles of curriculum and instruction, Chicago: University of Chicago Press, 1949.

14. Weyers M. Teaching the FE Curriculum, London: Continuum, 2006.

15. White J. Towards a Compulsory Curriculum. London: Routledge & Kegan Paul, 1973.

## MODUL 3

### FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU

#### TƏLİM NƏTİCƏLƏRİ

Modulun sonunda tələbə:

*XXI əsrin təhsil tendensiyalarını araşdırır;*

*“Ümumi təhsil pilləsi üzrə dövlət standartları və programları (kurikulumları) sonadınin xüsusiyyətlərini izah edir;*

*Müasir kurikulum yanaşmasının mahiyyətini, onun məzmunu və strukturunu səciyyəvəsi xüsusiyyətlərini şərh edir;*

*Kurikulumun və ənənəvi təlim programlarının fərqiini müəyyənləşdirir;*

*Təlim-tərbiya prosesində kurikulumun müəllimin qarışımıda qoymuğu tələbələri şərh edir.*

#### MÜASİR TƏHSİLİN TENDENSİYALARI

Müasir dövrdə təhsilin vəziyyəti mürəkkəb və ziddiyyətlidir. XXI əsrə təhsil insan faaliyyətinin ən önəmlı sahələrindən biri sayılır və bu istiqamətdə qazanılan mühüm nailiyyətlər elmi, texnoloji, sosial inkişafın əsasını təşkil edir. Lakin yeniliklərin meydana gəlməsi bir sira problemlərin yaranmasına səbəb olmuşdur. Həmin problemlərin aradan qaldırılması məqsədilə həzirdə bir çox ölkələrin, o cümlədən Azərbaycanın təhsil sisteminde radikal dəyişikliklər həyata keçirilir və yeni təhsil sistemi formalaşdırılır.

İctimai inkişafın gelir mənbəyi kimi innovasiyaların praktik tətbiqində biliklərin əhəmiyyəti danılmazdır. Biliyin iqtisadi inkişaf prosesindəki mövqeyi təhsilin ictimai həyatın strukturundakı mövqeyini köklü şəkildə dəyişir. Bu da müasir şəxsiyyətin qarşısında yeni tələblər qoyur. İqtisadi inkişafın yeni dinamik tipi mütəxəssisa faaliyyəti dövründə bir neçə dəfə ixtisasını dəyişmək, daim təkmilləşmək, peşəkarlıq səviyyəsini artırmaq məcburiyyəti yaradır. İnformasiya cəmiyyətində təhsil sahəsi iqtisadi sahə ilə bağlı olduğundan təhsil iqtisadi inkişafın əsas komponenti kimi çıxış edir. Ən əsası, yaddan çıxarmaq olmaz ki, məlumatın və nəzari biliklər, təhsil sisteminin inkişaf səviyyəsi ilə yanşı, hər bir ölkənin strateji resursunu müəyyənləşdirir, onun müstəqillik və milli təhlükəsizliyinin qorunmasına xüsusi rol oynayır.

İnformasiya cəmiyyətinin təşəkkülü inkişaf edən ölkələrin insan və intellektual kapitalının keyfiyyət baxımından yüksəlməsinə tələb edir, təhsil sisteminin ictimai inkişafın ən cərgasına çəkir. Belə haldə ölkələrin sosial-iqtisadi inkişafı təhsildəki mövcud problemlərin həllindən asılıdır. Təhsil sahəsində baş verən dəyişikliklər birbaşa dünya ictimaiyyətinin sosial-siyasi və iqtisadi həyatında baş verən proseslərlə əlaqədardır. Məhz bu baxımdan dünya təhsilində bir neçə istiqaməti qeyd etmək zəruridir:

#### **Təhsil anlayışının genişləndirilməsi**

Formal təhsil orta məktəblə kifayətlənməyib, hətta ali təhsil müəssisələrinin hüdudlarından da kənara çıxır. Onun vəzifələrini takca orta məktəb və ali təhsil müəssisələri deyil, müxtəlif sosial institutlar həyata keçirir. Faaliyyət növündən asılı olmayaraq, bütün müəssisələrdən təhsil məqsədi ilə faydalanaşmaq mütəlqdır. Müasir dövrda bir çox şirkət və müəssisələrin tərkibində mütəxəssislərin hazırlığı və təkmilləşdirilməsinə həyata keçirən strukturlar faaliyyət göstərir. İnsanın istənilən sahədəki faaliyyəti fərdin davranış modelinə təsirsiz ötüşmürə,

yeni biliyin ötürülməsini, bacarıq və vərdişlərin inkişafını nəzərdə tutursa bu, artıq təhsil kimi dayırlarırla bilər. Eynilə, qeyri-formal təhsilin də əsas məqsədi ənənəvi öyrənmə sisteminin çatışmazlıq və ziddiyətlərinə aradan qaldıraraq zəruri təlim tələbatlarını ödəməkdir.

#### **Təlim prosesində yaradıcılığın təmin olunması**

Təlim prosesində yaradıcılığın təmin olunması öyrənənlərin motivasiyasının yüksəkləşməsinə, məqsədə uyğun faaliyyətə, inkişaflarının dəyərləndirməyə, məqsədlərə çatmaq sevincini yaşamağa, şəxsiyyət kimi özünü reallaşdırmağa və yaradıcı imkanlarını üzə çıxarmağa imkan yaradır. Eləcə də təlim prosesində pedaqoji prosesin inkişafetdirici, fəllaşdırıcı, stimullaşdırıcı prinsiplərinə üstünlük verilir.

#### **Funksional hazırlanmış konsepsiyanın şəxsiyyətin inkişafı konsepsiyasına keçidi**

Bu keçidin əsas mahiyyəti mütəxəssis hazırlanlığında dövlət sifarişinin, cəmiyyətin, şəxsiyyətin tələbatlarının ödənilməsinin nəzərə alınmasıdır. Yeni konsepsiya təhsilin fördiləşdirilməsini, yəni hər kəsin özünü reallaşdırmasını, inkişafını və tələbatlarının nəzərə alınmasının mümkün edir, həm şagirdlərin, həm də müəllimlərin imkanlarına münvafiq yeni tədris programlarının hazırlanmasını təhsil sisteminin qarşısında əsas şərt kimi qoyur. Nəticədə şagirdlərdə hayatı bacarıqlar formalasır, öyrənmək bacarıqlan, müştəqil idrak faaliyyəti tənzimlənir.

#### **Təhsildə fasıləsizliyin təmin olunması**

Müasir dünyada elm və texnikanın sürətli inkişafı təhsilin qarşısında bir sıra yeni vəzifələr qoymuşdur. Belə ki, artıq orta və ya ali təhsil haqqında sənədin olması insana həyatda yerini müəyyənləşdirməyə, karyerasını qurmağa kifayət etmir. Bu baxımdan təhsil insanın inkişaf səviyyosunun artırılmasına, daim təkmilləşdirilməsinə, təlim və tərbiyədə tamlığın, varlılığını

gorunmasına, təhsil almanın insanın ömür boyu davam edən prosesə çevrilmesinə əlverişli şərait yaradır. Fasiləsiz təhsil konsepsiyanının inkişafı, tacrübəde reallaşdırılması cəmiyyətdə yaşlıları təhsili probleminin əhamiyyətinin artısını, onun müasiri dünyada roluma dair baxışlar əksin şəkildə dayışmışdır. Müvəcud problemin aradan qaldırılması müasir cəmiyyətdə adekvat təhsil sisteminin formallaşmasının əsas prioriteti kimi nəzərdən keçirilir.

### **İnsan kapitalının formalasdırılması**

Aparıcı ölkələrin inkişafı bilik, innovasiya, global informasiya sistemləri, müasir texnologiyalar iqtisadiyyatın yeni növünün formallaşmasına gətirib çıxarmışdır. Yeni iqtisadiyyatın əsasını müasir cəmiyyətin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsi olan insan kapitalı təşkil edir. Onu formalasmasında təhsil xüsusi yer tutur. Müasir dünyada ölkənin rəqabətsə davamlılığı onun ərazisi, zəngin təbii resursları, maliyyə mənbələri ilə ölkələmür, problemlər təhsilin soviyyəsi, cəmiyyətin əldə etdiyi biliklərin hacmi, insan kapitalı ilə həlli yolunu tapır. Deməli, bilik iqtisadiyyatı (insan kapitalının fiziki kapitaldan üstünlüyü) müasir dövrün tələbi kimi ön plana keçir, hərtərəfli inkişaf edən şəxsiyyətin yetişdirilməsi məsələsi aktuallığını saxlamaqdə davam edir.

### **Təhsildə integrasiya**

Təhsilin inkişafının təmin olunmasında integrasiya proseslərinin xüsusi rolu vardır. Təhsildə integrasiyanın nəticəsi öyrənanların təfakkürünün inkişafında özünü göstərir. Tadrис, eyni zamanda, idrak faaliyyətinin səmərəliliyində, sistemləşdirilməsində, eləcə də mədəni savadlılığın mönimsədilməsində təzahür edir. Bu xüsusiyyətlər müasir dünyada integrasiya proseslərini, eləcə də ictimai-həyatın müxtəlif sahələrində dövlətləraraq intensiv əlaqələri əks etdirir.

### **Mədəniyyətlərarası dialoqa hazırlıq**

Multikultural dünyada mədəniyyətlərarası dünyagörüşünün, əmsiyyətin formallaşması mühüm məsəladır. Mədəniyyətlərarası dialoq yalnız müxtəlif ölkələr arasında deyil, ölkə daxilində, hatta müxtəlif struktur və təsəkkülatlardakı fərqli etnik, dini, sosial, yaşı, peşə, cins mansubiyətinə malik şəxslər arasında əmsiyyətin və əlaqələrin qurulmasını nəzərdə tutur. Mədəniyyətlərarası dialoq qurmaq bacarığının formallaşması təhsil alanlarının müasir dünyada sosial cəhətdən adaptasiyasına əlverişli şərait yarada bilər.

### **Məlumat xarakterli təlimdən problemli təlimə keçid**

Axtərz müstəqil təlim metod və texnologiyalarına, başqa sözlə desək, təkərdən anlamaya, dərkətməyə, təyadəldə təbliğ keçidi nəzərdə tutur. Səmərəli şəkildə təşkil olmuş keçid pedaqoji vəzifələri şagird faaliyyətinin əsas manasına çevirir. Bu o deməkdir ki, faaliyyət nə qədər müxtəlif, əhəmiyyətli olarsa, onun səmərəsi bir o qədər artmış olar.

### **Təlim və tərbiyə prosesinin üzvi əlaqəsi**

Təlim və tərbiyənin məzmununun ayrılmazlığı tam, harmo-nik inkişaf etmiş şəxsiyyətin formallaşmasını labüldəşdirməli, tərbiyə vəsaitləsi öyrənənlərə bilik, müxtəlif faaliyyətlər əşləməli, təhsilə məsbat öyrəndici, tərbiyədici mühit yaratmalıdır. Yalnız təlim-tərbiyə prosesinin ahəngdar təşkilili müasir təhsilin qarşıya qoyduğu tələbləri reallaşdırmağa qədiridir. Bu proses dünyagörüşünün, mənəvi dəyərlərin formallaşması haqqında biliklər sisteminin mənimsənilməsini, onlardan istifadə bacarıqlarının aşilanmasını, hamçinin onlara dəyar verməyi nəzərdə tutur.

### **Təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi**

Təhsilin məzmununun humanistləşdirilməsi və demokratikləşdirilməsi öyrənenin mənəvi və mədəni dəyərlərini formallaşdırır, onu biliyənlüdən şəxsiyyətönümlüyə doysır,

şagirdin daxili imkanlarının üzə çıxarılmasına, tələbatlarının ödönilməsinə, ətraf ələmlə harmonik münasibatlarının qurulmasına zəmin yaradır. Təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi yeni pedaqoji təfəkkürün əsas elementi kimi şəxsiyyətin inkişafını, təhsilin məzmununda və təlim texnologiyalarında ümummədəni komponentlərin inkişafını təmin edir.

### Təhsildə milli-mənəvi dəyərlərin qorunub saxlanılması

Hər bir xalqın mövcudluğunuñ əsas göstəricisi olan adət və ənənələr, milli-mənəvi dəyərlər onun tükənməyin, qıymatlı sərvətidir. Milli-mənəvi dəyərlərin qorunması, təhsilin məzmununun milli köklər üzərində qurulması, tarix, adat-ənənələr, dəyərlərlə üzvi şəkildə əlaqələndirilməsi müasir təhsildə prioritet mösalələrdəndir. Milli adat-ənənələri öyrənmək, onları mənəvi dəyərlər sisteminə çevirmək, ümumbaşarı dəyərlərlə sintezindən, integrasiyadan bəhrəlnəmək hər bir insanın inkişafının təmin olunması deməkdir. Milli-mənəvi dəyərlər insanı cəmiyyətdə formalasdırı, təkamülə aparan davranışın qaydalandırı. Həmin normativlər dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamış və zənginləşərək dövrümüzə qədər gəlib çatmışdır. Başər cəmiyyəti mövcudluğunu qoruduqca, mental dəyərlər də onun varlığını təmin edəcəkdir. Məhz bu səbəbdən təhsil də həmin proseslərdən kənar qala bilməz.

### Təhsildə müəllim və şagirdlərin hüquq bərabərliyi

Müəllim və şagirdlərin təlim prosesinin bərabərhüquqlu iştirakçısı olması, onlar arasında partnər, əməkdaşlıq münasibətlərinə üstünlük verilməsi müasir təhsilin əsasını təşkil edir. Müəllim öyrətməkdən çox, şagirdi fəallasdırır, həvəsləndirir, onda özünüñikşəf motivlərini formalasdırır, öyrənən isə tədqiqatçılıq fəaliyyətinə yönəlir, araşdırır, yeni bilik, bacarıqlar əldə edir. Məhz belə mühitdə pedaqoji prosesin iki qitbünnün, yəni müəllim və şagirdin hüquq bərabərliyi qorunur.

Yuxarda qeyd olunan istiqamətlər yeni təhsil sistemində fərqli inkişaf tendensiyaları müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədi dünyada gedən prosesləri və müasir təhsilin tendensiyalarını nəzərə alınmaqla tərtib edilmişdir.


### AZƏRBAYCANDA KURİKULUM İSLAHATI

Kurikulum islahatları Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq Inkişaf Assosiasiyyası arasında bağlanmış ilk kredit sazişi əsasında başlanılmışdır.

15 iyun 1999-cu il tarixdə "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Programı" təsdiq olunmuşdur.

Təhsil sahəsində İslahat Programı 1999-2013-cü illəri əhatə edir. Kurikulum islahatı təhsil islahatının əsas istiqamətlərindəndir.

Sxem: 3.1 Kurikulum islahatını zəruri edən səbəblər



Cədvəl: 3.1 Təhsil İslahatının mərhələləri

MƏRHƏLƏ	DÖVR	MƏZMUN
I mərhələ	1999-2003	Öyrədici-innovativ
II mərhələ	2004-2007	Həzirlıq
III mərhələ	2008-2013	Tətbiqetmə

Cədvəl: 3.2 Təhsil İslahatları ilə bağlı dövlət sənədləri

İL	SƏNƏDİN ADI	TƏSDİQİ
1999	Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramının təsdiq edilməsi haqqında	ARPS 15.06.1999 № 168
2003	2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı	ARPF 20.02.2003 № 2003
2003	Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin təkintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Programı –2003-2007	ARPF 17.02.2003 №1147
2004	Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci iller)	ARPS 11.02.2004 №24
2005	2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadrlarla təminat üzrə Dövlət Programı	ARPF 04.11.2004 №230s
2005	Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlıqlı imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqadır Dövlət Programı-2005-2009	ARPF 03.02.2005 №20
2005	Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin IKT ilə təminatı Programı 2005-2007	ARPF 21.08.2005 №353

2006	Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativə qayğı Dövlət Programı – 2006-2015	ARPF 29.03.2006 №1386
2006	Dərsliklə təminat Proqramı – 2006-2015	ARPF 2006
2006	Xüsusi istedadlı malik olan uşaqlann (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Programı – 2006-2010	ARPF 17.04.2006 №1414
2006	Azərbaycan Respublikasının ümumi təhsilin konsepsiyası (Milli Kurrikulumu)	ARNKQ 03.06.2010 № 103
2008	2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Programı	ARPS 15.09.2008 №3043
2009	Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı	ARPF 14.04.2009 №80
2009	Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası	ARNKQ 13.01.2009 № 9
2009	“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu.	ARP 19.06.2009
2010	“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında	ARNKQ 03.06.2010 №103
2011	Ümumi təhsil məktəblərində və ilk-peşə ixtisas təhsili müəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun dövlət attestasiyalarının aparılması qaydaları	ARTNQ 03.05.2011 №736
2014	Fərdi təhsilin təşkili haqqında Qaydalar	ARTNQ 29.05.2014 №645

ARP - Azərbaycan Respublikası Prezidenti.

ARPF - Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

ARPS-aycın Respublikası Prezidentinin Sərəncamı

ARNK - Azərbaycan Respublikası Nazirlər Kabinetini

ARNKQ - Azərbaycan Respublikası Nazirlər Kabinetinin

Qararı

ARTN - Azərbaycan Respublikası Təhsil Nazirliyi

ARTNQ - Azərbaycan Respublikası Təhsil Nazirliyinin

Qararı

Kurikulum təhsilin son məqsədini, məqsədə çatmaq üçün yolları, bu yolların səmərəliliyini yoxlamaq üssüni özündə birləşdirən, təhsilə bağlı fəaliyyətlərin səmərəli və məqsədönlü təşkiline hərtərəfli imkan yaradan konseptual sənəddir. Ayri-ayrı fənlərin xüsusiyyətlərini əhatə edən kurikulumlar fənn kurikulumları adlanır.

### **“ÜMUMİ TƏHSİL PİLLƏSİ ÜZRƏ DÖVLƏT STANDARTLARI VƏ PROQRAMLARI (KURİKULUMLARI)” SƏNƏDİNİN STRUKTURU VƏ TƏRKİBİ<sup>1</sup>**


Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qararı ilə təsdiq edilmişdir. Sonad 14 maddədən ibarətdir. Bunlardan 1-7-ci maddələr Ümumi təhsil pilləsinin dövlət standartlarına, 8-14-cü maddələr isə Ümumi təhsil pilləsinin dövlət proqramlarına (kurikulumlarına) həsr olunub. Azərbaycan Respublikasının ümumi təhsil pilləsinin dövlət standartları və proqramları “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır.

<sup>1</sup> Ətraflı məlumat üçün bax: Əlavə 1, 2

Dövlət standartları aşağıdakılardır müəyyən edir:

- Ümumi müddəələr
- Ümumi təhsilin məzmununu;
- Ümumi təhsilin idarə olunmasını;
- Ümumi təhsilin infrastrukturunu;
- Ümumi təhsilin maddi-texniki və tədris bazasını;
- Ümumi təhsil sisteminde təhsil verənlərin keyfiyyət göstəricilərini;
- Ümumi təhsil sisteminde təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.

Sxem: 3.2 “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinin strukturu



Ümumi təhsil üzrə təhsil programında (kurikulumda) aşağıdakılardan əhatə olunur:

- Ümumi təhsilin səviyyələri üzrə təlim nöticələri;
- Ümumi təhsilin səviyyələri üzrə məzmun standartları;
- Ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər;
- Ümumi təhsilin səviyyələri üzrə həftəlik dörs və dərsdən kənar məşğələ saatlarının məqdarı;
- Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri;
- Təlim nailiyyətlərinin (nöticələrinin) qiymətləndirilməsi və monitorinqi.

Cədvəl: 3.3 Ənənəvi təlim proqramlarının və Milli kurikulumun əsas xüsusiyyətləri

Milli kurikulum	Ənənəvi tədris programı
Şəxsiyyətyönümlü	Biliyönümlü
Nöticəyönümlü	Fənyönümlü
Tələbyönümlü	Təklifiyönümlü
İnteqrativlik əsas prinsipidir	Fəndaxili və fənlərarası əlaqə
Qiymətləndirmə standartları və mexanizmləri müəyyən edilib	Bəzi fənlər üzrə qiymət normalan müəyyən edilib

Cədvəl: 3.4 Kurikulumun əsas xüsusiyyətləri

SƏXSİYYƏTYÖNÜMLÜLÜK	Təhsil alanın idraki, ünsiyyat və psixomotor fəaliyyətləri əsasında həyatı bacarıqlarını inkişaf etdirməkədə onda milli və bəşarı dəyərlərinin formalasdırılmasıdır.
---------------------	--

<b>ŞAGIRDYÖNÜMLÜLÜK</b>	Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və tələbatlarının öndəniliməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.
<b>NÖTİCƏYÖNÜMLÜLÜK</b>	Öldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nöticələr formasında avvalcadan müəyyən edilmişdir.
<b>TƏLƏBYÖNÜMLÜLÜK</b>	Fardin, camiiyyatın və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.
<b>İNTEQRATİVLİK</b>	Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatlə sistemli şəkildə əlaqələndirilmişdir.
<b>QİYMƏTLƏNDİRİMƏ STANDARTLARI</b>	Qiymətləndirmə standartları təhsil alanlarının nailiyyat səviyyəsinə qoyulan dövlət tələbidir.

Tapşırıq 3.1:

Müasir təhsil məxsus tendensiyaları müəyyənləşdirin, kurikulum və ənənəvi təlim proqramları arasındakı fərqləri şərh edin.


### Fənn kurikulumunun strukturu

Fənn kurikulumu fənlər üzrə təhsil programı və hər fənn üzrə məqsad və vazifaları müəyyənləşdirən və ona doğru istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri ohadə edən konseptual sənəddir (sxem 3.2).

Sxem: 3.3 Fənn kurikulumlarının strukturu



Sxem: 3.4 Məzmun standartının quruluşu



### Əsas pedaqoji anlayışlar

#### Ümumi təlim nəticələri

Mənimsanılması nəzardə tutulan və əvvəlcədən müayyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir nəsviyyətidir.

#### Məzmun xətti

Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir.

#### Standart anlayışı

Norma, nüümə, ölçü mənasını bildirən standart ingilis dilinə məxsus bir söz (standart) kimi geniş yayilaraq dünyanın bir çox dillərində işlədirilir. Kütüvli istifadə üçün nəzardə tutulan məhsul, xidmət fəaliyyətinə, təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən model, etalondur. Fənnin məzmununu təşkil edən məzmun standartları əsas və alt standart olmaqla iki qrupa bölünür (bax: sxem 3.6).

#### Məzmun standartı

Təhsil alanlarının bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbədir.

#### Alt standart

Əsas standartlarda ifadə olunmuş fikrin müəyyən hissəsidir.

#### Qiymətləndirmə standartı

Təhsil alanlarının nailiyyət səviyyəsinə qoyulan dövlət tələbədir.

### Əsas standartın funksiyaları:

Fənlər üzrə müəyyən olunan təlim nüticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir;

Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.

### Alt standartların funksiyaları:

Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır;


Təlim strategiyalarının düzgün seçilməsində mühüm rol oynayır;

Təlimdə integrativliyi təmin edir;

Təlimin məzmununun davamlı inkişafını təmin edir.

Məzmun standartının başlıca komponentləri isə bilik və fəaliyyət komponentidir. Bilik və fəaliyyət komponentlərinin əsas formaları aşağıdakı sxemədə verilmişdir (bax: sxem 3.5).

Sxem: 3.5 Məzmun standartlarının komponentlər üzrə təsnifi



Cədvəl 3.5 Biliyin kateqoriyaları

<b>Deklarativ (faktoloji bilik)</b>	Faktiki biliklər fənn üzrə məlumat verir, proses və ya fəaliyyət mərhələlərini ehtiva etmir, fənn, mövzu və ya problem həlli üçün lazım olan anlayış, termin, fakt, informasiya təriflərini özündə birləşdirir.
<b>Procedural Bilik</b>	Biliklərin tətbiqini, prosesi ehtiva edir. Buraya fəaliyyətin icrası ilə bağlı qaydalar, tədqiqat, müxtəlif bacanqların tətbiqi, alqoritm, texnika və metodlar aiddir. Hər hansı fənn üzrə mühüm vərdiş və proseslər kimi qəbul edilə bilər.

<b>Kontekstual (konseptual bilik)</b>	<p>Deklarativ və prosedural biliklər üzərində qurulan yeni məzmunun yaranmasıdır. Buraya yeni yaradılan konsepsiyalar, ümumiləşdirmələr, nəzariyyələr, təsnifatlar, modellar daxildir.</p>
<b>Metakoqnitiv bilik</b> (Krasvohl və Anderson idrak proseslərini yuxarıda qeyd olunan 3 bilik kateqoriyalan ilə birləşdirərək yenisiన olavə etmişlər)	<p>Dərkətmə strategiyalarının təhlili, “düşünmə haqqında düşünmək”, idrak faaliyyətinin idarə olunmasını özündə birləşdirir.</p>

### Cədvəl: 3.6 Bilik və fəaliyyət komponentlərinin xüsusiyyətləri

	<b>Nayı eks etdirir?</b>
<b>Bilik komponenti</b>	Şagird nayı bilir? (məzmun, bilik)
<b>Fəaliyyət komponenti</b>	Şagird bildiyini necə nümayiş etdirir? (fəaliyyət, bacarıq)


### Sxem: 3.6 Məzmun xəttinin strukturu



### **Məzmun standartlarına aid nümunə**

Ana dili- I sınıf

- 1.1.** Dinlədiyi fikri anladığını *nümayiş etdirir*.  
**1.1.1.** Dinlədiyi sədə fikrin mahiyyətini *şərh edir*.  
**1.1.2.** Dinlədiyi fikrə münasibətini *bildirir*.



## ÜMUMİ TƏHSİL SİSTEMİNDE PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

Pedaqoji prosesin müəllimin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdin işə tədqiqatçı, tacrübəçi, yaradıcı subyekt kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında təşkili aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:

**Pedaqoji prosesin tamlığı** - pedaqoji prosesdə təlim məqsədləri kompleks şəkildə (inqisafetdirici, öyrədici, tərbiyədici) həyata keçirilir, real növürlərə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;

**Təlimdə bərabər imkanların yaradılması** - bütün şagirdlər eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;

**Şagirdönümlülük** - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;

**İnkişafyonümlülük** - şagirdlərin idrak fəallığı izlənilir, nəqliyyatları təhlili edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;

**Fəaliyyətin stimullaşdırılması** - pedaqoji prosesin səmərəli qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliliyəşlərin qeydiyyatı aparılır, dəyərləndirilir, nəticə etibarı ilə öyrənənlərin daha uğurlu təlim növürlərinə doğru istiqamətləndirilmesi təmin olunur;

**Dəstəkləyici mühitin yaradılması** - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında, sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin, səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.

## ÜMUMİLƏŞDİRİRMƏ

Modulda XXI əsrin təhsil tendensiyaları araşdırılmış, qloballaşmış cəmiyyətin tələblərinə cavab verən təhsil sisteminin istiqamətləri (təhsil anlayışının genişləndirilməsi; təlim prosesində yaradıcılığın təmin olunması; funksional hazırlıq konsepsiyanından şəxsiyyətin inkişafı konsepsiyasına kecid; təhsildə fasiləsizliyin təminatı; insan kapitalının formalasdırılması; təhsildə integrasiya; mədəniyyətlərərəzə dialoq hazırlığı, məlumat xarakterli təlimdən problemlə təlimə kecid; təlim və tərbiyə prosesinin üzvi əlaqəsi; təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması; müəllim və şagirdlərin hüquq barəbəliliyi) öz aksini tapmış. "Ümumi təhsil pilləsi üzrə dövlət standartları və programları (kurikulumları) sənədinin xüsusiyyətləri izah edilmiş, məzmun xətti, əsas standart, alt-standart anlayışlarının mahiyyəti işqlanmışdır. Həmçinin müasir kurikulum yanaşmasının məzmun və strukturunun sacıyyəvi xüsusiyyətləri şərh olunmuş, müasir kurikulum və əmənovi proqramların fərqi açıqlanmış, təlim-tərbiyə prosesində kurikulumun müəlliminin qarşısında qoyduğu tələblər müəyyənləşdirilmişdir. Yekunda möhkəmləndirici, öyrədici, yoxlayıcı tapşırıqla tələbələrin mənimsəmə səviyyəsini müəyyənlaşdırılmək üçün imkan yaradılmışdır.

## ƏDƏBİYYAT:

1. Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulum), "Kurikulum" jurnalı, №1, 2008, sah.131-151.
2. Abbasov Ə.M., Yeni kurikulumun sacıyyəvi xüsusiyyətləri, "Kurikulum" jurnalı, 2008, №1, sah.31-37.
3. Abbasov Ə.M., Təhsil standartlarının yaradılması mühüm pedaqoji problem kimi. "Azərbaycan məktəbi" jurnalı, 2012, №1. sah. 15-21.

4. Abbasov Ə.M., Ümumi standartların psixopedaqoji xüsusiyyətlərinə dair. "Kurikulum" jurnalı, Bakı: 2008, №1.
5. Abbasov Ə.M., Ümumtəhsil kurikulumlarının növleri. "Kurikulum" jurnalı, 2008. №3.
6. Cabraylov İ.H., Şəxsiyyətönümlü təhsil və vətəndaş camiyatı. Bakı: Mütarcim, 2011.
7. Cabraylov İ.H., Müasir təhsil: axtanşlar, perspektivlər, Bakı: Mütarcim, 2013, 206 soh.
8. Əhmədov A., Abbasov Ə., Yeni təhsil programlarının (kurikulumların) tətbiqi məsələləri: Ümumi təhsildə integrasiya. Bakı: Mütarcim, 2014.
9. Əhmədov A., Abbasov Ə., Kurikulumların hazırlanması və tətbiqi məsələləri (Metodik tövsiyə). Bakı: Kövsər, 2008.
10. Əhmədov A., Abbasov Ə., Talbov T., Təhsil kurikulumlarının xarakterik cəhətləri. "Kurikulum" jurnalı, 2009, №1, səh 15-21.
11. Əhmədova A., Ümumi təhsil sistemində kurikulum işlahatı: real nöticələrə doğru. "Kurikulum" jurnalı, 2008, №1, səh. 21-30.
12. Əhmədov A., Abbasov Ə. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları, Bakı: Təhsil, 2008, 476 soh.
13. Qəndilov R., Zeynalova N. Həyatı bacanqlara əsaslanan təhsil. Müəllimlər üçün tədris vəsaiti (V-IX siniflər), Bakı: Çəşidə, 2007, 607 sah.
14. Mehdiyeva N., Yeni fənn kurikulumları və integrasiya. "Kurikulum" jurnalı, 2008.
15. Rüstəmov F., Ümumi təhsilin milli kurikulumu və onun hazırlanması prinsipləri, "Kurikulum" jurnalı, 2008, № 1, səh 38-43.
16. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı: Hüquq adəbiyyatı, 2009, 80 s.
17. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı: Aspoliqraf. 2008.
18. Ümumi təhsil pilləsinin dövlət standartları və programları (kurikulumları). AR NK 103Nə-li qərarı, Bakı şəhəri, 03 iyun 2010.
19. Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri. Bakı: Mütarcim, 2014.
20. Zeynalova N., Mehdiyeva R. Şəxsiyyətönümlü təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi, Bakı: Elm və təhsil, 2016.

## ƏLAVƏ 1

*Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2010-cu il 3 iyun tarixli 103 nömrəli  
qərarı ilə təsdiq edilmişdir*

## **ÜMUMİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTLARI VƏ PROQRAMLARI (KURİKULUMLARI)**

### **Ümumi müddəalar**

o Azərbaycan Respublikasının ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra dövlət standartları) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır.

- o Dövlət standartları aşağıdakılardan müəyyən edir:
  - ümumi təhsilin məzmununu;
  - ümumi təhsilin idarə olunmasını;
  - ümumi təhsilin maddi-texniki və tədris bazasını;
  - ümumi təhsilin infrastrukturunu;
  - ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricicilərini;
  - ümumi təhsil sistemində təhsilalanın bilik, bacanq və vərdişlərinin səviyyəsini.

o Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir.

#### Ümumi təhsilin məzmunu

o Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarını, milli və umumhäqəri dayarları əks etdirməkələ humaniştlük, dünvəvilik, varislik, integrativlik prinsipləri əsasında müəyyən edilir.

o Ümumi təhsilin məzmunu təhsilalanların yaş, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə alınmaqla onların dünyagörüşünün və şəxsiyyətinin formalşamasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri biliç və bacarıqlara yiyələnməsini, aqli, fiziki, mənvi, estetik inkişafını, müstəqil əmək və təhsil həyatına hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvüne çevriləməsini təmin edir.

o Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:

- təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil
- siyasetinə uyğunlaşdırmaq;
- məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şəgirdyönümlülük, integrativlik prinsipləri əsasında müəyyənləşdirmək;

- təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliçlərin və aqli, informativ-kommunikativ, psixomotor bacanqların aşilanmasını təmin etmək;
- təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmat etməyan, tətbiqi xarakterdə olmayan, məzmunu artırılsın malumatyönümlü massləslərin daxil edilməsinə yol verməmək.

#### 3. Ümumi təhsilin idarə olunması

- Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir.

▪ Hesabatlılıq nəticə etibarı ilə ümumi təhsilin həyata keçirildiyi müəssisədə kollektivin hər bir üzvünün tapşırılmış iş sahəsində cavabdehliyini təmin edir. Ümumi faaliyyətin müntazam hazırlanması və müzakirə edilən hesabatlarda əks olunması müəssisədə hər bir fərdin vəzifə funksiyalarına məsuliyyətlə yanaşmasında mühüm rol oynayır.

▪ Məsuliyyətin bölüşdürülməsi ümumi təhsilin idarə olunmasına demokratiklik, sistemliklilik və şəffaflıq yaranan mühüm amil kimi meydana çıxır, ümumi faaliyyətin səmərələ planlaşdırılmasına və nəzərdə tutulan tədbirlərin icrasına çəvik nəzarət mexanizminin müəyyənləşdirilməsinə xidmət edir.

▪ Inkişafın monitorinqi mövcud idarəetmə sisteminin məqsədönlülük səviyyəsini aşkarə çıxarmaq və irəlişiyələrin dinamikasını müəyyən etməklə planlaşdırma və icra sistemində zəruri dayışıklıklar aparılması təmin edir.

▪ Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.

▪ Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı Pedaqoji Şura hesab olunur. Pedaqoji Şuranın Əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

▪ Pedaqoji Şura iclaslarında, əsasən, təhsil sahəsində dövlət siyasetinə uyğun olaraq, təlim-tərbiya prosesinin taşkili və həyata keçirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, innovativ pedaqoji ideyaların məktəbdə tətbiqi, müəssisədə sağlam psixoloji mühit və təhlükəsiz şərait yaradılması, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi ilə əlaqadər aktual məsələlər, ümumi faaliyyətin yaxşılaşdırılması istiqamətində təkliflər və hesabatlar müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.

▪ Idarəetmədə demokratikliyi və şəffaflığı daha da yüksəltmək məqsədi ilə ümumi təhsil müəssisələrində ictimai əsaslarla faaliyyət göstərən özüntüdərə orqanları (məktəb şurası, qayyumlar, himayəçilər şuraları, metodik şura, valideyn-məktəb assosiasiyası, valideyn komitəsi, uşaq parlamenti, qanunvericilik əsa-

sında fəaliyyət göstərən uşaq və gənclər təşkilatlarının orqanları) yaradıla bilər.

▪ Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan direktor höyətə keçirir. Direktorun vəzifə funksiyaları ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

#### **4. Ümumi təhsilin infrastrukturu**

4.1. Müəyyən edilmiş dövlət standartlarına uyğun keyfiyyətli ümumi təhsil almaq üçün müvafiq infrastrukturun yaradılması mühüm şərt hesab edilir.

4.2. Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şərait, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, işaş obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.

#### **5. Ümumi təhsilin maddi-texniki və tədris bazası**

5.1. Ümumi təhsil üzrə dövlət təhsil proqramlarının (kurikulmların) yerinə yetirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə ümumi təhsil müəssisələri zəruri maddi-texniki və tədris bazasına malik olmalıdır.

5.2. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalı, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyanı vəsaitləri, təlimin texniki vəsaitləri, dörslik və elmi-bədii ədəbiyyat fondu daxildir.

#### **6. Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri**

6.1. Ümumi təhsilin höyətə keçirildiyi müəssisələrə, bir qayda olaraq, pedaqoji-ali təhsilli müətəxəssislər qəbul edilirlər.

6.2. Pedaqoji kadrlar ümumi təhsil müəssisələrində işə bilavasitə öz ixtisasları üzrə qəbul olunurlar.

6.3. Zəruri hallarda ucqar yaşayış ərazilərində yerləşən ümumi təhsil müəssisələrinə pedaqoji orta-ixtisas təhsili şəxslərin qəbuluna, habelə ixtisaslı pedaqoji kadr çatış maddi hallarda məzmun və məhiyyət etibarı ilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir.

6.4. Cinayat məsuliyyətinə cəlb olunmuş təhsilverənlərin pedaqoji fəaliyyəti davam etdirilməri, habelə sahhatının vəziyyətinə görə təhsilverənlərin təlim-tərbiyə müəssisəsində fəaliyyətdən kənarlaşdırılması müvafiq qanunvericilik aktları ilə tənzimlənilər.

6.5. Ümumi təhsil sisteminde çalışan təhsilverənlər, əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdır:

- ixtisas üzrə dövrün tələbatına uyğun elmi-nazırı biliklər;

- uşaqlarla həssas ənslisyyətqurma və iş bacarığına;
- oxlağı-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;

- əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəcilik bacarıqlarına;

- yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinə;

- öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrəlməmək bacarığına;

- adalotlılıq, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə;
- İslədiyi məktəbdə və ictimaiyyətdə hörmət və nüfuzu.

Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.

#### **7. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi**

7.1. Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üzrə təsdiq olunmuş təlim nöticələri və fənlər üzrə məzmun standartları ilə müəyyən edilir.

7.2. Təhsilalanların biliq, bacarıq və vərdişlərinin səviyəsini müəyyən edən təlim nəticələri və məzmun standartları aşağıdakı tələbləri ehtiva edir:

- fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının ödənilməsi;
- təhsilin nəticəyönümlülük, şagirdyönümlülük, integrativlik prinsipləri əsasında qurulmasına didaktik zəmin yaradılması;
- təhsilalanların həyatı bacarıqlara yiyləlməsinin prioritet hesab edilməsi;
- keyfiyyətli təhsil almaq üçün hamiya bərabər imkanların yaradılması;
- təhsil səviyyələri üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin təmin olunması;
- şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müvafiq standartların müəyyən edilməsi üçün etibarlı əsas yaradılması;
- təhsilalanların sağlamlığının qorunması məqsədilə ağırlaşdırıcı tədris materiallarının təlim prosesinə gətirilməsinin qarşısını alması.

#### 8. Təhsil programı (kurikulum).

8.1. Ümumi təhsil üzrə təhsil programında (kurikulumda) aşağıdakılardır əhatə olunur:

- ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları;
- ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər;
- ümumi təhsilin səviyyələri üzrə haftalık dars və dördənəkənər məşğələ saatlarının miqdarı;
- ümumi təhsil sisteminde pedaqoqi prosesin təşkili prinsipləri;
- təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitoringi;

8.2. Baza tədris planları və proqramları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

#### 9. Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri

##### 9.1. İbtidai təhsil üzrə ümumi təlim nəticələri

İbtidai təhsili başa vurmuş şagird aşağıdakılardı bacarmalıdır:

- yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;
- oxuduğu məndəki əsas məzmunu ayırmayı və ona öz fikrini bildirməyi;
- lügətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompyuter texnikasından istifadə etməyi;
- öz fikirlərin ş ifahı və yazılı formada aydın ifadə etməyi; məntiqi düşüncəyi, fikir irəli sürməyi, başqasının fikrini münasibət bildirməyi;
- zəruri riyazi bilikləri həyatda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi;
- müşahidə etdiyi obyekti və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;
- ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, komanda, kollektiv tərkibində fəaliyyət göstərməyi;
- sadə mədəni davranış, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi;
- müəyyən olılmış normativlər çərçivəsində fiziki hərəkətləri, bədii-estetik qabiliyyətini nümayış etdirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;
- öz hüquqlarını müdafiə etməyi, başqasının hüquqlarına hörmət etməyi; insanlara, təbiətə, şəxsi və dövlət əmlakına, başqasının əməyinə həssas, qayğılaş və ədalətli münasibət göstərməyi;
- Azərbaycan xalqının əxlaqi-mənəvi dəyərləri, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında qazandığı ilkin bilikləri, həbelə olksasınə qarşı əks mövqədə olan qüvvələri sadə formada təqdim etməyi;
- xarici dildə sadə ünsiyyət bacarıqlarına yiyləldiyini nümayış etdirməyi.

### 9.2. Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri

- Ümumi orta təhsili başa vurmuş şagird aşağıdakılardan bacarmalıdır:
  - diniñdiyi və oxuduğu müxtalif üslubda və janrda olan matnları təhlil etməyi, onların məzmununu yığçam, ham də qismən geniş formada başqasına çatdırmağı; nitqin monoloq və dialog formalanından istifadə etməyi; plan, tezis, icmal tərtib etməyi, layihə, rəy hazırlanmağı; nümunələr və dolillor vasitəsi ilə fikirlərinin məntiqi cəhətdən əsaslandırmayı, müxtalif fikirlərdə ifadə olunan başlıca məqamları ümumiləşdirməyi;
  - hesablamalar və proqnozlaşdırma aparmağı, riyazi dildən istifadə etməyi, alqoritmlər qurmağı, ehtimallar irəli sırmayı;
  - ətraf aləmi dərk etmək üçün müşahidə, ölçmə, hesablama, tacribe, qiymətləndirmə üsul və vasitələrdən istifadə etməyi;
    - təbiətdəki əsas qanunauygunluqların mahiyyətini və onların qarşılıqlı əlaqəsini izah etməyi;
    - müxtalif fakt, müləhizə və dolilləri müqayisə, təsnif və təqdim etməyi; təlim prosesində yaradıcılıq tələb edən işləri müstəqil yerdə yetirməyi;
    - təlim tapşırıqlarını yerinə yetirinək üçün müxtalif informasiya mənbələrindən (üyğular, ensiklopediyalar, kompyuter, internet, dövri matbuat və s.) istifadə etməyi;
    - öz imkanlarını, meyil və marağıni şüurlu olaraq müəyyən etməyi, iradi və qeyri-iradi keyfiyyətlərinin nümayis etdirməyi;
    - gördüyü işlərin natiqəsini qiymətləndirməyi, qarşılaşdıığı problemlərin optimal həllini tapmağı;
    - sadə formada icraçılıq, təşkilatçılıq və idarəetmə bacarıqlarını nümayis etdirməyi;
    - ictimai davranış, habelə müvafiq təhlükəsizlik və tibbi-gigiyena qaydalarına, sağlam hayatı tərzi normalarına əməl etməyi;

- milli, əxlaqi-mənəvi, hüquqi, etik, estetik dəyərlərə, vələndəşlət mövqeyinə, liderlik keyfiyyətlərinə malik olduğunu nümayis etdirməyi;

- problemlərin həllində birgə fəaliyyət göstərməyi, kollektiv iş prosesində özünün və başqalarının fəaliyyətini qiymətləndirməyi; xərici dildə ünsiyyət qurmağı;

- arxa dilində yazılı və şifalı ünsiyyət bacarıqlarına yiyləndiyini, ölkəsinin adəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri barədə, habelə vətənmə qarşı əks mövqədə dayanan qəvvələr haqqında müvafiq məlumatlarla malik olduğunu nümayis etdirməyi.

### 9.3. Tam orta təhsil üzrə ümumi təlim nəticələri

Tam orta təhsili başa vurmuş şagird aşağıdakılardan bacarmalıdır: diniñdılarda və oxuduqlarına tanqidi və yaradıcı münasibat bildirməyi, maraq dairesinə görə əldən yeni məlumatlarla zənginləşdirməyi;

- nitqin müxtalif formalarından məqamına görə istifadə etməyi; fikirlərini yazılı formada ifadə etməyi, yaradıcı yazılar (esse, müşahidə və təessürat xarakterli yazılar və s.) yazmağı;

- ictimai heyadla baş verən hadisələrə və sosial-mədəni sahələrdəki yeniliklərə yaşı səviyyəsinə uyğun olaraq münasibat bildirməyi;

- maraq dairesinə görə müstəqil məlumatlar toplamağı, onları sistemləşdirməyi, təhlil və tətbiq etməyi;

- informasiya-kommunikasiya texnologiyalarından həyat fəaliyyətinin təşkili istiqamətində istifadə etməyi;

- qarşılaşdıığı həyatı problemləri qiymətləndirməyi və onları həlli isti-qəmətində optimallı qərarlar qəbul etməyi;

- potensial imkanları daxilində mövcud biliq və bacarıqlarını təkmilləşdirməyi, mədəni və intellektual səviyyəsinə yüksəltməyi;

- insan əməyini, vətəndaşların hüquq və azadlıqlarını dəyərləndirməyi, milli əxlaqi-mənəvi dəyərlərə, habelə ümuməməşəri dəyərlərə həssas və tolerant münasibət bəsləməyi;

- xarici dildə (dillərdə) ünsiyyət saxlamağı;
- içraçılıq, təşkilatlılıq və idarəetmə ilə bağlı funksiyaları yerinə yetirməyi və bu proseslərdə liderlik xüsusiyyətlərini nümayış etdirməyi;
- ana dilində yazılı və şəfahi nitq mədəniyyətinə yiyələndiriyin, ölkəsinin adəbiyyatı, tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, habelə vətənin mənəfəyinə qarşı olan əksər vələrlər haqqında ətraflı məlumatlara malik olduğunu nümayış etdirməyi.

#### **10. Ümumi təhsilin səviyyələri üzrə məzmun standartları**

*10.1. İbtidai təhsil səviyyəsində məzmun standartları "Azərbaycan dili (təlim Azərbaycan dilində olan məktəblər), rus dili (təlim rus dilində olan məktəblər), gürçü dili (təlim gürçü dilində olan məktəblər) fənləri üzrə şagird:*

- danışın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə
- edir;
- düzgün, sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir, kiçikhäcmli rəbitləri mətnlər qurur; lügətlərdən, məlumat kitablanmasından istifadə edir;
- Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incasənəti, adət-ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim edir;
- yazılı və şəfahi nitqində fonetik, leksik, qrammatik qaydalarla yiyələndiyini nümayış etdirir.

**"Azərbaycan dili" (dövlət dili kimi) fənni üzrə şagird:**

- dinlədiyi fikirləri anladığını nümayış etdirir, müşahidə etdiyi aşşa və hadisələri təsvir edir;
- kiçikhäcmli mətnləri düzgün və sürətli oxuyur, məzmununu izah edir, söz birləşməsi və cümlə modellərinən kiçikhäcmli şəfahi və yazılı mətnlər qurur;
- dialoqlarda zəruri nitq etiketlərinə yiyələndiyini nümayış etdirir, məlumat xarakterli kiçikhäcmli mətnləri lügət vasitəsilə tərcümə edir.

**"Xarici dil" fənni üzrə şagird:**

- dinlədiyi fikrin məzmununu izah edir;
- gündəlik həyatda və möşətdə istifadə olunan əşyaları, onlara aid olamət və hərəkətləri adlandırır;
- sadə nitq etiketləri əsasında ünsiyyət yaradır, süjetli şəkillər üzrə nitq nüümələri qurur;
- ana dili ilə müqayisədə öyrəndiyi dilin fərqli səslərini ayıır və tələffüz edir, kiçikhäcmli mətnləri oxuyur və məzmununu izah edir, öyrəndiyi söz birləşməsi və cümlə modelləri əsasında kiçikhäcmli şəfahi və yazılı mətnlər qurur;
- qarşılıqlığı yeni sözlərin mənasını lügət vasitəsilə müəyyən edir.

*10.2. Ümumi orta təhsil səviyyəsində məzmun standartları "Azərbaycan dili (təlim Azərbaycan dilində olan məktəblər), rus dili (təlim rus dilində olan məktəblər), gürçü dili (təlim gürçü dilində olan məktəblər) fənləri üzrə şagird:*

- dinlədiyi mətnlərə münasibət bildirməklə mövqeyini əsaslandırır, mətni düzgün və ifadəli oxuyur, məzmun və strukturuna görə təhlili edir;
- dil vahidlərindən istifadə etməklə müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekaya) mətnlər qurur, onları təskümləşdirir;
- müxtəlif məzmunlu məlumatlar əsasında təqdimatlar edir, şəfahi və yazılı nitqində zəruri dil qaydalarını mənimsidiyini nümayış etdirir.

**"Azərbaycan dili" (dövlət dili kimi) fənni üzrə şagird:**

- dinlədiyi mətnin məzmununu izah edir, ona münasibət bildirir, şüurlu və ifadəli oxu bacarıqları nümayış etdirir; müxtəlif formalı rəbitləri mətnlər qurur və təqdim edir; öz fikirlərini sərbəst, ardıcıl və aydın ifadə edir.

- nitq bacanqlarını inkişaf etdirmək üçün müxtəlif mənbələrdən istifadə edir, tərcümə bacarıqları nümayış etdirir;

#### "Ədəbiyyat" fənni üzrə şagird:

- adəbi-bədii nümunələri onların məzmunundan irəli gələn mənə çətlərləri uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhdətdən qıvvıtlardırıq səzlərin mahiyyətini izah edir;
- yazılı nitqində məzmunu uyğun üslub müsəyyanlıdırır, orfoqrafiya və orfoeziya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərinin ardıcılı və məntiqi ifadə edir, ümumiləşdirmələr aparıır;
- adəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcılı, məqsədyönlü, yiğam, yeri göldikcə bədii təsvir vasitələrindən istifadə etməkələ şərh edir;
- müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş asas ideyanı şərh edir, mətni məzmununu uyğun hissələrə ayırr və müvafiq plan/tərtib edir;
- şəfahi və yazılı adəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərinin konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;
- adəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların sacıyyasına görə təhlil edir, öz şəxsi münasibətin, mülahizələrini bildirir;
- adəbi əsərlərin müzakirəsi zamanı tolerantlıq, obyektivlik, adalətlilik, əsaslandırma və ümumi rəyə gələ bilmək bacarıqlarını nümayiş etdirir.

#### "Xarici dil" fənni üzrə şagird:

- dirlədiyi və oxuduğu mətnlərin məzmununa münasibət bildirir; dialoji və monoloji nitq bacarıqları nümayiş etdirir;
- dilin öyrənilməsi prosesində ünsiyyət etiketi qaydalarına əməl edir, yoldaş-larının nitqində münasibət bildirir; fikirlərini yazılı ifadə edir;
- lügətlərdən, əlavə materiallardan, texnoloji vasitələrdən istifadə edir, səda mətnləri tərcümə edir.

#### "İkinci xarici dil" fənni üzrə şagird:

- dirlədiyi fikrin məzmununu izah edir;
- aşşa və hadisələri, onlara aid olamətləri ifadə edir;

- sadə nitq etiketləri əsasında ünsiyyət qurur;
- yeni sözlərin mənasını lügət vasitəsilə müəyyən edir;
- kiçikhäcmli mətnləri oxuyur və məzmununu izah edir;
- kiçikhäcmli şəfahi və yazılı mətnlər qurur.

#### 10.3. Tam orta təhsil sahəsində məzmun standartları

*"Azərbaycan dili (təlim Azərbaycan dilində olan məktəblər), rus dili (təlim rus dilində olan məktəblər), gürcü dili (təlim gürcü dilində olan məktəblər)" fənləri üzrə şagird:*

- müxtəlif manbalardan alındığı məlumatları təhlil edir və onlara münasibət bildirir;
- mətnləri üslubi-struktur xüsusiyyətlərinə görə təhlil edir və qiymətləndirir; manbalardan istifadə etməklə müxtəlif üslublu mətnlər qurur; mütəxəssis, görüş, diskussiya və s. tədbirlər üçün maraqla, təqdimat və ssenarilər hazırlayır;
- nitqin daşıqlılığı, düzgünlüyü və ifadəliliyi üçün zəruri olan normalar şəfahi və yazılı nitqində tətbiq edir.

#### "Azərbaycan dilii" (dövlət dili kimi) fənni üzrə şagird:

- dirlədiyi fikirlərlə bağlı mühakimələrini əsaslandırır; Azərbaycan dilində aparılan tədbirlərdə çıxış və təqdimatlar edir; oxuduğu mətnlərin məzmunu və üslubu haqqında rəy və mülahizələrini bildirir;

- nitqin müxtəlif üslub və tiplərində mətnlər qurur;
- sərbəst tərcümə bacarığı nümayiş etdirir.

#### "Ədəbiyyat" fənni üzrə şagird:

- oxuduğu adəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;
- ayn-ayn mövzularla dair müvafiq üslublarda yaradıcı xarakteriləri yazılar təqdim edir;
- mövzü, sujet, kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından adəbi nümunələr üzərində araşdırılmalar aparıır;
- adəbi nümunələri mövzü, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;

- adəbi əşərin məzmununa və ideyasına onun yaradıldığı dövrdə mövcud olan icitmai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;

- adəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, adəbi nailiyətlərə münasibət bildirir;

- mənbələr üzərində işləyir, görkəmli adəbi şəxsiyyətlər, adəbiyyat və mədəniyyət sahəsindəki nailiyətlər barədə materiallar toplayır, müxtəlif adəbi mövzularda təqdimatlar hazırlanırlar.

#### "Xarici dil" fənni üzrə şagird:

- dinlədiyi nitqin məzmununa münasibət bildirir;
- müxtəlif cümlə konstruksiyalarından istifadə etməklə fikirlərini izah edir; müzakirə və disskusiyalarda fikirlərini əsaslandırır; oxunmuş mətnin planını tərtib edir, qısa məzmununu yazar; sadə sütüjeti yazılı mətnlər qurur;
- dilin öyrənilməsi prosesində müxtəlif mənbələrdən istifadə edir.

#### "İkinci xarici dil" fənni üzrə şagird:

- dinlədiyi və oxuduğu mətnlərin məzmununa münasibət bildirir;
- dialoji və monoloji nitq bacarıqları nümayiş etdirir;
- mətnləri oxuyur, planını tərtib edir, qısa məzmununu yazır, öz fikrini ş ifahi və yazılı ifadə edir;
- sadə mətnləri lügətlər vasitəsilə tərcümə edir.

#### 11. Ümumi təhsil pilləsində tədris edilən fənlər

#### 11.1. Ümumi təhsil pilləsində tədris edilən fənlər aşağıdakılardır:

##### 11.1.1. İbtidai təhsil söviyyəsində:

"Azərbaycan dilii" (təlim Azərbaycan dilində olan məktəblərdə), rus dili (təlim rus dilində olan məktəblərdə), gürçü dili (təlim gürçü dilində olan məktəblərdə), "Azərbaycan dilii" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Xarici dil", "Riyaziyyat", "Informatika", "Həyat bilgisi", "Texnologiya", "Fiziki tərbiya", "Musiqi", "Təsviri incəsənat".

##### 11.1.2. Ümumi orta təhsil söviyyəsində:

"Azərbaycan dilii" (təlim Azərbaycan dilində olan məktəblərdə), rus dili (təlim rus dilində olan məktəblərdə), gürçü dili (təlim gürçü dilində olan məktəblərdə), "Azərbaycan dilii" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Riyaziyyat", "Xarici dil", "İkinci xarici dil", "Riyaziyyat", "Informatika", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Həyat bilgisi", "Texnologiya", "Fiziki tərbiya", "Musiqi", "Təsviri incəsənat".

##### 11.1.3. Tam orta təhsil söviyyəsində:

"Azərbaycan dilii" (təlim Azərbaycan dilində olan məktəblərdə), rus dili (təlim rus dilində olan məktəblərdə), gürçü dili (təlim gürçü dilində olan məktəblərdə), "Azərbaycan dilii" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə), "Xarici dil", "İkinci xarici dil", "Riyaziyyat", "Informatika", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Fiziki tərbiya", "Çağırışaşərki həzırlıq".

12. Ümumi təhsilin söviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının maksimum məqdarı

Təlim dilləri	Həftəlik dərs saatlarının maksimum məqdarı			
	Ibtidai təhsil söviyyəsi I-IV siniflər	Ümumi orta təhsil söviyyəsi V-IX siniflər	Tam orta təhsil söviyyəsi X-XI siniflər	Yekun I-XI siniflər
Azərbaycan	91/8	149/15	66/8	306/31
Digər dillər	99/8	159/15	70/8	328/31

**Qeydlər:**

*1. Kəsirin surətindəki adəd dərs saatlarının, məxsəcindəki adəd isə dərsdənən məşğələ saatlarının miqdarını eks etdirir.*

*2. Zəruri hallarda dərsdənən məşğələ saatlarından digər fənnin (fanların) tədrisinə ayrıla bılır.*

12.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Zəruri hallarda ümumi təhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözənlənilməklə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər.

**13. Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri**

13.1. Pedaqoji proses əvvəlcədən müəyyən olmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:

13.2. **pedaqoji prosesin tamlığı** - pedaqoji prosesdə talimin məqsədləri kompleks şəkildə (inqisafetdirci, öyrədici, tarbiyədici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini ahata edir;

13.3. **talimda bərabər imkanların yaradılması** - bütün şagirdlərə eyni talim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;

13.4. **şagirdyönlümlülük** - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və talim işi şagirdlərin maraqları və tələbatlarının ödənişiməsinə, onların istedadı və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;

13.5. **inqisafyonümdülük** - şagirdlərin əqli fəallığı izlenilir, nəqliyyatları təhlil edilir, biliq, bacarıq və vərdişlərinin inkişaf seviyyəsi tənzimlənir;

13.6. **fəaliyyətin stimullaşdırılması** - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin talimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliliyişlər qeyd

olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;

**13.7. dəstəkləyici mühitin yaradılması** - pedaqoji prosesin müasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil ediləsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün olverişli və təhlükəsiz təlim şəraiti yaradır.

**14. Təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitoringi**

14.1. Talim nailiyyətlərinin qiymətləndirilməsi:

- təlim fəaliyyətinin ayrılmaz tərkib hissəsi kimi ardıcıl və sistemi xarakter daşıyır, təhsilin keyfiyyətinin dəyərləndirilməsinə və yüksəldilməsinə xidmət edir;

- təhsilin keyfiyyəti və inkişafi haqqında müvafiq məlumatların (şagirdlərin təlimə münasibətləri və onların nailiyyətləri, müəllimlərin hazırlıq seviyyəsi, kurikulumların məqsədəməvafiqliyi, təlim resursları ilə təminatı və idarəetmə əsulları) toplanması və onların təhlili ilə müşayiət olunur;

- məqsədəməvafiqlik, qarşılıqlı dəyərləndirmə və etibarlılıq, inkişafyönümlülük, şəffaflıq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır;

- test tapşıqlarının verilməsi və yoxlanması, sinifda müşahidələrin aparılması, fənn kurikulumlarının icra vəziyyətinin, şagird və müəllimlərin fəaliyyətinin müşahidə olunması, qiymət cədvəllərinin və digər məktəb sənədlərinin təhlili və digər əsullarla həyata keçirilir;

- məktəbdaxili, milli və beynəlxalq istiqamətlərdə aparılır.

14.2. Məktəbdaxili qiymətləndirmə 3 komponent üzrə həyata keçirilir:

- şagird irəliliyisinin monitoringi - məktəb seviyyəsində müəllim və məktəb rəhbərləri tərəfindən həyata keçirilir, bu mərhələdə şagirdlərin nailiyyətləri formativ (müntəzəm, davam-

lı), mikrosummativ (başlı və bölmələr üzrə) və makrosummativ (yarım illiklər üzrə) formalarda yazılı və şifahi aparılır;

- kurikulum üzrə qiymətləndirmə - sağırdların təlim natiçələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyənləşdirmək məqsədiyle aparılır;

- təhsil səviyyələri (ümumi orta və tam orta) üzrə yekun qiymətləndirmə mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında həyata keçirilir və müvafiq təhsil sənədinin verilməsi ilə başa çatır. Tam orta təhsil səviyyəsində sağırdların müvafiq təməyüllər üzrə təhsil almaları ümumi orta təhsil səviyyəsində keçirilmək yekun qiymətləndirmonının natiçələrinə görə müəyyən olunur.

14.3. Milli qiymətləndirmə, bir qayda olaraq, 4-5 ildən bir keçirilir. Təhsil prosesinin təşkili, planlaşdırılması və aparıldığı şərait haqqında toplanmış məlumatlar vasitəsilə kurikulumların keyfiyyətini və ümumi təhsil sisteminde baş verən dəyişiklikləri dəyərləndirmək məqsədiyle aparılır;

14.4. Beynəlxalq qiymətləndirmə aşağıdakı məqsədlərlə aparılır:

- bir qayda olaraq, hər üç ildən bir seçmə yolla sağırdların təlim göstəriciləri əsasında təhsiliin vəziyyəti barədə təsəvvür əldə etmək;

- müvafiq məlumatların təhlili etməklə problemləri aşkarla çıxarmaq və onların həlli yollarını müəyyənləşdirmək;

- mövcud vəziyyəti digər ölkələrlə müqayisə etmək və perspektiv inkişaf istiqamətlərini proqnozlaşdırmaq.

14.5. Toplanmış məlumatların təhlili aparılır, natiçədə ölkədə təhsil sisteminin qurulması və galəcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədiyle istifadə edilir.

## ÖLƏVƏ 2

### AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN XARİCİ DİL FƏNNİ ÜZRƏ TƏHSİL PROGRAMI (KURİKULUMU) (I-XI SINİFLƏR)

#### Giriş

Xarici dil üzrə təhsil programı (kurikulumu) və onun xarakter cəhətləri. Xarici dil üzrə təhsil programı (kurikulumu) sağird, müslim, valideyn və cəmiyyətin digər üzvləri üçün maraq doğuran konseptual bir sənəd olub xarici dil təliminin məqsədlərini, bu məqsədlərə nail olmaq üçün bütün fəaliyyətləri əhatə edir. Bu sənəd hər bir sağırdın maraq və meyilliarı nazara alınmaqla onların nitq, dil bacarıq və vərdişlərini inkişaf etdirməyi nəzərdə tutur. Bu təhsil programı təlim məqsədlərinin müəyyənləşdirilməsində, təlim natiçələrinin reallaşması üçün xüsusi metodikaların seçilməsində mühüm rol oynayır. Fəndaxili və fənlərəsi integrasiyanı, təlim strategiyalarını, təlimin təşkilinə verilən tələbləri, forma və usulları barədə tövsiyələri özündə əks etdirməkla hər bir məzmun xəttində görə təhsil pillələrində özəyən sağırd bacarıqlarının inkişafını, məzmun xəttlerinin bir-biri ilə qarşılıqlı əlaqəsinə nəzərdə tutur. Xarici dil üzrə təhsil programı (kurikulumu) dil və sosial-mədəni biliklər əsasında kommunikativ nitq bacarıqlarının formalşdırılmasını əhatə etməklə nəticəyönümlü məzmun standartlarına uyğun olaraq sadəcən müraciət, asandan çatına prinsipləri əsasında qurulur, sağırd nəaliyyətlərini izləməyə və qiymətləndirməyə imkan yaratır. Məzmun standartları müəyyən edilərən idraki, informativ-kommunikativ və yaradıcı fəaliyyətlər, düşüncə, emosional və psixomotor bacarıqların formalşdırılması əsas götürülür.

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Azərbaycan dünya birliyi ölkələri ilə içtimai hayatın bütün sahələrində səmərəli əməkdaşlıq edən bir ölkədir. Buna görə də başqa fəaliyyət-

lərlə yanaşı, bir və ya iki xarici dildə ünsiyyət qurmağı, əlaqə saxlamağı bacaran şəxsiyyətin formalasdırılması müasir məktəbin mühüm vəzifələrindən biridir. Hazırkı dövrə qloballaşma prosesinin və integrasiya meyllorının getdikcə sürətləndiyi ictimai-siyasi, sosial-mədəni sahələrdə baş verən mühüm keyfiyyət dayışıklılık kommunikasiya vasitələrindən (yeni informasiya texnologiyalarından) istifadə etməklə şagirdlərin kommunikativ bacarıqlarının yüksək səviyyədə inkişafını tələb edir. Bu səbəbdən da tədris fənni kimi xarici dilin statusu daha da artır və o, Milli Kurikulumda ümumtəhsil məktəbləri üçün müəyyən edilmiş fanlar arasında özünməxəsus yer tutur.

Xarici dilə yiyələnən şəxs bilavasitə beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nəqliyyatlıları başqalarına çatdırmaq, onlarla həmin dilda fikir və təcrübə mübadiləsi aparmaq imkanı əldə edir. Xarici dil vasitəsilə müxtəlif xalqlarla ünsiyyət, yeni mədəniyyətlərlə tənşiq şagirdin yüksək səviyyəli layiqli vətəndəş, yaradıcı və tənqididən sonraşın şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır.

Xarici dilin öyrənilməsi şagirddə ünsiyyət və kommunikasiya əlaqələrini genişləndirir, dünyaya yeni baxışın formalasdırılmasına zəmin yaradır. Xarici dil müxtəlif xalqların və dövlətlərin ictimai-siyasi, iqtisadi, elmi-mədəni həyatı haqqında biliklərin əldə olunmasına, xarici ölkələrin müxtəlif sahələrdə qazandığı tacrübəni birbərə öyrənməyə imkan verir. Xarici dilin öyrənilməsi iş və karyera imkanlarının genişlənməsinə şərait yaradır. Xarici dilə yiyələnməklə gənc mütəxassislərimiz ölkəmizdə fəaliyyət göstərən onlarda xarici şirkət, qeyri-hökumət təşkilatları və eləcə də dünyənin müxtəlif qurumları ilə daxil səməkdaşlıq etmək imkanı qazanırlar. Xarici dil təlimi vasitəsilə şagirdlərdə başqa xalqların dil və mədəniyyətinə, milli-mənəvi dəyərlərinə hörmət hissi, toleranlıq formalasdırılır. Xarici dilə yiyələnmə şagirdlərin humanitar təhsil səviyyəsini yüksəldir, şəxsiyyətin formalasmasına, daim dəyişən dünyanın tələblərinə uyğunlaşmasına imkan yaradır.

Xarici dil şagirdlərin linqvistik biliklərini genişləndirir, ünsiyyət mədəniyyətinin formalasmasında mühüm rol oynayır və nitq inkişafına müsbət təsir göstərir. Xarici dilin məktəbdə tədrisi sonrakı illərdə digər xarici dillərin öyrənilməsi üçün zəmin yaradır. Xarici dilə mükəmməl yiyələnməsi hər bir gənc harada olmasından asılı olmamayaq ölkəmizi layiqincə təmsil etməklə yanaşı, dünya ölkələri ilə tanışlıq, xarici dil daşıyıcılarına Azərbaycanı təqdim etmək, respublikamızda baş verən prosesləri dünya ictimaiyyətinə birbərə çatdırmaq imkanı əldə edir. Xarici dilin tədrisi vasitəsilə:

**ibtidai təhsil səviyyəsində** anlama, şifahi nitq, ilkin yazı bacarıqlarının formalasdırılması, düzgün oxu qabiliyyətlərinin yaradılması və inkişaf etdirilməsi təmin olunur;

**ümumi orta təhsil səviyyəsində** şifahi nitqin inkişafı əsas tələb kimi götürülməklə şagirdlərin ünsiyyət bacarıqlarının formalasdırılması, lügət ehtiyatının zənginləşdirilməsi, on zəruri qrammatik anlayışları və dil konstruksiyalarının mənimsənilməsi, oxu, yazı texnikası və yazılı nitq, dinləyib- anlama vərdişlərinin inkişaf etdirilməsi təmin olunur;

**təmər orta təhsil səviyyəsində** əsas pillə üçün nəzərdə tutulan fəaliyyətlər inkişaf etdirilməklə şagirdlərin xarici dil nəzərə kommunikativ bacarıqlara və ünsiyyət mədəniyyətinə yiyələnmələri, lügət ehtiyatının zənginləşdirilməsi, onlarda xarici dilin dərinindən öyrənməyə maraq oydalarılması, dilini öyrəndiyi ölkə (ölkələr) ilə tanışlıq əsasında dünyagörüşlərinin genişləndirilməsi təmin olunur.

Bütün bunları nəzərə alaraq, ümumtəhsil məktəblərində xarici dil təliminin əsas məqsədi nitq, dil və kommunikativ bacarıqların mənimsədilməsi üzərində iş aparmaqla şagirdlərdə nitq mədəniyyətinin formalasdırılması kimi müəyyənləşdirilir.

Göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi zəruridir:

şagirdlərin vacib linqvistik (fonetik, orfoqrafik, leksik və s.) biliklərə yiyələnməsi;

şagirdlerin dili öyrənilən ölkələrin mədəniyyət və ənənələri ilə tanış edilməsi, onlarda xarici dil və mədəniyyətlərə mühitdə öz ölkəsinin və onun mədəniyyətini təmsil etmək bacarıqlarının formalasdırılması;

nitq fəaliyyəti üzrə kommunikativ bacarıqların inkişaf etdirilməsi;

diľ dumyunun, yaddaşın bütün növlərinin, mənqi, tənqid və yaradıcı təfakkürün (təhlil, müqayisə, ümumiləşdirmə, nəticə çıxarma və s.) formalasdırılması və inkişaf etdirilməsi;

vətəndaşlıq keyfiyyətlərinin, digər mədəniyyətlərə hörmət hissini tərbiya olunması.

#### I. Xarici dil təliminin məzmunu

##### 1. Ümumi təlim nüqtələri

###### **İbtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagird:**

dinlədiyi fikrin məzmununu izah edir;

gündəlik həyatda və məişətdə istifadə olunan əşyaları onlara aid əlamət və hərəkətləri adlandırmır;

sədə nitq etiketləri əsasında ünsiyyət yaradır, süjetli şəkillər üzrə nitq nümunələri qurur;

Ana dili ilə müqayisədə öyrəndiyi dilin fərqli səslərini ayıır və tələffüz edir;

kiçikhäcmli mətnləri oxuyur və məzmununu izah edir;

öyrəndiyi söz birləşməsi və modellorin əsasında kiçikhäcmli şəhəri və yazılı mətnlər qurur;

qarşılaşdığı yeni sözlərin mənasını lügət vasitəsilə müəyyən edir.

###### **Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:**

mətnləri sarbst oxuyur, leksik və grammatik vahidlərdən dialoji və monoloji nitqin formalasdırılmasında istifadə edir;

dilin qrup formasında öyrənilməsi prosesində ünsiyyət etiketi qaydalarına əməl edir, yoldaşlarının nitqinə münasibət bildirir;

öz fikirlərini sadə formada yazılı ifadə edir; öz nitqini planlaşdırır, eyni fikri müxtəlif formalarda ifadə edir;

lügət nümunələri hazırlayır, dil öyrənmə prosesində lügətlərdən, yardımçı vasitələrdən, texnoloji vasitələrdən məqsədönlü istifadə edir.

###### **Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:**

mətni ifadəli oxuyur, onun əslübü xarakterini və əsas fikri müəyyən edir;

ilk dəfə təqdim edilmiş və tərkibində 5-10 faizə qədər naməlum söz olan mətni lügət vasitəsilə oxuyur, məzmununu izah edir;

oxunmuş mətnin planını tərtib edir, məzmununu yazılı tezislə ifadə edir, müstəqil surətdə sadə siyasetli mətnlər qurur;

sadə və mürakək cümlə konstruksiyalarından tərcümədə istifadə edir.

##### 1.2. Məzmun xətləri

Xarici dil təlimində qarşıya qoyulmuş məqsəd və vəzifələri reallaşdırmaq üçün məzmun xətləri aşağıdakı şəkildə müəyyənlenir:

- ✓ Dinləyib-anlama
- ✓ Danışma
- ✓ Oxu
- ✓ Yazı
- ✓ Dinləyib-anlama

Dinləyib-anlama nitq fəaliyyətinin digər növləri ilə sıx bağlı olub, danışma üçün zəmin yaradır və xarici dilin öyrənilməsində mühüm yer tutur. Nitqin formalasdırmasında əsas rol oynayan dinləyib-anlama şagirdlərdə eşitdiyi nitqi diqqətlə dinləmək, məzmununu müəyyənləşdirmək və əldə etdiyi yeni informasiyanı yadda saxlamaq bacarıqlarının formalasdırılmasını təmin edir.

## Ümumi nəticələr

### Şagird:

dinlədiyi mətndə əsas fikri müəyyən edir;  
 dinlədiyi mətndə yeni informasiyanı seçir;  
 dinlədiyi müxtəlif nitqdə danişq dili ilə ədəbi dili fərqləndirir.

### Danişma

Danişma həm monoloji, həm də dialoji formada təzahür edərək yaddaşa qalan sözlərin seçilməsi və onların nitq prosesini daxil edilməsi, fikrin şəfahi ifadəsidir. O, şagirdlərdə ünsiyatı girmək, öz fikirlərinif ifadə etmək, gördüklləri və eşitdikləri haqqında məlumat verə bilmək, danişanın fikrinə münasibat bildirmək bacarıqlarının formalasdırılmasını təmin edir.

## Ümumi nəticələr

### Şagird:

nitqində sadə və mürəkkəb konstruksiyalardan istifadə edir;

oxuduğu və ya dinlədiyi mətnin məzmununu izah edir;  
 eyni fikri müxtəlif formalarda ifadə edir;  
 aşya və hadisələr, gördüyüne və eşitdiyinə, müzakirə olunan məsələlərə münasibat bildirir;  
 şəraitə uyğun olaraq ünsiyyət qura bildiyini nümayiş etdirir;  
 müxtəlif mənbələrdən topladığı informasiyalar əsasında təqdimat edir.

### Oxu

Nitq fəaliyyətinin bu növü şagirdlərdə oxu texnikasına (sürəti, düzgün, şüurlu, ifadəli) yiyələnmək, oxu vərdişlərini inkişaf etdirmək, yeni bilik və məlumatlar qazanmaq, ətraf aləmi dərinləndirək etmək imkanlarının yaranmasını təmin edir.

## Ümumi nəticələr

### Şagird:

oxu prosesində tələffüz qaydalarını mənimsədiyini nümayiş etdirir;

oxuduğu mətnlərdə əsas məzmunu müəyyən edir;  
 oxuduğu mətnlərin məzmununu şərh və izah edir;  
 oxuduğu mətndə əsas fikri müəyyən edir, yeni informasiyanı seçir.

### Yazı

Cəmiyyətin hazırlı inkişaf səviyyəsində insanların iqtisadiyyat, təhsil, biznes, mədəniyyət və incəsanat sahələri üzrə ünsiyyat yaratmaq tələbatları xeyli artdı. Belə bir vəziyyətdə bu və ya digər xarici dildə yazı bacarıqlarına yiyələnmədən ötəşmək mümkün deyildir. Bu mənada ümumtəhsil məktəblərinində xarici dil taliminin müümən bir istiqamətini yazı vərdişlərinin formalasdırılması təşkil edir. Buna görə də şagirdlərə müasir informasiya və kommunikasiya texnologiyaların vasitəsi ilə ünsiyyət qurmaq, həyatı tələbatlarla bağlı yazı bacarıqlarını mənimşətmək zəruri hesab olunur.

## Ümumi təlim nəticələri

### Şagird:

Əməli yazı bacarıqlarını nümayiş etdirir;  
 Müasir informasiya və kommunikasiya texnologiyaların vasitəsilə ünsiyyət qurur;  
 Həyati tələbatlarla bağlı yazı bacarıqlarını nümayiş etdirir.

### 1.3. Məzmun xətləri üzrə təlim nəticələri

### İbtidai təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

### Dinləyib-anlama Şagird:

başá düşdüyü nitqdə səsləri, vurgunu, intonasiyanı müəyyən edir;  
 tərkibində 3-5 naməlum söz olan kiçikhäcmli mətnin məzmununu müəyyən edir;  
 aşyanı verilmiş əlamətlərinə görə şəkillər üzrə seçil;  
 dinlədiyi mətnin məzmunu ilə bağlı sualları düzgün cavablandırır;

verilmiş tapşırıq və göstərişləri başa düşdүүнү нümayiş etdirir.

**Danışma**

**Şagird:**

sözlərin təlləfizündə müəyyən edilmiş qaydalara riayət edir;

öyrəndiyi sadə cümlələri müvafiq intonasiya ilə ifadə edir;

sadə nitq etiketləri əsasında ünsiyyət qurur;  
fikirlərinin ifadəsində ardıcılılığı gözəldiyini nümayiş etdirir;

şəkillər üzrə verilən əşyə və sadə situasiyaları təsvir edir;  
öyrəndiyi sözlər əsasında kiçik təqdimatlar edir.

**Oxu**

**Şagird:**

ilkin oxu bacanqlarını nümayiş etdirir;  
sadə cümlə və mətnləri düzgün oxuyur;  
oxuduğu mətndə yeni informasiyanı müəyyən edir;  
oxuduğu mətndə yeni sözləri seçir və ümumi məzmunu görə onların mənə- sim müəyyən edir.

**Yazı**

**Şagird:**

yazı prosesində hərf və hərf birləşmələrinən düzgün istifadə edir;

öyrəndiyi sözlərdən istifadə edərək sadə kiçik häcmli yazılı mətn qurur;

sadə əməli yazı nümunələri (afişə, dəvətnamə, elan, məktub və s.) hazırlayırlar.

**Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri**

**Dinləyib-anlama**

**Şagird:**

dinlədiyi mətnin məzmununa münasibət bildirir;

dinlədiyi mətnin məzmununu şərh edir.

**Danışma**

**Şagird:**

söz və ifadələrdən mənə və qrammatik xüsusiyyətlərinə görə istifadə edir;

dialogi və monoloji nitq bacanqları nümayiş etdirir;  
fikirlərini müqayisələr aparmaqla izah edir.

**Oxu**

**Şagird:**

mətndəki yeni söz və ifadələri mənimsdiyini nümayiş etdirir;

mətni sürətli, düzgün və ifadəli oxuyur;  
oxuduğu mətnin məzmununu məntiqi ardıcılıqla danışır;  
oxuduğu mətnin məzmununa münasibət bildirir.

**Yazı**

**Şagird:**

yazısında mətnin tərkib hissələrini (giriş, əsas hissə, nəticə) əlaqələndirir;  
müxtəlif formalı (ifadə, inşa, esse, hekaya, məktub, ərizə, tərcüməyi-hal) rəabiliti mətnlər qurur;

fakt və hadisələrə yazılı münasibət bildirir;  
müxtəlif konstruksiyalı cümlələri düzgün yazar.

**Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri**

**Dinləyib-anlama**

**Şagird:**

dinlədiyi nitqin məzmununu izah edir;  
dinlədiyi məlumatın məzmununa aid təqdimatlar edir;  
dinlədiyi məlumatın məzmununu qiymətləndirir.

**Danışma**

**Şagird:**

fakt və hadisələrə münasibət bildirir;  
danışığında məntiqi ardıcılığa riayət edir;

müxtalif mövqeli fikirləri ümumiləşdirir, təqdim edir; müxtalif mövzularda əsaslandırılmış nitq qurur.

#### Oxu

##### Şagird:

matnədəki yeni ifadə və terminlərin mənasını izah edir; matni məzmununa və üslubuna görə düzgün oxuyur; oxuduğu müxtalif üslublu mətnlərin məzmununu şərh edir;

müxtalif üslublu mətnləri təhlil edir və dəyərləndirir.

#### Yazı

##### Şagird:

yazısında orfoqrafik, qrammatik və durgu işarələri qaydalarna əməl edir;

özünənən başqasının yazısını təkmilləşdirir; müxtalif üslublu yazılar yazar; rəy, çıxış, layihə və təqdimatlar hazırlayır.

#### 1.4. Fəaliyyət xətləri

Problemin həlli

Tədbiqetmə və tətbiqetmə

Təsvirətmə və təqdimətmə

Əlaqələndirmə və ünsiyyət

Dəyərləndirmə və yaradıcı tətbiqetmə

**Dinləyib-anlama fəaliyyəti üzrə məzmun xətlərinə** əsasən şagirdlər reseptiv bacarıqlar, yəni (*dinləmək, anlamaq, xatırlamaq, tanımacıq, müqayyan etmək, təsnif etmək, müqayisə etmək, təsvir etmək*) qazanır.

**Dinləyib-anlama fəaliyyəti** üzrə məzmun xətlərinə əsasən şagirdlər **sosial və kommunikativ vərdişlər** qazanırlar. Əldə olunan bu bacarıqlar şagirdlərdə şəxsiyyətönümlü dəyərlər formalasdırıb. "Yalnız yaxşı dinləyənlər həyata yaxşı natiq ola bilər" fikrini əsas götürərək dinlədiyi nitqə diqqətlən qulaq asır, informasiya əldə edir, toleranlıq göstərərək başqasının nitqini sona qədər dinləyir, təmkinli olur, qarşılıqlı hörmət və samimiyət kimi axlaqi keyfiyyətlərə yiyələnir.

**Danışma fəaliyyəti** üzrə məzmun xəttinə əsasən şagirdlər produktiv bacarıqlar (*ünsiyyət qurmaq, izah etmək, şərh etmək, münasibət bildirmək, nümayiş etdirmək, təqdimat vermək, problemi həll etmək, təkliflər vermək*) qazanır.

**Danışma fəaliyyəti** üzrə məzmun xətlərinə əsasən şagirdlər **sosial və kommunikativ vərdişlər** qazanır: düzgün vurgu, ritm və intonasiya daxılində axıcı, ravan, aydın və səlis nitqə malik olur, eyni zamanda, onlarda tanqidi təfəkkür, sərbəst düşüncə və özünənam kimi keyfiyyətlər formalasdır.

**Oxu fəaliyyəti** üzrə məzmun xətlərinə əsasən şagirdlər oxu bacarıqları nümayiş etdirməklə müəyyən etmək, analiz etmək, müqayisə etmək, araşdırmaq, təşkil etmək kimi keyfiyyətlər qazanırlar.

**Oxu fəaliyyəti** üzrə məzmun xətlərinə əsasən şagirdlər **sosial və kommunikativ vərdişlər** yiyələnirlər: oxu vərdişlərinə malik olan şagirdlər mütləq mədəniyyəti qazanır, bədii zövqü və elmi-intellektual soviyyətini artırır, həyatsevərlik və gələcək planları haqqında yeni düşüncələr əldə edirlər. Mətn üzrə problemi təyin edərək, yaddaşı, yaradıcılıqlarını, davranış mədəniyyətlərini təkmilləşdirir, hadisələri dayarlaşdırır, kimi keyfiyyətlər qazanırlar. Məndəki hadisələrə, xarakterlərə, sütütlərə yazılı və şifahi şəkildə fikir bildirirlər. Oxunu bir aylانca vəsiṭəsi kimi dərək edən şagirdlər müxtalif mədəniyyətlər haqqında yeni biliklər toplayır, oxuduqları matni səhnələşdirərək pantomimə və tamaşalar hazırlayırlar, ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq həvəsi qazanır, şeir, nəşr, elmi-kütləvi əsərlər, milli və xarici folklor nümunələrinə məhəbbət və hörmət bəsləyirlər.

**Yazı fəaliyyəti** üzrə məzmun xətlərinə əsasən şagirdlər **akademik yazı və mediasiya bacarıqları** (təşkil etmək, sözləri seçmək, ardıcıl sıraya düzənmək, cümlə quruluşuna riayət etmək, aydınlaşdırıcı fakt və arqumentlərdən istifadə etmək və nəticəyə gəlmək) qazanırlar.

*Yazı fəaliyyəti* üzrə məzmun xətlərinə əsasən şagirdlər *sosial və kommunikativ vərdişlərə* (esse, layihə, məktub, dəvətnamə və s.) yiyələnlərlə, planlaşdırma, təhlilətə, izahetmə, ümumiləşdirme bacanqları qazanırlar. Yazı vasitəsilə fikirlərinin dayandırılmasına nail olurlar, dünyavı olaqalara, onlayn layihələrinə qoşularaq demokratiyada faal iştirak edirlər.

### **1.5.Məzmun standartları**

#### **I sinif**

##### **I sinfin sonunda şagird:**

təqdim olunan nitq nümunələrini başa düşdүүнү нümayış etdirir;  
ilkin tələffüz vərdişlərinə yiyələndiyini nümayış etdirir;  
öyrəndiyi nitq nümunələrindən istifadə edərək ünsiyyət qurmaq bacanqlarının nümayış etdirir.

#### **Məzmun xətləri üzrə əsas və alt-standartlar**

##### **1.Dinləyib-anlama**

###### **Şagird:**

**1.1. Təqdim olunan nitq nümunələrini başa düşdүүnü nümayış etdirir.**

1.1.1. Sadə müraciətlərə əməl edir.

1.1.2. Adını eşitdiyi aşyanın şəkillərdə seçir və göstərir.

1.1.3. Əşyanın eşitdiyi əlamətlərinə görə fərqləndirir.

##### **2. Danışma**

###### **Şagird:**

**2.1. İlkin tələffüz bacanqlarına yiyələndiyini nümayış etdirir.**

2.1.1. Dinlədiyi səs, səs birləşmələri və sadə sözləri təkrar edir.

2.1.2. Dinlədiyi söz birləşmələri və sadə cümlələri təkrar edir.

2.1.3. Öyrəndiyi səs, səs birləşmələri və sadə sözləri tələffüz edir.

2.1.4. Öyrəndiyi söz birləşmələri və sadə cümlələri tələffüz edir.

**2.2. Öyrəndiyi nitq nümunələrindən istifadə edərək ünsiyyət qurmaq bacarıqlarını nümayış etdirir.**

2.2.1. Şəkildə əks olunan aşyanı və ətrafdakıları adlandırmır.

2.2.2. Adlandırdığı əşyaların əlamətlərini (həcm, rəngi) sadaları.

2.2.3. Şəkildə əks olunan aşyanı və ətrafdakıları öyrəndiyi sözlər əsasında təsvir edir.

2.2.4. Öyrəndiyi söz, söz birləşmələri və nitq ediktələrindən istifadə edərək ünsiyyət qurur.

#### **II sinif**

##### **II sinfin sonunda şagird:**

təqdim olunan nitq nümunələrini başa düşdүүnü nümayış etdirir;  
düzgün tələffüz vərdişlərinə yiyələndiyini nümayış etdirir;  
öyrəndiyi nitq nümunələrindən istifadə edərək ünsiyyət qurmaq bacanqlarını nümayış etdirir;  
hər elementləri üzrə dünzgün yazı bacanqları nümayış etdirir.

#### **Məzmun xətləri üzrə əsas və alt-standartlar**

##### **1. Dinləyib -anlama**

###### **Şagird:**

**1.1. Təqdim olunan nitq nümunələrini başa düşdүүnü nümayış etdirir.**

2.1.1. Müraciətlərə əməl edir.

2.1.2. Adını eşitdiyi aşya və hadisələri şəkillərdə seçir və göstərir.

2.1.3. Əşya və hadisələri eşitdiyi əlamətlərinə görə fərqləndirir.

## Danışma

### Sağird:

**2.2. Düzgün tələffüz bacarıqlarına yiyləndiyini nümayiş etdirir.**

2.2.1. Dinlədiyi söz və söz birləşmələrini təkrar edir.

2.2.2. Dinlədiyi sadə cümleləri təkrar edir.

2.2.3. Öyrəndiyi söz və söz birləşmələrini tələffüz edir.

2.2.4. Öyrəndiyi sadə cümleləri tələffüz edir.

**2.3. Öyrəndiyi nitq nümunələrinə istifadə edərək ünsiyat qurmaq bacarıqları nümayiş etdirir.**

2.3.1. Müxtəlif məzmunlu şəkillərdə oks olunan aşya və hadisələri (ailə, məktəb) adlandıır.

2.3.2. Adlandırdığı əşyaların əlamətlərini (formə və kəmiyyət) sadalayır.

2.3.3. Şəkildə oks olunan aşya və hadisələri öyrəndiyi sözlər əsasında təsvir edir.

2.3.4. Öyrəndiyi sözlərdən və sadə nitq etiketlərinə istifadə edərək ünsiyat qurur.

## 3. Yazı

### Sağird:

**4.1. Hərf elementləri üzrə düzgün yazı bacarıqları nümayiş etdirir.**

4.1.1 Hərf elementlərini düzgün yazar.

## III sinif

## III sinfin sonunda sağird:

təqdim olunan nitq nümunələrini, o cümlelərin nitq etiketlərini başa düşdürüyüni nümayiş etdirir;

düzgün tələffüz vərdişlərinə yiyləndiyini nümayiş etdirir;

sadə nitq nümunələrinən və nitq etiketlərinən istifadə edərək ünsiyat qurmaq bacarıqları nümayiş etdirir;

ünsiyat qurmaq bacarıqları nümayiş etdirir;

ilkin oxu bacarıqları nümayiş etdirir.

## Məzmun xələri üzrə əsas və alt-standartlar

### 1. Dinqayıb-anlama

#### Sağird:

**1.1. Təqdim olunan nitq nümunələrini və nitq etiketlərini başa düşdürüyüni nümayiş etdirir.**

1.1.1. Tapşırıq xarakterli müraciətlərə əməl edir.

1.1.2. Dinlədiyi mətnlərə aid sadə tapşırıqları yerinə yetirir.

1.1.3. Eşitdiyi mətnədə nitq etiketlərini fərqləndirir.

### 2. Danışma

#### Sağird:

**2.1. Düzgün tələffüz bacarıqlarına yiyləndiyimi nümayiş etdirir.**

2.1.1. Kiçikhäcmli nitq nümunələrini düzgün tələffüz edir.

2.1.2. Öyrəndiyi cümleləri düzgün intonasiya ilə tələffüz edir.

**2.2. Sadə nitq nümunələrinən və nitq etiketlərinən istifadə edərək ünsiyat qurmaq bacarıqlarını nümayiş etdirir.**

2.2.1. Müxtəlif məzmunlu şəkillərdə oks olunan aşya, hadisə və situasiyaları (mənzil, yaşadığı yer) adlandıır.

2.2.2. Adlandırdığı əşyaların əlamətlərini (keyfiyyəti, görünüşü) sadalayır və məkanını göstərir.

2.2.3. Şəkildə oks olunan aşya, hadisə və situasiyalları öyrəndiyi sözlər əsasında təsvir edir.

2.2.4. Öyrəndiyi dil materiallarından istifadə edərək ünsiyat qurur.

## 3. Oxu

#### Sağird:

**3.1. İlkin oxu bacarıqları nümayiş etdirir.**

3.1.1. Hərf, hərf birləşmələri və sözləri düzgün oxuyur.

3.1.2. Söz birləşmələri və cümleləri düzgün oxuyur.

3.1.3. Kiçikhäcmli mətnləri düzgün intonasiya ilə oxuyur və məzmununu başa düşdürüyüni nümayiş etdirir.

#### 4. Yazı

##### Şagird:

4.1. İlkin yazı bacarıqları nümayiş etdirir.

4.1.1. Hərf, hərf birləşmələri və sözləri düzgün yazar.

4.1.2. Öyrəndiyi söz birləşmələri və cümlələri düzgün yazar.

#### IV sinif

##### IV sinifin sonunda şagird:

Kiçikhäcmli sədə mətnlərin məzmununu başa düşdүүнү нümayiş etdirir;

Düzgün tələffüz vərdişlərinə yiyələndiyini nümayiş etdirir;

Nitq nümunələrindən və nitq etiketlərindən istifadə edərək ünsiyyat qurmaq bacarıqlarını nümayiş etdirir;

Oxu bacarıqlarını nümayiş etdirir;

Sədə yazı bacarıqlarını nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

#### 1. Dinləyib-anlama

##### Şagird:

1.1. Kiçikhäcmli sədə mətnlərin məzmununu başa düşdүүnү nümayiş etdirir.

1.1.1. Sinfaxdılı münasibətləri əhatə edən müraciətlərə aməl edir.

1.1.2. Mətnin məzmununa aid sualları tərtib edir.

1.1.3. Verilmiş mətdən yeni sözləri müəyyən edir.

#### 2. Danışma

##### Şagird:

2.1. Düzgün tələffüz bacarıqlarına yiyələndiyini nümayiş etdirir.

2.1.1. Cümələri və nitq etiketlərini düzgün tələffüz edir.

2.1.2. Nitqində tələffüz qaydalarına yiyələndiyini nümayiş etdirir.

2.2. Nitq nümunələrindən və nitq etiketlərindən istifadə edərək ünsiyyat qurmaq bacarıqlarını nümayiş etdirir.

2.2.1. Zaman və məkanla bağlı anlayışları adlandırmır.

2.2.2. Əşya, hadisə və situasiyaları müxtəlif əlamətlərini təsvir edir, onlara münasibat bildirir.

2.2.3. Əşya, hadisə və situasiya ilə bağlı sual vermek bacarıqlarını nümayiş etdirir.

2.2.4. Öyrəndiyi dil materiallarından istifadə edərək ünsiyyat qurur.

#### 3. Oxu

##### Şagird:

3.1. Oxu bacarıqlarını nümayiş etdirir.

3.1.1. Kiçikhäcmli mətnləri düzgün və səratlı oxuyur.

3.1.2. Oxuduğu mətnin məzmununu başa düşdүүnү nümayiş etdirir.

#### 4. Yazı

##### Şagird:

4.1. Sədə yazı bacarığını nümayiş etdirir.

4.1.1. Eşitdiyi sözləri və sadə cümlələri düzgün yazar.

4.1.2. Kiçikhäcmli mətnləri yazar.

#### V sinif

##### V sinifin sonunda şagird:

Kiçikhäcmli dialoqlarda iştirak edir,

Kiçikhäcmli mətnlərin məzmununu danışır;

Dinlədiyi və oxuduğu mətnlərdə yeni söz və ifadələri seçir, qruplaşdırır və düzgün oxuyur;

Sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.

Məzmun xətləri üzrə əsas və alt-standartlar

#### 1. Dinləyib- anlama

##### Şagird:

1.1. Dinlədiyi mətnin məzmununu anladığını nümayiş etdirir.

1.1.1. Müraciətlər zamanı sadə sualları cavablandırır.

1.1.2. Dinlədiyi mətndə yeni söz və ifadələri seçir.

**2.Danışma**

**Şagird:**

**2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.**

2.1.1. Yeni söz və ifadələrdən düzgün istifadə edir.

2.1.2. Kiçikhäcmli dialoqlarda iştirak edir.

2.1.3. Kiçikhäcmli mənlərin məzmununu danışır.

**3.Oxu**

**Şagird:**

**3.1. Oxuduğu mətinin məzmununu mənimsədiyini nümayiş etdirir.**

3.1.1. Söz və ifadələri seçir və qruplaşdırır.

3.1.2. Mətnəkə sözləri düzgün tələffüzlə oxuyur.

3.1.3. Mətinin bütün hissələrini fərqləndirir.

3.1.4. Mətinin məzmununa uyğun suallara cavab verir.

**4.Yazı**

**Şagird:**

**4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.**

4.1.1. Verilmiş sözləri məna və grammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.

4.1.2. Gördüyü aşya və hadisələrin adını yazar.

4.1.3. Sözlərdə böyük və kiçik hərflərin yazılış qaydalarına əməl edir.

**VI sinif**

**VI sinfin sonunda şagird:**

dinlədiyi mətnəkə yeni informasiyanı müəyyən edir; söz və ifadələrin leksik-semantik mənələrini fərqləndirir, onlardan danışığında istifadə edir; müxtəlif mövzulu dialoqlarda iştirak edir; mətni tərkib hissələrinə ayıır və məzmununa uyğun suallar verir; sözləri düzgün yazar, kiçikhäcmli mənlər qurur; məktub və elan yazar.

**Məzmun xətləri üzrə əsas və alt-standartlar**

**1.Dinləyib- anlama**

**Şagird:**

**1.1. Dinlədiyi mətinin məzmununu anladığını nümayiş etdirir.**

1.1.1. Müraciətlər zamanı sualları cavablandırır.

1.1.2. Dinlədiyi mətnəkə yeni informasiyanı müəyyən edir.

**2.Danışma**

**Şagird:**

**2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.**

2.1.1. Öyrəndiyi yeni söz və ifadələrdən mövzuya uyğun istifadə edir.

2.1.2. Müxtəlif mövzulu dialoqlarda iştirak edir.

2.1.3. Mövzu ilə bağlı fikirlərini ifadə edir.

**3.Oxu**

**Şagird:**

**3.1. Oxuduğu mətinin məzmununu mənimsədiyini nümayiş etdirir.**

3.1.1. Söz və ifadələrin leksik-semantik mənasını fərqləndirir.

3.1.2. Mətnəkə sözləri düzgün vurğu ilə oxuyur.

3.1.3. Mətni tərkib hissələrinə (giriş, əsas hissə, nəticə) ayıır.

3.1.4. Mətinin məzmununa uyğun suallar verir.

**4.Yazı**

**Şagird:**

**4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.**

4.1.1. Verilmiş cümlələr əsasında kiçikhäcmli mənlər qurur.

4.1.2. Gördüyü aşya və hadisələrin əlamətlərini yazar.

4.1.3. Sözləri orfoqrafiya qaydalarına uyğun yazar.

4.1.4. Məktub və elan yazar.

## VII sınıf

### VII sınıfın sonunda şagird:

dinlədiyi və oxuduğu mətnlərdə əsas fikri və mənətiqi ardıcılılığı müəyyən edir;  
 nitq etiketlərindən, nitq modellərindən istifadə edir;  
 verilmiş mövzuya ilə bağlı fikirlərinə şıfahi və yazılı ifadə edir;  
 orfoqrafiya işarələrindən düzgün istifadə edir;  
 afişa və davətnamə yazar.

### Məzmun xətləri üzrə əsas və alt-standartlar

#### 1.Dinləyib- anlama

##### Şagird:

1.1. Dinlədiyi mətnin məzmununu anladığını nümayiş etdirir.

1.1.1. Müraciətlərə uyğun tapşırıqları icra edir.

1.1.2. Dinlədiyi mətndəki əsas fikri müəyyən edir.

#### 2.Danışma

##### Şagird:

2.1. Şıfahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Öyrəndiyi nitq modellərindən məqsədönlü istifadə edir.

2.1.2. Dialoqlarda nitq etiketlərindən istifadə edir.

2.1.3. Mövzu ilə bağlı fikirlərini müxtalif formalarda (şaxsi dəyişmək, zamanlı dəyişmək) ifadə edir.

#### 3.Oxu

##### Şagird:

3.1. Oxuduğu mətnin məzmununu mənimsdəyini nümayiş etdirir.

3.1.1. Söz və söz birləşmələrini morfoloji xüsusiyyətlərinə görə qruplaşdırır.

3.1.2. Mətni uyğun ton, temp, ritm və fasıl ilə oxuyur.

3.1.3. Mətnin tərkib hissələri arasındaki mənətiqi ardıcılığı müəyyən edir.

3.1.4. Mətndəki əsas fikri müəyyən edir.

## 4.Yazı

### Şagird:

4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1. Verilmiş mövzuya üzrə fikirlerini yazılı ifadə edir.

4.1.2. Müxtalif aşşa və hadisələri tasvir edir.

4.1.3. Orfoqrafiya işarələrindən düzgün istifadə edir.

4.1.4. Afişa və dəvətnamə yazar.

## VIII sınıf

### VIII sınıfın sonunda şagird:

dinlədiyi və oxuduğu mətnin məzmununu hissələrə ayırmayı plan tərtib edir;

müxtalif cümlə konstruksiyalarından istifadə etməklə fikirlərini ardıcılı ifadə edir;

söz və söz birləşmələrinin grammatik xüsusiyyətlərinə görə fərqləndirir, cümlələri düzgün intonasiya ilə oxuyur;

mətndəki fakt və hadisələri seçir, qruplaşdırır;

durğu işarələrindən düzgün istifadə edir;

anket formaları doldurur, məlumat xarakterli mətnlər tərtib edir.

### Məzmun xətləri üzrə əsas və alt-standartlar

#### 1.Dinləyib anlama

##### Şagird:

1.1. Dinlədiyi mətnin məzmununa münasibət bildirir.

1.1.1. Müraciətlərə uyğun tapşırıqları ardıcılı icra edir.

1.1.2. Dinlədiyi mətnin məzmununu hissələrə ayırmır.

#### 2.Danışma

##### Şagird:

2.1. Şıfahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Fikrini müxtalif cümlə konstruksiyaları ilə ifadə edir.

2.1.2. Müzakirələrdə mövzuya ilə bağlı fikirlərini bildirir.

2.1.3. Mövzu ilə bağlı fikirləri mənətiqi ardıcılıqla ifadə edir.

### **3.Oxu**

#### **Sağird:**

**3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayiş etdirir.**

3.1.1. Söz və ifadələri qrammatik-semantik xüsusiyyətlərinə görə sərfənləndirir.

3.1.2. Cümələləri məqsəd və intonasiyaya görə düzgün oxuyur.

3.1.3. Mətinin məzmununa uyğun plan tutur.

3.1.4. Məndəki əsas fakt və hadisələri seçir, qruplaşdırır.

#### **4.Yazı**

#### **Sağird:**

**4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.**

4.1.1. Dinlədiyi mətinin məzmununu ardıcıl yazır.

4.1.2. Məlumat xarakterli mətnlər yazır.

4.1.3. Sadə cümlələrdə dərđi işarələrindən istifadə edir.

4.1.4. Müxtəlif anket formalanını doldurur.

#### **IX sinif**

#### **IX sinifin sonunda şagird:**

dinlədiyi və oxuduğu mətinin məzmununu danışır; oxuduğu mətinin məzmununa yazılı və şəfahi münasibət bildirir;

müzakirələrə qoşulur, fikirlərini izah edir; nitq vahidlərindən istifadə etməklə fikirlərini müxtəlif formalarda ifadə edir;

müxtəlif konstruksiyalı cümlələri düzgün oxuyur və yazar; tərcüməyi-hal, ərizə yazar.

#### **Məzmun xətləri üzrə əsas və alt-standartlar**

##### **1.Dinləyib-anlama**

#### **Sağird:**

**1.1. Dinlədiyi mətinin məzmununa münasibət bildirir.**

1.1.1. Müraciətdə ifadə olunan fikrə münasibət bildirir.

1.1.2. Dinlədiyi mətinin məzmununu şərh edir.

### **2.Danışma**

#### **Sağird:**

**2.1. Şəfahi nitq bacarıqları nümayiş etdirir.**

2.1.1. Fikrini müxtəlif nitq vahidlərindən istifadə etməklə ifadə edir.

2.1.2. Müxtəlif mövzularda müzakirələr (tabiat, cəmiyyət, ailə, məktəb) aparır.

2.1.3. Fikirlərini müqayisələr aparmaqla izah edir.

#### **3.Oxu**

#### **Sağird:**

**3.1. Oxuduğu mətinin məzmununu mənimsədiyini nümayiş etdirir.**

3.1.1. Söz və ifadələrin qrammatik-semantik xüsusiyyətlərini izah edir.

3.1.2. Məndəki müxtəlif konstruksiyalı cümlələri düzgün oxuyur.

3.1.3. Oxuduğu mətinin məzmununu məntiqi ardıcılıqla danışır.

3.1.4. Oxuduğu mətinin məzmununa münasibət bildirir.

#### **4.Yazı**

#### **Sağird:**

**4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.**

4.1.1. Fikirlərini müxtəlif formalarda (inşa, esse, hekaya) ifadə edir.

4.1.2. Fakt və hadisələrə yazılı münasibət bildirir.

4.1.3. Müxtəlif konstruksiyalı cümlələri düzgün yazar.

4.1.4. Ərizə, tərcüməyi-hal yazar.

#### **X sinif**

#### **X sinifin sonunda şagird:**

fikir və müləhizələrini, fakt və hadisələri yazılı və şəfahi şərh edir;

mətinin məzmununa, müxtəlif mövqeli fikirlərə münasibət bildirir;

mətnləri üslubuna görə fərqləndirir, məzmununa uyğun intonasiya ilə oxuyur;  
ifadə və terminlərin mənasını müəyyənlaşdırır;  
mənbələrdən istifadə etməklə hesabat və çıxışlar hazırlanır, yazısını düzəlişlər və əlavələr etməklə təkmilləşdirir.

#### Məzmun xətləri üzrə əsas və alt-standartlar

##### 1. Dinləyi- analma

**Şagird:**

###### 1.1. Dinlədiyi mətnin məzmununa münasibət bildirir.

1.1.1. Dinlədiyi nitqin məzmununu izah edir.

1.1.2. Dinlədiyi mətndəki fakt və hadisələri qruplaşdırır, ümumiləşdirmələr aparır.

##### 2. Danışma

**Şagird:**

###### 2.1. Şıfahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Fakt və hadisələri şərh edir.

2.1.2. Müxtəlif mövqeli fikirlərə münasibət bildirir.

2.1.3. Ümumiləşdirmə aparmaqla fikirlərini şərh edir.

##### 3. Oxu

**Şagird:**

###### 3.1. Oxuduğu mətnin məzmununu məniməsiyini nümayiş etdirir.

3.1.1. Mətndəki yeni ifadə və terminlərin mənasını müəyyənlaşdırır.

3.1.2. Mətni məzmununa uyğun intonasiya ilə oxuyur.

3.1.3. Oxuduğu mətnləri üslubuna görə fərqləndirir.

3.1.4. Mətndəki fakt və hadisələri təhlil edir.

##### 4. Yazı

**Şagird:**

###### 4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.

4.1.1. Mənbələrdən istifadə etməklə yazısına düzəlişlər və əlavələr edir.

4.1.2. Oxuduğu mətnlərə bağlı mülahizələrini yazar.

4.1.3. Cümələr və abzaslari düzgün əlaqələndirmək üçün bağlıcayı vasitələrdən istifadə edir.

4.1.4. Hesabat və çıxışlar hazırlayır.

##### XI sinif

###### XI sinfin sonunda şagird:

dinlədiyi məlumatları, müxtəlif mövqeli fikirləri ümumiləşdirir, təqdimatlar hazırlayır,

fakt və hadisələri real həyatla əlaqələndirərək şərh edir, onlara münasibət bildirir;

müxtəlif üslublu matnları düzgün oxuyur, məzmununu şərh edir;

ifadə və terminlərin kontekstə uyğun mənasını izah edir; müxtəlif üslublu mətnlər qurur, özünün və başqasının yazısını təkmilləşdirir;

yazı qaydalarına əməl edir. Məzmun xətləri üzrə əsas və alt-standartlar

##### 1. Dinləyib- analma

**Şagird:**

###### 1.1. Dinlədiyi mətnin məzmununa münasibət bildirir.

1.1.1. Dinlədiyi məlumatın məzmununa aid təqdimatlar edir.

1.1.2. Dinlədiyi mətnin məzmununu qiymətləndirir.

##### 2. Danışma

**Şagird:**

###### 2.1. Şıfahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Fakt və hadisələrə münasibət bildirir.

2.1.2. Müxtəlif mövqeli fikirləri ümumiləşdirir, təqdimatlar edir.

2.1.3. Müxtəlif mövzularda əsaslandırılmış nitq qurur.

**Oxu**

**Sagird:**

**3.1. Oxuduğu mətnin məzmununu mənimsədiyini nümayi etdirir.**

3.1.1. Yeni ifadə və terminlərin kontekstə uyğun mənasını izah edir.

3.1.2. Müxtəlif üslublu mətnləri düzgün oxuyur.

3.1.3. Müxtəlif üslublu mətnlərin məzmununu şərh edir.

3.1.4. Mətdəki fakt və hadisələri real həyatla əlaqələndirərək şərh edir.

**4.Yazı**

**Sagird:**

**4.1. Düzgün yazı bacarıqları nümayiş etdirir.**

4.1.1. Özünün və başqasının yazısını təkmilləşdirir.

4.1.2. Fikirlərini müxtəlif üslublarda ifadə edir.

4.1.3. Orfoqrafiya, qrammatika və durgu işarəsi qaydalarına əməl edir.

4.1.4. Layihələr və təqdimatlar hazırlayır.

## MODUL 4

### TƏLİM MƏQSƏDLƏRİNİN MÜƏYYƏN OLUNMASI

#### TƏLİM NƏTİCƏLƏRİ

Modulun sonunda tələbə:

*Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsinə təsir göstərən amilləri sadalayır;*

*Təlim məqsədləri və təlim nəticələrini hir-birindən fərqləndirir;*

*Taksonomiyaların təlim prosesində tətbiqi yollarını və əhəmiyyətini aydınlaşdırır;*

*Taksonomiyalardan istifadənin dərsin planlaşdırılmasında roluunu şərh edir;*

*Məzmun standartını bılık və fəaliyyət komponentlərinə ayıır və onların praktik əhəmiyyətini açıqlayır;*

*Dərs üçün tapşırıqların hazırlanmasında bılık və fəaliyyət komponentlərindən faydalanan;*

*Məzmun standartını bılık kateqoriyaları üzrə təhlil edir.*

#### MƏQSƏDLƏRİN MÜƏYYƏN OLUNMASI

Yeni pedagoji yanaşmaların tətbiqi heç də hamı tərəfindən eyni şəkildə qəbul olunmur, bəzən onların reallaşdırılması uğurla nəticələnir və bu zaman müəyyən problemlər yaranır. Təhsilin yeni fəlsəfəsinin dərki təzə üsul və texnologiyasının mənimsənilməsindən dəfələrlə çətinidir. Prosesin mürəkkəbliyi məqsədlərin dəqiqləşdirilməsi, reallaşdırılması ilə əlaqədardır.

Məqsədlərin düzgün müəyyənləşdirilməsi səriştəyə əsaslanan təhsilin mühüm aspektidir. Təlim məqsədləri dərsin planlaşdırılması və qiymətləndirilməsinə təminat yaradın əsas amillərindən. Onları dəqiq ifadə etmək məqsədilə aşağıda verilən suallar nəzərdə keçirilməlidir:

1. Şagirdlər dərsin sonunda hansı əsas konsepsiyanı (məzmun, ideya, nəzəriyyə, yanaşma) anlamalı, mənimsəməlidirlər?
2. Dərsin qəvrənləşməsini hansı amillər əsasında dəqiqləşdirmək, qiymətləndirmək olar? Bütün şagirdlərin minimum səviyyədə mənimsəməli olduqları məzmun hansıdır?
3. Dərsin sonunda şagirdlər hansı sualları cavablandırımlırlar?
4. Şagirdlərdə dərsdə formalasdırılmalı və inkişaf etdirilməli tətbiqi bacarıqlar hansılardır (təhlil, problem həlli, tənqid təfəkkür və s.)?
5. Bacarıqların formalaslaşmasında şagirdlər necə kömək göstərmək olar? Bacarıqların mənimsənilməsini necə yoxlamaq mümkündür?

Pesəkar müəllim təlim məqsədlərini müəyyənləşdirərkən təlimi əla təşkil etməlidir ki, şagird məktəbi bitirdikdən sonra aşağıda sadalanan bacarıqlara yiyələnsin:

Biliklərin praktik məsələlərin həllində tətbiqini həyata keçirsin;

Ömür boyu özünütəhsilli maşgul olsun;

Özünүn və digərlərinin fikir, hərəkat və baxışları arasındakı əlaqəni görə bilsin;

Müxtəlif problemlərə və həyat çətinliklərinə baxma-yaraq, hərtərəfli dünyagörüşünə malik olsun;

Tənqidli təfəkkür bacarığını formalasdırıb həyatda tətbiq etsin;

İnsanlarla birgə yaşayış qaydalanna uyğunlaşıb ünsiyyət, əməkdaşlıq qurşun;

Toleranlıq və empatiya hissələrinə yiyələnsin.

Təlim məqsədləri öyrədilməsi nəzərdə tutulan bilik və bacarıqları dəqiqləşdirməyə imkan yaradır, təlim fəaliyyətinin, tapşınqların planlaşdırılmasını, inkişaf səviyyəsinin ölçüləşməsini və təlim natiqlərinin əldə olunmasına mümkün edir. Təlim məqsədləri ölçülən olmalıdır. Müəllimin bunu təmin etməsi üçün SMART meyarlardan istifadəsi məqsədəuyğundur. SMART məqsədlər imkan yaradır ki, pedaqoq nəyi öyrətmək istədiyini asanlıqla anlaya bilsin. SMART- beş ingilis sözündən yaranmış bir akronimdir.

• S (Specific) – xüsusi: məqsədlər dəqiq ifadə olunmalıdır, əks halda nəticə məqsəddən fərqlənə bilər. Müəllim ilk növbədə nəyi öyrətmək istədiyini müəyyənləşdirməlidir. Bunun üçün məqsədlər bir cümlə və ya fəaliyyəti göstərən seçillər vasitəsilə aydın ifadə olunmalıdır. Məsələn: müəyyən et, planlaşdır, yarat, mûqayisə et, təsvir et, izah et, nümayiş etdir və s.

• M (Measurable) – ölçülən məqsədin ölçülən göstəriciləri olmasına, nəticə ilə əlaqədar fikir söyləmək mümkünsüzdir. Məqsədin ölçüləsməsi üçün öncədan dəqiqləşdirilmiş meyarların olması vacibdir. Meyarlar (ölçülər) məqsədin hansı səviyyədə reallaşdırılmasını aydınlaşdırmağa imkan verir.

• A (Attainable) – əldə olunan: məqsədlərdən, adətan, stimullaşdırma üçün faydalınlı və beləliklə də müvafiqliyətin qazanılması hesabına irəlielməyə zəmin yaranır. Məqsədlərdəki bacarıqlar kifayat qədər çətin (şagirdlərin səy göstərməsini tələb edən), lakin bununla yanaşı, qazanılması mümkün olmalıdır.

• R (Result-oriented) – nəticəyönümlü: məqsədlər görülen işin həcmi ilə deyil, nəticə ilə səciyyələnməlidir.

• T (Time-bounded) – müəyyən müddət üçün nəzərdə tutulmalı, müvafiq zaman çərçivəsində reallaşmalıdır (məsələn, bir dərəcəndə).

Məqsədə çatmaq üçün müəllim əvvəlcədən bəzi sualları cavablandırımlıdır:

-Məqsədə çatmaqla hansı nəticəni əldə etmək istəyirəm?

-Bu meyar nə üçün vacibdir?

Nəticə müəllim üçün nə qədər aydın olarsa, şagirdlər üçün anlaşılıqlı ehtimalı o qədər yüksəlir. Pedaqoq əks əlaqə yaratmaqla, öyrənənlərin onu nə dərəcədə başa düşməsini dəqiqləşdirmalıdır.

Məqsədqoyma qiymətləndirmə prosesinin də ayrılmaz hissəsidir. Məqsədqoyma - birinci daracalı masalaları müəyyənləşdirməkdə, qərar qəbul etməkdə və avvalcadan planlaşdırılan fəaliyyətin həyata keçməsində mühüm rol oynayır. Məqsədlər nə qədər daqiq və qısa ifadə edilərsə, qiymətləndirmə də bir o qədər effektiv və daqiq olacaq.

Məqsədqoyma aşağıdakı tələblərin yerinə yetirilməsini nəzərdə tutur:

- a) məqsədlər düzgün və daqiq ifadə olunmalı;
- b) vazifələr bölünməli;
- c) şagirdlərin motivasiya və iradasını artırmaçı;
- d) fasılısız qiymətləndirməyə imkan yaratmalıdır.

#### Dəqiq ifadə edilmiş məqsədlər:

nəyə nail olmayı aydın təsəvvür etmək üçün konkret, spesifik olmalıdır;

məqsədlərin yerinə yetirilməsinə dəqiq müəyyən etmək üçün ölçü bilən olmalıdır;

əldə oluna bilən, fəaliyyətə istiqamətlənmüş, yəni arzu edilən nəticənin hansı fəaliyyət vasitəsilə əldə olunması üçün real olmalıdır;

yerinə yetirmək üçün dəqiq müddət və səmərəli vasitələr olmalıdır.

Məsələn:

#### Mövzu: Nitq etiketləri

Bu mövzunu keçdikdən sonra şagirdlər yazında, danışığda, fikir mübadiləsində informasiyanın ötürülməsində, nitqin söylənməsində nitq etiketlərindən istifadə edəcəklər.

## MƏQSƏDLƏRİN VƏZİFƏLƏRƏ BÖLÜNMƏSİ (İŞ MƏRHƏLƏLƏRİ)

Məqsədi düzgün, qisa və konkret ifadə edərkən müəllim mütləq onun yerinə yetirilməsinə kömək edən istiqamətləri planlaşdırmalıdır. Məqsəda nail olmaq üçün vazifalının qoyuluşu bir sıra mühüm tədbirlərin həyata keçirilməsini tələb edir:

1. Bəddi əsərlərdə (elcə də danışığda) istifadə olunan nitq etiketlərini sadalayır;

2. Nitq etiketlərinin bir çox növlərini (salamlama, sağollaşma, uxrazlılıq) təsvir edir.

Müəllim mütləq şagirdləri qoyulmuş məqsədə nail olmağa həvəsləndirməli və onun yerinə yetirilməsi üçün nəzərdə tutulan bütün addimların vacibliyini əsaslandırmalıdır.

*Misal:*

Müəllim bir qrupa aktual problemin müzakirəsini təşşür. Təqdimat zamanı digər qrupa isə həmin məsələni təhlil etməyi və onun təcrübədə tətbiqi yollarını, həyata istifadə nümunələrini təqdim etməyi xahiş edir.

Məqsədqoyma - müəyyən vaxt çərçivəsində həyata keçən fasılısız prosesdir. Bütün qoyulmuş məqsədlər müntəzəm olaraq təhlil olunmalı və lazıim gəldikdə, yenidən gözdən keçirilməlidir. Məqsədlərin fasılısız təhlili müəllimləri daimi prioritetləri müəyyənlaşdırma (vacib olanı seçməyi) və mühüm qərarlar qəbul etməyi istiqamətləndirir. Reallaşmayan və bir neçə dəfə müddəti başqa vaxta keçirilən məqsədlərə müəllim xüsusi diqqət yetirməlidir.

Məqsədqoyma məqsədin həm müəllim, həm də şagird mövqeyindən müəyyən olunmasına yol verir. Birinci yanaşma-anənəvi təlim üçün xarakterikdir, ikincisi – sarıtlarla (kompetensiyalarla) əsaslanan təlimlə alaqlı şəkildə müasir dövrə məktəb təcrübəsinə daxil olmaqdadır.

Aşağıda məqsədlərin müəyyən olunmasına iki yanaşma nümunəsi verilmişdir.

Cədvəl: 4.1 Məqsədlərin müəyyən olunması

Müəllim mövqeyindən dərsin məqsədinin dürüst ifadə edilməsi	Şagird mövqeyindən dərsin məqsədinin dürüst ifadə edilməsi
Şagirdləri xəritə ilə tanış etmək; Xəritalardəki şərti işaretlərlə şagirdləri tanış etmək.	Şagirdlər xəritəni oxuyur, şərti işaretləri müəyyən edirlər; Şagirdlər xəritədən istifadə edərək tanış olmayan ərazilərdə düzgün istiqamət müəyyən edirlər.
Sifat haqqında bilikləri sistemlişdirmək.	Şagirdlər sifatdan istifadə edərək söz bildirişmələri və cümlə təribə edirlər; Şagirdlər nitqədə sifatdan istifadə edirlər.
Şagirdləri üçbucaqlarla tanış etmək.	Şagirdlər üçbucağın neçə tərəfinin olmasını izah edirlər; Şagirdlər bərabərəfli üçbucağı quradırr, müxtəliflərəfli və bərabərəfli üçbucaqların oxşar və fərqlilik siyahısını tərtib edirlər.
Bərabərəfli üçbucaqların xüsusiyyətləri haqqında danışmaq.	

**TƏLİM NƏTİCƏLƏRİNİN  
MÜƏYYƏNLƏŞDİRİLMƏSİ**

Təlim nəticələri şagirdlərin qazanacağı bacarıqları təsvir edən məqsədlərdir. Daha dəqiq desək, təlim nəticələri şagirdlərin təlimdən əldə etdikləri bilik, bacarıq, münasibət və vardişlardır.

Təlim nəticələrinin daşıqlaşdırılması asan məsələ deyil. Bəzi sualların cavablandırılması prosesin reallaşmasına yardımçı ola bilər:

Müəllim şagirdlərə hansı bacarıcların formalaşmasını istəyir?

Dərsin sonunda şagird hansı bilik, bacarıq və vardişları nümayiş etdirmalıdır?

Şagirdlər öyrəndiklərini necə nümayiş etdirəcəklər?

Təlim nəticəsinin kurikulumda öz əksini tapmasının təlim nəticələri ilə necə əlaqələndirmək olar?

Şagird hər dəfə yeni məlumat əldə etməkə yanaşı, yeni bacarıqlara yiyələnməli, onların tətbiqini bacarmalıdır. Bu məqsədə intellektiv hər dərslən yenidən təlim məqsədləri müayyanlaşdırılmalı və öyrənənləri onlara nail olmağa istiqamətləndirməlidir.



Aşağıda verilən cəvəldə məzmun xətti, standart, alt standart seçin, onlara müvafiq təlim nəticələri müəyyənləşdirir.

Məzmun xətti	Standart	Alt standart	Dərsin təlim nəticəsi	Dərsin təlim nəticəsi	Dərsin təlim nəticəsi

**TƏLİM MƏQSƏDLƏRİNİN TAKSONOMİYASI**

Son illər təlim metodları sahəsində araşdırma aparan alimlar belə bir natiçənin galınmışlığı ki, müasir dərslər hazırlıklärın ötürülməsi, biliykömülü yanaşma şəmərsiz prosesdir. Dərsin belə təşkilili şagirdlərin idrak fəaliyyətinin inkişafına ciddi maneələr tərədir. Şagird axtaş, yanlış fikir, kəşf sevinci, müvəqqəti uğursuzluq kimi halları yaşaya bilir. İnsan təşəkkürü na-

məlum vəziyyət, çətinlik, anlaşılmazlıqla rastlaşıqda fəallaşır. Deməli, mülliim dərsi elə təşkil etməlidir ki, məqsədlər təlim vəzifələrinin şagirdlər tərəfindən birgə və ya müstəqil şəkildə həllinə yönəlsin. Əvvəlcədən planlaşdırılmış məqsədlər onların əldə olunması ilə nəticələnən fəaliyyətlə birbaşa əlaqəlidir.

Təlimdə bilikyönümlü yanaşma idrakın yalnız yaddaşla bağlı intellektual sahəsinə əhatə edir. Bu zaman iradi, emosional-hissi və motivasiya sahələrinə toxunulmur. Bilikyönümlü yanaşmanın üstünlük təşkil etməsi şagirdlərin gələcək həyatına hazırlığından mahdudlaşdırın, onlardı həyatı bacarıqlann formalaşmasına şərait yaratır.

Öyrənmə prosesinin müxtəlif təlim vəzifələrinin həllinə yönəlmiş, xüsusi şəkildə düzgün və sistemli təşkil olunması onun səmərə və imkanlarını artırır. Fəaliyyətin belə təşkili şagirdləri qərar qəbuluna istiqamətləndirir, müstəqil biliklərin əldə olmasına, problemin həllinə həvəsini artırır.

Təlim məqsədlərinin təhsil prosesindəki əhəmiyyətini xüsusi vurğulanın professor, pedaqoq B.Blum 1956-cı ildə onların iyerarxiyasını təqdim etmişdir. Bu nəzariyyə 60 ildən artıqdır ki, təhsilda aktuallığını itirmayıb. B.Blumun insan təfəkkürünün idrak sahəsinin fəaliyyətini addim-addim göstərən təlim məqsədlərinin taksonomiyası (taksonomiya - yunan dilindən tərcümədə *taxis*-quruluş, qayda və *nomos* qanun deməkdir) mürəkkəb şəkildə təşkil olunmuş sahələrin sistemləşdirilmə və təsnifat nəzariyyəsidir. O, təlim məqsədlərinin bilavasitə bilik, anlama, tətbiq, təhlil, sintez və qiymətləndirmə kimi idrak proseslərindən asılılığını sübuta yetmişdir. B.Blum təlim məqsədlərini 3 sahəyə ayırmışdır:

1. İdraki (bilik);
2. Emosional-affektiv (münasibət);
3. Psixomotor (bacarıqlar).

Bu sahələri "biliram", "hisə edirəm" və "yaradıram" kimi də tavşır etmək mümkündür. Hər bir sahə digəri ilə əlaqəlidir, yəni hər bir növbəti yüksək səviyyəyə keçid əldə etmək üçün

əvvəlki sahələrin təcrübəsi mütləqdir. Taksonomianın əsas məqsədi pedagoğun diqqətini hər üç sahəyə cəmləşdirməkdir. Yəni mülliim şagirdlərin düşüncə, fikir bildirən və yaratma kimi bacarıqların barəbər şəkildə inkişaf etdirməlidir. Nəticədə öyrənlər dərsin sonunda yeni bilik, bacarıq və vərdişlərə yiyəlanacaklar. Blumun taksonomiyasına əsasən idrak piramidasının hər bir səviyyəsi əvvəlkinin üzərində qurulur və bir-birinin mövcudluğuna, varlığına zəmin yaradır. Piramidanın əsasını yadda saxlama (bilik) təşkil edir, idrakı bacarıqların və təlim məqsədlərinin ən yüksək səviyyəsində işə müstəqil dəyərləndirmək bacarığı oks olunub. Bütün səviyyələr təmin olunmadıqda hadisələrin yaradıcı qiymətləndirilməsi mümkünusudur.

#### Cədvəl: 4.2 Təlim məqsədlərinin üç sahə üzrə təsnifatı

IDRAKİ	AFFEKTİV	PSİXOMOTOR
Bilik	Münasibət	Bacarıq
1. Faktları xatırlamaq	1. Qəbul etmək (malumatlı olmaq)	1.Təkraralama (taqlid)
2. Anlamaq	2. Reaksiya vermək	2.Mənəkiki hərəkat (təlimatlara əməl etmək)
3. Tətbiq (istifadə etmək)	3. Dəyərləndirmək (anlayır və fəaliyyət göstərir)	3.Mükəmməl icra
4.Təhlil (strukturlaşdırmaq)	4. Şəxsi dəyər sistemini yaradır	4. Uyğunlaşdırmaq (bir-birinə yaxın bacarıqları birləşdirmək, əlaqləndirmək)
5.Sintez (qurmaq, yaratmaq)	5. Dəyər sistemini mənimsəyir	5. Yaradıcılıq (ekspert olmaq)
6.Dəyərləndirmə (qiymətləndirmə)		

1. İdraki (dərkətma-koqnitiv) sahə. Buraya yadda saxlamaların məqsədləri, öyrənilən məlumatın təkrlərənəsi daxildir, bilik və intellektual bacarıqların inkişafını nəzardə tutur (B.Blu, 1956) və sadəcən müraciətbəz doğru altı əsas səviyyəni, eyni zamanda program, dərslək, mülliimlərin gündəlik fəaliyyətində müəyyən etdikləri təlim məqsədlərini özündə canlaşdırır.

2. Affektiv-emosional (ünsiyyət) sahə. Buraya ətraf ələm hadisələrinin şəxsi-emosional münasibətin formalşamasının məqsədləri, məraq və meyllərin formalşaması, bu və ya digər həslərin yaşanılması, dərk olunması, fəaliyyətdə özünü göstərməsi addır.

3. Psixomotor sahə. Bura sinir-əzələ koordinasiyasının, hərəki (motor) və manipulyativ fəaliyyətin müxtalif növlərinin formalşaması ilə bağlı məqsədlər addır. Daha çox özündə bədən tərbiyisi, əmək təlimi və rəqslər əlaqədar davranışları cəmləşdirir. Şagirdlərin fiziki hərəkətlərinin inkişafına çalışan mülliim bu sahəni daha çox inkişaf etdirməlidir. İdraki və affektiv sahələrdə olduğu kimi, psixomotor sahə də özündə bir neçə səviyyəni birləşdirir. Bu sahənin sxematik təsviri B.Bluunun tələbəsi - R.H.Deyv tərafından hərtərəflü işlənib hazırlanmışdır.

Cədvəl: 4.3 İdraki (koqnitiv) sahə taksonomiyası

Səviyyə	Davranışın təsviri	Fəaliyyət nümunəsi	Açar sözlər (hər səviyyə üçün fəaliyyət növünün təsvir edir və ölçür)
Bilik	Məlumatı yada salır, terminləri xatırlayır	Müəyyən edir, təsvir edir, sadalayır, seçir, təkrarlayır, yadda saxlayır	Istinad edir, qayda və prosesləri yadda saxlayır, nəql edir, müəyyənədir.

Anlama	Mananı anlayır, məlumatı öz sözü ilə ifadə edir, izah edir, tərcümə edir	İzah edir, təkrləyir, ümumişdirir, müzakirə edir, təsnif edir, təsvir edir	Öz sözü ilə təsvir edir, nümunələr təklif edir, verilən faktı izah edir
Tətbiq	Bilikləri tətbiq edir, nəzəriyyəni təcrlübədə tətbiq edir, bilikləri real vəziyyətdə tətbiq edir	İstifadə edir, tətbiq edir, araşdırır, köşf edir, idarə edir, həll edir, dayışdırır, hazırlayıır, rollu oyunlar ifa edir, quraşdırır, reaksiya verir, təqdim edir	Nazariyyədən təcrlübədə istifadə edir, nümayiş etdirir, problem həll edir, fəaliyyəti idarə edir
Təhlil	Müxtəlif element, təşkilatlı prinsiplər, struktur, konstruksiyalar, əlaqələri izah edir	Təhlil, hissələrə ayırmak, müqayisə, ölçümə, yoxlama	Proses və ya konseptin tərkib hissələrini və funksiyalarını müəyyən edir, elementlərin keyfiyyət dəyərləndirilməsini aparır, tələb və ehtiyacın ölçüt
Sintez	Yeni unikal struktur, sistem, yanaşma, ideya və model yaradır, yaradıcı	İnkişaf edir, planlaşdırır, qurur yaradır, təşkil edir, yoxlaysıır, ifadə edir, layihəlaşdırır,	Plan və prosedurlar tərtib edir, qarar qəbul edir, metod, resurs, ideya və müxtalif hissələri

	tofekkür əməliyyatları aparıır	müəyyən edir, əlaqalandırır, təyin edir, formasını dəyişir	əlaqalandırır, yeni komanda və yanaşmalar yaradır, yeni vəziyətlər təsvir edir
Qiymət- ləndirmə	Konsepsiyanın səmərasını qiymətləndirir, araşdırır, strateji müqayisələr aparıır, təhlil edir, meyarlar əsasında müha- kimə yürüdür	Məsələ haqqında mühüm qərarlar verir, mübahisə və münəaqışları həll edir, plan və ya strategiyanın səmərasını hesablayır	Ümumiləşdirir, əsaslandırır, qiymətləndirir, hesabat həzırlayır, mühakimo yüründür, araşdırır, müdafiə edir

Cədvəl: 4.4 Emosional-affektiv (ünsiyyət) sahə  
taksonomiyası

Səviyyə	Davranış n təsviri	Fəaliyyət nümunəsi	Açar sözlər (hər səviyyə üçün faaliyyət növünü təsvir edir və ölçür)
Qəbul etmək	Dinlənməyə , tacrübə əldə etməyə, öyrənməyə hazırlıq	Müəllimi dinləyir, öyrənməyə maraq göstərir, qeydlər aparıır, passiv iştirak edir	Soruşur, dinləyir, fikrini cəmləşdirir, iştirak edir, müzakirə edir, hiss edir, oxuyur, təsdiq edir

Reaksiya vermək	Reaksiya verir və faal iştirak edir	Qrup müzakirələrində, tapşırıqların yerinə yetirilməsində faal iştirak edir, taşəbbüs göstərir, nəticələrin əldə olunmasına maraq göstərir, ideyalarını reallaşdırır	Reaksiya verir, cavablandırır, sualverir, təqdim edir, qrup işində iştirak edir, nümunələr təqdim edir
Dəyərlən- dirmək	Dəyərlən- dirir və fikrini ifadə edir	İdeyaların dəyər əhəmiyyəti haqqında qərar verir, hər hansı bir harakət və məvqəni qəbul edir	Mübahisa edir, imandırır, tonqid edir, müzakirə edir, təzkib edir, müqayisə edir, etiraz edir, əsaslandırır
Dəyərləri dərk edir (konsep- tuallaş- dırır) və qurur	Daxili münəaqi- şələri tanızı- layır, dəyərlər sisteminə inqişaf etdirir	Şəxsi baxışları müyyənləşdirir, ölçür, şəxsi məvqeyi və münasibətləri dəqiqləşdirir	Qurur, inkişaf etdirir, müdafiə edir, əlaqləndirir, müqayisə edir, dəqiq ifadə edir, şəklini dayışır, üstün cahətlərini müəyyən edir, uyğunlaşdırı, fərqləndirir
Dəyərləri xarakteri- zə edir və monimsə- yir	İnam sisteminə və falsəfəni qəbul edir	Özünəinam və şəxsi dəyərlər sistemi əsasında davranış nümayiş etdirir	Həlledir, faaliyyət və təcrübə nümayiş etdirir, tasir göstərir

Cədvəl: 4.5 Psixomotor sahə taksonomiyası (R.H.Deyv)

Səviyyə	Davranışın təsviri	Fəaliyət nümunəsi	Açar sözlər (hər səviyyə üçün fəaliyyət növünü təsvir edir və ölçür)
<b>Yamsıla-ma (təqlid etmə)</b>	Başqlarının hərəkətlərini müşahidə edib təkrarlamaq	Təkrarlamaq, modellaşdırmaq	Müəllimi müşahidə etmək, hərəkətləri, prosesi və ya fəaliyyəti təkrarlamaq
<b>Mexaniki hərəkat</b>	Fəaliyyəti təlimata və ya yaddaşa əsasən təkrarlamaq	Yerinə yetirmək, icra etmək, qurmaq, nümayiş etdirmək, yaratmaq	Tapşırığı yazılı və ya şəhəfi təlimat əsasında yerinə yetirmək
<b>Dəqiq və mükəmməl icra</b>	Hərəkətləri dəqiq və sərbəst şəkildə yerinə yetirir	Nümayiş etdirir, tamamlayır, göstərir, nəzarət edir	Tapşırıqlann icrasını mükəmməl şəkildə təlimatsız və köməksiz nümayiş etdirir, fəaliyyətin icrasını digər şagirdlərə göstərir

<b>Yaradıcılıq</b>	Mövcud bacanqlardan istifadə edərək qeyri-standart məsələlərin həlinə nail olur	Yaratmaq, hələ etmək, birləşdirmək, əlaqələndirmək, inkişaf etdirmək, uyğunlaşdırmaq, yeni formaya salmaq, qurmaq, ifadə etmək	Müxtalif ehtiyacları ödəmək üçün fərqli metodlar tətbiq edir, bir-birinə aidiyiyatlı olan fəaliyyətləri birləşdirir və əlaqələndirir
<b>Uyğunlaşdırmaq</b>	Tapşırığı ustalıqla yerinə yetirir, yüksək səviyyəli bacanqlar nümayiş edir	Yaratmaq, idarə etmək, ixtira etmək, layihə rəhbərliyi	Əhəmiyyətli tələbatları ödəmək məqsədiə müvafiq məqsəd, yanına və strategiyani müəyyən etmək

## İDRAK TAKSONOMİYALARININ MÜQAYİSƏSİ

Sxem: 4.1 Müasir dövrda geniş tətbiq edilən taksonomiyaların müqayisəli təsviri



Cədvəl: 4.6 İdrak Taksonomiyası L.Anderson və D.Krasvol (2001-ci il)

YADDA SAXLAMAQ		
Şagird fakt, termin, əsas anlayış və qaydaları sadalayaraq öyrəndiyi materialı təkrarlayır		
Açar feillər:	Suallar	Fəaliyyət növləri
Seçmək, tapmaq, adlandırməq, müayyan etmək, təkrar naqıl etmək, qeyd etmək, seçmək, yada salmaq, sadalamaq, nümayiş etdirmək, nümunə göstərmək, istisna etmək, ayırmaq	Bu nədir? Harada? Nə vaxtı? Neca baş vermişdir? Niya? Neca nümayiş etdirmək olar? Neca təsvir etmək olar?	Axtarış aparmaq, illüstrasiya hazırlamaq, sosial şabakələrdə yerləşdirmək, səhvləri düzəltmək.
ANLAMAQ		
Şagird fakt və anlayışlarının mənimşənilməsini, müqayisə, izah, təsvir və əsas məqamların seçimi və qeydiyyatı vasitəsilə nümayiş etdirir		
Açar feillər:	Suallar	Fəaliyyət növləri
Ifadə etmək, təsnif etmək, gündəlikdə qeyd etmək, müqayisə etmək, tasnif etmək, ümumiləşdirmək,	-Neca təsnif etmək olar? -Neca müqayisə etmək olar? -Müqayisə etmək, tutuşdurmaq olarmış? -Başqa şəkildə necə ifadə etmək olar? Öz sözünlə ifadə et. Əsas fikri müəyyənləşdir. Hansı cavab daha daqiqidir? Necə ümumiləşdirmək olar? Nə baş verdiyini izah et.	Şəkilləri, sxemləri hazırlamaq, nümayiş etdirmək, bloqda, gündəlikdə qeydlər aparmaq, sosial şabakələrdən istifadə edərək birlikdə işləmək, yazını redakta etmək və s.

TƏTBİQ ETMƏK		
Şagird mövcud bilik, fakt, priyom və qaydalardan müxtəlif üsullarla yeni şərətdə istifadə edərək problemlə həll edir		
Açar feillər:	Suallar	Fəaliyyət növləri
<p>Yerinə yekirmək, icra etmək, eksperiment aparmad, hazırlamaq, izah etmək, sxem şəklində tasvir etmək, dəyişdirmək, hesablaması, redakta etmək, tasvir etmək, diagram qurmaq, müəyyən etmək, seçmək, toplamaq, hesablaması və s.</p>	<p>Necə həll etmək mümkündür? Optimallaşdırma üçün nəyi dəyişmək olar? Anlamana necə göstərə bilərsən? Başqa cür necə planlaşdırmaq olar? Bunu necə tətbiq etmək müənasibdir? Dəyişmək üçün hansı elementləri seçmək olar? Hansı əməliyyatları yerinə yekirmək lazımdır?</p>	<p>Yazını, filmi, şəkili redakta etmək, taqdimat hazırlamaq, rollu oyun nümayiş etmək, sorğu keçirmək, diaqram qurmaq, gündalıkdə, bloqda qeydlər aparmaq, şəkillər vasitəsilə tasvir etmək, eksperiment keçirmək, albom hazırlamaq, xarita tərtib etmək və s.</p>

### TƏHLİL ETMƏK

Materiali araşdırır, hissələr bölmər, əlaqələri  
müəyyənləşdirir, ümumiləşdirmələr aparır, nəticə çıxarıır,  
fərziyyələr yürüdürlər, onların təsdiqi üçün sübutlar tapır

Açar feillər:	Suallar	Fəaliyyət növləri
<p>Əlamətləri müəyyən etmək, sual vermək, təsnif etmək, birləşdirmək, izah etmək, mûqayisə</p>	<p>Hansı tərkib hissələri mövcuddur? Bu barada nə düşünürsən? Səbəbi nədir? Hissələrini sadalayın. Necə</p>	<p>Gündəlik və bloqda qeydlər aparmaq, sxem, diaqram qurmaq, reklam hazırlamaq, xülasə</p>

etmək, əsas hissəni seçmək, hissələrə ayırmaq, təhlil etmək, birləşdirmək, əlaqələndirmək, planlaşdırmaq, struktur müəyyən etmək, nizamlamaq,	təsnifat aparmaq mümkündür? Hansı kateqoriyalara və neca bölmək olar? Hansi fərqlər var? Hansi faktlar sübut edir?	yazmaq, referat hazırlamaq, anket tərtib etmək, elektron cədvəllərlə işləmək, taqdimatlar, mini- saytlar hazırlamaq və s.
--	--	---

### DƏYƏRLƏNDİRİMƏK

Meyarlar asasında məlumat, fikrin asası olub-olmaması,  
işin keyfiyyəti haqqında mübahimə yürüdü, fikrini  
asaslandırır

Açar feillər:	Suallar	Fəaliyyət növləri
Fərziyyə irəli sürün, mühakimə yürüdür, müdafiə edir, şərh edir, ölçür, təcrübədən keçirir, izah edir, əsaslandırır, müzakirə edir, yoxlayır, rəy verir, sosial şəbəkələrdə əməkdaşlığı edir, inandırır, reytinqi müəyyənləşdirir, doğuluğunu sübut edir, tövsiyə edir, müdafia edir, nəticə çıxarıır.	Bu barada nə düşünürsən? Əhəmiyyətini dayarlıdır. Nə təsviyyə edərdin? Necə dəyərləndirmək mümkündür? Hansı nəticəni çıxarmaq olar? Necə əsaslandırma bilərsən? Anlayışları (qəhrəmanları) necə müqayisə etmək olar? Nəyin asasında belə nəticəyə gəlinib?	Ray yazmaq, mühakimə yürütmək, fikir söyləmək, tövsiyə hazırlamaq, fərziyyə yürütmək, hesabat, çıxış, reportaj hazırlamaq, forumda müzakirə aparmaq, təqnid məqala yazmaq, qiymətləndirmə meyarlarının siyahısını tərtib etmək, müraciət hazırlamaq və s.

### YARATMAQ

Müxtəlif yollarla məlumatı kompilyasiya edir, yeni modellər yaradır, alternativ həll yolları müəyyənləşdirir

Açıq feillər:	Suallar:	Fealiyyat növləri:
Uyğunlaşdırmaq, yaratmaq, təşkil etmək, çıxış hazırlamaq, problem həll etmək, qurmaq, viki səhifə, bloq yaratmaq, strukturlaşdırmaq, kaşf etmək, programlaşdırmaq, nəşr etmək, podkast hazırlamaq	Problemin həlli üçün hansı döyişlik etmək lazımdır? Təkmilləşdirmək üçün nə etmək olar? Öks haldə nə baş verə bilər? Əsaslandır, konkretləşdir. Planı necə dəyişmək olar? Onu əvəz edə bilən model təklif et. Hansi faktları birləşdirmək olar? Öz əsərini seç.	Oyun işlayıb hazırlanmaq, podkast, film, təqdimat, kompozisiya hazırlanmaq, əhvalat, hekaya yazmaq, mahnı bəstələmək, elektron kitab hazırlanmaq, poster, bloq, sayt, veb-səhifə, interaktiv model yaratmaq, sxem, alqoritm, marşrut xəritəsi tərtib etmək.

Blumun təlim məqsədlərinin əhəmiyyəti haqqında müxtəlif alımlar fərqli fikirlər söyləmişlər, lakin uzun müddət əvvəl yaranmasına baxmayaraq, o hələ də aktuallığını itirməyib, ənənəvi yanaşmadı, eləcə də interaktiv təlim metodlarından, yeni təlim texnologiyalarından istifadə prosesində geniş istifadə olunur. Yuxarıda sadalanan taksonomiyalarda ənənəvi yer tutan bilik səviyyəsi müəyyən kateqoriyaları özündə birləşdirir.

### Təpşiriq 4.2:

Təlim məqsədlərinin müəyyənləşdirilməsinə tövsiyə göstərən əmillərlə sadalayın, öyrəndiyinlə idrak taksonomiyalarını müqayiseli şəkildə təsvir edin.

Cədvəl: 4.7 Blum taksonomiyasının səviyyələri üzrə təpşirilər (nümunə)

Mənzərə: Azərbaycan ərazisində qoruqlar

Təpşiriq	Taksonomiyanın səviyyəsi
Azərbaycanda mövcud qoruqların adlarını sadalayır.	Bilik
Azərbaycan ərazisində yerləşən qoruqların xarakterik xüsusiyyətlərini izah edir.	Anlama
İqlim və tabii xüsusiyyətlərinə görə hər bir qoruğun flora və faunasına aid nümunə göstərir və onları fərqləndirir (5-dən az olmamaq şətti ilə).	Tətbiq
Qoruqlarda qorunan biomüxtəlifiyin azalma səbəblərini təhlil edir.	Təhlil
İstilənilən qoruğun xüsusiyyətlərinə dair təqdimat hazırlayırlar.	Sintez
Qoruqların flora və faunasının mühafizasına dair təkliflər verir.	Qiymətləndirmə

Cədvəl: 4.8 Blum taksonomiyasının səviyyələri üzrə suallar (nümunə)



1.	Bilik	Bu şəkil nə zaman çəkilib? Şəkil harada çəkilib? <i>Açar sözlər: sadala, tərif ver, ifadə et.</i>
2.	Anlama	Şəkildə nə baş vermişdir? Nə üçün oğlanların geyimi bu şəkildədir? <i>Açar sözlər: təsvir et, adlandıır, müzayənləşdir, muzakirə et.</i>
3.	Tətbiq	Siz bu şəkli başqlarına necə təsvir edərdiniz? Bu şəkili nə başlıq verərdiniz? (məsələn, qəzətə) <i>Açar sözlər: dayışdır, həll et, izah et.</i>

4.	Təhlil (analiz)	Nə üçün bu oğlanlar məktəbdə yox, buradadırlar? Bu şəkil əsasında onların yaşayışı barədə nə söyləyə bilərsiniz? <i>Açar sözlər: analiz, ayırma, müqayisə, təzad (ziddiyət).</i>
5.	Sintez	Sizə, bu oğlanlarla müsahibə aparılsın, onlar öz işləri barədə nə söyləyə bilərdilər? Onlar öz gələcəkləri barədə nə söyləyərdilər? <i>Açar sözlər: qur, yarat, planlaşdır, rollu oym.</i>
6.	Dayarılandırma	Təsvir olunan dövr üçün bu şəkin əhəmiyyəti nədir? Şəkildəki oğlanlardan birini müasir dövrdəki hamyayı ilə müqayisə edin. Onların yaşayışlarında nə kimli oxşar və fərqli cəhətlər var? <i>Açar sözlər: rəy bildir, təqnid et, fəqləndir, ümmümləşdirərkən yekunlaşdır.</i>

### METAKOQNİTİV FƏALİYYƏT VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Hazırda təhsilin əsas məqsədi şagirdləri müxtalif problemlərin həlliən hazırlamaqdır. Lakin bu problemlərin harada, nə vaxt, necə baş verəcəyi və nədə özünü göstərəcəyi heç kimə malum deyil. Belə ki, hələ bir neçə il bundan avval kompüterlərin, mobil telefonların, müxtalif funksiyalı cihazların kəşfini heç kim təsəvvürünə gatırı bilməzdı. Lakin bu gün onların mövcudluğu günün reallığıdır. Yaxın gələcəkdə da yeni kasıflor camiyyəti təaccübəndirəcəkdir. Yeni cihazların ixtirası, müasir ixtisasların yaranma sürəti təhsilin artıq ənənəvi məcradan

çıkmasını ve burada təzə yanaşma, üsul və vasitələrin tətbiqini zəruri etmişdir. Artıq şagirdlər hazırlıklärın ötürülməsi deyil, şagirdin məlumat əldə etməsi, bunu müştəqil mənimsəməsi, tətbiqi səviyyəsinə qiymətləndirmək bacanğını və vərdişi aşılamadıq dəha aktualdır. Hazırda müəllim somarəli və məhsuldar düşünməyi öyrətmalıdır. Metakoqnitiv dərkətənə “şəxsin öz düşünmə tarzı haqqında düşünmək”, idrak proseslərinin refleksiyyasıdır. Bu, insanın hansı biliklərə malik olmasını, yəni hansı fəaliyyətin yerinə yetirməsini dərk etməsidir. Dayana Halperna görə, metakoqnitiv düşünmə insanın şəxsi düşümə, idrak prosesləri və yaddaşının imkanları haqqında biliklərə yiyələnməsidir. Hazırda bu istiqamətdəki müxtəlif tədqiqatlar aparılır, metakoqnitiv fəaliyyətinə farqlı tariflər verilir, lakin alımlar bir fikirdə hamarlaşdırılın: metakoqnitiv proseslərin əsas məqsədi idrak fəaliyyətinin nizamlanması və proseslərə nəzarətdir. C.Fleyvelin konsepsiyasına əsasən, metakoqnitiv (metadərkətənə) fərdin düşünmə strategiyalarının təhlili bacarığı, “düşünmə haqqında düşünməsi”, idrak fəaliyyətini idarə etməsidir. “Metadərkətənə” termini ilə yanşı, “özünüidarəetmə”, “özünü-yönləndirmə”, “icraya nəzarət” kimi terminlər də işlədiril. Təlim prosesində istənilən fəaliyyəti planlaşdırmaq, öyrənilən materialın mənimsilənməsini izləmək, məqsədlərə çatmaq səviyyəsini müəyyənləşdirmək kimi məsələlər metadərkətənənin əhətə dairəsinə daxildir. Metakoqnitiv dərkətənə insanın noyi, necə bilməsi, inkişafı üçün hansı bilik və bacarıqları əldə etməsi haqqında özünü şüurlu dayarlaşdırmasıdır. Müasir müəllim şagirdə bilik verməklə yanşı, ona qazanmağın, artırmağın yollarını öyrətmalıdır. E.İ.Nikolayeva metakoqnitiv fəaliyyətin mərhələlərini aşağıdakı kimi təsvir etmişdir:

Şagird problemi qiymətləndirir: şərti ilə tanış olur, onun hansı sahəyə aid olduğunu, həlli yollarını müəyyənləşdirir;

Problemin həlli məqsədi dair şəxsi imkanlarını araşdırır. Belə situasiya ilə əvvəl rastlaşmışsanı, onun həlli üçün hansı resurslardan, mənbələrdən istifadə edə bilərəm?

Məsələnin həlli necə təqdim olunacaq (inşa, referat və s.) və bunun üçün nə qədər vaxt lazımdır?

Məsələnin həlli prosesində mərhələlərə və son məhsulun keyfiyyətinə nəzarət necə həyata keçiriləcək?

Hazır məhsul ətraf ələm haqqındaki təsəvvürlərə necə təsir edəcək?

Məsəlonun həlli prosesini necə dəyişmək olar? Tapşırığın (məhsulun) həyat üçün əhəmiyyəti nadən ibarətdir?

E.İ.Nikolayeva hesab edir ki, bu mərhələlər ardıcıl şəkildə həyata keçirilməyə də bişər, onların eyni vaxtda yerinə yetirilməsi də mümkün kündür. Bu sxema əsasən müallim şagirdlərin problemlə hansı mərhələdə üzvləşdiyini dəqiqləşdirmək imkanı əldə edir.

## DƏRKETMƏNİN ÖLÇÜLMƏSİ

Klark, Çopeta və Mayer idrak taksonomiyasının əsasında dərkətənənin ölçülməsinə dair aşağıdakı matriks hazırlamışlar

**Faktlar** – xüsusi, unikal, nadir məlumat və ya nümunələrdir.

**Konsepsiyalar** – ümumi ad altında tanınan məfhümlərdir. Buraya ideya, söz və hadisələrin ifadə olunması aiddir. İki növ konsepsiya farqlandırılır: konkret və mücarrəd.

**Proseslər** – hər hansı bir fəaliyyətin sıralanmasıdır.

**Prosedurlar** – tapşırığın icra prosesinə və yerinə yetirilməsinə sabəb olan fəaliyyət və qərarlardır. İki növ fəaliyyət farqlandırılır: xətti və budaglanan.

**Prinsiplər** – təlimat, qayda və parametrlərdir. Prinsiplər qabaqcədan proqnozlaşdırmaq və nəticəni müəyyən etmək imkanı verir. Eyni zamanda prinsiplər nəzəriyyələrin əsası kimi qəbul olunur.

Cədvəl: 4.7 Dörd etmənin ölümləri

Biliyklärin ölficilərini	Yadda salma, xatırlama	Anlama	Təbliğ	Təhlil	Özymətləndirmə	Yaratma
Sadələməq	Oz sözləri ilə danışmaq, nəql etmək	Sistem- loşdırmaq, tsənif etmək	Xülaş vermek, ümumi tasvir etmək	Təsnif etmək	Səciyyəvi xüsusiyyəti göstərmək, tasvir etmək	
Yada salmaq, xatırlamaq	Izah etmək	Nümayiş etmək, izah etmək	Müqayisə etmək, tutuşdurmaq	Mühakimə yürüt-mək, tanqid etmək	Şəklini dəyişdirmək, yeni formaya salməq	
Konsepsiylar Fəldlər	Xülaşo, kənspekt tutmaq	Qiymət- ləndirmək	Yaramaqtı şəklində	Sxem, diagram tasvir etmək	Müdafia etmək	Layihələn- dirəmək, qurmaq, yaratmaq
Proseslər						

Yenidən hasil etmək, takrar istehsal etmək, yenidən dizaynlətmək	Nümunə göstərmək	Əlaqə- ländirməmək	Müyyən etmək	Təhlil etmək, dəyişdirməmək, tanqid yanaşmaq	Düzeltdirmə planlaşdırmaq
Təsdiq etmək	Beşqə şəkli salmaq, başqa formada qurməq, şəklini dəyişdirmək	Həll etmək, Çözəmək	Fərqlən- dirmək	Natiça çixarmaq, ümumüləşdir- mək, qərat qəbul etmək	Düzeltdirmə, yeni dən nazardan keşirmək
Xüsusi vəzayətlərdə düzən istifadə	Izah etmək, aydınlaşdır- maq, tərcümə etmək	Təpmaq, əşkar etmək, kaşf etmək	Natiça çixarmaq	Qabaqcadan xəbar vermək, proqnozlaşdır- maq	Aktuallaşdır- maq, reallaşdırmaq, hayata keçirmək

**Təpşiriq 4.3:**

Venimus həkayə ntutunusuna  
Bilmək təxsonomiyasının  
səviyyələri üzrə sualları  
hazırlayıın.

### İCLAS QURUSU

Mir Cəlal

Əncir qurusu, ərik qurusu, zoğal qurusu - bunlar çox olur, iclas qurusu isə tək-tək olur. Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu çəkən, həyat hisslerini itirən. İclas qurusunu siz tanıyrısnız. Adını bilməniz də, özünü yaxşı tanıyrısnız. Arıq bədənini qabağı ayıb, dizini bükərək sürətli addimlara gedən adamı siz küçədə, idarə qapılarda, pilləkənlərdə çox görürsünüz. O haraya tələsir. İcləsə! Qolтуğundakı boz, sürtülmüş qovluq salıqasız yiğilmiş kağız-kuğuzla doludur. Bunlar nadir. Protokol! O bütün ömrü boyu başı aşağı, dünəydan bixəbor, qışqabaklı, sıfatlı bulud kimi tutulmuş, fikrili gəzir. Nəyi düşünür? Qərar!.. İclas qurusu üçün gecənin-gündüzün, yazın-payızın, istinin-soyuğun, yerin-göyün heç bir farqi, əhəmiyyəti yoxdur. Sulann səsindən, çiçəklərin strindən, quşların mahnısından, müsicidən, gülüşdən, şənlilikdən uzaq olan bu qaradınmaz adamı görəndə kimisi heyrat edir, çıxunun da acığı gelir. Güman etməyin ki, iclas qurusu ancaq içtimai yerlərdə belədir. Siz düşünürsünüz ki, evinə qaydırıb papağını çıxardanda, arvadı, usağı ilə görünüşdə iclas qurusunun hali dəyişmiş olur, üzündə işq, dodağında təbəssüm doğur. Yox! Səhv edirsiniz! O iradəli, prinsipi, müstəqim adamdır. Onun şaxsi aila hayatı özü də bir növ iclasıdır. O, bir dəfə qot etmişdir ki, iclas üçün yaranmışq, başımız qorar hazırlamaq, barmaqlarımız protokol yaşmaq, əllərimiz çəpik çalmaq, səsimiz çıxış etmək üçün biza verilmişdir. Onun fikrine, bütün kainat

da mühüm bir iclasdan sonra yaranmış və imzalanmış bir qərar üstündə dayanır. İnnanırsan, başını qaldır göyə bax. Gör neçə milyonlarla ulduzlar sədrlik edən aynı başına toplanmışdır. Min illərdən bəri göydə elə qızığın iclas gedir ki, bəzən gurultusu yerdə qulaqlara düşür. İclas qurusu arvadı Meyransa ilə belə danışır: - Yoldaş Meyransa, təklif var ki, mənim corablarımı yubuy qurudasınız! Meyransa dinməyəndə oaya qalxır, qalamın küt ucunu stola döyüb danışır: - Cavab üçün söz verilir yoldaş Meyransaya! İclas qurusunun iclaslar, qararlar, nitqlər içində keçən və asanlıqla keçməyən həyatı neçə dəfə ailədə də silkəlməmişdir. On səkkiz il avval Quru, axşam, iclasdan qayıdanda arvadını evdə görmədi. "Bu hansı iclasdadır gecəni bu vaxtında" - deyə ürəyində fikirləşdi. Çox keçmədi qonşu qadın galib Qurunu təbrik etdi: - Quru qardaş, gözünüz aydın, bir yaxşı qızımız oldu. Meyransa xanım xəstəxanada sizi gözləyir. Quru qadına nə muştuluq verdi, nə də cavab. Qazəb və dəhşət yağan üzü bir az da qaralı, gözündə ildirilmiş oynadı: "Bu nəyə lazımdır? Görəsan bu barədə nə qərar olacaq? Eşidənlər nə deyəcəklər?". Uşağı bələyib evə gətirdilər. Quru kağızlar aləmindən baş qaldırıb baxmadı da. Meyransa ərindən xahiş etdi ki, bir yaxşı ad təpşin. İclas qurusu bu məsləhəni klub'a iclasa keçirdi. Orada çox ad təklif olundu, ata razi olmadı, öz təklifisində təkəd etdi: - Məruza! İcləsdakilar qəbqəha çəkib güllüsdilər və sonra çəpik çaldılar. Qızın adı qaldı Məruza. Məruza bəsləndi, Məruza böyüdü. Məruza oxunağı, nohayat, diqqətləri cəlb etməyə başladı. Məruza yə kitab, daftar almaq lazımlı olduğunda İclas qurusu bütün rəsmiyyəti gözəylərdi. Əvvəlcə qız atasına ərizə yazdı. Sonra ərizə 125 məktəbə, müəllimin təsdiqinə göndərilirdi. Daha sonra Meyransa qol çəkirdi. Nohayat, İclas qurusu mağazından kitab, daftar alıb götürür, qız qol çəkdirəndən sonra siyahı ilə verir və vaxt qoyurdu. "Gələn ayın ikinci həftəsinin sonuna qədər", həmin siyahının bir surətinə idarəyə, "nazarat üçün" müdərə gəndərir, bir üzündə də öz arxivində ehtiyat üçün saxlayırırdı. Gələcəkdə yoxlaşalar lazımlı

olar. Məktəb müdürü bir neçə dəfə Məruzaya demişdi: - Qızım, atan çağır, vacib söz deyəcəyam! Quru cavab vermişdi: - Mən iclasda olacağam! Qız böyüyəndən sonra İclas qurusunun başlığını daşırdı. Qızı çox yerdən istadılar. Elçilərin hamisində bir cavab veriliirdi: - Anket doldurun, yoxlayıb baxarıq. Elçilər anket adını eşidib dağılışındılar. Ancaq məhəbbətində sadıq olan Əsgər adlı bir şofer İclas qurusundan ol çıxmadi. Meyransa Əsgərlə qohum olmağa razı idi. Kişiinin qılığına girmək istədi: - Kişi, Məruzəni istəyirlər axı. - Konkret danış, kim istəyir və hansı şərtlərlə. - Şofer Əsgər. - Ərizəsi yoxdur. - Baş niyyə hayavı danışır? Meydanda nə əriza var, nə anket, nə zəmanat. Niyyə bəs gəlib başımı ağrıdırırsın? Meyransa xahiş adası ilə dedi: - Bəlkə vaxt verəsan, iclasın olmamında elçilər gəlsin, danışınız. - Elçini neyləyirəm. Qız istəyən adam şəxsi işini, şəklini göndərsin, tanış olun, sonra müzakirə edib baxarıq. İclas qurusu oğlanın adını bir-iki dəfə təkrar edib Meyransaya baxdı, başını buladı: - Adı köhnədir, çox köhnədir. Məruzəni almaq istəyənən adı Məruzəyə layiq olsun gərək! - Son deyərsən dayışır! İclas qurusu öz qərarını təkrar etdi: - Dedim şəxsi işini göndərsin, baxıb müzakirə edərik, artıq danışmaq lazımlı deyil! Meyransa bir söz deməyib çıxdı. İclas qurusunun sözlərinin Əsgərə çatdırıldılar. Əsgər dedi: - Anketimi getsin idarədən öyrənsin, ancaq mən bu işin daha asan yolla həllini bilirəm. O özünü belə zəhmətlərə nəhaq salıb.

Bu axşam İclas qurusu oturub protokolları sahmana salırdı. Meyransa da şəkfi açıb təzə paltalarını geyinirdi. Kişi başını qaldıranda arvadını ayın bir həvəs, ayın bir sevinclə, tələsə-tələsə geyinib-kecinən gördü. - Hara belə, ay arvad, - deyə təəccübüla soruşdu. - Heq, balaca iclasımız var! - Baş Maruzə haradadır. - O da öz iclasına gedib, sənəd kağızı göndərib. Meyransa stolun üstündəki kitabın altından əl boyda bir kağız çıxarıb ərinə verdi: - Deyirəsan, uşaqların qaran var. Oxu, gör necədir. İclas qurusu kağızı oxuyunda gözü kəlləsinə çıxdı: - "Ata, biz çox müzakirə elədik, düşündük, daşındıq. Sizə zəhmət vermədən ZAQS-a

getdik. Sabah toyumuzdur, oğlan evində olacaq. iclasdan sonra vaxtın olsa, buyurub golərsən. Qızın Maruzə" İclas qurusu daşıda qurudu. Quru uzandı, dik ayaga qalxdı: - Nece, nece... Özbaşına qərar çıxarınlardı... Bu qərarı kim təsdiq edib. Meyransa təmkinini və müləyimliyini pozmadan cavab verdi. - Gərək san təsdiq edəsan da! İclas qurusu özündən çıxdı: - Mən onun anketini oxumamış, işini yoxlamamış, müzakirə etməmiş belə qərarı neçə təsdiq edə bilərəm, bu na intizamsızlıqdır... Meyransa etməsini ayağına çəkib son sözünü dedi: - Edərsən, etmərsən, özün bilərsən. Mən Əsgərgildə toyda olacağam, evdən muğayat ol. Qapı-bacanı açıq qoyma! - Meyransa bunu dedi, qapını çırpıb çıxdı. Ev dəyirman daşı kimi İclas qurusunun başına dolandı.

## BALACA ÇOBAN

Hofman

Biri vardi, bir yoxdu, bir balaca çoban vardi. Bu çoban müdürüliyi və zəkəsi ilə hər yerde möşhur idi. Onun xəbəri bir gün padşahda da çatdı. Hökmər deyilən sözlərə inanmayıb balaca çobanla özü söhbətləşmək istədi. Əmr etdi ki, onu saraya gətirsinlər. Balaca çoban tezliklə tapıp gətirdilər. Padşah dedi:

-Minim üç suallıma cavab versən, səni oğulluğa götürüb sarayda saxlayacağam.

-Hansı suallardır? -Uşaq soruşdu.  
-Birinci suallım belədir: de görək, dənizdə neçə damla su var?

Balaca çoban dedi:

-Hökmər sağ olsun, mən damlaları sayıb qurtaranadək əmr edin danızda axan butun çayların qabağını kəssinlər.

Hökmər heyran qaldı.

-Yaxşı, ikinci suallıma cavcab ver: göydə neçə ulduz var?

Balaca çoban dedi:

-Əmr edin iri bir kağız parçası versinlər.

Balaca çoban kağızın üstündə o qədər nöqtə düzdü ki,

kağız görünmez oldu. Bundan sonra:

-Padşah sağ olsun, -dedi, - göydök ulduzların sayı kağızın üstündeki nöqtaların sayı qədərdir. İnanmırınsızsa sayın.

Bunu hec kim saya bilməzdi.

Padşah razılıqla gülümsündü.

-Üçüncü sualın belədir: əbədiyyətdə neçə saniyə var?

Balaca çoban dərhəl cavab verdi:

-Uzaq Pomeraniyadakı Almaz dağının zirvəsinə qalxməq üçün bir saat vaxt lazımdır. Dağın bu başından o biri başına getmək üçün də bir saat gərəkdir... Bir saatda da zirvəsindən düşmək olar. O dağın zirvəsinə hər yüz ildə bir dəfə bir qış qonub dimidini itiləyir. Itildikcə dağ da yavaş-yavaş aşınır. O qış dağı tamamilə didib qurtaranda, bax, onda əbədiyyətin birinci saniyəsi ötüb keçəcəkdir.

Padşah bunu eşidib dedi:

-Sən suallarının üçünə də dünyagörəmiş müdrik adam kimi cavab verdin. Bu gündən səni oğulluğa götürürəm. Sarayımda mənimlə olacaqsan.

## ÜMUMİLƏŞDİRİMƏ

Modulda təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsinə təsir göstərən amillər sadalanmış, təlim məqsədləri və təlim naticaları anlayışları məmənucuna birləşdirilmiş, SMART meyarların seçilməsi, taksonomiyaların təlimdə tətbiqi yolları, dərkətmənin ölçülməsinin əhəmiyyəti aydınlaşdırılmış, onun dərsin planlaşdırılmasındaki rolü, standartların bilik və fəaliyyət komponentlarına ayınlaması, təhlilinin apanılması prosesi şərh olunmuş, praktik əhəmiyyəti açıqlanmış, tapşırıqların hazırlanması marjinali şəkildə göstərilmişdir. Həmçinin möhkəmləndirici, öyrədici, yoxlayıcı tapşırıq vasitəsilə tələbələrin mənimsəmə, qavramasının səviyyəsini dəqiqləşdirmək və meyərlərə uyğun qiymətləndirmək üçün imkan yaradılmışdır.

## ƏDƏBİYYAT:

1. Abbasov Ə.M., Sultanova, İ.H. Taksonomiyaların hazırlanması prinsipləri. Təhsil Problemləri qəzeti, № 19-20, 1-10 aprel, 2008.

2. Abbasov Ə.M., Təhsil standartlarının yaradılması mühüm pedaqoji problem kimi. Azərbaycan məktəbi jurnalı, 2012, №1. Səh. 15-21.

3. Abbasov Ə.M., Ümumi standartlarının psixopedaqoji xüsusiyyətlərinə dair. Kurikulum jurnalı, Bakı: 2008, №1.

4. Abbasov Ə.M., Ümumtəhsil kurikulumlarının növləri. Kurikulum jurnalı, 2008, №3.

5. Əlizadə Ə., Sultanova. İ.Taksonomiya nəzariyyəsi və təcrübəsi: müasir məktəbin işığı yolu. Bakı: 2008.

6. Rüstəmov F., Ümumi təhsilin milli kurikulumu və onun hazırlanması prinsipləri, Kurikulum jurnalı, 2008, № 1, səh 38-43.

7. Sultanova İ.H., Təlim məqsədlərinin taksonomiyası: Ə.Əlizadə yaradıcılığı və Milli Kiurikulum. M. Kurikulum jurnalı, 2008, № 2.

8. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı: Aspoliqraf. 2008.

9. Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları). AR NK 103 №-li qərar, Bakı şəhəri, 03 iyun 2010.

10. Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri. Bakı: Mütərcim, 2014.

11. Zeynalova N., Mehdiyeva R. Şəxsiyyətyönümlü təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi, Bakı: Elm və təhsil, 2016.

12. Anderson L.W. and Krathwohl D.R. A Taxonomy for Learning , Teaching, and Assessing: A Revision of Bloom's Taxonomy of Educational Objectives, New York: Longman, 2001.

13. Anderson L.W., Krathwohl D.R., Airasian P.W., Cruikshank K.A., Mayer R.E., Pintrich P.R., Raths J., Wittrock M.C. A Taxonomy for Learning, Teaching, and Assessing: A revision of Bloom's Taxonomy of Educational Objectives. New York: Pearson, Allyn & Bacon, 2001.

14. Biggs J.B. "What do inventories of students' learning processes really measure? A theoretical review and clarification", British Journal of Educational Psychology, 1993.

15. Bloom B.S. Taxonomy of Educational Objectives, Handbook 1: Cognitive Domain, London: Longman, 1956.

16. Bloom B.S. (Ed.). Engelhart, M.D., Furst, E.J., Hill, W.H., Krathwohl, D.R. Taxonomy of Educational Objectives, Handbook I: The Cognitive Domain. New York: David McKay Co Inc, 1956.

17. Clark R., Chopeta L. Graphics for Learning : Proven Guidelines for Planning, Designing, and Evaluating Visuals in Training Materials. San Francisco: Jossey-Bass/Pfeiffer, 2004.

18. Flavell J.H. 'Structures, stages, and sequences in cognitive development', in W.A.Collins (ed.) The Concept of Development: The Minnesota Symposia on Child Psychology, 1982.

19. Halpern F.Diane. Thought and Knowledge: An Introduction to Critical Thinking (Volume 2) 5th Edition, New York: Taylor and Francis, 2014.

20. Николаева Е.И. Метакогнитивная компетенция — в чём проблема? Вестник практической психологии образования №1(30), 2012.

## MODUL 5

### FƏAL TƏLİM

#### TƏLİM NƏTİCƏLƏRİ

Modulun sonunda tələbə:

*Fəal təlimin üstünlüklerini sadalayır;*

*Fəal təlimin əmənovi təlimdən fərqli cəhətlərini şərh edir;*

*Fəal təlimin mexanizmlərini açıqlayır;*

*Fəal dərsin quruluşunu müzəyyinləşdirir;*

*Fəal təlim üsullarını fərqləndirir;*

*Müxtalif iş formalardan istifadənin əhəmiyyətini şərh edir;*

*Təlimdə qrup işinin müsbət cəhətlərini müzəyyinləşdirir;*

*Fasilitasiya anlayışını izah edir;*

*Müxtalif təlim metodlarından istifadənin mahiyyətini asaslandırır.*

#### FƏAL TƏLİMI ZƏRURİ EDƏN SƏBƏBLƏR

Təlim üsulları təlimin səmərallılığına təsir göstərən mühüm amildir. Bugün dünyada gedən dəyişikliklər təhsilin də qarşısında bərə birə tələbələr qoyur. Belə ki, təhsilin məzmunu, istifadə olunan üsullar da dəyişmişlə, müasir şagirdin tələblərinə cavab verməlidir. Artıq öyrənən təlimdə passiv iştirak etməyə qane olmur, axtarmaq, araşdırmaq, yaratmaq istəyir. Bu da üsullardan istifadəni aktuallaşdırır. Müəllimi monoloji təlimdən uzaqlaşdıraraq, şagirdin maraq, meyl, tələbatını ön plana çəkməyə, biliç

ve başarılarını nəzərə almağa, həyatda, cəmiyyətdə layiqli yer tutmaqdə kəmək etməyə stimullaşdırır. Pedaqoq elə təlim növü seçməlidir ki, onun tətbiqi zamanı şagirda biliklər hazır şəkildə ötürülməsin, məlumat bolluğundan lazımlılaşımı seçmək, qarşısına çıxan problemləri sərbəst həll etmək, qarar vermək kimi mühüm bacarıqlar formalasın. Bütün burlara nail olmuşun optimallı yolu faal təlim üsullarından yararlanmaqdır. Təcrübə göstərir ki, təlimdə faal (interaktiv) metodları istifadəsi şagirdlərin marağını artırır, onlarda materialın mənimsəmə saviyiyasını bir neçə dəfə yüksəldir, zəruri bacarıqlar formalasdırır. Lakin məktəbdə müvafiq manavı-psixoloji mühit yaradılmışdan, müəllim-şagird münasibatları yeni müstəviyə keçmədən prosesin aparılması mümkün süzdür. Müəllim şagirdləri fərd, şəxsiyyət kimi qəbul etməli, onlarda özünəinam, özünəhərəmət formalasdırılmalıdır. Məhz belə halda şagird cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişə bilər.

## FƏAL TƏLİMİN MƏHİYYƏTİ

Fəal təlim (öyrənmə) şagirdyönümlü, şəxsiyyətyönümlü yanaşmaların əks etdirən təlim nəzəriyyələrindən yaranmış, onlarla hər birinin an yaxşı xüsusiyyətlərini özündə cəmləşdirib təkmilləşmişdir. Fəal təlim passiv müəllimyönümlü təlimin əksidir. Şagirdlər müxtəlif növ şəxsiyyəti, arasıdırma, tədqiqat prosesinə cəlb olunanda, məlumatı öz sözlər ilə ifadə edəndə, nümunə və misal gətirəndə, şərh verəndə daha yaxşı öyrənirlər. Təlimin əsas şərti dinişmək deyil, hər bir iştirakçının fəal iştirakına zəmin yaratmaqdır. Fəal təlim şagirdləri passiv dinləyicidən fəal iştirakçıya çevirərkən fənni tədqiqat, arasıdırma vasitəsilə mənimsəməyə imkan yaradır, yüksək şəxsiyyətli idrak problemlərinin həlli üçün məlumatın toplanmasını, təhlilini mümkünəldir. Biliklərin verilməsi zamanı şagirdlərin təfakkürünün işə salınması, ona istinad təlimin somarasını artırın əsas vasitədir. Biliklər

hazır şəkildə verildikdə, təfakkür özünün müstaqillik, təşəbbüs-karlıq kimi yaradıcı xüsusiyyətlərindən istifadə imkanı itirir, şagird təlimdə passiv mövqə tutur, beyni məlumat emali və yaddasaxlama proseslərini səmərəli şəkildə yerinə yetirir. Hazırda əsas məqsəd təlimdə hafiza deyil, təfakkürün inkişafıdır. Buna nail olmaq üçün şagirdlər tədqiqat aparmalı, araşdırmalı və qazandıqlarının tətbiqini bacarmalı, öyrəndiklərini təhlil və rifleksiya etməlidirlər.

Tədqiqatlar subut etmişdir ki, müəllimin bir dəqiqədə işlədiyi 100-200 sözdən şagirdlər yalnız 50-100-nü, yəni tam yarısını yaddaşa saxlayır. Ümumilikdə, dərsdə məlumatın yalnız 40 %-i öyrənənlər tərəfindən hafizədə qorunur. Interaktiv təlim mexanik yaddaşın deyil, təfakkürün inkişafını, şagirdlərin fəal dərk etməsini, biliklərin müstaqil əldə olmasına, yaradıcı tətbiqini, ətrafdakıllarla əməkdaşlığını nəzərdə tutur. Əməkəvi öyrənmə prosesində sadalananlar kölgədə qalır. Onun əsas çatışmazlıqlarına müəllimin tələbində iştirakının həddindən artıq vurgulanması, əsas şəhər kimi fəaliyyət göstərməsi, şagirdin rələni yeterinə dəyərləndirməməsi, şablon test, tapşırıqlardan istifadə, qiyamətləndirme prosesinin yalnız biliklər üzərində qurularaq aparılması daxildir. Sadalananlar öyrənənlərin marağının, idrak motivasiyasının azalmasına, keyfiyyətin aşağı düşməsinə görərən çıxarı. K.Rocers qeyd edir ki, bu təcrübənin əksi şagirdyönümlü humanist yanışmadır.

Müasir dövrdə səratlı inkişaf, daimi dəyişiklikləri nəzərə alaraq, öyrənmə prosesini düşünləmiş şəkildə qurmaq, təlimin mərkəzini mülliimləndirən şagirdi keçirmək lazımdır. Təhsildə iştirahətlərin müvəffaqiyəti mülliimlərin bilik, bacarıqlarının təkmilləşdirilməsi, yeni program və texniki vasitələrin tətbiqi, yeni baxışların formalasdırılması ilə sıx bağlıdır.

Müasir təlim mülliimləndə yüksək pedaqoqi keyfiyyətlərə, ünsiyyət bacarıqlarına malik olmayı tələb edir, istənilən şagird həmin xüsusiyyətlərə sahib pedaqoqu digərlərindən fərqləndirir, mimikə, jest göz təməsi və hərəkətlərindən duyar.

Təlimin humanistləşdirilməsi prinsipinə görə tərbiyə sisteminin başlıca dəyəri şəxsiyyətin inkişafı, tərbiyə mühitinin əsas göstəricisi isə fəaliyətdir. Fəal tərbiyə mühiti qarşılıqlı əlaqə üzərində qurulur, onun müsbət cəhati hər bir iştirakçı üçün açıq olmalıdır. İştirakçıların emosional, intellektual gərginlik səviyyəyinin balanslaşdırılması, uşaqla ətraf aləmə marağının yaradılması, fəaliyyət prosesində meydana çıxan suallara yaradıcı cavabların verilməsi prosesin özüldü hesab edilir.

## FƏAL TƏLİMİN PRİNSİPLƏRİ

### Sağirdyönümlü təlim prinsipi

Uşaqlar erkən yaşlarından ətraf aləmi araşdırmaq vasitəsilə dərk edir, tədqiqatda meyl göstərirler. Bu, bioloji tələbatdan irəli gəlir. Yeni təsəssürat, hər şeyi bilmək həvəsi, müşahidə, taciruba aparmaq, ətraf aləm haqqında müştəqil şəkildə məlumat toplamaq uşaq davranışının vacib xüsusiyyətlərindəndir. Onun tədqiqatda göstərdiyi həvəs əsində tabii haldır. Lakin uşaq məktəbdə fərqli mühitdə düşür, passiv öyrənməyə, hazır məlumat almağa məcbur olur, təlimin mərkəzində dayanan müəllim onun fəaliyətini mahdudlaşdırır, müştəqil düşünmək, yoldaşları ilə müzakirə aparmaq, yaradıcılıq kimi bacarıqlarının formalasmasınaqın qarşısını alır. Təlim prosesini sağlamdır maraq, meyl, tələbatları üzərində qurmag, imkan və qabiliyyətlərinə nəzərə almaq təsəkkürün inkişafına, şəxsiyyət kimi formalasmasına gətirib çıxarıır.

Inkişafetdirici təlim prinsipinin əsasını görkəmli rus alimi L.S. Viqotskinin nəzəriyyəsi təşkil edir. O bildirir ki, təlim inkişafı qabaqlamalı və uşaqın “yaxın inkişaf zonasına” istiqamətlənməlidir. Yaxın inkişaf zonasında uşaqın potensial imkanları cəmləşib və onlan fəallaşdırmaq üçün müvafiq təlim mühiti yaradılmalı, şagirdlərə onların imkanlarından bir qədər çatın tapşırıqlar verilməli, tapşırıqların müştəqil yerinə yetirilməsinə zəmin yaradılmalıdır.

### Qabaqlayıcı təlim prinsipi

Müasir dövrdə elm və texnikanın sürətli inkişafı təhsilin xarçmasına xüsusi tələblər qoymuşdur. Belə ki, müasir təlim e-mədiyatın inkişaf prioritetləri üzərində qurulmalar və şagirdlər real həyatda özlərini təsdiqləmək istiqamətində hazırlanmışdır. Bu, öyrənənlərə zaruri bilik və bacarıqların (müştəqil düşüncəmək, problem həlli, qarar qəbulu və s.) veriləsi kimi məsələləri on plana çəkməlidir.

### Şəxsiyyətönümlü təlim prinsipi

Şəxsiyyətönümlülük prinsipi öyrənmə prosesində şagirdlərin fəaliyətinə əsaslanır. Məqsəd materialın manisənləşdirilmə ilə yanaşı, şagirdlərdə təlim marağının və şəxsi keyfiyyətlərin formalaşdırılmasıdır. Təhsildə bu yanşmanın təbiqi müəllimin diqqətinin şagirdlərin hərtərəfli inkişafına yönəldilməsi, öyrənənlərdə möntəzi, yaradıcı təsəkkürün, vətəndaşlıq hissini, mənəvi keyfiyyətlərin tərbiyə olunması, emosional, estetik imkanların inkişaf etdirilməsi, müştəqil seçim, refleksiya, qiymətləndirmə, məsuliyyət kimi keyfiyyətlərin formalaslanması ilə səciyyələrin.

### Əməkdaşlıq prinsipi

Bu prinsip təlimdə müəllim-şagird münasibətlərinin partnəyor, subyekt-subyektlərə şəkildə həyata keçməsinə, öyrənənlərə pedagoqla bərabərliyiquşlu şəxs kimi iştirakını nəzərdə tutur. Əməkdaşlıq şagirdlərdə özünənin artırır, sərbəst diskussiya aparmaq, fikir söyləmək, ideyalar irəli sürmək kimi keyfiyyətlər formalasdır.

### Qrup təlimi prinsipi

Təlimdə qrup işinin təşkili şagirdləri bir-biri ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışımağa səvq edir, toleranlıq, empatiya, qarar qəbulu, problem həlli, ənsiyyət qurma kimi müasir dündəyada aktual bacarıqların yaranmasına tökan verir, öyrənənləri göləcək həyata hazırlayırlar.

### Təlim-tərbiyə prosesinin dinamikiyi prinsipi

Bu prinsip təlimin real həyata uyğunlaşmasını nəzərdə tutur. Dünya, texnika sürətli inkişaf etdiyindən, müxtəlif sahə-

lərə verilən tələblər də durmadan dəyişir. Bu səbəbdən təhsilin məzmunu, tədris programları, təlim metodları da daim yenilənməli, zamanın, şagirdlərin tələbatlarına uyğunlaşmalıdır. Prinsipin reallaşması məqsədilə müəllim müxtəlif mənbələrdən, resurslardan, informasiya-kommunikasiya texnologiyalarından yaranımla, məlumatın ötürülməsində vizuel, auditor və kinesetik istiqamətə malik şagirdlər xüsusi diqqət yetirməlidir, təlimi şagirdlərin təqibini və yaradıcı təfakkürünün inkişafına yönəltməli, öyrənənlərdə tətbiqi və tədqiqat bacarıqlarını inkişaf etdirməli, öyrənənlərin təlim məqsədlərinin müyyəynləşdirilməsi prosesini fəal şəkildə calb olunmasına zəmin yaratmalıdır.

Sadalanan prinsiplər şagirdlərdə zəruri hayatı bacarıqların formalaşmasına, daim dəyişən həyat tarzına asan uyğunlaşmasına kömək göstərir. Fəal təlim prinsiplərinin tətbiqi müəllimdən təlimdə differensiallaşma, integrativlik, yeni şəxsiyyətönümlü təhsilin tələblərinə uyğun qiymətləndirmə və təlimdə demokratik, sağlam mənəvi-psixoloji və dəstəkləyici mühit yaratmayı tələb edir.

## FƏAL TƏLİMİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

Fəal təlimin həyata keçirilməsi xüsusi mexanizmlərdən asılıdır. Həmin xüsusiyyətlər onun səmərəliliyini təmin edir. Dörd əsas mexanizm müyyəynləşdirilmişdir:

### 1. Problemi vəziyyətin yaradılması

Şagirdyönümlü, şəxsiyyətönümlü təlimin ən başlıca cəhəti şagirdlərdə müstəqil araştırma, tədqiqat aparma bacarığının formalasdırılmasıdır. Prosesin tənzimlənməsində problemin qoyulması xüsusi əhəmiyyətə malikdir. Bu mərhələdə problema dair ziddiyətlər, müxtəlif fikirlər, baxışlar irəli sürürlər, məsələnin həlli tələbati aktuallaşır. Deməli, problemi vəziyyətin yaranması üçün müəllim şagirdin qarşısına problem qoymalı və onu məsələnin həllinə yönəltməlidir. Problemlı situasiyanı

yaratmaq üçün ziddiyət, onu çözmək üçün da məlumat qılığı olmalı, tələbat yaradılmalıdır. Şagirdlər problemin müxtəlif həlli yollarını axtararkən təsəkkür oynar, idrak fəaliyi artır.

Problem necə qoymalıdır?

- Şagirdin inkişaf səviyyəsinə uyğun (lakin çox asan olmamalı);
- Həlli mümkün;
- Şagirdin potensialını reallaşdırmağa imkan verməli;
- Maraqlı, cəlbedici, düşündürücü;
- Müstəqil tədqiqi mümkün.

### 2. Şagird - tədqiqatçı, müəllim - bələdçi

Təlim prosesində şagirdin tədqiqatçı, müəllimin isə bələdçi rolunda çıxış etməsi şagirdlərdə müstəqil işləmək bacanğı formalaşdırır. Prosesə bələdçilik edən pedaqoq istiqamətləndirir, on zəruri hallarda yardım göstərir. Müəllimin bu funksiyası fasilitasiya (ingilis dilindən tərcümədə çatınlıkların aradan qaldırılması, yardım, olvərilişli şəraitin yaradılması deməkdir) adlanır.

### 3. Dialog və əməkdaşlıq

Müxtəlif fərziyyələrin müqayisəsi, təhlili məhz dialog və sağlam əməkdaşlıq şəraitində mümkündür. Prosesin yalnız dialog şəraitində təşkil şagirdlərə əldə etdikləri bilik və bacarıqlarla əsasən problemin həlli yollarını tapmaq imkanı verir. Bu zaman onlarda öz fikirlərini söyləmək, müzikərə aparmaq, müxtəlif variantlardan düzgün olana seçmək, dinişmək, bir-birinə kömək göstərmək, komandada işləmək, qərar vermək kimi keyfiyyətlər formalşır.

### 4. Psixoloji dəstək

Təlim prosesində psixoloji dəstək, bu prosesin qarşılıqlı hörmət və etimad üzərində qurulması müasir təhsilin ən mühüm aspektlərindəndir. Təlimdə sağlam psixoloji mühitin yaradılması, öyrənənlərin dəstəklənməsi onlarda özünəhami artırır, on zəif şagird də prosesə fəal qatılır, çünki səhv fikrə görə tənbehə eşitmək, aşağı qiymət almaq qorxusunu aradan qalxır. Bunun üçün müəllim şagirdlərin cavablarını "yaxşı" və ya "pis" kimi qiymət-

ləndirməməli, aldiğı röyləri, eşitdiyi fikirləri yaradıcılıq baxımından dəyərləndirməlidir.

Fəal təlimin mexanizmləri öyrənənlərdə idrak fəaliyətinə zəmin yaratır. Onun həyatə keçirilməsində asas rol pedaqoğun üzərinə düşür. Belə ki, müəllim müvafiq psixoloji mühit yaratmalı, sağirdləri həvəsləndirməli, dəstəkləməli, onlara hörmətlə, xüsusi diqqətə yanaşmalı, özünənin hissi aşılmalıdır.

### HAFIZƏYƏ ƏSASLANAN ƏNƏNƏVİ TƏHSİL

Ənənovi, mexaniki, azbərə, təkrara, hafızaya əsaslanan təhsil məlumatın yadda saxlanılması əks etdirir. Məsələn: əlifba, rəqəm və vurma cədvalının öyrənilməsi.

Müasir təhsil mexaniki təlim geridə qoyaraq daha çox assosiasiyyalı, metaidrakı və tənqidin düşünmə kimi yeni təlim texnikalarına müraciət edir. Müəllimlərin əksariyyəti mexaniki azbərlənməni dars prosesində əsas amil kimi göstərsələr də, yaddaş öyrənən qılıcı səviyyəsinin etibarlı ölçüsü qismində çıxış edə bilməz, hafızanın zəifliliyi təlimin düzgün strukturlaşmamasından irali galır. İstənilən məlumat parakanda şəkildə yaddaşa saxlanılsa, gündəlik stres, yuxusuzluq və digər ətraf mühit problemləri prosesə təsir göstərsə, informasiyanın xatırlanması çətinlaşır, tənzimləmək üçün məlumatın təsnifi, təsəkkür amaliyyatlarının (təhlil, sintez, qiymətləndirmə) aparılması vacibdir. Azərbəycanın tamamilə faydasız hesab etmək olmaz. Bəzi fənlər üzrə yüksək səviyyəli düşünmə bacarıqları formalaşdırmaq mahz hafiza ilə əlaqədardır.

Kəşfetmə yolu ilə sağirdlərin hər şeyi öyrənəcəklərini desək, yanılırıq. Müəllimin vəzifəsi sağirdlərin bilməli olduğu, lakin bilmədiklərini onlara izah etməkdir. Pedaqoq öncə nəyi öyrətmək istədiyini müəyyənləşdirməli, qarşıya qoysuğu məqsədə müvafiq metodу seçməli, təşşirinən nəticələrinə görə öyrənənləri qiymətləndirməli, sonra isə sağirdlər tərəfindən buraxıl-

mış sahvləri düzəltməli və onların aradan qaldırılma yollarını izah etməlidir. Prosesin tənzimlənmə forması çox önemlidir, müəllimlər sağirdləri alçaltmamalı, sahvləri düzəldərkən istifadə etdikləri üsluba diqqət yetirmalıdırılar.

### FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİ

#### I mərhələ: Motivasiya, problemin qoyulması

Motivasiya hər hansı fəaliyyətin mexanizmini işə salan sövədəçi qüvvədir. Tədqiqata başlamazdan avşəl sağirdlərin təfəkkür prosesini hərəkətə gətirmək və idrak fəaliyəti artırmaq məqsədi ilə müəllim motivasiyadan istifadə edir.

İstənilən tədqiqat problemin müəyyənləşdirilməsindən başlayır. O, idrak fəaliyətin yaranmasını labüldəşdirir. Hər bir problem müxtəlif fərziyyələr, eltimillər doğurur və onların yoxlanılması üçün tədqiqat suali formalışır. Bu baxımdan tədqiqat suali araşdırımıya, yeni biliklərin keşfinə aparan bələdçi rolunda çıxış edir. Bu mərhələdə fasilitator-müəllim sağirdlərin sərbəst və müstəqil düşünməsinə, fikir söyləməsinə nail olmalıdır.

#### II mərhələ: Tədqiqatın aparılması

Suallar və fərziyyələr dəqiqləşdəndən sonra tədqiqatın aparılmasına başlanılır. Tədqiqat müxtəlif iş formalarında aparılır: fördi, cütlərlə, qrup və kollektiv şəklində (yəni bütün sınıfla). Problemin həlli üçün irali sürülən fərziyyələri təsdiq və ya təkzib edən, tədqiqat sualına cavab verən faktları tapmaq zorluğu yaranır. Bunun üçün məsəlonun həlliənə aparan, özündə yeni suallar, məlumatlar daşıyan çalışmalardan istifadə olunur. Tapşırıqlar yeni faktların öyrənilməsi, sualların cavablandırılması, problemin həlli, təza keşfər üçün imkan yaradır.

#### III mərhələ: Məlumat mübadiləsi

Bu mərhələdə sağirdlər alda etdikləri məlumatların mübadiləsini aparırlar. Öyrənənlərdə yeni tələbat yaranır: natamam və qarışq bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən nəticəyə gəlmək və tədqiqat sualına cavab tapmaq.

#### **IV mərhələ: Məlumatın müzakirəsi və təhlili**

Bu, faal təlim əsasında təşkil olunan dərsin ən mürakkəb mərhələsidir, çünki əldə olmuş məlumatların, faktların müzakirəsi, yönəldici suallar vasitəsilə istiqamətləndirilir, bilgiler arasında əlaqələr, "körpülər" yaradılır, sistemləşmə aparılır. Məlumat müxtəlif formalarla təqdim oluna bilər: matn, sxem, qrafik, cədvəl, təsnifat və s.

#### **V mərhələ: Nəticə, ümumiləşdirmə**

Müallim əldə olmuş bilikləri ümumiləşdirmək, sistemləşdirmək məqsədiylə öyrənənlərə suallar verir. Bu zaman şagirdlər gəldiyi nüstəni tədqiqat suali, irəli sürülmüş fərziyyələrlə tutuşdururlar. Deməli, yeni biliyin keşfi artıq başa çatır və məktəbilər onları məhz özləri kaşf etdiyi üçün fərəh, məmənuniyyət hissi yaşayırlar.

#### **VI mərhələ: Yaradıcı tətbiqetmə**

Biliklərin manisənləmə dərəcəsi yaradıcı tətbiqetmə zamanı özünü göstərir. Həmin müddətdə bilik və bacanqlar möhkəmlənir. Prosesin səmərəli təşkili üçün müallim şagirdlərə müxtəlif tapşırıqlar verələr, onlarda müştaqil və yaradıcı tətbiqetmə bacanqlarının formalasmasına, inkişafına xüsusi diqqət yetirməlidir. Bu mərhələ yalnız bir dərslə məhdudlaşmur, hətta evda davam edə bilər.

#### **VII mərhələ: Qiymətləndirmə və refleksiya**

Qiymətləndirmə təlimin təkmilləşdirilməsinə xidmət edən prosesdir. O, əsas ölçü vasitisi olduğundan təlim prosesində şagird deyil, onun fəaliyyəti dayarlıdırılmalı, işin müsbət tərafələri xüsusi vurğulanmalıdır. Öyrənənlərin yüksək nailiyət qazanması üçün qiymətləndirmə prosesi aydın şəkildə aparılmalı, şəffaf olmalıdır. Müasir təhsildə qiymətləndirmə və refleksiya dərsin bütün mərhələlərində həyata keçirilə bilər. Bu, bilik və bacanqların operativ və adəlatlı qiymətləndirilməsinə, yaradıcılıq imkanlarının üzə çıxarılmasına şərait yaradır. Fəal təlim zamanı özünüqiymətləndirmə və özünənəzarətə də üstünlük

verilir. Şagirdlərdə həmin bacanqların formalasdırılması peda-qoqun vəzifələrindəndir.

Qiymətləndirmə sinifda müəyyən edilmiş meyarlar əsasında aparılır. Meyarlar qiymətləndirmənin şəffaflığını və obyektivitəni təmin edir.

Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. O, təlim prosesinin bütün mərhələlərinin təhlilinə şərait yaradır, qazanılmış bilikləri, aparılmış arasdırımların dərinlənən başa düşməyə imkan verir. Refleksiya zamanı müallim bir neçə sualla sinif müraciət edərək şagirdlərin dərs müddətində tədqiqat fəaliyyətini formalasdırmağa zəmin yaradır.

### **FƏAL DƏRSİN MOTİVASIYA MƏRHƏLƏSİ VƏ ONUN TƏŞKİLİ**

**Motivasiya** – hər hansı bir fəaliyyətin mexanizmini işə salan sövədici qüvvədir. Fəal dərsdə motivasiya dərsin vacib komponentindən - təsəffür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəaliyətine takan verən prosesdir.

Tədqiqat işinin əvvəlində fərziyyələr irəli sürülməlidir və onlar sonradan tədqiqat zamanı yoxlanılmalıdır.

Problemin həlli üzrə irəli sürülen fərziyyələri təsdiq və ya təzkib edən, habelə qoyulan tədqiqat suallına cavab verməyə kömək edə biləcək faktları tapşraq zərurəti ortaya çıxır.

1. Motivasiya mərhələsi hansi hissələrdən ibarətdir?

Problemi qoymaq üçün sual və ya tapşırıq verilir;

Yönləndici suallar təklif olunur;

Tədqiqat suali çıxarılır;

Fərziyyələr irəli sürürlər.

2. Fəal dərsin birinci elementi olan motivasiyanı həyata keçirmək na üçün lazımdır?

Motivasiya – dərs ərzində şagirdin idrak fəaliyətə təsir edən bir prosesdir və dərsin vacib komponentidir. Onun yara-

dilmesi ve hayatı keçirilmesi o qədər də asan iş deyil və dərsin nəticəsi onun müvafiqiyətiə həyata keçirilməsindən asildir.

3.Dərsdə tədqiqat sualının hansı rolü var?

Şagird qarşısında problem qoyulursa, o zaman onda idrak fəaliyi yaranır.

4. Motivasiyanı yaradan daha hansı amillər var?

Müxtalif fərziyyələri yaradan problem situasiya;

Obyektin xüsusiyyətləri (qeyri-adilik, sarbəst düşüncə və maraq yaradan);

Tədqiqat imkanının olması;

Yardıclılıq imkanının olması.

#### **Motivasiya və onun quruluşu principləri**

Motivasiya 2 əsas princip əsasında qurulur:

1. Problemilik .

2.Məqsədyönlülük.

Motivasiya dərsin təlim nəticələri ilə uzaşmalıdır. Motivasiyanı qurmamışdan avval “Alt – standartlar”, sonra isə “Dərsin təlim nəticələri” müəyyən olunmalıdır. Tədqiqat suali motivasiyanın nəticəsində yaranır.

Motivasiya qisa və mərhələli ola bilər. Qısa motivasiya yalnız bir tədqiqat sualından ibarət ola bilər.

Mərhələli motivasiya 2 mərhələdən ibarət ola bilər.

1) Yönəldici suallar və tapşırıqlar təlim nəticələrinə yönəldilir; dərsin başlanması təşkil edir (1-3 sual və ya tapşırıqlar ola bilər).

2) Tədqiqat suali (adətən 1-2 sual olur). Bu suali tərtib etmək üçün müəllim əvvəlcə dərsin sonunda olan ümumilaşmanın müəyyən etməlidir. Motivasiya mərhələsi tədqiqat sualında irəli sürülən fərziyyələrlə bitir. Dərsin sonunda onlara qayıtmaq vacibdir.

Motivasiyanın nəticəsi olan tədqiqat suali təlim nəticələrinə xidmət etməlidir. Bu prosesdə dərsin mövzusunu yalnız vasitə rolunu oynayır. Mövzu vasitə olsa da, müəyyən hallarda motivasiyanın məzmununa təsir edə bilər.

#### **Motivasiyanın yaradılması yolları**

Motivasiyanın yaradılmasının bütün mümkün yollarını 3 əsas qrupa bölmək olar:

1. **Rəmzi (simvolik ) materialın şəhri**(bu, rəsm, fotoskil, simvol, melodiya, ədəbi əsərdən parça, əşya və s. ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: “Bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyatı var?”)

2. **Sual verməyə havaslandırma.** Təfəkkür prosesini aktuallaşdırın sualların 3 növü mövcuddur:

Öyrənilən mövzuya üzrə naməlum olan məsələləri müayyənəldirən suallar:

“...haqqında biz nəyi bilirik və nəyi bilmirik?... haqqında daha nələri bilmək istərdik?” Sual vermə zamanı müəllim fasilitasiyanın köməyi ilə şagirdlərin təfəkkürünü lazımi məcraya yönəldir.

Suallar verilib qurtardıqdan sonra onların arasından mövcud tədqiqatqa uyğun olanlarını seçib ayrırlar. Müəllim yalnız tədqiqat sualını dəqiqləşdirmək üçün şagirdləri bu suali daha dürüst ifadə etməyə yönəldirməli olur.

3. **Problemin müxtalif yollarla həll ediləsi** (məsələn, müxtalif yollarla təsnif edilməsi, məsələnin müxtalif əsərlərə uğurlu həlli, yaxud həlli imkanı, hansısa hadisənin bir neçə bərabər dəyərləri səbəbinin olması).

#### **MÜƏLLİM-FASILİTATOR**

Təhsilin humanistləşdirilməsi müasir təhsilin əsas princip-lərindəndir və təhsilin məzmununun dayışmasını, hər bir şagirdin şəxsiyyətinin yaradıcı təbiətinin nəzərə alınmasını, daxili aləminin dərk olunmasını, yaradıcı potensialının üzə çıxarılib formalasdırılmasını tələb edir, öyrənanlarda müstəqillik, məsuliyyət, təlim məqsədlərinin müəyyənəldirilməsi, nailiyyətlərinin

qiymətləndirilməsi kimi bacarıqların qazanılmasına zəmin yaradır. Bu zaman müəllim təlimin rəhbəri deyil, fasilitatoruna çevrilir, şagirdlərin idrak fəaliyyətini və təlim motivasiyasını stimullaşdırır. Pedaqoğun səmimiliyi, nəvazişi, qayğısı, mehribanlığı, empatiyası öyrənənlərin müsbət davranışlarında özünü göstərir.

Fasilitator termini (facilitation) Azərbaycan pedaqogikasına XXI əsrin əvvəllərində təhsil işləhatları ilə daxil olmuşdur, ingilis dilindən tərcümədə asanlaşdırmaq, şərait yaratmaq deməkdir, proses kimi müəllimin fəlsəfəsini, dünyagörüşünü öks etdirir. Terminin elmə gətirilməsi humanizm pedaqogikasının əsas ideoloqu və banisi K.Rocersin adı ilə bağlıdır. O, pedaqogikası fasilətisyanın yollarını müəyyən etmişdir. Fasilətisya təlim-tərbiyə prosesinin samarəsinin gücləndirilməsinə, təlim alanlarının insani keyfiyyətlərinin üzə çıxarılmasına, onların şəxsiyyət kimi inkişafına yönəlmış prosesdir. K. Rocers hesab edirdi ki: "öyrətnək şagirdləri dəyişikliklərə təhrik etməkdir". Bu cümlə fasilətisyanın mənasını tam açıqlayır.

Təlim prosesində müəllimin fasilitator qismində çıxış etməsi onun təlima diferensial, fərdi, yaradıcı yanaşmasını mümkünlaşdırır, şagirdlərə münasibətini dayışır, planlaşdırma zamanı öyrənənlərin maraq, meyl və tələbatlarını nəzərə almasını, fikirlərinə hörmətlə yanaşmasını labüldəşdirir. Fasilitator şagirdlərin problemlər dair malumat axarışını və təhlilini yönələn, idrakını stimullaşdırın, istiqamətləndirin, fəaliyyətə təhrik edən, təlim prosesini asanlaşdırın və samarəsini artıran liderdir. O, problemin həlli yollarını demir, hazır cavablar vermir, öz fikrini məcbur qəbul etdiyim, yalnız müəyyən vəsitiyələrin köməyi ilə məsələnin çözümüne təraf yönəldir, mövzu seçilir, müzakirə üçün suallar hazırlanır, fəaliyyəti tənzimləyir, yaradıcı və pozitiv mühit yaradır.

Fasilətisya müəllimin qarşısında konkret tələblər qoyur. O, aşağıda qeyd olunanları bacarmalıdır:

- Məlumat mübadiləsi prosesinin istiqamətləndirilməsi və təlim prosesinin dəstəklənməsi;

- Müxtəlif fikirlərin üzə çıxarılması;
- Şagirdlərin təslim prosesində faallığının tamın olunması;
- Nazariyyə ilə tacribənin əlaqələndirilməsi;
- Şagirdlərin tacribəsinin zənginləşdirilməsi;
- Qavramanın, məniimsəmənin, qarşılıqlı anlaşmanın asanlaşdırılması;
- Şagirdlərin yaradıcı fəaliyyətinin həvəsləndirilməsi.

Müəllim-fasilitatorun əsas keşfiyyatları təbiiyi, şagirdlərə inamlı, empatiya ilə yanaşmasıdır. Müəllimin fasilətisya fəaliyyəti təlimin bütün mərhələlərini ahət etməlidir. Pedagoji fasilətisya şagirdlərin müştəqil təhlil və qeyri-standart qarar qəbuluna malik şəxsiyyət kimi formalasmasını mümkün edir. Fəal təlimin motiv və tələbatları icra zamanı deyil, müəllim tərəfindən ustalıqla təşkil olunmuş fəaliyyətin istiqamətləndirilməsində yaranır. Bu zaman müəllimin vəzifəsi şagirdlərdə təlim motivasiyası yaratmaq, onları təlim prosesinə callb etmək, fənn dairədən maraq oyatmaqdır. Faktiki olaraq öyrənenin məniimsəmə səviyyəsi onda yaranan sualların həcmi qədər olur, yəni təlim prosesin onun faallıq dərəcəsindən asılıdır. Əgər dərəcə şagird bu və ya digər səbəbdən passiv dənliyici qismində iştirak edirsə, emosional və mənətiqi cəhdədən məzmunun quruluşu lazımi nəticənin əldə olunmasına kömək edə bilməz. Hər bir şagirdin məniimsəməsi onun məlumatı şüurlu şəkildə qavramasından asılıdır. Təlim prosesində fasilitator məktəblilərin yaradıcı təfakkürünün inkişafını nəzərə alarsa, onları fikiş söyləməyə, mühabikmə yürütməyə, problemin müxtəlif həlli yollarını tapmağa təhrik etmiş olar. Bu fəaliyyət öyrənənlərə partnyor münasibəti qurmağa imkan verir. Fasilətisyanı hayata keçirən müəllim şagirdlərinə inam hissi baslıqla onları inkişaf etdirə və yaradıcılığa həvəsləndirə bilər. Məhz bu fəaliyyətin nəticəsi kimi fəal təlim öz funksiyasını yerinə yecirir.

Cədvəl: 5.1 Fəal təlim mühitinin yaradılmasında müəllimin rolü

Müəllimyönümlü sinif	Sağirdyönümlü sinif
Məhsulyönümlüdür	Təlimyönümlüdür
Müəllim biliq mənbəyidir	Müəllim biliklərin təşkilatçısıdır
Müəllim təlim prosesinin rəhbəridir	Müəllim təlim prosesində şagirdlərin köməkçisidir
Fənnyönümlüdür	İnkışafyönümlüdür

Cədvəl: 5.2 Fəal təlimdə şagirdin rolü

Müəllimyönümlü sinif	Sağirdyönümlü sinif
Passiv dinləyici	Fəal iştirakçı
Sualları cavablandırıran	Sual verən
Hazır bilik əldə edən	Öyrənmə prosesinə cavabdehlik daşıyan
Fənn üzrə bilikləri öyrənən	Əlaqəli şəkildə öyrənən
Cavab vermək istəyən	Digərlərinin fikrini dinləyən
Rəqabət	Əməkdaşlıq

### MÜXTƏLİF İŞ FORMALARINDA DÖRSİN TƏŞKİLİ

**Kollektivlə iş.** Şagirdlərdə birgə fəaliyyət göstərmək və ünsiyyət qurmaq kimi bacanqların inkişafını təmin edir.

**Fərdi iş.** Öyrənanların potensial imkanlarının müayyənləşdirilməsi və müstəqil fəaliyyət göstərmələri üçün şərait yaratır.

**Cütlərlə iş.** Şagirdlərin hər hansı həlliində bir-birinə kömək göstərməyinə, əməkdaşlığı, məsuliyyət daşımağa, fikir mübadiləsi aparmağa imkan verir. Məsələn: matn müza-

kırası, müsahibə, yazı işinin təhlili, müəllimin suallarına cavab hazırlamaq, suallar tərtib etmək və s.

İş formasının seçimi dərsin məqsədində asıldır, müəllim tərəfindən seçilmişdir.

**Qrup işi.** Çoxsaylı tədqiqatlar qrup işinin bütün öyrənanlər üçün faydasını təsdiqləmişdir. Təlimdə qrup işindən istifadə məktəblilərin əməkdaşlıq şəraitində öyrənməsinə təmin edir. Düzgün təşkili müəllim və şagirdlərin bir-biri ilə qarşılıqlı əlaqəsini nəzərdə tutur. Buraya müəllim-sağird, şagird-sağird və s. əlaqə növləri aiddir. Əməkdaşlıq strategiyalarından istifadə təlim natiqlarına çatmaq üçün çox faydalıdır. Öyrənanlar birgə fəaliyyəti onlarda müstəqil fikir söylemək, ünsiyyət qurmaq, dinləmək, problem həll etmək, qarşılıqlı anlaşmaya nail olmaq, digərlərinə empatik yanaşmaq, dünyaya, problemlə başqaşının gözü ilə baxmaq bacarığı formalasdır, zəif şagirdlərin uğursuzluq qorxusunu azalı, təlim havasını, marağı artır, güclü şagirdlərin bilikləri dəha da möhkəmlənir, idrak fəaliyyəti faallaşır.

Istənilən məsələnin qrup şəklində müzakirəsi qarşılıqlı anlaşma və həqiqatın üzə çıxmamasına yönəlir, mövzunun (materialının) dəha yaxşı qəvrənməsinə kömək edir.

- Qrup işinin müxtəlif formaları mövcuddur:
1. Hər bir qrup müxtəlif təlim materiallarına aid tapşırıqlar (mövzu) üzərində çalışır;
  2. Bütün qruplar eyni vaxt ərzində konkret bir fəaliyyəti yerinə yetirirlər;
  3. Qruplar eyni tapşırıq üzərində bir-birini ardıcıl şəkildə əvəz edərək (rotasiya üsulu ilə) işləyirlər.

### Qrupların tərkibinin formalasdırılması

Qrup işinin təşkiliində əsas məsələ onun tərkibinin formalasdırılmasıdır. Bu proses bir neçə üsulla hayatı keçirilə bilər. Məsələn, üzvlərin seçiləməsini şagirdlərin ixtiyarına buraxmaq, püşk atmaq, müəllimin qərarına əsaslanmaq. Bəzi məqamlara

xüsusi diqqət yetirmək qrup işinin səmərəsini yüksəltməyə zəmin yaradır:

*Qrupun sayı.* Qrup üzvlərinin optimal sayı 4 nəfər olmalıdır, lazımlı gəldikdə, cütlər da bölmək mümkündür. Zəruri hallarda qrup üzvlərinin sayını 7 nəfərə qədər artırmaq olar.

*Qrupun tərkibi.* Müxtəlif şagirdlərin-qızların, oğlanların, güclüllərin, zayıfların, sakit və çeviklərin eyni qrupda birləşdirilməsi şagirdlərin sosial təcrübəsinə genişləndirməyə, kommunikativliyi inkişaf etdirməyə, problem ətrafında fikir mübadiləsi aparmağa əlverişli şəraiyatdır. Bununla yanaşı, müəllim qrupda iki dost, eyni məlliətin nümayəndəsi və ya həmfikrin iştirak etməsinə da diqqət yetirməlidir, çünki bazan digər üzvlərdən fərqlənən şagird qrupda tacrid oluna bilər. Məktəbli hər hansı qrupa keçmək istəməsə, səbəbini araşdırmaq lazımdır. Bu, kollektiva qoşulmaq qorxusu, işin mahiyyətinin mənimsənilməməsi və s. səbəblərdən irəli gələ bilər. Belə olan haldə hamin şagirdə dəstək olmaq, yoldaşlarından ona kömək göstərməyi xahiş etmək, tapşırığı ətraflı izahatını vermək mütlaqdır. Səbəb münəqişdirdə, məktəbli həmin qrupda fəaliyyətə təhrif olunmalıdır, (iş prosesində münaqişə yaddan çıxa bilər). Qrupu istisna halında dəyişdirmək mümkün kürdür. Qrupların tərkibi daim dəyişməlidir.

### **Qrup işində vəzifə bölgüsü**

Qrupda vəzifə bölgüsünün aparılması hər bir iştirakçının prosesə qoşulmasını labüdəşdirir. Qrupdaxili vəzifələr müxtəlif ola bilər:

- *Təşkilatçı-müzakirəyə rəhbərlik* funksiyasını daşıyır, qrup üzvlərinin fəaliyyətini tənzimləyir, mövzudan kənara çıxmamağa nəzarət edir.

- *Protokolçu* (qeydiyyatçı)- ideya və işin nəticələrinin qeydiyyatını aparırlar.

- *Vaxta nəzarət edən-tapşırığın* yerinə yetirilməsi üçün ayrılan müddətin qorunmasına diqqət edir.

Qrup işinin təşkilinin başlangıç mərhələsində üzərində vəzifə bölgüsü yazılan kartöökələri iştirakçılara paylaşmaq olar. Tapşırığın məqsədına görə müəllimin əlavə vəzifələr müəyyənləşdirməsi də mümkündür. Bir iştirakçı bir neçə funksiyani daşıya bilər. Yuxarı siniflərdə bu bölgünü təcrübəli şagirdlər tapşırmaq daha faydalıdır.

### **Qrup işinin təşkili**

1. Qrupun tapşırığını müəyyənləşdirin;
2. Materialları ovvalcədən hazırlayın, qiymətləndirmə meyarlarını əlavə edin;
3. Qrupun sayı və şagirdlərin qruplara bölünmə üsullarını qərarlaşdırın;
4. Hər qrupun vəzifə bölgüsü haqqında ayrıca vərəqdə qeydiyyat aparırlar;
5. Qrup işinə ayırlan vaxtı müəyyənləşdirin;
6. Qrupların hənsi tapşırıq üzərində çalışmasını dəqiqləşdirin (məsələn, bütün qruplar eyni problem üzərində və ya onun ayrı-ayrı hissələri üzərində çalışma bilər);
7. Qrup işi üçün sinif otağıni hazırlayın (partaların düzünlü şagirdlərin bir-birini görməsi, ünsiyyət qurması üçün imkan yaratmalıdır).

### **Qrup işinin üstünlükləri:**

- Bütün iştirakçıların faallığı, təşəbbüskarlığı üçün şəraitin yaradılması, onların faaliyyətə calb olması;
- Müştəqilliliyin formalşdırılması, inkişafı;
- Tədqiqat aparmaq imkanı;
- Demokratik münasibətlərin yaradılması;
- Qısa müddət orzında daha çox məlumatın əldə olunması, qarvanlılıması;
- Müxtəlif məlumat mənbələrindən istifadə imkanı;
- Müzakirə, müqayisə, fikir yürütülmə, təhlil, ümumiləşdirmə, əməkdaşlıq, aks əlaqə, qiymətləndirmə və özünüqiyəmtənmə.

dirmə, kollektivdə işləmək, digərlərinin fikrini hörmətlə yanaşmaq, toleranlıq, dialoq qurmaq və s. bacarıqların formalasdırılması;

- Birgə fəaliyyət qrupun hər bir üzvündən asılı olduğu üçün sağirlərdə məsuliyyət hissinin artırılması;
- Qruplar arasında sağlam rəqabət mühitinin yaradılması;
- Şagirdin (zəif, utancaq və b.) sərbəst fikir bildirmək imkanı;
- Şagirdlərin daxili potensialının üzə çıxarılması və inkişafı.

Müsbat tərəflərlə yanaşı, *çatışmazlıqlar* da vardır:

Şagirdlərin bəziləri passiv, digərləri isə aqressiv davranış nümayiş etdirirler;

Qrupda yalnız 1-2 şagird çalışır, digərləri isə passiv müşahidəçi mövqeyində qalırlar;

Bəzi şagirdlər müştaqil işləməkdən çekinir, dinləməyə və sualları cavablandırmağa üstünlük verirlər;

Bütün fikir və ideyalar qəbul olunmur.

#### **Qrup işini təşkil edən müəllim bəzi təşkilati məqamlara diqqət yetirməlidir:**

İlk növbədə işin planını tərtib etməli, məqsədləri, tapşırığa ayıran vaxtı müəyyənləşdirməlidir;

Qrup qaydalarını hazırlanmalı və şagirdlərə bu barədə məlumat verməlidir;

Tapsıqlar, həcmi, çətinlik səviyyəsi əvvəlcədən dəqiqləşdirilməlidir.

Şagirdlərin qruplara bölünməsi dərsin məqsədinə uyğun aparılmalıdır.

Qrup üzvlərinin yerləşdiriləməsi və s. təşkilati işlərdə olavaş vaxt itkisinə yol verilməkdən qaçılmalıdır;

Qrupun hər bir üzvünün vəzifəsi müəyyənləşdirilməlidir;

Tapsığın yerinə yetirilməsinə dair təlimat qrup iştirakçılarının diqqətinə çatdırılmalıdır;

Təqdimatların aparılması üçün olverişli şərait yaradılmalıdır;

Qiymatlaşdırma meyarları hazırlanmalı və iştirakçıların diqqətinə çatdırılmalıdır;

Qrupların işinə nəzarət edilməli, zərurət yarandıqda műdaxiləyə yol verilməli, problemlər vaxtında müəyyənləşdirilməli, şagirdlərin diqqəti həmin istiqamətə yönəldilməlidir.

Qiymatlaşdırma zamanı mənfi, müsbət cəhətlər arasındaşdırılmalı, öyrənənlərə məlumat verilməlidir.

Müəllim şagirdlərinin qrupda işləmək qaydalarını əvvəlcədən çatdırımlı və onlara riayət olunmasına nəzarət etməlidir.

**Şagirdlər isə aşağıda sadalanan məqamlara xüsusi həssaslıq göstərməlidirlər:**

Müzakirələrdə iştirak etməli;

Qrupun işində fəallıq göstərməli;

Başqalarının fikrini hörmətlə yanaşmali;

Şəxsi tərəqid, təhqir, mənfi şəhiydən yayanmali;

Şağlam rəqabət aparmalı;

Münaqışlı vəziyyətlərə imkan yaratmamalı;

Sərbəst fikir söyleməli;

Yalnız mövzuya aid danışmala;

Vaxtdan səmərəli şəkildə yaranınmalı;

Qrupun bütün üzvləri ilə əməkdaşlıq münasibətləri qurmalı;

Nizam-intizam və qrup qaydalarına riayət etməlidirlər.

**Təpşiriq  
5.1.**



Aşağıda verilən cədvəli doldurun.

İş forması	Dərsin hansı mərhələsində istifadə oluna bilər?	Hansı məqsədiçə istifadə olunur? Nəyə nail olmağa kömək edir?	Çatışmazlıqları	Müsbət cəhətləri
Bütün siniflə iş				
Kiçik qruplarda iş				
Cütlərdə iş				
Fərdi iş				

## FƏAL TƏLİM ÜSULLARI

Öyrənmə prosesinin samarəsi pedaqoqun seçdiyi, yararlanıldığı üsullardan, qarşıya qoymuş olduğu təlim məqsədlərindən asılıdır. Müəllim dərsdə təfakkürün bir neçə formasını fəallasdırıb, şagirdlərin motivasiyasını artırıb, hərtərəfli inkişafına zəmin yaradan fəal təlim üsullarından istifadə edə bilər. Onların seçimində aşağıdakı meyarlar diqqət mərkəzində dayanmalıdır:

Təlimin məqsəd, vəzifə və prinsipləri;

Öyrənilən mövzunun məzmunu;

Öyrənənlərin imkanları: psixoloji inkişaf, yaşı, təlim-tərbiya səviyyəsi;

Müəllimin imkanları: təcrübə, şəxsi keyfiyyət, pedaqoji ustalıq və s.;

Vaxt və təlim şəraiti.

## Akvarium

Müzakirə aparmaq vərdişlərini inkişaf etdirmək üçün optimallı usullardan biri "akvarium"dur. Burada qrupların vahid fikrə gəlməsi önməli deyil, ən əsası problemin müzakirəsinin təşkilidir. Bütün qaydalar diskussiyadan əvvəl müəyyənləşdirilməlidir.

Akvarium bir neçə variantda keçirilə bilər. Məsələn: şagirdlərin köməyi ilə müzakirə aparmaq qaydaları (məsələn, reglamentə əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) dəqiqləşdirilir, şagirdlər iki qrupa bölünür. Bir qrup dairənin daxilindəki stillarda əyləşərək problemlə əlaqədar fikir yürütür. Dairədən kənardakı stillarda əyləşmiş qrup isə diskussiyanın qaydalarla uyğun aparıldığını müşahidə edir. 15-20 dəqiqədən sonra məlumat mubadiləsi dayandırılır, "xarici dairənin" iştirakçıları müzakirə prosesini qiymətləndirirlər, sonra isə yerlərinin dəyişərək bu və ya digər problemlə əlaqədar fikir yürütüb, diskussiya aparırlar.

## Əqli hücum

Əqli hücum ideyaların sürətli generasiyası, şagirdlərin fəaliyətinin artırılması, konkret problemin həlli və ya suala cavab tapmaq məqsədiçə istifadə edilir. Bu, şagirdlərdə yeni mövzuya maraqlı oynaması, habelə onların nayı yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq üçün an yaxşı vəsitədir.

Müəllim suali lövhəyə yazar, yaxud onu şəfahi formada verir və təklif edir ki, hər kəs öz ideyalarını söyləsin. Bütün şirkətlər şəhərsiz və müzakirəsiz qeyd olunur. Bundan sonra müzakirə, şəhər və təsnifat mərhələsi başlayır, bu da nəticədə tədqiqat sualının yaranmasına götürüb çıxarıb.

## Söz assosiasiyaları

Söz assosiasiyalarından həm mövzunun öyrənilməsinin əvvəlində (şagirdlərin bu haqda bildiklərini aydınlaşdırmaq), həm də dərsin sonunda (təzə öyrəndiklərini aşkar çıxarmaq) istifadə

olunur. Haqqında bəhs edilən təlim üsulunun quruluşu aşağıdakı kimidir:

Öyrənilən mövzu ilə bağlı əsas sözü (və ya sözləri) ləvhədə yazın;

Şagirdlər tapşırın ki, bu sözü gördükdə və ya eşitdikdə ağıllarına gələn digər kəlmələri dərhal yazısınlar. Bunun üçün onlara maksimum 1-2 dəqiqə vaxt verilir;

Dərsin sonunda tapşırın ki, hər bir şagird mövzu ilə əlaqədar düşündüryünü və ya hiss etdiyini cəmi bir sözlə ifadə etsin. Yekunda həmin sözlərin siyahısı hazırlanmalıdır.

### Aukson

Müəllim mövzunu elan edir, şagirdləri auksonun keçirilmə qaydaları haqqında təlimatlandırılın və auksona başlayır. Həmi növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikir-dən sonra müəllim sayır. "Bir, iki". Bu zaman başqa iştirakçı tez təklif vəra bilar, sonuncu isə qalib sayılır. Fikirlər təkərlənməsin deyə, həmi bir-birini dinləyir. Aukson yalnız möhkömləndirmə dərslərində deyil, eləcə də irihəcmli mövzuların ümumiyyətdirindən faydalı hesab olunur.

### Rollu oyun

Təlim prosesində rollu oyunların böyük əhəmiyyəti vardır. Lakin onlar oyun xatirinə yox, dərsdə düşündürүү vəziyyət yaratmaq, müəyyən məqsədlərə nail olmaq üçün keçirilməlidir.

Rollu oyunlar şagirdlərin yaradıcı taxayılışını, ünsiyyət vərdişlərini inkişaf etdirir, dərsdə yeknəsəqliyi aradan qaldırır, canlı və maraqlı keçməsinə zəmin yaradır.

### Müzakirə

Müzakirə həm müəllim, həm də şagirdlər üçün faydalı əsildir, çünki onların faktlara və hadisələrə münasibətlərini öyrənməyə, hadisə və ya məsələ barədə fikirlərini müstəqil

söyləməyə, baxışlarını əsaslandırmağa, faktların təhlilini aparmağa imkan verir.

Şagirdlər dəfələnlikdən dözmələr və s. bacarıqlar formalasdırmaq lazımdır. Öyrənenlər müzakirə aparmaq qaydalarını özləri hazırlaya bilər. Lakin aşağıdakı məqanılar nəzərə alınmalıdır:

Eyni vaxtda br neçə şəxsin danışması yolverilməzdir;

Fikir bildirən şəxsin nitqi sonadək dinlənilməlidir;

Prosesin iştirakçılarının hər birinə hörmətlə yanaşılmalıdır;

Reqlament gözənlənilməlidir;

İrad və tənqidlər dəyərləndirilməli, təhqirlərə yol verməməlidir.

Qaydalari iri vərəqdə yazıb, sinifdə divardan asmaq daha çox şəmərə vərə bilər, onlara əlavələr və düzəlişlər də cəmək mümkündür.

### Debatlar

Debat (çarpaz müzakirə) üçün tərofi inandırmağı əsas məqsəd kimi müəyyənləşdirən prosesdir. Debatlarda qarşı tərefin argumentlarını dəf etmək, öz mövqeyi ilə tutuşdurmaq, tutarlı dəlil və sübutlar göstərmək əsas şartdır. Debatlar insanların yox, ideyalann toqquşmasıdır və demokratik cəmiyyətdə belə qarşıdurmanın yeganə həlli yolu argumentlardır.

Dəre prosesində debata hazırlıq 5-10 dəqiqə ərzində aparılır. Həmin müddədə mövzuya dair məlumat toplanır, onların qeydiyyatı aparılır. Məlumatda misallar, faktlar, statistika, sitatlar və s. daxildir.

Argumentların yaradılması aşağıdakı mərhələləri əhatə edir:

Dəlillərin irali sürüləməsi;

Dəlillərin izahı;

Dəlillərin sübuta yetirilməsi;

Nəticələr.

**Hakimlərin vəzifələri:**

- Hər iki qrupun çıxışını diqqətlə dinləyirlər;
  - Çıxışların qeydiyyatını aparırlar;
  - Bütün arqumentləri yaza bilmək üçün böyük kağızdan istifadə edirlər;
  - Kağızda bütün çıxışlardakı fikirlərə yer ayırmalar;
  - Təsdiq və inkar bildirən çıxışları sistemləşdirirlər;
  - Hər arqumentin yanında tənqidü qeydlərini yazırlar.
- Hakimlərin protokolu:

Meyarlar	Xallar	Təsdiq edən komanda	İnkar edən komanda
<b>Arqumentlər: mövzuya aid olması, sübutlara əsaslanması</b>			
<b>Reqlamentə riayət edilməsi</b>			
<b>Nitq mədəniyyəti</b>			

**İdeyalar xalısı**

İdeyalar xalisından istifadə çətin problemlərin həlliənə zəmin yaradır. Haqqında bəhs olunan üsul quruluşca bir neçə mərhələdən ibarətdir:

- I - problemin qoyuluşu;
  - II - problemin sabablərinin aydınlaşdırılması;
  - III- problemin həlli yollarının müəyyənləşdirilməsi (problem həlliə dair görüləcək işlər);
  - IV- fərdi iş (şagirdlərin problemin həlliə dair fikirləri).
- “İdeyalar xalısı” başqa variantlarda da keçirilə bilər.

**Üsulun tətbiqi**

- Müəllim şagirdləri 4-5 nəfərlik qrupa bölür.  
Darsın əvvəlində müəllim problemi elan edir.

Müəllim hər qrupa kağız, eyni rəngli (masələn, qırmızı) 6 kağız zolağı, yapışqan və marker paylaysı. Qruplara təklif olunur ki, problemin sabablərini müəyyənləşdirib, kağız zolaqlarına yazarınlar. Hər kağız zolağında yalnız bir sabab yazılmalıdır.

Qruplar işini tamamlandırdıqdan sonra müəllim onlara təqdimat etməyi tapşırır.

Növbəti mərhələdə müəllim hər qrupa başqa rəngdə daha 6 kağız zolağı paylaysı. Şagirdlərə bildirilir ki, bu zolaqlarda problemin həlli üçün lazım olanları yazarınlar. Hər kağız zolağında problemin yalnız bir həlli yoluunu qeyd etmək olar. Bu zolaqlar da iri kağız üzərində yerləşdirilir.

Təqdimat zamanı plakatlar divardan asılır, qrupun nümayəndələri yarısını oxuyur.

Növbəti mərhələdə müəllim şagirdə yapışqan kağız paylaysı və problemin həlli üçün nə etdiklərini və ya nə etməyə hazır olduğunu vərəqin üzərində yazmağı tapşırır. Şagirdlər yazdıqlarını oxuyur və vərəqləri öz qrupunun “xalısı” üzərinə yapışdırırlar.

İşin sonunda müəllim kiçik müzakirə keçirir, problemlər və onlann həlli yollarının müəyyənləşdirir. Pedaqoq şagirdlərə problemin an somarəli (real, orijinal və s.) həlli yoluunu seçməyi təklif edə bilər.

Bu əsulda qrupların işinin tərtibatı da əhəmiyyətlidir. Müəllim şagirdlərin taxayyülünü zənginləşdirməyi, ondan istifadəyə həvəsləndirməyi bacarmalıdır. Nəticədə şagirdlərin işlədiyi iri kağız rəngarəng “ideyalar xalısına” çevriləcəkdir.


**Karousel**

Sinif qruplara bölündür, hər qrupa üzərində suallar yazılılan iri ağ kağızlar verilir. Cavablar vərəqlərə yazılıqla saat eqrəbi istiqamətində müəllimin köməyi ilə qruplara ötürülür (karousel kimi). Kağızdakı fikirlər takraranmamalıdır. Vərəq birinci qrupa qayıdanda tapşırıq bitmiş hesab olunur. Müəllim onları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir.

### Klaster (şaxələndirmə)

Klaster məlumatın qrafik şəkildə təsviridir, təlim materialının ümumiləşdirilməsinə və sistemləşdirilməsinə xidmət göstərir.

Sxem: 5.1 Klaster



Müslim tərəfindən lövhədə (iş vəraqında) dairə çəkilir, mərkəzində əsas anlayış yazıılır. Ətrafında isə mövzu ilə bağlı fakt, assosiasiya və ya ideyaların qeyd olunması sağıldır. Tapşırılır. Vaxt bitənə kimi mümkün qədər çox fikir yazmaq və onları əlaqlandırmak tövsiyə edilir. Yekunda alınan klasterin müzikəsi keçirilir və ümumiləşdirmə aparılır.

*Klasterin tərtibati.* Dörsin təşkilindən asılı olaraq klaster lövhədə, vəraqdə və ya fərdi tapşırıq qismində hər şagirdin dəftərində tərtib edilə bilər. Klasterin hazırlanmasında rəngli

qələmlər, təbaşir və flomasterlərdən istifadə məqsədə uyğundır. Bu, xüsusi məqamları vurgulamağa, bütün məlumatların sistemləşdirilməsi prosesini asanlaşdırmağa imkan yaradır.

Şagirdlər klasterin tərtibatı zamanı fikir, ideya, hətta fərziyyə və assosiasiylar irəli sürməkdən çəkinməməlidirlər. Səhv və qeyri-dəqiqlik müləhizələrə iş prosesində düzəlişlər etmək olar. Öyrənənlər bütün ideyalar tükənənədək intuisiya və təxəyyül-lərinə azadlıq verə bilərlər. Dairələrin sayından çəkinmək lazımlı deyil. Təhlil prosesində bütün məsələlər sistemləşcəkdir.

### Anlayışın çıxarılması

Anlayışın çıxarılması oyun-tapınaca formasında keçirilir və şagirdlərdə yüksək fəaliyyət yaradır. Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayış yarılır, kartın yazılı olmayan tərəfini şagirdlər göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayırlar, öyrənənlər həmin xüsusiyyətlərə əsaslanaraq gizlədilmiş anlayışı tapırlar. Şagirdlər həmin sözü müəyyənləşdirməkdə çətinlik çəksərlər, mülliim olavaş olaraq başqa cəhətləri qeyd edir. Öyrənənlər fərziyyələrini bildirdikdən sonra pedaqqoq tapmaçın cavabını hamıya çatdırır və kartöckalarda yazılıan anlayışı açıqlayır.

### Qararlar ağacı

Bu üsul problem halli və qarar qəbulu məqsədilə alternativ yollar araşdırmaq və təhlil aparmaq məqsədilə təşkil olunur.

#### *Variant*

Sinif üç və ya dörd nəfərlik qruplara bölünür, problemin müzakirəsi aparılır, böyük kağıza çəkilmiş ağacda qararlar qeyd edilir. Növbəti mərhələdə qruplar yerini dəyişir və qonşu qrupun kağızındaki ideyalara duzalış və əlavələr etmədən öz fikirlərini yazarlar. Hər qrupun "ağacı" özüne qayidianan sonra yekun dəyişikliklər aparılır və mülliimə ötürülür. Nəticə müzakirə əsasında müəyyənləşdirilir.

## II variant

Müəllim problem qoyur və onun bir neçə həll yollunu şagirdlər birləşdirməlidir. 4-6 nəfərdən ibarət qruplar da şagirdlər problemin həlli yollarının müsbət və mənfi cəhətlərini təhlil edir, onları “+”, və ya “-” işarəsinin qarşısında müvafiq qaydada yazarlar. Son nəticə cədvəlin qərar hissəsində verilir və üstü örtülür. Bütün qrupların təqdimatından sonra müəllim nəticələri ümumiləşdirmək üçün müzakirə aparır.

Sxem: 5.2 Qərarlar ağacı

PROBLEM			
Problemin həlli yollarının mənfi və müsəbat tərəfləri	Problemin həlli yolları		
	1-ci həll yolu	2-ci həll yolu	3-cü həll yolu
-			
-			
<b>Qərar:</b>			

## Qar topası

Qar topası üsulundan istifadə öyrənənlərə problemin həlli-nə öz töhfələrini vermək imkanı yaradır. Şagirdlər ideya irəli sürmək, fikir söyləmək, onu əsaslaşdırmaq, qərar vermek, müzakirə aparmaq bacanqlarına yiylənlərlər.

Qar topası bir neçə mərhələdən ibarətdir. Müəllim şagirdlər qarşısında problem (sualda ola bilər) qoyur. Öyrənənlər 2-3 dəqiqə ərzində onu həll edib varaq yazırlar. Sınıf qrupları bölünsə də hamın cavablarından bəhrələnərək qərar verir, vatman üzərində qeyd edirlər. Növbəti mərhələdə qruplar işlərini müəllimə ötürərək müzakirəyə başlayırlar və tez-tez təkrarlanan müddəalar müəyyənləşdirilir.

## Venn diaqramı

Venn diaqramı bir və ya bir neçə əşya, hadisə, anlayışın fərqli, oxşar cəhətlərinin müqayisəsi, təhlili üçün imkan yaradır. O, iki və ya üç dairənin kəsişməsindən yaranır. Üslə aşağıdakı şəkildə höyətə keçirilir:

Müqayisa olunacaq əşya, hadisə və ya anlayış müəyyənəşdirilir;

Şagirdlər təlimatlandırılır;


Şagirdlər (qrup və ya cütər) bir-birilə kəsişən iki dairə çəkir, ortada yazı üçün yer saxlayırlar.

I və III dairədə müqayisəsi aparılacaq obyektlər qeyd olunur;

Müqayisə olunan obyektlər təsvir edilir, fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində verilir.

Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.

Sxem: 5.3 Venn diaqramı



### Ziqzaq

Ziqzaq üsulu matının mazmununun qısa müddət arzında şagirdlər tərəfindən mənimşənilməsinə imkan yaradır.

1.Müəllim öyrənmək üçün bir neçə hissəyə bölünə bilən material hazırlayır. Mətn tasdifi deyil, məqsədyönlü bölünməlidir.

2.Pedaqoq qrup üzvlərinin sayını materialın bölünməsi hissələri ilə uyğunlaşdırmalıdır. Məsələn, mətn dörd hissəyə bölünəbsə, qrup üzvlərinin də sayı dörd nəfər olmalıdır.

3.Materialın hissələri qrup üzvləri arasında bölündürülür. Hər şagirdə yalnız bir hissə verilir. Hissələr birləşdirilən zaman tam mətn alınır. Təlim qrupunun bir üzvü materialın müvafiq hissəsi üzrə ekspert olur.

4.Müəllim uşaqlara tapşırıq verir. Qrup işinə başlamazdan əvvəl şagirdlər tapşırığın məzmununu haqqında qısa izahat alırlar.

5.Şagirdlər onlara verilən məlumatı müştəqil şəkildə öyrənirlər.

6. Eyni hissənin eksperti olan şagirdlər müəllimin işaretini ilə ekspert qruplarında birləşib müzakirələr aparırlar, yaranan suallar ətrafında düşünür, əsas məlumatı qeyd edirlər.

7. Müəllimin işaretini ilə şagirdlər əvvəlki qruplara qayıdır-lar. Ekspertlər qrup üzvlərini öz materialları ilə ətraflı tanış edirlər.

8.Şagirdlər qazandıqları biliklərin təhlilini aparırlar.

9.Liderlər qrupun nəticələri haqqında sinif məlumat verirlər.

10.Müəllim hər bir iştirakçıya materialla əlaqədar sual təqdim edə bilər.

### Problemi mühazirə

Mühazirə materialın ənənəvi izahat formasıdır. O, müayyən zaman kəsiyində irihacılı məlumatın çatdırılmasını mümkünlaşdırır. Lakin ənənəvi mühazirə zamanı iştirakçılar passivlaşır, aks əlaqə yaranmır, məlumatın mənimşənilmə səviyyəsinə

nəzarət və düzəlişlər etmək imkanı məhdudlaşır. Bu səbəbdən mülliimlər daha çox problemlə mühazirələrə üstünlük verirlər. Bu zaman irihacılı məlumatın çatdırılmasına, öyrənilen problemin həllinə dair qeyri-standart yanaşmaların istifadəyə, qrup müzakirəsinin təşkilinə, sualların cavablandırılmasına zəmin yaranır. Adətən, əyani vəsaitlərə (slaytlar, paylama materialı), aktual məqalələr və praktik tapşırıqlarla müşayiət olunur. Materialın mənimşənilməsi onun məzmununun mürəkkəbliyi və strukturlaşdırılmasından asılıdır.

Problemi mühazirənin səmərəsi bir neçə amıla görə müəyyənləşdirilir: mülliimin şəxsi keyfiyyətləri, onun öyrənənləri maraqlandırmış bacarığı, eruditisiyi, materialı daqiq və aydın şəkildə izah etməsi.

### Problemi seminar

Problemi seminarının əsas xüsusiyyəti mülliimin rəhbər, əsas dönləyici və sualların mülliifi qismində çıxış etməsidir. Seminardaki müzakirələrin səmərəsi şagirdlərin iştirakından asılıdır. Fikirlər sabırlı dinlənilməli, əsaslandırılmışdır. Müzakirə prosesində iştirakçılar fikirlərini dayışa bilərlər. Problemi mühazirə kimi seminar da aktual məqalə və slaydlarla müşayiət olunmalıdır. Onun səmərəsi mülliimin xüsusi möhüt yaratma-sından, şagirdlərin fəaliyyəndən asılıdır.

### Təqdimat

Təqdimat hazırda ən geniş yayılan fəal təlim üsullarındandır, öyrənənlərin slayd, illüstrativ paylama materialları nümayiş etdirməsi ilə müşayiət olunur. Prosesin təşkilinə müyyən vaxt ayrıılır, həmin müddədə materiallar hazırlanmalı, struktur qurulmalıdır, tərtibatla bağlı məsələlər dəqiqləşdirilməli, sinfin proyektor, ağıllı lövhə və kompüterlər təchizi nəzərə alınmalıdır. Haqqında bəhs olunan əsul şagirdlərdə diqqət cəlb etmək, maraqlı oyatmaq, izahat aparmaq, məlumatı sistemləşdirilmək və s. bacarıqlar formalasdır.

### Keys texnologiyalar

Keys texnologiyalardan istifadə müxtalif vəziyyətlərin (real və ya imitasiya olunmuş) təhlili vasitəsi materialın öyrənilməsini təmin edir.

Keys texnologiyaların tətbiqi aşağıdakı məqsədlə həyata keçirilir:

Təqnidi təfəkkürün və təhliletmə bacarığının inkişaf etdirilməsi;

Komanda işinin təşkilimi;

Yaradıcı təfəkkürün formalasdırılması;

Bu əsaslı tətbiqi öyrənənlərin yüksək səviyyədə fəaliyi ilə müşayit olunur, kompetensiyaların formalasmasına nəzarət və qiymətləndirmə imkanı yaradır. Keyslərin hazırlanmasında müəyyən məqamalar nəzərə alınmalıdır:

1. Məqsədə müvafiq olması;
2. Müxtalif çətinlik səviyyəsinə malik olması;
3. Fəqli aspektləri əhatə etməsi;
4. Müzakirəyə zəmin yaratması;
5. Alternativ həll yollarından ən optimalının seçimində imkan verəsi.

### İşgüzər oyunlar

İşgüzər oyunları ən səmərəli və mürəkkəb fəal təlim üsullarından hesab olunur, aşağıdakı bacarıqların formalasdırılması məqsədilə istifadə olunur:

Yaradıcı və təqnidi təfəkkür;

Ünsiyyət;

Məsuliyyət;

Təhlili;

Əməkdaşlıq.

Araşdırılan problemin miqyası, fəaliyyətin mürəkkəblik səviyyəsi oyunu bir neçə saatdan bir neçə günədək uzada bilər. İşgüzər oyunun modelləşdirilməsi müxtalif kompetensiyaların

formalaşdırılması və ya dayərləndirilməsi məqsədilə aparıla bilər. Yəni ondan qiymətləndirmə vasitəsi kimi də istifadə etmək mümkündür.

### “BUZQIRANLAR”

İstər dərsin, istərsə də təlimin uğuru müəllimin şagirdlər üçün yaradılmış öyrənmə mühitindən çox asılıdır. Bu sababdon də fəal təlim metodlarını tətbiq edən müəllimlər “buzqiranlar”dan geniş istifadə edirlər. O, dərsi səmərəli şəkildə başlaşmaq üçün ən əlverişli üsuldur, təlimin əsas hissəsinə keçməyə, onu interaktiv təşkil etməyə, insanların bir-birini yaxşı tanımışına, müxtalif maneələrin aradan qaldırılmasına, yekunda natiqlərin əldə olunmasına münbit şərait yaradır. “Buzqiranlar” dərsin və ya təlimin əvvəlində gərginliyin azaldılması və şagirdlərin qısa zamanda təlimə həvəslərinin artırılması üçün istifadə olunan texnikadır. Buzqiranlar qismində istifadə olunan tapşırıqlar şagirdlərdə birgə fəaliyyət bacarığı formalasdırır, onların təlim motivasiyasını artırır. “Buzqiranlar”sədə oyunları, pazlı və ya tapmacalar, suallar, özünüəsdiyən xarakterli, yaradıcı, əyləncəli fəaliyyət formasında ola bilər.

### “Buzqiranlar”dan nə vaxt istifadə olunur?

Təlimdə “buzqiranlar”dan istifadə şagirdlər arasında işgüzər münasibələrinin yaranmasına, əməkdaşlıq əlaqələrinin qurulmasına bilavasita şərait yaradır. Adından bəlli olduğu kimi, müxtalif mövzulu təlimlərin təşkilində və ya dərsdə “buzun qırılması” ünsiyyətin optimallaşdırılması, qısa müddət arzında şagirdlərin mövzuya həvəsləndirilməsi məqsədilə reallaşdırılır.

“Buzqiranlar”的 tətbiqi zamanı aşağıdakı məqamlar nəzərə alınmalıdır:

Müxtalif təcrübəyə malik iştirakçıların toplanılması;

İştirakçıların məqsədə çatmaq üçün qısa müddət ərzində bir araya gətirilməsi;

Yeni komandaların yaradılması;  
 Yeni mövzunun müzakirəsinə iştirakçıların cəlb olunması;  
 Müəllimin (fasilitatorun) iştirakçıları daha yaxşı tanımışi və özünü təqdim etməsi.

#### **“Buz” nədir?**

“Buzquran”ı planlaşdırarkən ilk növbədə qırılması zəruri olan “buz” haqqında fikirləşmək mütlaqdır. Eyni düşüncə tərzinə malik insanları bir araya gətirmək lazımdırsa, “buzquran” qismində onların həmin vaxta qədər qarşılıqlaşmadığı hadisə və faktlar seçilməlidir.

#### **“Buzquran”ın yaranması**

“Buzquran”ın uğurlu alınması üçün onun qrupa və təlimin məqsədlərinə müvafiqliyi əsas şərtlidir. O, seçiləndən sonra növbəti addım tipinin müayyənləşdirilməsidir. Təlimin məqsədlərindən asılı olaraq, “buzqiranlar”ın müxtalif tiplərindən faydalananlır.

#### **Təqdimat xarakterli “buzqiranlar”**

Təqdimat xarakterli “buzqiranlar”dan iştirakçıları bir-bir ilə tanış etmək, onlar arasında ünsiyyəti asanlaşdırmaq məqsədilə istifadə olunur.

#### **Müsahibə**

Qrup iştirakçıları cütlərə bölünür və onlara bir-birindən müsahibə götürmək üçün 10 dəqiqə vaxt verilir. Müsahibənin faydalılılığı üçün iştirakçılara əvvəlcədən hazırlanmış suallar və ya ümumi istiqamət vermek olar.

#### **Səhv və ya düz**

Iştirakçılara özlərini təqdim etmək, barələrində üç və ya dörd fakt söyləmək tapşırılır. Bunlardan biri səhv olmalıdır.

Digər iştirakçılara faktların həqiqətə uyğunluğunu müəyyənləşdirmək üçün səsə qoymaq tapşırılır. “Buzquran”ın bu növü insanlara bir-birini yaxından tanımağa və qrup iştirakçıları arasında təz əlaqə qurmağa imkan yaradır.

#### **Problem həlli**

Iştirakçılar kiçik qruplara bölünür, onlara çətin olmayan problem ssenarıси verilir və qısa müddət ərzində həlli tapşırılır. Çözüm yolu müəyyənləşdirildikdən sonra kiçik qruplar öz təqdimatlarını edirlər.

#### **Söz assosiasiyyası**

Söz assosiasiyyasından istifadə şagirdlərə müzakirə vasitəsilə müvafiq sahəni araşdırmaq imkanı yaradır. Mövzun ilə əlaqəli müxtalif sözlərin siyahısı tərtib olunur. Məsələn, coğrafiya fənnində Yer kürəsi dedikdə, şagirdlər planet, materik, qıt, okean və s. kimi sözlər işlədə bilərlər. Müəllim bu üsuldan vacib terminləri öyrənənlərə ötmək və ya dərsdə mənimşədiklərini ümumiləşdirmək məqsədilə istifadə edir.

#### **“Yanar” sual**

“Yanar” sualdan istifadə şagirdə mövzunun əsas məqamlarına dair fikir bildirmək, yeni terminləri müzakirəyə çıxarmaq imkanı yaradır. Dərs müddətində həmin suala dəfələrlə müraciət etmək lazımdır.

#### **Beyin həmləsi**

Beyin həmləsindən dörsin və ya təlimin avvalında “buzun qırılması” və ya diqqətin cəmləşdirilməsi, şagirdlərin həvəsləndirilməsi, problem situasiyanın yaradılması məqsədilə istifadə olunur. Məktəblilərə yaradıcı düşünmək imkanı verilir, enerji səviyyəsi aşağı düşündükdə onlar dəstəklənir və həvəsləndirilir.

**Təpşiriq 5.2:**

Aşağıda verilen  
cədvəli doldurun.

<b>FƏNN</b>			
<b>ÜSULUN ADI</b>	<b>FORMALAŞAN BACARIQLAR</b>	<b>DƏRSİN MƏRHƏLƏSİ</b>	<b>DƏRS ÜÇÜN SƏMƏRƏSİ</b>
1.			
2.			
3.			

### KƏSF ƏSASLI TƏLİM

Kəsf, tədqiqat əsası (discovery learning) təlim (öyrənmə) konstruktivizm təlim nəzəriyyəsinin ideyalarına əsaslanır, problemin həlli üzərində təşkil olunur, şagirdlər keçmiş tacribələri ilə mövcud biliklərini əlaqələndirərək müxtəlif faktları araşdırır, yeni məlumat toplayır, konsepsiylar yaradır, sual və ziddiyətlərə cavab axtarır və sonda fəaliyyətlərinin nticələrini nümayiş etdirirlər. Aşağıda sadalanan formalarından geniş istifadə olunur:

- İstiqamətləndirilmiş kəsf;
- Problemli;
- Simulyasiya əsası;
- Təsadüfi.

Kəsf əsası təlim dərin öyrənməni, anlamani, metaidrak bacarıqların inkişafını labüdəldədirir, şagirdləri öyrənmə prosesi nəhəvəsləndirir. Təlimin bu növü bir neçə mərhələdən ibarətdir.

İlk növbədə şagirdlər müxtəlif məlumatlar toplayır, tohlil edir, konsepsiylar arasında əlaqə yaradır, fərziyyələr irili sürür, sonda davamlı təlim prosesinin tələblərinə uyğun olaraq informasiyanı daşıqlaşdırır və ümumişdirmə aparır, nəticə çıxarır.

Cəfs Kastronova kəşf əsası təlimi onənəvi təlimdən fərqləndirən xüsusiyyətlərini müəyyənləşdirmişdir. Hazır biliklərin ötürülməsi qəbul olunmır, əksinə, şagirdlərin maraq, meyl və tələbatları əsasında hazırlanmış problemlər təşəşşərlər verilir, öyrənənlər mövcud bılık və tacribələri əsasında yenilərini qurur, problemin düzgün həll yolunu tapanadək axtarışlar aparır, tətbiqetmə və digər müümən bacarıqlar qazanırlar. Kəsf əsası təlim əks əlaqə ilə müşayiət olunmalıdır, çünki əməkdaşlıq və müzakirələr şagirdlərin dərin mənimməsəsinə şərait yaradır, öyrənənlərdə məmənunluq və şəxsi maraq hissini formalasdırır, təlim motivasiyasını, məsuliyyət hissini artırır, yaradıcılıq, problem həlli, qarar qəbulu, müştəqillik kimi bacarıqları inkişaf etdirir.

### TƏCRÜBƏ ƏSASLI TƏLİM

Təcrübə əsası təlim “mənə de-unudum, mənə göstər-yadda saxlayım, manı calb et-anlaysın” fəlsəfəsinə əsaslanır. Humanist məktəbinin nümayəndələri K.Rocers və D.Kolbun dəstəklədikləri bu modeldə öyrənmə prosesi təcrübə və buraxılan sahvlər əsasında baş verir, rollu oyun və keysərlər vasitəsilə hayatı keçirilir, şagirdlərdə təlim motivasiyasının yüksəldirilir, şagirdlərin həvəsləndirilməsi üçün şərait yaradır. Təcrübə əsası təlimdə öyrənmə prosesi təcrübədən refleksiya, konseptuallaşma, fəaliyyət və galəcək təcrübəyə doğru dövr edir, obyekt, hadisə, məsələ haqqında müstəqil araştırma aparmaqla məlumatın əldə olunması, müxtəlif bacarıqların formalasmasını nəzərdə tutur. Təcrübə əsası təlim müsəlmin iştiraku olmadan həyata keçirilir, lakin onun iştirakını tamamilə inkar etmir və şagirdi qazandığı tacribənin tohlilini aparmağa istiqamətləndirir.

Açıqkilan talim novunun tətbiqi öyrənənlərdə aşağıdakı bacanqları formalasdırır:

### Həyati bacarıqlar

Müsir dövrda təhsildə həyati bacanqların formalasdırılması, yəni şagirdlərin real həyatda fəaliyyət göstərməyə hazırlığı mühüm məsələlərdəndir. Bu səbəbdən müallim sinifdə real həyat vəziyyətlər yaratmalı, sinif otığını laboratoriyaya çevirməlidir. Öyrənənlər təbii vəziyyətdə fəaliyyət göstərmək üçün şərait yaradıldıqda, onlar dəstəkləndikdə təlim daha faydalı, təsirli, mənimsemənin səviyyəsi yüksək olur, biliklər dərinləşir, müxtəlif bacanqlar inkişaf edir.

### Müstaqil işləmək bacarığı


Təlim prosesində öyrənənlər ovullar rast gəlmədikləri vəziyyətlər və real hadisələrlə, problemlərlə üzləşirlər. Belə halda şagirdlər mövcud biliklərini yoxlamaq, keçmiş bilik və təcrübələrini refleksiya etmək, anlamaq, yeni kontekst və şəraitə uyğunlaşdırmaq vərdişinə yiyələnlərlər. Bu zaman formalaslaşan bacanqlar ömr boyu oxumağa meyli müstaqil şəxsiyyətin formalasmasını tamıñ edir.

Devid A. Kolb

Təcrübə asası təlimin əsas ideoloqlarından olan Devid Kolb 1984-cü ilda nəşr etdirdiyi "Təcrübə asası təlim" kitabının adı açıqkilan təlim modelini geniş təsvir etmişdir. Bu nəzəriyyə Piaje və Dyuinin ideyaları üzərində qurulmuşdur: hər bir insanın geniş həyat təcrübəsi və mövcud mühitdən irali gələn fərdi öyrənmə üsulu vardır. Kolb öyrənmə prosesində dörd əsas mərhələni müəyyən etmişdir:

1. Konkret təsribə;
2. Relektiv müşahidə;
3. Abstrakt (mütərrəd) konseptuallaşma;
4. Fəal təcrübə.

Sxem: 5.4 P. Hani, A. Mamfordun öyrənmə üsullarının təsnifikasi



Britaniyalı alimlər Peter Hani və Alan Mamford David Kolbun "öyrənmə dövriyyəsi" üzərində çalışaraq öz nəzəriyələrini yaratmış və insanları öyrənmə üsullarına görə aktivist, pragmatik, nəzəriyyəçi və reflektor kimi fərqləndirmişlər.

Aktivistlər təlim zamanı kitabdan çox nümunə göstərilməsi, addım-addım təlimatın verilməsi dəha çox faydalıdır. Onlar masuliyətli icraçıdlar, calb olunduları fəaliyyətə böyük maraq, həvəslə yanaşır, mülliimə artıq sual vermır, müstaqil işləməyə meyli göstərilir. Müsir dövrədə şagirdlərin əksəriyyəti məhz bu üsulla öyrənməyi üstün tutur.

Reflektorların fəaliyyəti dəha çox fikir, mühakimə yürütmək, istənilən məsələ haqqında ətraflı düşüncələrini bölüşmək, baş verən hadisəni götür-qoy etməkdən ibarətdir. Onlar işlərini

kiməsə tapşırmağı xoşayırlar. Bu tip şagirdləri müxtəlif fəaliyyətlərin iştirakçısı olmaga yönəltmək mütləqdir.

Nəzəriyyəçilərdə tətbiq bacarığı zəifdir, çünki onlar məsələnin, prosesin mahiyyətini, adəbiyyatda qoyulusunu aşadırmışaqlılarıdır. Bu qrupa daxil olan şagirdləri çeşidli adəbiyyatla tomin etmek lazımdır. Nəzəriyyəçilər tapşırığın məzmununa əsaslanaraq tədqiqat, təhlil aparırlar və əksər hallarda hətta müəllimdən daha çox məlumat toplayırlar. Bəzən axtarış o qədər cəlbici olur ki, onlar çalışmanın şartını unudurlar.

Pragmatiklər zəhmətkeş, ünsiyyəti sevmeyən, fəaliyyətin praktik əhəmiyyətini dayarlıdırırlardır. Onlar uzun-uzadı izahat sevmir, tapşırığın həlli prosesində dəfələrlə "niyə", "nə üçün" və s. tipli suallarla müallimə müraciət edir, lakin qısa müddət ərzində tapşırığı yerinə yetirirlər.

Təcrübə vasitəsilə təlim aşağıdakı xüsusiyyətlərə malikdir:

"Şagirdlərin zəngin təcrübələrdən daha yaxşı faydalananmalarına zəmin yaradır;

"Şagirdlərin fəaliyyətləri bildiklərdən daha önemlidir" fikrini dəstəkləyir;

Təlimdə təcrübəyə şərait yaradaraq bilikdən bacarığa keçidi tomin edir;

Təlim prosesi həvəsləndirici, maraqlı və stimullaşdırıcı olur;

Şagirdlərin fikir və seçimlərinə hörmətlə yanaşılır;

Şagirdləri həvəsləndirmək məqsadılə dəstəkləyici mühitin yaradılması tomin olunur.

Təlim prosesinin strukturlaşdırılması üçün öyrənmə üsullarının praktik əhəmiyyətini dərinlən bilmək olduqca faydalıdır. Bu, şagirdlərin fərdi fəaliyyətlərinin təşkilində təlim strategiyasını müəyyənləşdirməyə və əvvəlki mərhələlərdə baş verən çatınlıkların səbəbini üzə çıxarmağı kömək edir. Müəllim təlim prosesində müxtəlif öyrənmə üsullarından ibarət fəaliyyət ardıcılığını planlaşdırmalı, yəni nəzəri izahat (məlumatın

topllanması), təcrübənin əldə olunması, nəzəriyyədən istifadə, ideyaların generasiyası kimi məsələləri nəzəra almılmalıdır.

D.Kolb, P.Hani və A.Mamfordun fikirlərini ümumişləşdirərək demək olar ki, təlim icra və təfakkür fəaliyyətlərinin təkrarlanmasıdır, yəni öyrənmək üçün yalnız nəzəriyyə, mühazirə, mütləci kifayət etmir, digər tərəfdən isə yeni fəaliyyət barədə düşündürmədən, ətraflı təhlillər aparılmadan, nəticə çıxarılmadan təlim səmərəli ola bilməz.

## LAYİHƏ ƏSASLI TÖLİM

Layihə əsası təlim şagirdlərdə müəyyən olunmuş vaxt ərzində idraki, yaradıcı bacarıqların inkişafını, biliklərin müstəqil şəkildə qurulmasına, informasiya məkanında sərbəst hərəkat, tanqidi təfakkürün formalşamasını tomin edir. Layihə üsulu pedaqogikada yenilənilmiş deyildir. O, istor SSRİ, istorə də xərici ölkələrdə keçən asırın 20-30-cu illərində geniş yayılmışdı və bugünkü dünyada geniş tətbiq olunur. Bu usul müəyyən vaxt ərzində şagirdlərin fərdi, cütlər və qrup şəklində müstəqil fəaliyyətini nəzərdə tutur, adətən, kooperativ (əməkdaşlıq) təlimlə birgə işlədirilir, təlimdən və galəcək həyatda uğur qazanmaq üçün lazımlı həyati bacarıqların, müxtəlif kompetensiyaların formalşmasına zəmin yaradır. Hazırda layihələr əsuluna maraqlı dayanmadan artıraqdadır və buna səbəb şagirdlərin uğur və inkişaf əldə etməsidir..

Layihə əsası təlimin üstünlükleri:

Şagirdlərin təlimə marağını artırır və prosesi daha da cəlbəci edir. Bugün şagirdlərin marağını təlimə cəlb etmək, onları həvəsləndirmək müəllim üçün vacib məsələlərdən biri olaraq qalır. Layihələr əsulunun tətbiqi zamanı şagirdlər təlimin passiv deyil, fəal iştirakçısına çevrilir, real problem üzərində düşünür, fəaliyyət göstərir, qərar verirlər.

**Təlimi inkişaf etdirir.** Layihənin sonunda şagirdlər məzmunu daha dərinlən mənimsayırlar, ənənəvi təlimlə müqayisədə biliklər uzun müddət yaddaşa qalır, öyrənənlərin təbiqetmə bacarığı yüksək səviyyədə olur, müxtalif vəziyyətlərdə istifadəsi asanlaşır.


**Təhsildə və həyatda müvəffəqiyət qazanma bacarıqları formalasdırır.** Müasir dünyada uğur qazanmaq üçün yalnız bir sahə üzrə bilik və bacarıqlara malik olmaq kifayət etmir. Təlimin bù növü şagirdlərdə özünənin, problem həlli, qarar qəbulu, komandada işləmək, müzakirə aparmaq, ünsiyət qurmaq, fikir mübadiləsi, müzakirə, özünüdərə kimi bacarıqlar formalasdıraraq globallaşan comiyətin təhsil ehtiyaclarını ödəməyə zəmin yaradır.

**Şagirdlər texnologiyadan istifadə imkanı verir.** Bugün şagirdlər müxtalif texnologiyalardan həvəslə faydalanairlar. Bu da layihələr üsulunun səmərəsini bir neçə dəfə artırır. Müasir texnologiyalar müəllimi, şagirdləri təkər resursla, məlumatla təmin etmir, eləcə də məhsulun yaranmasında əvəzsiz kömək göstərir, daha six əməkdaşlıq qurmağa, ekspertlərlə və digər insanlarla münasibətləri tənzimləməyə şərait yaradır.

**Tədris prosesini, müəllim fəaliyyətini səmərəli edir.** Layihə müəllim-şagird ünsiyətini optimallaşdırır, təlim prosesini daha maraqlı edir.

**Şagird və məktəbin real həyatla əlaqəsini təmin edir.** Layihə şagirdlərə real həyatı problemləri həll etmə imkanı yaradır, öyrənənlər böyükclər və təşkilatlarla əlaqələr qurur, əmək fəaliyyəti və müxtalif peşələr haqqında məlumatlar toplayırlar. Prosesə valideynlər və digər şəxslər də cəlb oluna bilərlər.

Sxem: 5.5 Layiha əsaslı təlim dövriyyəsi



Adıçəkilən üsul problemin həllini, elm və texnikanın müxtalif sahələrinə aid bilik, bacarıqların integrasiyasını nəzərdə tutur.

Yerində yetirilən layihələrin nəticələri “gözəçarpan” olmalıdır, yəni nəzəri problemdir, konkret həlli yolları, praktik problemdir, tətbiqə yararlı son nəticə təqdim edilməlidir. Prosesin təşkilü zamanı iştirakçıların vəzifəsi, təqsiriğin ətraflı təsviri kimi ənənəvi məsələlər diqqət mərkəzində saxlanılmalıdır.

Layihə üsulundan təlim prosesində hər hansı bir tədqiqat və ya yaradıcı xarakterli problemin həlli üçün müxtalif sahələri əhatə edən integrativ biliklər lazımdır.

Layihə əsaslı təlimin tətbiqi zamanı şagirdin fəaliyyəti aşağıdakı mərhələlər üzərində qurulur:

- Problemin və ondan yaranan tədqiqat vəzifələrinin müəyyənləşdirilməsi;
- Forziyyələrin dəqiqləşdirilməsi;
- Tədqiqat metodlarının müzakirəsi;

- Məlumatın toplanılması;
- Məlumatın təhlili;
- Son nəticanın tərtibatı;
- Yekun, düzünləşər və nəticələr;

Layihələr əsulunun müvafiqiyətlə həyata keçməsi şagirdlərin tədqiqat, axtarış aparmaq, məlumat toplamaq və emal etmək bacarıqlarının mövcudluğundan və yaradıcı fəaliyyətin dən asılıdır.

## PROBLEMLİ TƏLİM

Problemlı təlim öyrənənləri tədqiqat aparmağa, nəzəriyyə ilə tacribəni əlaqələndirməyə, bilik və bacarıqlarını tətbiq etməyi imkan yaradan şagirdyönlü təlim yanaşmasıdır. Nəzəriyyənin asasını amerikalı pedaqoq, psixolog, filosof C.Dyuinin (1859-1952) ideyaları təşkil edir. Onun 1894-cü ildə Çikaqo şəhərində yaratdığı məktəbdə şagirdlərin fəaliyyəti tədris planı əsasında deyil, oyun və amak fəaliyyəti üzərində qurulmuşdu, metod, prinsiplər nəzəriyyə və sistematiq biliklərə əsaslanırdı. C.Dyu ənənəvi təhsil əvəzinə yeni konsepsiya təklif etmişdi. O, şagirdlərə problem həlli bacarığının formalşamasını nəzardə tuturdur və hesab edirdi ki, qərar qəbulu, problem həlli bacarığına malik şagird galəcək həyata daha yaxşı hazırlanmış olacaq.

Problemlı təlim müasir dövrədə aktuallığını itirməmiş, yeni dövrün tələblərinə cavab verir, araşdıraraq öyrətmək, öyrədərkən araşdırmaq devizini əks etdirir, yaradıcı şəxsiyyətin formalşamasına zəmin yaradır, məlumatın passiv qəbuluna yol vermır, öyrənənlərin qeyri-standart məsələlərin həlli prosesində yeni biliklərə yiyələnməsini və yaradıcı fəaliyyət bacarığının formalşamasını təmin edir.

O, şagirdlərdə problem həlli bacarığını inkişaf etdirən səmərəli öyrənmə metodudur və fəal təlim texnologiyalarına aiddir.

### Problemlı təlimin üstünlükleri:

- şagirdlərdə tənqid və yaradıcı təfəkkür formalaşdırır;
- idrak fəaliyyətini tənzimləyir;
- diqqət, müşahidə, müstaqillik, məsuliyyət, tənqid və özünüstanqdır, qərar qəbulu, tədqiqatçılıq kimi bacarıqları inkişaf etdirir.

### Problemlı təlim aşağıda təsvir olunan mərhələlər üzrə həyata keçirilir:

**Problemin müyyənəşdirilməsi.** Müəllim problemi təqdim edir, müzakirə aparır, mövzu haqqında məlumat toplanır, yeni konsepsiya, məzmun, prinsiplər öyrənilir.

**“Nəyi bilirik?”** Şagirdlərin problemin həllinə dair mövcud bilişləri, komanda üzvlərinin fərdi xüsusiyyətləri müyyənəşdirilir. İştirakçılar arasında vəzifə bölgüsü aparılır.

**Problemin həlli yollarının araşdırılması.** Fərziyyənin təqdimatı, əsaslandırılması, yoxlanılması, fəaliyyətin planlaşdırılması həyata keçirilir.

**Təqdimat.** Nəticə məlumat və sübutlarla əsaslandırılaraq təqdim olunur.


**Refleksiya.** Fəaliyyətin nəzardən keçirilməsi, təhlili və qiymətləndirilməsi aparılır.

Problemlı təlim şagirdyönlü yanaşma olduğundan müəllim bu prosesdə facilitator qismində çıxış etməli və aşağıdakı məsələlərə xüsusi diqqət yetirməlidir:

- şagirdlərin təslab və ehtiyaclarını müyyənəşdirmək;
- mövzulan şagirdlərin marağına uyğun seçimək;
- mövzuya, problemin həllinə daxili motivasiya yaratmaq;
- öyrənmək üçün müvafiq zəmin formalşdırmaq;
- şagirdlərin üstünlük verdiyi öyrənmə üsullarını təqdim etmək;
- şagirdlərin fəaliyyətini istiqamətləndirmək;
- qrup işinə üstünlük vermək;

- şagirdlərin müstəqil və yaradıcı işləmək bacarığını inkişaf etdirmək;
- fəaliyyəti planlaşdırmaq, müzakirə aparmaq, özlərinin və yoldaşlarının işini qiymətləndirmək.

Sxem: 5.6 Problemlı təlim dövriyyəsi



Konstruktivizm nazariyyəsinin principlarını hayatı keçirən bu üslub problem üzərində iş zamanı dərin mənimşəməni və vacib konsepsiyanın hərtərəfli qazanulmasını mümkün edir, şagirdlər bildiklərini, problemin həlli üçün öyrənməli olduqlarını və hansı strategiyalardan yararlanacaqlarını şüurlu şəkildə anlaysırlar. Prosesin düzgün təşkilili məktəblilərə hərtərəfli şəxsiyyət kimi yetişməyə zəmin yaradır.

## ÜMUMİLƏŞDİRİMO

Modulda fəal təlimin mahiyyəti, mexanizmləri, məzmunu, quruluşu, prinsipləri, əsas xüsusiyyətləri, mərhələləri, təşkil formalı haqqında geniş məlumat verilmiş, usullarının hər birinin (akvarium, aqli hücum, söz assosiasiyaları, aukcion, rollu oyun, müzakirə, debatlar, ideyalar xalısı, karusel, şaxolandırma, analayışın çıxarılması, qoralar ağacı, qar topası, ziqqaz, Venn diaqramı, problemlı mühazirə, problemlı seminar, işgüzər oyunları, buzqırınlar və s.) spesifik cəhətləri açıqlanmış, müasir təhsilin hafizaya əsaslanan ənənəvi təlimlə müqayisəsi aparılmış, fasilətasiya, təcrübə əsaslı təlim, problemlı təlim anlayışlarının semantik baxımdan mənəsi verilmişdir. Həmçinin möhkəmləndirici, öyrədici, yoxlayıcı təpşirinq vasitəsilə tələbələrin mənimşəmə, qavrama səviyyəsini müəyyənləndirmək və meyarlara uyğun qiymətləndirmək üçün imkan yaradılmışdır.

## ƏDƏBİYYAT:

- Qəndilov R., Zeynalova N. Hayati bacarıqlara əsaslanan təhsil. Mülliimlər üçün tədris vasaiti (V-IX siniflər). Bakı: Çapoğlu, 2007, 607 sah.
- Veysova Z., Fəal-interaktiv təlim metodları. Bakı 2007.
- Veysova Z. "Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi". Informatika fənni üzrə təlimçilər üçün vasait. "Inkişaf" Elmi Mərkəsi, Bakı, 2013.
- Bonwell, C., & Eison, J. (1991). Active learning: Creating excitement in the classroom (ASHE-ERIC Higher Education Report No. 1). Washington, DC: George Washington University.  
Abstract online at [http://www.ed.gov/databases/ERIC\\_Digests/ed340272.html](http://www.ed.gov/databases/ERIC_Digests/ed340272.html)
- Castranova J. Discovery Learning for the 21st Century: What is it and how does it compare to traditional learning in

- effectiveness in the 21st Century,  
<http://www.myenglishpages.com/files/1282044031.pdf>
5. Claxton G. Building Learning Power: Helping Young People Become Better Learners, Bristol: TLO, 2002.
6. Coffield F. 'Just suppose Teaching and learning became the first priority...' London: Learning and Skills Network, 2008. Online, available at: [www.LSNeducation.org.uk](http://www.LSNeducation.org.uk).
7. Davision J. and Dowson J. Learning to Teach English in the Secondary School: A Companion to school Experience, 2nd edn. London: Routledge, 2003.
8. Frederick, P. (1987). Student involvement: Active learning in large classes. In M.G. Weimer, M. G. (Ed.). Teaching large classes well. New Directions for Teaching and Learning, No. 32. San Francisco: Jossey-Bass.
9. Hake, R. R. (1998). Interactive-engagement vs. traditional methods: A six-thousand-student survey of mechanics test data for introductory physics courses. American Journal of Physics, 66, 64-74. Online at <http://www.physics.indiana.edu/~sdi/>. Gagné R.M. The Conditions of Learning, New York: Holt International, 1977.
10. Kolb D.A. The Learning Style Inventor: Technical Manual, Boston, MA: McBer and Co, 1976.
11. Kolb D.A. The Learning Style Inventor: Technical Manual, revised edn, Boston, MA: McBer and Co, 1985.
12. Kutnick P., Sebba J., Blatchford P., Galton M. and Thorp J. The Effect of Pupil Grouping: a Literature Review, London: DFES Research Report RR 688.
13. Mercer N., Littleton K. and Wegerif R. 'Methods for studying the processes of interaction and collaborative activity in computer-based educational activities', Technology, Pedagogy and Education, 2004.
14. Mosston M. Teaching: From Command to Discovery, Belmont CA: Wadsworth Publishing Co, 1972.

15. Mosston M. and Ashworth S. Teachind Physical Education, 5 th edn. San Francisco, CA:Benjamin Cummings, 2002.
16. Sutton C. Communicating in the Classroom, London: Hodder and Stoughton, 1981.
17. Tomlinson C. The Differentiated Classroom: Responding to the Needs of all Learners, Alexandria, VA: Association for Supervision and Curriculum, 1999.
18. Чуева М.Ю. О необходимости введения новых стандартов в образование//5 Всероссийская (с международным участием) научно-практическая конференция. Научные проблемы образования третьего тысячелетия. Вып. 5: Сб. науч. трудов Самара: Инсома-Пресс, 2011. — 454-459.

## MODUL 6

### QİYMƏTLƏNDİRİMƏ

#### TƏLİM NƏTİCƏLƏRİ

Modulun sonunda tələbə:

*Müasir qiymətləndirmə anlayışının məzmununu açıqlayır;*

*Qiymətləndirmənin istiqamətlərinin təsnifatını verir;*

*Sağird nailiyyətlərinin qiymətləndirilməsi prosesini şərh edir;*

*Məktəbdaxili qiymətləndirmənin hər bir növünün spesifik xüsusiyyətlərini təsvir edir;*

*Özümüşqiymətləndirmə, qarşılıqlı qiymətləndirmə, qrupda qiymətləndirmə anlayışlarının izahını verir.*

#### MÜASİR QİYMƏTLƏNDİRİMƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

Qiymətləndirmə şagird nailiyyətlərinin əldə olunması və təhlili prosesidir. Müasir təhsildə qiymətləndirmə-şagirdlərin təlim nötcəsində bildiklərini, dərk etdiklərini və bu bilikləri anlamalarını, tətbiqini dərinlən başa düşmək üçün müxtəlif mənbələrdən informasiyanın yığılması və təhlili prosesidir.

Son illər Azərbaycanda təhsilin məzmununda mühüm yeniliklər baş vermişdir. Hazırda təlimin əsas məqsədini fənnə dair bilik, bacarıq və vərdişlərin əldə olunması ilə yanaşı, şagirdlərin ümumtəhsil şəraitinin formalasdırılması təskil edir. Şübhəsiz ki, bu qiymətləndirmə sistemində də döyişikliklər səbəb olmuşdur. Keçidə əlaqədar olaraq qiymətləndirmə sistemi bir sər-

problemlərlə üzəlmiş, yeni vəzifələri yerinə yetirmək məcburiyyətində qalmışdır:

Müəllim və məktəb tərəfindən şagirdin təlim müvəffəqiyyəti üzərində nəzarət funksiyasını icra edir;

Şagirddə müstəqil fəaliyyət bacarığının formalasdırılması üçün zəmin yaradır;

Təlimin fardılasdırılmasını, müəllimin hər bir şagirdin yeni təlim nailiyyətinin əvvəlki ilə müqayisəsinə aparmasını və qiymətləndirməsinə çətinlaşdırır;

Qiymətləndirmə meyarları formal və gizli xarakter daşıdıq üçün biliklərin real səviyyəsinin üzə çıxarılmasına və gələcək perspektivlərin müəyyənləşdirilməsinə şərait yaratır.

Müəllimin alında cəmlaşan qiymətləndirmə prosesi çox vaxt şagirdə qarşı psixoloji təzyiq vasitəsinə çevirilir, öyrənanın, valideyinlərin üzərinə yönəldilir. Öks əlaqə təlim nötcələrinin yaxşılaşdırılmasında şagirdlər kəmək etmək məqsədində deyil, idarəciliyə xidmət göstərir;

Adatən müəllimlər şagird nailiyyətlərinin keyfiyyətini deyil, yerinə yetirilmiş işin həcm və formasını qiymətləndirməyi təstüklü verirlər;

Öksər hallarda qiymətləndirmə prosesi şagirdlərin bir-biri ilə müqayisəsinə yədlik edir. Bu isə fəallıq və motivasiyanı aşağı salır, öyrənənlərə manəvi və psixoloji zarba vurur.

Yuxarıda sadalanan problemlərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 № li qərar ilə respublikada həyata keçirilən islahat programı çörçivəsində Qiymətləndirmə konsepsiyası qəbul edilmişdir. Bu sənəd şagird nailiyyətlərinin qiymətləndirilməsində neqativ halları aradan qaldırmağa, tədris prosesini fardıləşdirməyə, şagirdlərin təlim motivasiyası və müstəqil fəaliyyət bacarıqlarını formalasdırmağa kömək edən yeni qiymətləndirmə növlərinin tətbiqini nəzərdə tutmuşdur.

Mövzunun başa düşülməsi, şagirdlərdə formalasən vərdişlərin səviyyəsi haqqında məlumatın toplanması üçün qiymətlən-

dirmənin müxtəlif növ, metod və texnikalarından bacarıqla istifadə etmək müəllimlərə talmıda diferensiallaşdırma tətbiq etməyi, yəni hər bir şagirdin tələbat və imkanlarını nəzərə almağı, şagirdlərə isə - öz təlimlərinə nəzarət etməyi və onlara həm təlim prosesində, həm də gələcək həyatlarında zəruri səriştələrin formalaşdırılmasına imkan verir.

**Adətən qiymətləndirir, qiymətverir və qiymət** anlayışı sinonim kimi işlədirilir, bununla yanlışlıq yol verilir:

**Qiymətləndirir** - öyrənənlərin təlim və idrak fəaliyyətinin müşahidəsidir. Proses çərçivəsində təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün şagird haqqında məlumatın təsviri, toplanması, qeydiyyatı və şəhər edilməsi hayata keçirilir.

**Qiymət verir** - qiymətləndirirme prosesi və onun nəticəsindən, əks əlaqədən əldə olunan faydalı məlumatdır.

**Qiymət** - rəmzdir, şagirdlərin təlim nəticələrinin müyyənən vasitə ilə (rəqəm, hərf və s.) qiymətləndirilməsinin şərti – formal, kəmiyyət ifadəsidir.

Müasir qiymətləndirmənin əsas komponentləri:

Şagirdlərə təlim məqsədlərinin elan olunması;

Şagirdlərin qiymətləndirmə meyarları haqqında məlumatlandırılması;

Şagirdlərin özünü və qarşılıqlı qiymətləndirmə prosesinə cəlb olunması;

Əks əlaqənin qurulması;

Gələcək fəaliyyətin planlaşdırılması.

## MÜASİR QIYMƏTLƏNDİRMƏNİN MƏQSƏDLƏRİ

Müasir qiymətləndirmə aşağıdakı məqsədlərə xidmət edir:

Şagirdin diqqətini təlim məqsədləri və müvəffəqiyyət qazanma meyarlarına cəlb etmək;

Müəllimin fəaliyyətini hər bir şagirdin fərdi inkişafının təkmilləşdirilməsinə yönəltmək;

Şagirddə özünüqiyəmtəldirmə vərdişlərini formalaşdırmaq və onu galəcək təlimə havaslandırmak;

Şagirdlərlə müntəzəm olaraq əks əlaqə qurmaq;

Şagirdlərdə gələcək qərar vermək bacarığı formalaşdırmaq;

Şagirdlərə görəcəkləri işin keyfiyyəti, müəllimə məktəblilərin inkişafı, valideyn və digər maraqlı tərəflərə təlim nəticələrinin səviyyəsi haqqında məlumat təqdim etmək;

Məktəb və ölkə üzrə təhsilin ümumi vəziyyətini müayyənləşdirmək.

## SAGIRD NƏLİYYƏTƏRİNİN QIYMƏTLƏNDİRİLMƏ PRİNSİPLƏRİ

Azərbaycan Respublikası “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədinin nəticə-yönümlülük principinə əsasən təhsilin səviyyələri, eləcə də ayrı-ayrı fənlər üzrə təlim nəticələri müyyən edilmişdir. Bu principə əsasən təlim nəticələrinin əvvəlcədan planlaşdırılması müəllimə şagirdin hansı materialı na dərcədə mənimşəməsini müyyən-ləşdirməyə şərait yaradır.

Qiymətləndirme zamanı müəllimlər fəaliyyətlərini aşağıdakı prinsiplər əsasında qurmalıdırılar:

**Əhəmiyyət.** Qiymətləndirmədə diqqəti təlimin ən əhəmiyyətli nəticələri və şagird fəaliyyəti üzərində toplamaq;

**Adekvatlıq.** Bilik, bacarıq, vərdiş və sarıştələrin qiymətləndirilməsinin təlimin məqsəd və nəticələrinə uyğunluğunu daim nəzərdə saxlamaq;

**Obyektivlik və ədalətlilik.** Qiymətləndirmənin konkret meyarlarının hazırlanması qiymətin şagirdə təzyiq vəsaiti kimi istifadə olunma təhlükəsinin qarşısını alır;

**İnteqrasiyalılıq.** Qiymətləndirmənin təlim prosesinin qabaqcılın planlaşdırılmış və mükəmməl düşünülmüş tərkib hissəsi kimi həyata keçirilməsi;

**Aşkarlıq.** Sağılardır təşrifin yerinə yetirilməsindən əvvəl qiymətləndirmənin meyar və metodları haqqında məlumat verilməsi;

**Əlverişlilik.** Qiymətləndirmə prosesinin aydın və sadə forma, üsullardan istifadə edilərək tətbiq olunması;

**Sistemlilik.** Qiymətləndirmə prosesinin ardıcıl və sistematiq şəkildə həyata keçirilməsi;

**Keyirxahlıq.** Müallimla şagird arasında partnyor münasibətləri üçün şəraitin yaradılması.

## QIYMƏTLƏNDİRMƏNİN İSTİQAMƏTLƏRİ

Qiymətləndirmə üç istiqamətdə aparılır:

1. Beynəlxalq qiymətləndirmə;
2. Milli qiymətləndirmə;
3. Məktəbdaxili qiymətləndirmə.

**Şəx: 6.1** Qiymətləndirmənin istiqamətləri



Beynəlxalq qiymətləndirmənin xüsusiyyətləri aşağıdakılardır:

Beynəlxalq standartlara əsaslanır;

Cəmiyyətdəki integrasiya proseslərinin nəticəsidir;

Hər bir ölkənin vətəndaşına digar ölkələrdə təhsil almaq imkanı yaradır;

Beynəlxalq mütəxəssislər tərəfindən həyata keçirilir.

**Beynəlxalq qiymətləndirmə:**

-PISA;

-TIMSS;

-PIRLS.

Təhsil nailiyyətlərinin qiymətləndiriləməsi üzrə tədqiqat - TIMSS, PIRLS beynəlxalq proqramları orta məktəblərdə aparılan an perspektivli araşdırmlarından biridir. Beynəlxalq proqramın əsası 2008-ci ildə 50 yaşı tamam olan Beynəlxalq Təhsil Nailiyyətlərinin Qiymətləndiriləməsi Mərkəzində hazırlanıb. Hazırda 60-dan çox ölkə TIMSS, PIRLS, PISA və s. muxtəlif beynəlxalq müqayisəli tədqiqatlarında iştirak edir. Belə ki, artıq ölkə idarəciliyi bu tədqiqatların təhsilin inkişafı üçün strategiyanın müəyyənləşdirilməsində müümüm rol oynadığını anlaysırmışdır.

Dünya təcrübəsində beynəlxalq tədqiqatların üstünlük qazanmasının əsas səbəbləri aşağıdakılardır:

1. Beynəlxalq tədqiqatların nəticələrindən ölkələrin təhsil sisteminin təkmilləşdirilməsində istifadə edilir.

2. Araşdırmların nəticəsi ölkənin təhsil sisteminde baş verən prosesləri başqa ölkələrlə müqayisəli şəkildə təhlil etməyə imkan verir.

3. Beynəlxalq tədqiqatlar təhsil sahəsində aparılan milli araşdırmların tamın olunmasına da kömək edir.

4. Beynəlxalq tədqiqatlar sayasında təhsilin keyfiyyətinin qiymətləndirilməsində effektli üsul və texnologiyalar əldə olunur.

PISA (Programme for International Student Assessment) Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı).

İqtisadi Əməkdaşlıq və İnkıraf Təşkilatı (OECD)-nın üç ildən bir, 15 yaşlı şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə istiqamətlənmüş bir tədqiqatdır. 15 yaşlı şagirdlərin kurikulumda nəzərdə tutulan mövzuları (riyazi savad, təbiət elmləri-nan savad və oxu savadı) hansı səviyyədə öyrəndiklərini deyil, müasir informasiya cəmiyyətində qarşılaşıqları məsalaların həlliində əldə etdikləri bilik və bacarıqlardan istifadə edə bilmə qabiliyyətini ölçmək məqsədi daşıyır. İlk dəfə 2000-ci ildə, növbəti isə 2003, 2006, 2009, 2012-ci illərdə keçirilib.

Azərbaycan Respublikasının iştirak etdiyi PISA-2006 tədqiqatında dünyanın 57 ölkəsindən 400 minə yaxın şagirdin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqları qiymətləndirilib. Bu reytingdə ölkəmiz oxu və qavrama üzrə 54-cü, riyaziyyat üzrə mənimsəməyə görə 4-cü, müvəffəqiyyət göstəricisinə görə isə 32-ci yeri tutub.

PISA-2009 tədqiqatında dünyanın 57 ölkəsinin şagirdləri, o cümlədən ölkəmizin 162 ümumtəhsil məktəbi və peşə liseylərinin 4716 nəfər 15 yaşlı şagirdi iştirak edib. Tədqiqatın natičalıları PISA Beynəlxalq Konsorsiumu tərəfindən qiymətləndirilmiş və 2010-cu ilin dekabr ayında açıqlanmışdır. Bu reytingdə ölkəmiz oxu və qavrama üzrə 64-cü, riyaziyyat üzrə 45-ci, təbiət elmləri üzrə 63-cü yeri tutub.

TIMSS (Trends in International Mathematics and Science Study) – Riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətinin beynəlxalq qiymətləndirilməsi tədqiqatıdır. Məqsədi: Ölkələrinin təhsil siyasətlərini qiymətləndirib yenidən formalasdırmacları məqsədi ilə tədqiqatçılar, məktəb kurikulumunu hazırlayanlara, təhsil siyaseti ilə məşğul olanlara dəstək vermek üçün təşkil edilmiş geniş miqyaslı beynəlxalq bir layihədir. Qurumları, kurikulumları, dörsdəki fəaliyyətlərin şagird nailiyyəti baxımından müəyayisə ediləsinin əhamiyətindən onurtaq inam yaradır. Hər bir ölkəyə başqa ölkənin təcrübəsindən öyrənmə imkanı verir. 1995-ci ildən başlayaraq 4 ildən bir keçirilir (1995, 1999, 2003, 2007, 2011).

2011-ci il TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatları ölkəmizin 169 ümumtəhsil məktəblərində aparılıb. Məktəblər 4 əsas meyar əsasında dəyərləndirilib:

1. Bakının mərkəz rayonlarında yerləşən məktəblər;
2. Bakının ətraf rayonlarının məktəbləri;
3. Azərbaycanın digər şəhərlərində olan məktəblər;
4. Azərbaycanın kənd məktəbləri.

TIMSS-2011 programında 4882 nəfər 4-cü sınıf şagirdləri iştirak edib. Tədqiqatların natičalıları IEA Beynəlxalq tədqiqat mərkəzi tərəfindən qiymətləndirilib və natičalıları 2012-ci ildə açıqlanıb.

PIRLS (Progress in International Reading Literacy Study) Oxunun və qavramın keyfiyyətinin beynəlxalq qiymətləndirilməsi tədqiqatı. İbtidai təhsilin 4-cü sınıf şagirdlarının (9 yaş qrupu) oxu qabiliyyəti, oxu vərdişləri, oxu qabiliyyətini qazandırmak üçün müəllimlərin tətbiq etdikləri tədris metodları, dars vəsaitlərinin qaneciliyi, oxu qabiliyyətlərinin əldə edilməsində ailələrinin rolü qiymətləndirilir.

Har 5 ildən bir IV sınıf şagirdləri arasında aparılır. Bu tədqiqat Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən hayatı keçirilir. Azərbaycan 2010-cu ildə PIRLS-in IV siniflər üzrə sınaq tədqiqatında iştirak edib. PIRLS proqramları həmçinin məktəb rəhbərləri, müəllimlər və şagirdlər arasında sorğuların keçirilməsini də nəzərdə tutur. Ölkənin reytingi qiymətləndirilərkən bu sorğulanan natičalıları də nəzərə alınır.

**Milli qiymətləndirmənin** əsas xüsusiyyətləri aşağıda sadalanmışdır:

Milli qurumlar tərəfindən keçirilir;

Bütün pillələr və səviyyələr üzrə təlim natičalılarının səviyyəsinin müəyyənləşdirilmək məqsədi ilə aparılır.

Milli və fənn kurikulumunda əksini tapmışdır.

Milli qiymətləndirmədə təhsilsənəsi bağlı bütün amillər tədqiqata cəlb edilir, şagird fənlər üzrə verilən suallarla yanaşı, təhsisi-

lə münasibətini, yaşadığı mühitin təhsilə təsirini öyrənən sorğulara da cavab verir. Geniş və ətraflı təhlil aparmaq məqsədilə tərtib olunan sorğu kitabçaları həmin şagirdlərin valideynləri, fənn müəllimləri və təhsil aldiqları məktəb direktorları üçün də hazırlanır. Naticədə təhsilsə təsir göstərən bütün amillər an xırda təsirüatına qədər təhlil edilmək imkani qazanır. Milli qiymətləndirmə paytaxt (mərkəz və şəhəratrafi), bölgə (ucqar dağ kəndləri də daxil olmaqla) məktəblərinin, həmçinin lisey, gimnaziya və internatlar əhatə edir. İndiə qədər Azərbaycanda aparılan milli qiymətləndirmə seçmə üslubuna asaslanmışdır.

Ölkəmizdə milli qiymətləndirmə tədqiqatları 2003, 2006, 2009 və 2011-ci illərdə həyata keçirilmişdir.

## MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRİMƏ

Məktəbdaxili qiymətləndirmə üç növə bölünür:

Sxem: 6.2 Məktəbdaxili qiymətləndirmənin növləri



## İLKİN-DİAQNOSTİK QİYMƏTLƏNDİRİMƏ VƏ XÜSUSİYYƏTLƏRİ

Diagnostik qiymətləndirmə şagirdlərdə formalşan bilik, bacarıq, vərdiş və kompetensiyaların ilkin səviyyasının müayyanlaşdırılmasıdır. Adətən tədris ilinin, bəhs, bölmə və ya dörsin, yeni mövzunun əvvəlində keçirilir, öyrənənlərin mövqelərini müəyyənləşdirməyə şərait yaradır, müəllim isə şagirdlərin ethiyac, tələbat və səviyyələrinə görə programda düzüzləşlər aparmağı, məktəbliyin galəzində üzloşa biləcəkləri çətinliklərin vəhəsindən gəlməyə imkan verir.

Diagnostik qiymətləndirmənin zərurılığını aşağıdakı amillər müayyənləşdirir:

- Şagirdlərin hazırlığının müxtəlif səviyyəsi;
- Məzmunun mənimmsənilməsində ardıcılığın təmin ediləsi;
- "Yaxın inkişaf zonasına" müvafiq şagirdin imkan və tələbatlarına adekvat olan təlim və tədris prosesini qabaqcadan gərə bilmək zəruri ("Yaxın inkişaf zonası" anlayışı L.S.Viqtoski tərəfindən psixologiyaya götürülmüşdür. Təlimin ardınca psixi inkişaf hərəkəti əhatə etmək prosesini xarakterizə edir).

Diagnostika aparmaq məqsədilə müəllim pre-testdən istifadə edə bilər. O, şagirdin fənn üzrə ilkin səviyyasının üzə çıxanması ilə yanaşı, həvəsləndirici, problemlı vəziyyətin yaradılması funksiyasını daşıyır.

Pedaqoqlar pre-testin aparılması məqsədlərini aşağıdakı kimi sıralamışlar:

- Mövcud bilik və təcrübənin diaqnostikası;
- Mövcud bilik və təcrübənin aktuallaşdırılması;
- Mövcud bilik və təcrübənin problemləşdirilməsi (onların möhdudluğunu nümayiş etdirilməsi);

<sup>1</sup>Выготский Л.С. (1991). Педагогическая психология /Под ред. В.В.Данилова.- М.: Педагогика.

Şagirdlerin səviyyələrini müəyyənləşdirmək üçün özü-nüqiyatlılımanın təşkil olunması;

Şagird tərəfindən fənnin mühüm aspektlərinin seçilməsi (təsnifatı);

Kursun öyrənilməsinə marağın yaradılması;

Şagirdlərin gözləmələrinin təqdim edilməsi.

Diaqnostik qiymətləndirmənin ikinci hissəsi – bilik, bacarıq və vərdişlərin, yəni, mövzu üzrə şagirdlərin səriştələrinin formalaşma səviyyəsinin yoxlanılmasıdır.

Cədvəl: 6.1 Diaqnostik qiymətləndirmə zamanı istifadə olunan üsul və vasitələr (nümunə)

Üsullar	Vasitələr	Fəaliyyət növləri
Müşahidə (müəllim şagirdlərin fəaliyatını müşahidə edərək qiymətləndirir)	Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən naticanı eks etdirən meyarların yazılılığı cədvəl)	Darsda, tənəffüsde şagirdin müşahidə edilməsi və mayar cədvəlinin doldurulması
Müsahibə (şagirdlərin fəaliyatını izləmək məqsədilə aparılan şifahi yoxlama)	Qeydiyyat vərəqi (şagirdlər aparanan danışq zamanı müəllimin diqqət yetirmək istədiyi məsələlərin yazılılığı vəraq)	Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək
Tapşırıqların verilməsi	Çalışmalar	Praktik tapşırıqların, çalışmaların yerinə yetirilməsi
Valideynlər və fənn müəllimləri ilə əməkdaşlıq	Söhbət, sorğu vərəqi (şagirdin evdəki və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vəraq)	Valideyn icəlaslarında sorğu vərəqlərinin doldurulması, monitorinq fəaliyyətinin birgə həyata keçirilməsi

## FORMATİV (FORMALAŞDIRAN) QİYMƏTLƏNDİRİMƏ VƏ XÜSUSİYYƏTLƏRİ

Formativ və summativ qiymətləndirmənin aparılması təlifi ilk dəfə amerikalı pedaqoq Misel Skriven tərəfindən 1967-ci ildə verilmişdir. Həmin ideyanı Benjamin Blum 1968-ci ildə "Mastery for learning" adlı kitabında inkişaf etdirib və göstərib ki, təhsilənlərin öyrənmə prosesini izləmək üçün formativ qiymətləndirmə on alverişli yoldur. O, şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmış fəaliyyətini izləmək, qarşıya çıxan problemləri aradan qaldırmak və təhsilənləri istiqamətləndirmək məqsədilə aparılır, dərsi müsəyaf etdən proses kimi qəbul olunur. İrəliləmə və geri-ləmələrin izlənməsi zamanı müəllim özlündə konkret məzmunlu bəzi sualı cavablandırıb qarşısına məqsəd qoymalıdır: "Standartların mənimsənilməsinə doğru məktəblilər kifayat qədər irəliləyə bilirlərmi?"

Xaxın keçmişə qədər uşağının məktəbli kitabçasında rəqəmli qiymət görməyə öyrəşən valideynin formativ dəyərləndirmənin mahiyyətini öz məzmunundan dərk etməsi məsələsi hələ də müasir qiymətləndirmənin problemi olaraq qalır. Həlli isə müəllimin pedaqoji ustalığından asıldır. Prosesin düzgün tənzimlənməsi həm şagird, həm müəllim, həm də valideyn üçün hərtərəfli olverisişlidir. Yeni sistemin tətbiqinə qədərki dövrə təhsilənlər gündəlikdə aşağı qiymət gördükdə təlimə marağı azalırı və dərsdən uzaqlaşırı. "Qiymətsiz" qiymətləndirmə müəllim və valideynin birlikdə fəaliyyət göstərməsi ilə bu tip problemlərin aradan qalxmasına zəmin yaradır və şagirdin irəliləməsini təmin edir. Belə ki, məktəbli kitabçasında qeyd olunan "harfləri tanır, lakin sözləri yazımaqda çətinlik çökir" ifadəsi (verbal dəyərləndirmə) özlündə hər üç tərəfin qarşılıqlı əlaqəsinin düzgün qurulmasına təkan verir, çatışmazlıqları aradan qaldırır.

Formativ qiymətləndirməni həyata keçirən müəllim bəzi məqamlarla xüsusi diqqət yetirməlidir:

- Fənn üzrə hər bir dərs müəyyən məzmun standartlarının reallaşdırılmasına xidmət edir.

- Hər dərsdə müəllim təlim prosesini şagirdlərin məzmun standartlarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələməsinə yönəltməlidir.

- Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər.

- Müəllim ovvəlcədən hazırladığı qiymətləndirmə meyarları əsasında şagirdlərin fəaliyyət səviyyəsini zəif, orta, yüksək səviyyəli olmaqla qruplaşdırmalı və öyrənənlərin adının qarşısında müvafiq qeydlərinə malabılmalıdır.

Formativ qiymətləndirmə vasitəsilə müəllim şagirdi müşahidə edərək müvafiqiyyət doğru aparır. Onun tətbiqi təlim prosesində bilavasita müəllimin rolunu dayışır. Pedaqoqun öyrənənlə qarşılıqlı əlaqəsi qırılmır, fasiləsiz, davamlı olaraq həyata keçirilir, prosesin özü qiymətləndirilir, şagird müştəqil və şüurlu suradə boşluqlarını müəyyənləşdirir, çatışmazlıqları aradan qaldırmış üçün müəllimləri birləşdirir. Prosesə nazarən bir qismi isə özünənəzarət və özünüqiyətləndirməyə çevirilərək şagird tərəfindən həyata keçirilir.

Qiymətləndirmənin bu növündə motivasiyanın yaradılması mühüm əhəmiyyət kostur. Formativ qiymətləndirmədə motivasiya həm qisamüddətli, həm də uzunmüddətli effektə istiqamətləndirilmiş ola bilər. Qisamüddətli effektlərə öyrənilən materialın on mühüm aspektlərinə istiqamətləndirilmə, aşağı qiymət almaqdan qorxmayaraq eksperiment keçirmək imkanı və bütün fənn üzrə öyrənilən mövzunun yeri haqqında aydın təsəvvür aiddir. Uzunmüddətli effektlərə şəxsi imkanlar haqqında təsəvvür, təlim strategiyasının seçimi, səmərəlilik meyarlarının dərk edilməsi daxildir.

İ.Blek və D. Uilyam "Qara qutuda nə var: Şagird nailiyyətlərinin qiymətləndirilməsi təlim prosesinin keyfiyyətinin artırılması əsaslı kimi" adlı əsərdə formativ qiymətləndirmənin aşağıdakı komponentlərini ayıırlar:

1.Müəllim tərəfindən şagirdlərlə effektiv əksəlağının təmin edilməsi;

2.Şagirdlərin özünütəhsil prosesində fəal iştirakı;

3.Qiymətləndirmə nəticələrini nəzərə almaqla təlim prosesinin korreksiyası;

4.Qiymətləndirmənin şagirdlərin motivasiyasına böyük təsir göstərməsi;

5.Şagirdlərin öz biliklərini müştəqil qiymətləndirmək bacarığı.

Cədvəl: 6.2 Formativ qiymətləndirmə zamanı istifadə olunan üsul və vasitələr (nümunə)

Üsullar	Vasitələr	Fəaliyyət növləri
Müşahidə	Müşahidə vərəqləri	Qrupda və ya cutlərdə iş
Şifahi sual-cavab	Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi	Təqdimatlar
Tapşırıqvermə	Çalışmalar	Qrammatik tapşırıqlar
Validəynlərlə və fənn müəllimləri ilə əməkdaşlıq	Söhbət, sorğu vərəqi (şagirdin evdəki və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)	Sorğuların yazılı formada doldurulması və ya şifahi müzakirəsi
Oxu	Dinləmə üzrə qeydiyyat vərəqi Oxu üzrə qeydiyyat vərəqi	Ev tapşırığı
Yazı	Yazı vərdişlərinin inkişafı üzrə qeydiyyat vərəqi	Yoxlama köçürmələr İmlə İfadə

Tədqiqat layihəsi	Meyar cədvəli	Müştəqil (yaradıcı) iş
Rubrik	Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası	Yoxlanılan bacarıq üzrə hər hansı faaliyyət növü
Şəhəfi və yazılı taqdimat	Meyar cədvəli	Qrup işi və ya fərdi tədqiqatın taqdimatı
Test	Test tapşırıqları	Test tapşırıqlarının həlli
Özünüqiymət- ləndirmə	Özünüqiymətləndirmə varəqləri	Özünüqiymətləndirmə varəqlərinin doldurulması

## ŞAGİRD NAILİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİMƏ MEYARLARI

Təhsilin məzmununun dayışılması yeni və səmərəli pedagoji texnologiyaların tətbiqini nəzərdə tutur. Bu texnologiyalara meyarlar əsasında qiymətləndirmə aididir. Meyarlar nə qədər daqiq təsvir olunarsa şagird bir o qədər tapşırığı müvəffəqiyətlə yerinə yetirər. Rubriklər işin qiymətləndirilməsinə dair təlimatdır. Burada hər bir səviyyəyə uyğun meyarlar verilir. Rubriklar şagirdin öyrənmə sababını, meyarlar isə nəyi öyrənməli olduğunu göstərir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi (formativ qiymətləndirmə) üçün hazırlanmış meyarlar yalnız məqsəddə göstəriləni təsvir etməli və qiymətləndirməlidir.

### Meyarlar əsasında qiymətləndirmənin tütünlükləri:

1. Şagirdin şəxsiyyəti deyil, işi qiymətləndirilir;
2. Şagirdlərin işi əvvəlcədən əlan olunmuş qiymətləndirmə meyarları əsasında qiymətləndirilir;
3. Şagirdlərə qiymət yalnız keçdiyi mövzuşa görə verilir;
4. Şagirdlər müvəffəqiyət səviyyələrini özləri də görə biliirlər;

5. Təlim və özünüqiymətləndirmə motivasiyası artır;
  6. Təlim və tədrisin keyfiyyəti yüksəlir;
  7. Şagirdlərin fərdi xüsusiyyətlərini, bacarıqlarını və qabiliyyətlərini nəzərə alaraq spesifik təlim trayektoriyası qurmaq şəraitidir;
  8. Təlimdə keyfiyyətli nəticələr əldə etmək imkanı verir.
- Şagirdin fənn üzrə müvəffəqiyəti aşağıdakı meyarlarla müəyyənləşdirilir:

Oyrənilən materialın məzmununu bilmək və anlamaq;  
Təsəkkür-istanılan məsələni aşadırmak, sualları cavablandırmaq;

Ünsiyyət-fikrini ifadə etmək, əsaslaşdırmaq;

Tətbiq-mətn, dialoqlar qurmaq;

Refleksiya- seçimini əsaslaşdırmaq.

Meyarların tətbiqi məktəblilərin tərbiyəlilik səviyyəsinin müəyyənləşdirilməsi üçün də geniş istifadə oluna bilər. Belə qiymətləndirmənin əsas məqsədi şagirdlərin fərdi xüsusiyyətlərinin, müraciət cəhətlərinin təyin olunmasıdır. Tərbiyə prosesinin təşkilində şagirdlərin cəmiyyətə, yoldaşlarına, özlərinə münasibatı, onların hiss və emosiyalarının xüsusiyyətləri müvafiq meyarlarla qiymətləndirilir. Məsələn, gün rejimina riayət, davamıyyət, müəllimlərə münasibat, davranış, məsləhiyyət və s

Meyarlar əsasında qiymətləndirmə müəllimə təlimin strateji məqsədlərini, şagirdlər isə nəyi, necə və na üçün öyrənməyi aydınlaşdırmağa kömək edir, işi keyfiyyət baxımından obyektiv qiymətləndirməyi asılıyır.

### Meyarların birgə (müəllim-sagird) hazırlanmasının texmini algoritmi:

1. Mövzu, fasil və bölmənin öyrənilməsindən əvvəl təlimin məqsəd və vəzifələrini şagirdlərə əlan edin;
2. Hər bir şagirdə işləşməni qiymətləndirilməsi üçün bir və ya iki meyar yazmağı tapşırın;
3. Şagirdlərin hazırladığı meyarları ləvhədə qeyd edin;

4. Meyarların bütün şagirdlər üçün aydın olmasını yalnız;

5. Meyarları əhəmiyyətlilik dərəcəsi üzrə sıralayın;

6. Müzikər üçün əsas meyarları seçin;

7. Qiymatın qoyulması nəzərdə tutulursa, hər bir meyarın kəməriyyət ifadəsinə (balları) müəyyənləşdirin, yaxud, tapşırığın yerinə yetirilmə səviyyəsinə görə onun bölgüsündən aparın.

Hazırda şagirdlərin işlərinin qiymətləndirilməsi yalnız meyarlar əsasında həyata keçirilir. Meyarların məzmunu şagird və valideynlərə aydın olmalı, anlaşılı və asan dillə ifadə edilməlidir. Qiymətləndirmə meyarlari haqqında şagirdləri əvvəlcədən məlumatlandırmaq lazımdır (onları stend, sinif ləvhəsi, şagirdin iş dəstərində qeyd etmək olar). Səmərəli formada hazırlanmış meyarlar məktəblilərin nəyin və necə qiymətləndirilməsini aydın nümayiş etdirir. Onların konkretliyi təmin olunarsa, şagirdin taliimdə uğur qazanması ehtimalı da yüksəkdir.

#### Qiymətləndirmə meyarlarına aid nümunələr:

matndakı şəkilçilər grammatik cəhətdən düzgün istifadə edilmişdir;

kasrların bölmə algoritmi düzgün qurulmuşdur;

taqdimatda cədvəl və diaqramlar da verilmişdir;

esseyə iki-tüç sitat daxil edilmişdir;

məruzadə şəkil və sxemlərdən faydalanaılmışdır;

məruzə və taqdimatın sonunda nəticə, ədəbiyyat siyahısı verilmişdir.

Aşağıdakı nümunədə meyarlar, onların dərəcələrə bölünməsini və buraxılan səhvləri görmək mümkündür.

#### Nümunə:

“Məqəpolislərdə ekologiya problemləri” mövzusu üzrə layihədə 5-ci sınıf şagirdləri kiçik yaddaş kitabı hazırlayırlar. Öyrənənlərə qiymətləndirmə meyarının tərtibini və onların səviyyələrə bölünməsi (Cədvəl: 6.3) tapşırılır.

Meyarın dərəcələrə bölünməsinin qeyri-konkret ifadətmə nümunəsi

Cədvəl: 6.3 Meyarların dərəcələrə bölünməsi

Meyar	4	3	2	1
“Məqəpolislərdə ekologiya problemləri” mövzusu şərh edilmişdir.	Məqəpolislərdə ekologiya problemlərini dərinlənən anladığını nümayiş etdirir.	Məqəpolislərdə ekologiya problemlərini yaxşı anladığını nümayiş etdirir.	Məqəpolislərdə ekologiya problemlərini qismən başa düşməsini nümayiş etdirir.	Məqəpolislərdə ekologiya problemlərini anladığını nümayış etdirir.

Verilən meyarların ifadələri qeyri-müəyyən olduğundan, şagirdlərin işlərinin keyfiyyətli qiymətləndirilməsi üçün istifadə etmək çətindir. “Dərinlənən başa düşmə”, “yaxşı başa düşmə” anlayışları geniş mənada işlədiilə bilər. Yanlışlıq yaranmasın deyə müəllim ifadənin mənasını müəyyənləşdirməli və qiymətləndirmə meyarlarının hazırlanmasında, onların səviyyələrə bölünməsindən diqqəti olmalıdır.

Bunun üçün müəllim aşağıdakı sualları cavablandırmalıdır:

“Anlama” və “dərinlənən anlama” ifadələri bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənir?

“Dərinlənən anlama”nu “yaxşı anlama” anlayışından fərqləndirən nədir?

“Anlama” necə xarakterizə olunur?

Hansı təfəkkür vərdişləri şagirdi dərinlənən anlamaya yönəldirir? Onlar necə təzahür edir?

Şagirdlər işin məzmununu dərinlənən mənimsətmək üçün Cədvəl 6.4-dən yararlanmaq mümkündür.

Cədvəl: 6.4 Qiymətləndirmə meyarının dərəcələrə bölməsi

Meyar	4	3	2	1
"Məqəpolislərdə ekologiya problemləri" mövzusunu təqdimetmə	Şagird insanın ətraf mühitə müsbət və mənfi təsirini göstərən beş amil müayyənləşdirir. Şagird beş amillə dair nümunələr göstərir. Şagird homin amilləri təhlil edir. Şagird həmin amilləri əhəmiyyətılık dərəcələri üzrə sıralayır.	Şagird insanın ətraf mühitə müsbət və mənfi təsirini göstərən dörd amili müayyənləşdirir. Şagird dörd amilə dair konkret nümunələr verir. Şagird hazırkı dörd amili təhlil edir.	Şagird amilləri ifadə edir. Şagird sistemsz nümunələr gətirir. Şagird ayrı-ayrı amillərin təhlil elementlərindən istifadə edir.	Şagird iki dən az amil ifadə edir.

Şagird səviyyələrə bölünmüş meyarlara əsaslanaraq tapşırığı yerinə yetirir, mülliim isə həmin məlumatlardan istifadə edərək şagirdlərin işini qiymətləndirir.

Təpşiriq 6.1:

Mövzu və standart seçin. Məzmun standartları əsasında qiymətləndirmə meyarları müayyənləşdirin. Hər bir qiymətləndirmə meyarına uyğun və nüfuzlu səviyyəsi üzrə rubrikələr hazırlayım.

## ŞAGİRLƏRİN ÖZÜNÜQİYMƏTLƏNDİRİMƏSİ

Özünüqiymətləndirmə qiymətlərin veriləsi ilə deyil, qiymətləndirmə prosedur ilə əlaqəli fəaliyyət növündür. O, təpşirilərin yerinə yetirilməsi prosesinin müsbət və mənfi tərəflərinin müyyənləşdirilməsinə əsaslanır. Təlim prosesində özünüqiymətləndirmə yalnız aydın məqsəd və qiymətləndirmə meyarları olduqla realşa bilar.

Özünüqiymətləndirmənin iki formasından geniş istifadə edilir:

1. Prognostik (gələcək işin qiymətləndirilməsi);
2. Retrospektiv (yerinə yetirilmiş işin qiymətləndirilməsi).

Şagirdlər müntəzəm şəkildə özünüqiymətləndirmənin məqsəd və meyarlari haqqında məlumatlaşdırılmalıdır. Planlaşma prosesində ona xüsusi vaxt ayrılmalıdır. Şagirdlər məqsədə doğru istiqamətlərini aydın görsünlər deyə ləvhədə darsın məqsədi və özünüqiymətləndirmə meyarlari təqdim edilmişlidir.

Mülliim şagirdlərin özünüqiymətləndirmə fəaliyyətini aşağıdakı addımlar üzrə hayata keçirə bilər:

1. Təpşirığın şartı nayı teləb edir?
2. Məqsəd nədir?
3. Hansı gözənliliklər var?
4. Nəticə əldə olundu? Həll yolu, cavab taptıldı?
5. Təpşirığın öhdəsindən tam və ya qismən gəldin? Əgər təpşirığın öhdəsində gölə bilmədinsə hansı səhvlərə yol verdin?
6. Hansı çətinliklər var idi?
7. Təpşirığın həll etmək üçün kiminsə köməyindən istifadə etdin?
8. Təpşirığın yerinə yetirilmə prosesində hansı bacarıqlar inkişaf etdi?

Şagirdlərde özünüqiymətləndirmənin formalması aşağıda sadalanan bacarıqların mövcudluğunda özünü göstərir:

Fəaliyyətinin təhlilini aparmaq;

Öz mövqeyini yeganə fikir kimi görməmək, alternativ fikirləri dənlnəmək;  
Özünü kənardan müşahidə etmək.

## QARŞILIQLI QİYMƏTLƏNDİRİMƏ

Şagirdlərin qarşılıqlı qiymətləndirilməsi, yanısınıf yoldaşları tərəfindən qiymətləndirilmə innovasiya, dəyərləri yenilikdir. O, məktəbilərə öyrənilmiş materialı daha da möhkəmləndirmək imkanı verir. Qarşılıqlı qiymətləndirmənin üstünlüyü ondan ibarətdir ki, şagirdlər bir-birinin fəaliyyətlərinin müsbət və mənfi cəhətlərini fərqləndirməyi öyrənir və beləliklə, özlərinin şəxsi inkişafını təhlil edirlər.

Şagirdlərin yazı, esse və yaradıcı işlərinin qiymətləndirilməsində qarşılıqlı qiymətləndirmənin müxtalif texnikalarından istifadə oluna bilər. Onlardan birinin icra alqoritmi aşağıda verilmişdir.

### Nümunə:

Müəllim şagirdlərə biri-birlərinin yazdığı esseni yoxlaması, işin iki müsbət və bir çatışmazlığını qeyd etməyi tapşırır. Öyrənanlıq fikirlərini, rəylərini yazılı formada təklif edə bilərlər. İş şagirdlərə qalan hissəni tamamlamaq və çatışmazlıqları düzəltmək üçün geri qaytarılır. Növbəti yoxlamamı artıq müəllim özü aparan və yekunda fəaliyyəti qiymətləndirir.

Adətən qiymətləndirmənin bu növündən istifadə olunur. Hətta ibtidai siniflərdə də müvaffaqiyətlə həyata keçirilir. Şagirdlər yoxlaşıqları iş ilə əlaqədar hərtərəfli, dolğun şərhərlər verir və həmin fikirlər sinif yoldaşlanın məxsus olduğundan müsbət qarşılıqlar, onlar daha yaxşı nailiyyət alda etməyə, uğur qazanmağa həvəslənərlər. Tədqiqatlar göstərir ki, şagirdlər bəzən müəllimlərdən daha dəqiq rəy verirlər. Qarşılıqlı qiymətləndirmə hər iki tərəf üçün olduqca faydalıdır. Çünkü sinif yoldaşının

işini yoxlayan zaman şagird başqasının fəaliyyətinin təhlilini aparıb, uğur meyarlarını daha yaxşı dərk edir.

Qarşılıqlı qiymətləndirmə aşağıda sadalanan üstünlüklərə malikdir:

Ünsiyyat, aməkdaşlıq, mühakimə yürütülmə, qərar qəbulu və təhliletə kimi bacarıqlar formalasdırı;

İnteraktiv xarakter daşıyır;

Başqasının fəaliyyətinin qiymətləndirilməsi öz işinin çatışmazlıqlarını müəyyənləşdirməyə və düzəlşələr aparmağa kömək edir.

Qarşılıqlı qiymətləndirmə müəllimin ətraflı təlimatı ilə həyata keçirilməlidir. Şagirdlər dark etməlidirlər ki, sınıf yoldaşlarını deyil, onların yalnız fəaliyyətini qiymətləndirirlər.

## QRUP İŞİNDƏ ŞAGIRD NAILİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Müəllimlər müşahidə və şagirdlərlə ünsiyyət vasitəsilə əldə olunan məlumatlardan qrupda iş vərdişlərinin, tədris materialının mənimşənilmə səviyyəsinə müəyyənləşdirmək, öyrənənlərin təlim nailiyyətlərinin keyfiyyətini yaxşılaşdırmaq, planlaşdırma aparmaq məqsədilə istifadə edə bilərlər.

Qrup işinin qiymətləndirilməsinin müxtalif formalarının istifadəsi nəticəsində müəllim şagirdlərə:

qrupda iş prosesini qiymətləndirməyi;

özünüqiyətləndirmə mexanizmində yararlanmaqla fəaliyyətlərinin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməyi öyrədə bilər.

Müəllimləri an çox maraqlandıran suallar:

- *Qrup işində şagird nailiyyətləri necə qiymətləndirilməlidir?*

- *Qrup işinin qiymətləndirilməsində nəyi formativ qiymətləndirməyi aid etmək olar?*

Qrup işində yalnız məhsul deyil, prosesin təşkili də diqqət-də saxlanılmalıdır. Yəni həm işin nöticəsi, həm də prosesin özü qiymətləndirilməlidir. Çünkü qrupda işləmək bacarığı şagird üçün müümən səriştədir və müəllim bunu nazərə almalıdır. Peda-qoq yadda saxlamışdır ki, qrup işinin qiymətləndirilməsi mütləq qiyomatın qoyulması an�amına gətirib çıxarmamalıdır.

Qrup işinin qiymətləndirilməsinin bir neçə istiqaməti mövcuddur:

- Müəllim tərəfindən hər qrupun fəaliyyətinin qiymətləndirilməsi;
- Müəllim tərəfindən bəzi şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi;
- Müəllim və şagird tərəfindən qrup işinin (məhsulun) qiymətləndirilməsi;
- Şagirdlərin qarşılıqlı və birgə qiymətləndirilməsi.

Qrup işinin təşkili üçün bir sıra şərtlərin yerinə yetirilməsi vacibdir. Bunları müəllim dərsin əvvəlində şagirdlərə başa salmalıdır:

Qrup işinin məqsədinin öyrədilən mövzunun məqsədilə uyğunluğunun təmin edilməsi.

Təpşirin qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi (grupda iş prosesinin və nöticələrinin qiymətləndirilməsi üçün).

Qiymətləndiriminin kimin tərəfindən həyata keçirilməsi haqda məlumat (müəllim, müəllim və şagirdlərin birgə əməkdaşlığı ilə, yalnız şagirdlər, xususi jüri).

Qrup işlərinin təqdim edilməsinin müddət və formasının müəyyənləşdirilməsi (əgər qrup uzun müddətdə, yəni bir dərəcən artıq fəaliyyət göstərəcəksə).

Qiymətləndirmə prinsipləri haqqında məlumatın verilməsi.

Qrup işində fərdi əməyin qiymətləndirilməsi (əgər tələb olunarsa).

Bütövlükdə qrupun qiymətləndirilməsi (bir nəfər hamı üçün – hamı bir nəfər üçün, əgər tələb olunarsa).

Müəllim yalnız qrup işinə görə qiymətlərin verilmasını planlaşdırıbsa, müxtalif qiymətlər qoymaq maslahat görülür. Peda-qoq qrupun işini həvəsləndirməli və bəzi şagirdlərin qrupda işdən yayınma hallarını müzakirə etməlidir. Qrup iştirakçılarının dəqiq müəyyənləşdirilmiş vəzifələri olduqda bunu reallaşdırmaq xüsusilə alverişlidir.

## QRUP İŞİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Prosesi tənzimləmək üçün müəllim müşahidə forması hazırlamalı (Cədvəl: 6.5-də təxmini forma təqdim edilmişdir), şagirdlərlə onun müzakirəsini aparıb və təsdiqləməlidir.

Cədvəl: 6.5 Qrup işinin qiymətləndirilməsi

Qrupun nömrəsi	Qrupda əməkdaşlıq (vəzifələrin bölünməsi və yerinə yetirilməsi)	Davranış (digər qrupların işinə mane olmamaq, təpşirinqlərin yerinə yetirilməsi)	Mövzunun işçiləndirilməsi	Başa qruplann təqdimatını dinləmək, sual vermek, əlavələr etmək	Ümumi Bal
I	++	+	+++	+	
II	+++	+	++	+	
III	-	+	++	+	
IV	+	-	+	++++	

Cədvəl: 6.6 Qrup işinin qiymətləndirilməsi

Qrupun nömrəsi	Qrupda əməkdaşlıq (vəzifələrin bölünməsi və yerinə yetirilməsi)	Davranış (başqa qrupların işinə məmə olmamaq, tapşırığın yerinə yetirilməsindən yaxşılmamaq və s.)	Tapşırıq və mövzü materialının açılması.	Başqa qrupların təqdimatlarını, sual və əlavələrini dinləmək bacarığı	Ümumi bal
1					
2					
3					
4					
5					

Pedaqoq tapşırığı elan etdikdən sonra qrupun fəaliyyəti üzərində müsahidə aparıb cədvəldə qeydlər etməlidir. Tapşırığın yerinə yetirilməsi prosesində müəllim ilk iki sütunu doldurmalıdır: "Qrupda əməkdaşlıq" və "davranış". Qrupların öz işlərini təqdimetmə mərhələsində müəllim "davarlış" sütununu tamamlamalı və növbəti iki sütunu doldurmaları: "mövzunun işqlanılması", "dinləmək və sual vermək bacarığı". Bu sütunlarda qruplara hər mərhələdə bir neçə + və ya - verilə bilər. Sonra qrup işinə yekun vurmaq və əldə edilən nəticələrin müzakirəsinə aparmaq mərhələsi tənzimlənməlidir. Bu zaman müəllim şagirdlərə aşağıdakı sualları vərə bilər:

Hər bir qrupun işində hansı müsbət cəhatlər qeyd edilmişdir?

Tapşırığı yerinə yetirərkən qruplar hansı çətinliklərlə üzleşmişdir? Onları necə aradan qaldırmaq mümkündür?

Qrup işi zamanı əldə edilən nəticələr müəllimə müəyyən qərar verməyə zəmin yaradır:

nəticələr müsbət olduqda, mövzunun öyrənilməsinə davam etdirmək qərarı verilir;

nəticələr yüksək olmadıqda, şagirdlərə əlavə tapşırıqlar verilir, yaxud mövzunu dərindən manisəstəmək məqsadılıq digər təlim üsullarından faydalanaılır.

Şagirdin fərdi işinin qiymətləndirilməsi

a) Qrup işində müəllim ayrı-ayn şagirdlərin nailiyyətlərini qiymətləndirə bilər. Bunun üçün aşağıdakı cədvəldə nümunə kimi istifadə məqsədəyəngundur.

Cədvəl: 6.7 Qrup işində şagirdlərin fərdi qiymətləndirilməsi

Şagirdlərin adı, soyadı	1.Teymur	2.Aylin	3.Fidan	4.Əli
Qrupda vəzifə bölgüsündə iştirak edir və öz funksiyasını yerinə yetirir;	+		+	
İdeyalar təklif edir;	+	-	+	
Qrup müzakirələrində iştirak edir (təklifləri, ideyaları, informasiyalanın təhlil edir, ümumiləşdirir);	+	-	+	

Qrup iştirakçılanna könök göstərir		+	+	
Diqqatlı dinləyir və sual verir.	+			
Müzakirəni aparır, fikirlərə hörmətlə yanasır.	+		+	
Verilmiş dərs tapşırıqlarına uyğun qrupla əməkdaşlıq şəraitində işlayır.	+	++		
Ümumi bal				

Müəllim qrupun fəaliyyətini müşahidə edir, seçilmiş şagirdlər xüsusi diqqət yetirir və cədvəldə qeydlər aparırlar. Yerinə yetirilmiş işin yekunu üzrə öyrənənlər müşahidənin nöticələri barədə məlumat verir, seçilmiş şagirdlərlə əks əlaqə yaradır və lazım gəldikdə qiymət yazar.

b) Müəllim qarşılıqlı qiymətləndirmə üsulundan faydalananmaqla bəzi şagirdlərin fəaliyyətini qiymətləndirir. Bunun üçün, müəllim öyrənənlərdən bir-birinin əməyini qiymətləndirməyi xahiş edir. Prosesin töşkündə şagirdlərin diqqətini qiymətləndirmə meyarlarına yönəltmək mütləqdir.

Təlimin qrup formasına müraciət olunarkən müəllim fəaliyyətin əvvəlindən şagirdlərə başa salmalıdır ki, yekun qiymət öyrənənlərin yalnız fərdi təlim nailiyyətlərinə görə veriləcək.

## ƏKS-ƏLAQƏ VƏ ONUN ŞAGİRLƏRİN ÖYRƏNMƏSİNƏ (TƏLİMƏ) MÜSBƏT TƏSİRİ

Əks-əlaqə təlim məqsədlərinin əldə edilməsinə, təlimin səmərəsinin yüksəldilməsinə, müəllim və şagirdlərin birgə fəaliyyətinin təşkil olunmasına istiqamətlənməlidir. O, yazılı, şifahi və rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilir. Əks-əlaqə pedaqoq və ya öyrənənlər tərəfindən aparılır. Şagirdlər tərəfindən aparıldığda kortabii, qeyri-mutəşəkkil, planlaşdırılmışdır. Lakin müəllim daha peşkar yanaşır. Belə halda əks-əlaqə təlimə müsbət təsir göstərir, tapşırığın necə yerinə yetirilməsi və təkmilləşdirilməsi haqqında məlumat verir.

Aralıq işlərinin yoxlanılması zamanı müəllimə səhvləri düzəltmək məsləhət görülməlidir. Şagirdlərə düzəlis aparmاجa imkan yaratmaq daha məqsədə uyğun sayılır. Bir fəaliyyətə əlaqədər çox şərh verilmənməlidir. Izahat öyrənənləri işin təkmilləşdirilməsinə təhrif etməlidir. Şəhərlər qiymətləndirmə meyarlarına müvafiq olmalıdır.

Aşağıda verilən şifahi əks-əlaqə nümunəsində şagird qoyulmuş məqsədə çatmaqdən yoxandırılar, özünüqiyəmtəndirilməyən fəaliyyətini düzəltməyə stimullaşdırılmışdır.

**Nümunə 1:** Şagirdlərə hekayənin məzmununa uyğun şəkilləri kəsmək və yapışdırmaq tapşırılmışdır. Çalışmanın əsas məqsədi hekayənin məzmununun arıcılı şəkildə şagirdlər tərəfindən nəqıl edilməsidir. Müəllim prosesi necə tənzimləyə bilər? Yalnız şəkillərin arıcıllığını yoxlamışla pedaqoq öyrənənlərin soliqalı işləməsinə, düzgün əyləşməsinə, yapışqan, qayçı və kağızla rəftətənə həddindən artıq fikir yönəldərsə, onların diqqəti yayınaq, əsas məqsəddən uzaqlaşacaqlar.

Nümunə 1-də təlim məqsədləri və meyarların müəllimin diqqət mərkəzində olmamasını aydın görünür. Pedagoq şəhərləri ilə kəsilmiş şəkillərin düzgün yerləşdirilməsinə deyil, xarici göstəricilərə daha çox fikir verdiyini sübuta yetirir. Tədris prosesində müəllimin təlim məqsədlərindən uzaqlaşması, dərsə aid

olmayan məqamları vurğulaması sinifdə kənar müzakirələrə, səs-küyə, şagirdlərin diqqətinin yayınmasına gətirib çıxır.

Aşağıda verilən nümunə təlim məqsədlərinə yönələn rəylərin strategiyasını göstərir.

**Nümunə 2.** İş prosesində şagirdlərdən biri yapışqanla köynəyini bulşdurmuşdır. Bu zaman müəllim ona yaxınlaşaraq çalışma ilə əlaqadər fikir söyləməli, görülən işin müsbət cəhətlərini bildirməli, növbəti addım haqqında sual verməli, tapşırığın həlli yekunlaşdırıqdan sonra şagirdə köynəyini təmizləməyi tövsiyə etməlidir.

Nümunə 2-də şagirdlər və pedaqoqlar təlim məqsədlərini, müvafiqiyət meyarlarını aydın görürələr, məhz bu səbəbdən gedişti müddətində baş verən bütün hadisələrə nəzər salıslar da başlıca ideya diqqətdən kənar qalmır, natiçəyə çatmaq uğrunda mübarizə aparılır. Həmin alqoritmin adətən əvvələn vaxt, səbər və taciruba lazımdır. Lakin bu çox sadə strategiyadır. İlk növbədə şagirdin diqqəti təlim məqsədindən yönəldilir, sonra isə ikinci dərəcələ əlamətləri xatırladılır. Lazım gəldikdə isə piçilti ilə yapışqan və sair məsələlərə görə fikir söylemək olar. Beləliklə, sınıf öz diqqətini təlim məqsədindən yayanırmayacaq və işi daha da keyfiyyətli yerinə yetirəcək.

Öks-əlaqa mütəmadi şəkildə hayata keçirilməlidir. Prosesin davamlılığı üçün şagirdlərə bəzi qaydalar haqqında məlumat verilməli, şəxsi işlərini və bir-birlərinin fəaliyyətlərini qiymətləndirmək öyrədilməlidir.

Şifahi öks-əlaqa (müəllimin şəhri) müfəssəl, tam, yaxud qısa, açılmamış ola bilər. Müfəssəl və tam şəhər təkcə müəllimin qiymətləndirilməsi deyil ("yaxşıdır", "ahsən", "pisdir", "səhvdir"), həm də prosesin daha yaxşı yerinə yetirilməsi üçün verilən tövsiyyələr addır. Məsələn: "Afərin Zümrüd, son məsələnin düzgün həlli üsulunu tapşısan. Lakin cavabın hesablanmasında diqqətsizlik etmişən. "Bir da say!" və ya "Şəhin, sənin cavabın düzgün deyil. Tapşırığın şərtini yenidən oxu!".

Açılmamış yaxud qısa şəhər adətən yalnız qiymətləndir-mədən ibarət olur: "Əhsən", "Pisdir", "Yaxşıdır" və s.

Cədvəl: 6.8 Şagirdin özünüqiymətləndirmə vərəqə

SAA:	
Tarix:	
Sinif:	
Fəaliyyət növü:	
Qrupda işləyərkən aşağıdakı hərəkətləri tez-tez icra edirdin?	
<i>(İşdə iştirak və əməkdaşlığın səviyyəsini dəqiq əks etdirən sözü dairəyə al)</i>	
1. Məlumat toplamaq və ya dəqiqləşdirmək üçün suallar verirdim.	
Heç vaxt	
Bəzən	
Tez-tez	
2. Öz fikrimi söyləyirdim.	
Heç vaxt	
Bəzən	
Tez-tez	
3. Qrupda digər şagirdlərin fikirlərini dinləyirdim.	
Heç vaxt	
Bəzən	
Tez-tez	

4. Qrupda digər şagirdlərin mülahizələrini şərh edirdim.

Heç vaxt  
Bəzən  
Tez-tez

5. Qrupun digər üzvlərini müzakirədə iştirak etməyə cəlb edirdim.

Heç vaxt  
Bəzən  
Tez-tez

6. Müəllimin, qrupun tapşırığı, işin öhdəsindən galirdim.

Heç vaxt  
Bəzən  
Tez-tez

7. Qrupun işində ən çox \_\_\_\_\_ xoşuma gəldi.

8. Qrupun işində ən çatın olan \_\_\_\_\_.

9. Galəcək qrup işi üçün məqsədim \_\_\_\_\_.

Cədvəli doldurduğdan sonra şagird qrupda öz rolu haqqında nəticə çıxanı, işin sonrakı mərhələsi üçün məqsədini müayyənləşdirir.

Cədvəl 6.8-də şagirdin qrupdakı rolu haqqında ümumi fikirlər yer alır. Cədvəl 6.9-də isə hər bəndə uyğun rəqəmlə qiyomat verilir. Bu məqsədlə on ballıq sistemdən istifadə daha

məqsədə uyğundur. Əgər "Cəmi" xanasında şagird və müəllim tərəfindən qoyulmuş ballarda fərqli 10-dan artıqdırsa, müəllim fikir ayrılığını aydınlaşdırmaq üçün nəticələrin təhlilini aparmalı və şagirdlərə məlumat verməlidir.

**Cədvəl: 6.9 Şagirdin qrupda rolü**

SAA	Bal	Alınan ballar	
		Şagird	Müəllim
Qrupda bütün vəzifələrini vaxtında və keyfiyyətlə yerinə yetirirdi.			
Qrup tapşırığında fikrini camlaşdıraraq işləyirdi.			
Digər şagirdləri həvəsləndirərək onlara verilmiş tapşırığın yerinə yetirilməsinə kömək edirdi.			
Diqqətlə dinləyirdi.			
Əsaslandırılmış ideyalar irəli süründü.			
Müzakirələrdə iştirak edirdi (nazakatla etiraz edirdi, mübahisə yaradan məsələlər üzrə razılığa nail olurdu).			
Qrupda digər şagirdlərin mülahizələrini şərh edir, əlavə məlumat verirdi.			
Cəmi:			

Bu cədvəldən istifadə edən pedaqoqların təcrübəsi göstərir ki, belə qiymətləndirmə formalarının tətbiqi müəllim və şagird tərəfindən qoyulmuş ballar arasındakı fərqi tədricən azaldır.

Özüniqiymətləndirmə təkcə şəxsi fəaliyyətin qiymətləndirilməsi deyil, həm də problemlərin və onların həlli yollarının müstəqil suradə müəyyənləşdirilməsidir.

Aşağıda şagirdlərin müstəqil iştirakının təxminini forması (Cədvəl 6.10) verilmişdir. O, öyrənənlərə mövzü üzrə problem-lərinin qeydiyyatını və təhlilini aparmağa, həlli yollarını aydınlaşdırmağa imkan yaradır.

#### Cədvəl: 6.10 “İdeyaların qeyd edilməsi”

SAA \_\_\_\_\_ Tarix \_\_\_\_\_

Problemin qeydiyyatı	
Nəyi biliram	
Nəyi öyrənməliyəm	
Həllətmə	
İzahat və təsdiq	

#### NAİLİYYƏTLƏRİN QEYDİYYATI

Ənənəvi qiymətləndirmə adətən şagirdlərin cavablarını dinləmək və onun əsasında qiymət verməklə nəticələnirdi. Bu da müəyyən problemlərə səbəb olurdu, cünki, qiymət har iki tərəfə kifayət qədər məlumat vermirdi. Şagirdlərlə samarəli əks-alaqə yaratmayan, meyarlardan yarananmayan, fəaliyyətlərin korrek-tosunu aparmayan müəllim təlimde keyfiyyət qazana bilməzdii. Öyrənənlərin inkişafını təmin etmək məqsədişə pedaqoq həm cari (gündəlik), həm də perspektiv (illik) qiymətləndirmə zamanı qiymətləndirmənin müxtəlif növlərindən faydalanamalıdır. Bunun üçün müəllim:

- Qiymətləndirmə növlərini müəyyən etməli;
- Üslub və vasitələri seçməli;
- Meyarlar hazırlanmalıdır;
- Summativ qiymətləndirmənin vaxtını dəqiqləşdirməlidir.

Qiymətləndirmə şagirdləri öyrənməyə həvəsəndirməli, fəaliyyətlərini rifleksiya etməyə zəmin yaratmalıdır. Təlim prosesində şagirdlərin bütün işləri toplanılmalı, müəllim tərəfindən təhlil aparılmalı, onların inkişaf dinamikası izlənilməlidir. Tədris ilinin, tədris vahidinin və ya mövzunun əvvəlində mütləq diaqnostik qiymətləndirmə keçirilməli, öyrənənlərin birlikdə bacarıqlarının səviyyəsi müəyyənləşdirilməli, təhlilin əsasında gələcək fəaliyyət təşkil olunmalıdır. Şagird nailiyyətlərinin qeydiyyatını aparmaq üçün müəllim şəxsi jurnal hazırlamalıdır. Belə jurnal müəllimlərə şagirdlərin fəaliyyətini, inkişaf dinamikasını izləməyə, onların zəif və güclü cəhətlərinin müəyyənləşdirilməyə və gələcək fəaliyyəti planlaşdırmağa imkan yaradacaq. Formativ qiymətləndirmənin nəticələri şagirdlərə müzakirə olunmalıdır. Bu nəticələr hər iki təraf üçün əhəmiyyətlidir. Formativ qiymətləndirmənin nəticələri sinif jurnalında göstərilər.

#### PORTFOLİO VƏ ONUN QEYMƏTLƏNDİRİLMƏSİ

##### Portfolio ilə işin təşkili

###### Planlaşdırma

Planlaşdırma portfolionun doldurulmasında ən vacib məqamdır. Bu mərhələdə portfolionun tərkibi və ora daxil olan işlər müəllim və şagirdlərin müzakirəsi əsasında müəyyənləşdirilir. Fəaliyyətə başlamadan əvvəl müəllim və şagirdlər aşağıdakı suallara cavab vermelidirlər:

- Fənn üzrə təlim prosesini əks etdirəcək materialın növü və necə seçilməsi;
- Toplanılan materialların necə təşkil və təqdim olunması;

- Portfolionun doldurulması, məzmunu və saxlanması.

Prosesin əvvəlində sualların cavablandırılması şagirdlərə portfolio üçün tapşırıq və materialın seçim məqsədini, onun əhəmiyyətini tamamilə aydın edəcəkdir.

#### **İşlərin toplanılması**

İşlərin toplanılması prosesi təlim məqsədlərini və şagird nailiyyətlərini əks etdirir, işlərin toplanılmasını nəzərdə tutur. Portfolionun məzmunu, məqsəd və vəzifələri haqqında qərar məhz bu mərhələdə qəbul olunmalıdır.

Tapşırıq, fəaliyyət növü və materialların seçilməsi aşağıda sadalanan amillərlə əsaslanır:

- mövzunun məzmunu;
- təlim proses;
- xüsusi layihələr, mövzular və yaxud bölmələr.

Portfolio üçün ayrılan bütün materiallar qiymətləndirmənin meyar və standartlarını aydın şəkildə əks etdirməlidir.

#### **Refleksiya**

Refleksiya artıq başa çatmış prosesin şurunda inikası, təfəkkürün təhliliidir. O, biliklərin məniimsanılmasının bütün mərhələlərinin dərindən başa düşməyə imkan verən osas mexanizmlərdən birlidir. Müəllimlər formativ qiymətləndirmənin müxtalif metodlarından istifadə edirlər. Səmərəlilik üçün onların məqsədyönlü və sistematiq tətbiqi mütləqdir.

Müxtalif qiymətləndirmə və təhlil texnikalarından istifadə müəllimə məqsədə çatmaqdə daha geniş imkanlar açır. Şagirdların öyrənmə üsulları və tələbatlarına yönələn müxtalif qiymətləndirmə texnikalarından istifadə onların fərdi xüsusiyyətlərini nəzərə almağa şərait yaratır.

Müəllim şagirdlərin müəyyən mówzu üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq üçün müxtalif zəka tiplərinə (Bax: H.Hardnerin çox zakalılıq nəzariyası) əsaslanaraq tapşırıqları fərqli üsullarla yerinə yetirməyi təklif edə bilər.

#### **Portfolionun növləri**

Portfolionun müxtalif növləri mövcuddur. Onlardan hər biri qiymətləndirmə və təlim programının bir hissəsi kimi müəyyən məqsədlərə xidmət edir.

**İş portfoliosu** təlimin müəyyən dövründə yerinə yetirilən işlərin toplanılmasını və əvvəlcədan planlaşdırılmış nticələrə uyğun olaraq şagird nailiyyətində baş verən dayışıklıkları göstərir. Bu növ portfolioya beyni həmləsində deyilən fikirlər, qaralamaclar, tamamlanmış işlər (taqdimatlar, inşa və əsərlər və s.) daxil edilə bilər. Portfolioya ham güclü, ham zəif işlər aiddir.

**Proses portfoliosu** təlim prosesinin bütün məqsəmlərini əks etdirir, şagirdin bılık və bacarıqları necə maniimsəməsini, ilkin səviyyədən daha yüksək səviyyələrə irəliləməsini göstərir. Öyrənenin təlim-tədris prosesi haqqında refleksiyasını gücləndirir, tədris prosesini sənədləşdirmək üçün faydalıdır. Belə portfolio düşüncə gündəzliliklərinin, ideya qeydlərinin və şagird refleksiyasının digər formalarından istifadəni nəzərdə tutur.

Nümayiş portfoliosundan summativ qiymətləndirmə zamanı istifadə edilir. Buraya şagirdlərin mülliimlə birgə seqdiyi an yaxşı işlər (yalnız başa çatdırılmış işlər), əyani vəsaitlər (şəkil, video yazılar, kompüter hesabatları) yığılır, şagirdin hansı işlərinin daxil olunması haqqında qərar qəbuluna dair yazılı fikirləri daxil edilir.

#### **SUMMATİV QİYMƏTLƏNDİRİMƏ VƏ XÜSUSİYYƏTLƏRİ**

Summativ qiymətləndirmə təlim prosesində müəyyən məhələlərə (bəhs və ya bölmənin, yarımının sonunda) yekun vurmaqla, şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Bu zaman müəllim özlüyündə belə bir suali cavablandırımağı bacarmalıdır: "Şagırdlar verilmiş standart qrupunda müəyyən edilmiş məqsədlərə çatırlar?"

Summativ qiyomatlaşdırmanın aparmaq üçün müəllim aşağıdakılardan bilik və bacarıqlara malik olmalıdır:

- summativ qiyomatlaşdırmanın tətbiqi bacarığı;
  - qiyomatlaşdırma standartlarının məhiyyətini nümunələrlə şərh etmək;
  - qiyomatlaşdırma standartlarından istifadə yollarını bilmək.
- Summativ qiyomatlaşdırma kiçik, böyük və yekun olmaqla üç yərə ayrıılır.


Kiçik summativ qiyomatlaşdırma bəhsin, bölmələrin sonundan bir dərs saatı və ya dörs saatının bir hissəsi müddətində aparılır. Onu keçirilməsi üçün vaxtı da fənn müəllimi tayin edir, asan, orta, çatınlıq dərəcəsinə malik qiyomatlaşdırma vasitələrini hazırlayırlar. Asan tapşınqlar idrakın bilmə mərhələsinə aid olub məktəblinin hər hansı bir məlumatı bilməsini və yadda saxlamaşım ölçür. Orta səviyyəli tapşınqlar idrakın anlama, tətbiq və təhlil mərhələsinə aid olub sağardin səbəb-noticə əlaqlarını anlamaq, tətbiq etmək, müqayisə etmək və forqləndirmək kimi bacarıqlarını qiyomatlaşdırır. Çatın səviyyəli tapşınqlar idrakın sintez və dəyərləndirmə mərhələsinə aid olub öyrənənin sintez etmək, qarşılaşdırmaq, dəyərləndirmək, qarar vermek bacarıqlarını ölçür.

Böyük summativ qiyomatlaşdırma isə yanımillərin sonunda ümumi təhsil müəssisəsi rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzərəti ilə fənni tədris edən müəllim tərəfindən bir dərs saatı ərzində aparılır. Qiyomatlaşdırma vasitələri isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tövsiyələri əsasında təhsili idarə edən yerli orqanlar və ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır, fənnin məzənnindəki əsas zəruri bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir.

Yekun qiyomatlaşdırma təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklinde keçirilir.

Summativlər sağlam nəsiliyətinin rəsmi qiyomatlaşdırılma sidir, bu da onu digərlərindən forqləndirən əsas cəhətdir.

Sxem: 6.3 Summativ qiyomatlaşdırmanın (SQ) məqsədi



Sxem: 6.4 Summativ qiyomatlaşdırmanın aparılması



### Kiçik summativ qiymətləndirmə (KSQ):

- Kiçik summativ qiymətləndirmə bəhs və bölmələrin sonunda altı həftədən gec olmayıraq müəllim tərəfindən aparılır;
- KSQ keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındaki xana diaqonalla iki hissəyə ayrıılır;
- Suradə “q” yazıılır, məxrəci boş qalır;
- Müəllim həmin şagirdlə növbəti 2 həftə ərzində KSQ aparıp və nəticəni məxrədə qeyd edir.

### Büyük summativ qiymətləndirmə (BSQ):

- BSQ yanmilin sonunda məktəb rəhbərliyinin iştirakı ilə fənni tədris edən müəllim tərəfindən keçirilir.
- BSQ nəticələrinə görə an çoxu 3 fəndən qeyri-kafı qiymət alan II-VIII və X sinif şagirdləri mövcud qaydalara əsasən yay tapşırığı alır.
- Bu zaman an azı bir fəndən qeyri-kafı qiymət alan təkrar sinifdə qalır.

• IX və XI siniflərdə həmin məsələlər “Umumtəhsil məktəblərində buraxılış imtahanları haqqında Qaydalar”ın 27, 28 və 29-cu bəndləri ilə tənzimlənir.

*Yarımilik qiymət* kiçik summativ qiymətlərin və yanmillik böyük summativ qiymətin əsasında müəyyən edilir. Kiçik summativlərin nəticələri 40%, böyük summativin nəticəsi 60% olmaqla aşağıdakı düstura əsasən hesablanır, yanmillik qiymət çıxarılır.

$Y_1$	$\frac{s_1}{n}$	$\frac{s_2}{n}$	$\dots$	$\frac{s_n}{n}$	$\frac{40}{100}$	$S_1$	$\frac{60}{100}$
-------	-----------------	-----------------	---------	-----------------	------------------	-------	------------------

Burada  $s_1, s_2, \dots, s_n$ - kiçik summativlər,  $n$ - yanmildə keçirilən kiçik summativlərin sayı,  $S_1$ - birinci yanmildəki böyük summativ,  $Y_1$ - birinci yanmillik qiymətdir. Kiçik summativlərdən orta qiymət çıxarılarkən yuvarlaşdırma qaydası tətbiq olunur.

### ILLİK QİYMƏT

İllik qiymət isə aşağıdakı düsturla müəyyən edilməlidir:

$$I = \frac{Y_1 + Y_2}{2}$$

Burada  $I$ - illik qiymət, və  $Y_1, Y_2$ - yanmillik qiymətlərdir.

Məsələn, şagird 1-ci yanmildə 3, ikincidə isə 4 qiymət alıbsa, hesablama aşağıdakı kimi aparılmalıdır:

$$I = \frac{3 + 4}{2} = 3,5 = 4$$

$Y_1$	$Y_2$	İllik	$Y_1$	$Y_2$	İllik	$Y_1$	$Y_2$	İllik	$Y_1$	$Y_2$	İllik
2	2	2	3	2	2	4	2	3	5	2	3
2	3	3	3	3	3	4	3	3	5	3	4
2	4	3	3	4	4	4	4	4	5	4	4
2	5	4	3	5	4	4	5	5	5	5	5

Təhlil və əks əlaqə formativ qiymətləndirmədə olduğu kimi summativ qiymətləndirmənin də əsas komponentləridir.

Robert Steyk şorbanın qiymətləndirilməsində iki mərhələni əsas götürməkdür: əspaz şorbanın dadına baxır, (formativ qiymətləndirmə) şorbanı yeyir (summativ qiymətləndirmə). Başqa sözlə, formativ qiymətləndirmə keyfiyyətin daxili nəzarətini əks etdirir. Halbuki, summativ qiymətləndirmə real aləmdə son nəticənin nə dərəcədə yaxşı işləməsini göstərir.

Cədvəl: 6.11 Summativ qiymətləndirmə zamanı istifadə olunan üslub və vasitələr (nümunə)

Üslublar	Vasitələr	Fəaliyyət növləri
Yoxlama yazı işləri	Yoxlama yazı işləri üzrə qeydiyyat vəraqi	Tapsırıqların yerinə yetirilməsi
Layihə	Şagirdlərin təqdimatı və müəllimin tərəfindən müəyyən edilmiş meyar cəvəli	Layihənin meyarlar əsasında qiymətləndirilməsi
Şifahi sorğu	Şifahi sorğu üzrə qeydiyyat vəraqi	Mövzunun şəhri
Test	Test tapsırıqları	Test suallarının cavablandırılması
Tapsırıqverme	Tapsırıq, çalışma və laboratoriya işləri	Praktik tapsırıqların yerinə yetirilməsi
Yaradıcılıq və əl işləri	Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanmış məmulatlar və digər əl işləri	Təsviretmə, yapma, şeirin qoşulması, əssenin yazılıması, məsolənin qurulması

Test tapsırıqları qiymətləndirmə vasitəsi kimi hal-hazırda populyarlıq qazansa da, fənni tədris edən müəllim diagnostik, formativ və hətta summativ qiymətləndirmədə test tapsırıqlarına aludaçılık göstərməməli, şagirdlərin şifahi və yazılı nitq bacarıqlarını, məntiqi təsəkkürünü, müştəqil düşünmə qabiliyyatını inkişaf etdirən üsullardan-layihə (qiymətləndirmə vasitəsi: şagirdlərin təqdimatı və müəllimin tərtib etdiyi meyar cəvəli), şifahi sorğu (qiymətləndirmə vasitəsi: şifahi nitq bacarıqları üzrə qeydiyyat vəraqi), yoxlama yazı işlərindən (imla, inşa, esse, məsələ və misal həlli) geniş istifadə etməlidir.

## ÜMUMİLƏŞDİRİRMƏ

Modulda qiymətləndirmə prosesi haqqında ətraflı məlumat verilmiş, müasir qiymətləndirmənin xüsusiyyətləri geniş formada açıqlanmış, müxtəlif istiqamətlərinin təsnifi təqdim olunmuş, müqayisələr aparılmış, beynəlxalq (PISA, TIMMS, PIRLS), milli, məktəbdaxili (diqnostik, formai, summativ) qiymətləndirmənin məzmunu, həyata keçirilmə mərhələləri, məktəbdaxili qiymətləndirmənin hər bir növünün spesifik cəhatləri, özünəqıymətləndirmə, qarsılıqlı qiymətləndirmə, qrupda qiymətləndirmə anlayışları şəhər olunmuşdur. Həmçinin möhüm kəndlərinci, öyrəyici, yoxlayıcı tapşırıq vasitəsilə tələbələrin mənimşəmə, qavrama saiyeviçini müəyyənəldirmək və meyarlarla uyğun qiymətləndirmək üçün imkan yaradılmışdır.

## ƏDƏBİYYAT:

- 1.Abbasov Ə.M., Ümumi standartların psixopedaqoji xüsusiyyətlərinə dair. Kurikulum jurnalı, Bakı: 2008, №1.
- 2.Abbasov Ə.M., Ümumtəhsil kurikulumlarının növləri. Kurikulum jurnalı, 2008, №3.
- 3.Abbasov Ə.M., Qiymətləndirmə keyfiyyətin idarə olunma vasitəsidir. Təhsil Problemləri qəzeti, 11-20 iyun, 2009.
- 4.Azərbaycan Respublikasının ümumi təhsil sistəmində Qiymətləndirmə Konsepsiyası, Azərbaycan müəllimiqəzeti, 2009.
- 5.Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulum), Kurikulum jurnalı, №1, 2008, sah.131-151.
- 6.Cavadov İ., Şagirdlərin təlim nəticələrinin qiymətləndirilməsinə dair. Kurikulum jurnalı, 2012, №2.
- 7.Mehrabov A., Cavadov İ., Ümumtəhsil məktəblərində monitoring və qiymətləndirmə. Bakı: Mütərcim, 2007, 182 sah.

8. Mehdiyeva N., Yeni fənn kurikulumları və integrasiya. Kurikulum jurnalı, 2008.

9. Zeynalova N., Mehdiyeva R. Şəxsiyyətömümlü təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi, Bakı: Elm və təhsil, 2016.

10. Black P. Harrison C., Lee C., Marshall B. and William D. Assessment for Learning: Putting it into Practice, Maidenhead: Open University Press, 2003.

11. Hall D. Assessing the Needs of Bilingual Pupils, London: David Fulton Publishers, 1996.

12. Guskey T.R. How classroom assessments improve learning. Educational Leadership, 2003.

13. LynAshmore and DeniseRobinson. Learning, teaching and development, SAGE, London, 2015.

14. Wilson Linda. Practical Teaching: A Guide to Teaching in the Education and Training. CengageLearning, 2014.

15. Формативное оценивание и методы личностно-центрированного преподавания и познания: Руководство для учителя. – Бишкек, 2007.

16. Кохаева Е.Н. Формативное (формирующее) оценивание: методическое пособие / Е.Н. Кохаева. – Астана: АОО «Назарбаев Интеллектуальные школы» Центр педагогического мастерства, 2014.-66 с.

## MODUL7

### TƏLİMİN PLANLAŞDIRILMASI

#### TƏLİM NƏTİCƏLƏRİ

Modulun sonunda tələbə:

“Məqsad”, “hədəf”, “talim nəticələri”, “inqisaf” və “difərensiallaşma” kimi terminlərin mənasını izah edir; “Perspektiv planlaşdırma”, “gündəlik planlaşdırma”, “tədris vahidi” ifadələrinin şərh edir; Tədris vahidlərini planlaşdırır; Səmərəli dərs plan qurur.


#### NƏYİ VƏ NECƏ ÖYRƏTMƏYİN PLANLAŞDIRILMASI

Keyfiyyətli təlim səmərəli planlaşdırılmış dərsin nəticəsidir. Düzgün planlaşdırılmış dərs hazırlamaq üçün sağlıqların bilik, öyrənmə usulları, tədris programının tələbləri, onların ehtiyaclarına uyğun müvafiq təlim metodları və mövcud resursların seçimi kimi amillər nazara alınmalıdır. Dərsin qiymətləndirilməsi də planlaşdırma prosesində eks olunmalıdır. Modulda cari və perspektiv planlaşdırma, ona təsir göstərən amillər nəzərdən keçirilir.

Planlaşdırmanın iki növü mövcuddur: illik (perspektiv) və gündəlik (cari) planlaşdırma. Müşəllim tədris vahidlərinin (bölümü) əhatə edən dərslərin planlaşdırılması də planlaşdırılmasının təşkil edə bilər. Səmərəli planlaşdırmanı qurmaq üçün tacrübə lazımdır. Məktəb fəaliyyəti dövründə dərs və tədris vahidlərinin

planlaşdırılması tâcübənin formallaşmasına müsbət təsir göstərir. Qiymətləndirmə planlaşdırma və təlimlər sıx əlaqəlidir, biri digərinin mövcudluğuna zəmin yaratır.

Sxem:7.1 “Planlaşdırma-öyrətmə-qiymətləndirmə” dövriyyəsi



#### Dərslərin məzmunu

XXI əsrə əmək fəaliyyətinə başlayan, iş dünyasına daxil olan gənc üçün gərəkli bilik, bacarıq, anlama və yanaşmalar 15 il əvvəl tələb olunanlardan çox fərqlidir. Məhz bu səbəbdən müəllimin nəyi və necə tədris etməsi, həmçinin təlim proqramları (kurikulumlar) mütəmadi dəyişməli, daim nəzarət altında saxlanılmalıdır.

Dərsi planlaşdırmadan əvvəl qısa vaxtda təlim nəticələrinin sxemini müəyyənləşdirmək lazımdır. Həmçinin qanunvericilik, proqramlar (kurikulumlar) və onların terminologiyası ilə tanışlıq vacibdir.

#### Təlim strategiyaları

Dərsin təşkilində təlim strategiyalarının seçimi müəllimin üzərinə düşür. Müəllimin təcrübəsi ardılıqla, o, fərdi təlim əsulunu müəyyənlaşdırır. İnsanların öyrənməsi fərqli olduğundan təlim strategiyaları, məqsəd və resurslar da dayılır. Müəllim geniş çeşidi təlim əsullarından (müzakirə, kösf vəsaitlə öyrənmə, rollu oyunlar) münasibini, situasiyaya uyğununu seçməyi bacarmalıdır. Əks halda müvafiqliyə qazanmaq mümkün kılınır.

Təpəriq  
7.1



Öyrənmə prosesinə müsbət təsir göstərən əsulları və tədris strategiyalarını müəyyənlaşdırın. Gəzənliliklər vəzifələrlə dair əyndlərinizi ala və edin. Dərslərin planlaşdırılmasında belə farqlar nəzərə alınmalıdır və müxtəlif təlim metodlarından istifadə olunmalıdır. Bu təlimi fərdiləşdirməyə imkan yaradacaq.

#### PLANLAŞDIRMANIN NÖVLƏRİ

Şagirdin öyrənməsinin planlaşdırılması 3 əsas mərhələdən ibarətdir:

1. Uzunmüddətli plan – perspektiv planlaşdırma;
2. Ortamüddətli plan – tədris vahidləri üzrə planlaşdırma;
3. Qısamüddətli plan - gündəlik planlaşdırma.

Sadalananların hər birinin müxtəlif formaları mövcuddur. Planlaşdırında müxtəlif yanaşmala aid detallar fərqli olsa da, məqsəd cynidir. Hər üç planlaşdırında nəzərdə tutulmuş təlim məqsədləri və nəticələrinə nail olmaq üçün tamamlanmış iş sxeminin təqdimatını vermək vacibdir. Mentor və ya metodik

birleşmiş rohbarı genç müəllimləndən dərsin planlaşdırmasını xüsusi nümunə əsasında hazırlanması təklif edə bilər, lakin sinf uyğun ən münasib yanaşmadan istifadə daha faydalıdır. Ən yaxşı planlaşdırma şagirdlərə öyrədiləcək materialı mənimsətməyə zəmin yaradandır.

Modulda galacaqdə tətbiq edəcəyiniz və tədrisən təkmil-ləşdirib dəyişə biləcəyiniz faydalı nümunələr əks olunmuşdur.

### İLLİK PLANLAŞDIRMA

Planlaşdırmanın bu növü perspektiv planlaşdırma da adlan-dırır. Məqsəd eynidir: şagirdlərin uzunmüddəti (yarmıl və ya il) təhsil alması üçün plan hazırlamaq. Perspektiv planın hədəfi əvvəlki biliklər əsasında şagirdlərin davamlı öyrənməsini təmin etməkdir.

“Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsərdən əsasən illik planlaşdırımada aşağıdakı məsələlər əks olunmalıdır:

Cədvəl:7.1 İllik planlaşdırma (nümunə)

Standartlar	Tədris vahidi	Mənzərlər	İnteqrasiya	Resurslar	Qiymətləndirme	Saat	Tarix

“Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsərdən planlaşdırmanın iki növündən (cari və perspektiv) bəhs edilir. Lakin hesab edirik ki, müəllim fəaliyyətini daha doğiq və səmarəli həyata keçirmək üçün tədris vahidləri üzrə planlaşdırımı da bacarmalıdır.

### İLLİK (PERSPEKTİV) PLANLAŞDIRMA ƏSASINDA TƏDRİS VAHİDLƏRİNİN PLANLAŞDIRILMASI

Tədris vahidləri üzrə planlaşdırma (ortamüddəti planlaşdırma) bir neçə həftədən başlamışla bütün rübü əhatə edə bilir. Bu planlaşdırma növünün tərtibində müəllim digərlərindəki kimi sarbastdır və mütləq şəkildə dərs apardığı sinfin, öyrənənlərin fərdi xüsusiyətlərini, cəhətiyac və tələbatlarını nazərə almmalıdır. Həm illik, həm də tədris vahidlərinin planlaşdırılması şagirdlərin biliq, bacarıq, anlama, imkan, nailiyyatlarının inkişafı məqsadılıq təlim prosesində səmarəli irəlililikləri təmin etmək üçün aparılır. “Irəlililik” termini biliq, bacarıq, anlama və yanaşma kimi aspektlərin müyyən müddət ərzində planlaşdırılmış inkişafı mənasını bildirir.

Plan hazırlanarkən fənlər üzrə “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsərdə qeyd olunan **tələb**, **standart** və təlim nəticələrinə əsaslanmaq vacib şərtlidir.

Tədris vahidləri üzrə planlaşdırımada aşağıda göstərilən suallar nəzərdən keçirilməlidir.

1. Şagirdlərin hansı biliq və bacarıqlara yiyolənməsini istayırsınız?
2. Şagirdlərə əvvəl hansı materialları mənimsədilib?
3. Prosesi reallaşdırmaq üçün nə qədər vaxtınız var?
4. Hansı mənbələrdən istifadə edəcəksiniz?
5. Fəaliyyət necə qiymətləndiriləcək?

**6. Şagırdların müxtalif fənlər üzrə fəaliyyətləri arasında əlaqə, uyğunluq varmı?**

**7. Növbəti mərhələdə təlim məqsədləri necə seçilməlidir?**

Tədris vahidi kifayət qədər qısa ola bilər, lakin mütləq yuxarıdağı məlumatları əhatə etməlidir. İndi isə hər bir suali nəzərdən keçirək:

**1. Şagırdların hansı biliq və bacarıqlara yiylənməsinə istəyirsiniz?** Tədris vahidi müyyəyen müddət arzında baş verən təlim prosesində əhatə edir. Təlim məqsədləri şagırdların bir tədris vahidi çərçivəsində öyrənməli olduğularını özündə birləşdirir. Təlim nüataları isə qiymətləndirilən təlim məqsədləridir, şagırdların təlim məqsədlərinə uyğun gəldiyini sübuta yetirən hərəkat və davranışlardır (təlim məqsədləri hər bir dərs üçün hazırlanır və daha sonra tədris vahidində əks olunur). Tədris vahidinin planlaşdırılmasında programın (kurikulumun) bir aspekti seçilir və şagırdlar üçün an yaxşı imkanlar yaratmaq məqsədilə təlim prosesinin sxemi hazırlanır. O, öyrənənlərin təlimdə uğur qazanması istiqamətində tərtib edilmişdir.

**2. Şagırdlara əvvəl hansı materiallar mənimsdəlib?** Bu məlumatı əldə etmək üçün sınıfda müvafiq fənni tədris edən müəllimlə, valideynlərlə səhbat aparmaq, məktəb sənədləri ilə tanışlıq faydalı ola bilər.

**3. Prosesi reallaşdırmaq üçün nə qədər vaxtınız var?** Mövzunun mənimsənilməsinə ayrılan dərs saatları sınıfın səviyyəsinə uyğun müyyənəldirilməlidir. Ev tapşırığı öyrənməni inkişaf etdirməkdə böyük rol oynadığı üçün xüsusi seçiləməli, həmçinin qiymətləndirme, təkrar, xüsusi tədbirlər, bayramlar və s. məsələlər də nəzərə alınmalıdır.

**4. Hansı resurslardan istifadə edəcəksiniz?** Təlim prosesində istifadə olunan resursları məktəbin kitabxanasından, internetdə və digər müəllimlərdən əldə edə və ya özünüz hazırlaya bilorsınız. Resursun tətbiqindən əvvəl təhlükəsizlik məsələlərini nəzərdən keçirmək mütləqdir.

**5. Fəaliyyət necə qiymətləndiriləcək?** Təlim, tədris və qiymətləndirmə qarşılıqlı əlaqədə həyata keçən proseslərdir. Şagırdlər görülən işin böyük hissəsi müəllim tərəfindən, digəri isə kanardan qiymətləndirilir. Adətən, məktəblilərin təlim prosesində irəliləyişlərini izləmək üçün "təlim üçün qiymətləndirmə" adlanıdrınlardır formativ qiymətləndirmədən istifadə olunur. O, təlim məqsədlərinin reallama səviyyosunu yoxlamağa, öyrənənlərin inkişaf dinamikasını izləməyə imkan yaradan ən münasib qiymətləndirmə formasıdır.

Tədris vahidi yarım il və ilin sonunda şagırdların əldə etdikləri nailiyyət-summativ qiymətləndirmə ilə ölçülür. Öyrənənlərin təlimdə əldə etdiyi irəliləyiş və geriləmələrin qeydiyyatı, təhlili məktəb sənədləri və şagırdların portfoliosunda əksini tapşmalıdır.

**6. Şagırdların müxtalif fənlər üzrə fəaliyyətləri arasında əlaqə, uyğunluq varmı?** Şagırdların öyrənmə prosesindən digər fənnlər arasında integrasiya mövcududur. Məsələn, məktəblilərin texnologiya dərsində ölçmə ilə bağlı çatınlıklar varsa, riyaziyyat müəlliminin bu bacarıqları nə zaman və necə mənimsdəməsi haqqında məlumat almaq lazımdır.

**7. Növbəti mərhələdə təlim məqsədləri necə seçilməlidir?** Şagırdın təlim prosesində inkişafı planlaşdırılmalıdır, məhz bundan sonra növbəti mərhələləri reallaşdırmaq olar.

**Tapşırıq  
7.2:**



Şagırdların qiymətləndirilməsilə əlaqədar qeydlərin saxlanması və gorduyunuz işə uyğun olaraq hansı qiymətləndirmə növündən istifadənin zəruriyini muzakirə edin, ideyalarınızı əsaslandırın.

Cədvəl:7.2 Tədris vahidinin planlaşdırılması (nümunə)

Tədris vahidi	
Mövzu:	
Sınıf	
Dörs	
Tarix:	
Saat:	
Tədris vahidinin təlim məqsədi	
Tədris vahidinin təlim nəticələri	
İnteqrasiya	
Dörsin quruluşu	
Resurslar	
Qiymətləndirmə	
Qeyd	

Təpşir q 7.3:



Fənniniza aid 6 darsdan ibarət tədris vahidi seçin. (Təpşir q 7.2-də verilmiş formadan istifadə edə bilərsiniz). Tədris vahidinin planlaşdırılmasında yuxarıda verilmiş sualları nəzərə alın.

## GÜNDÖLK PLANLAŞDIRMA

Təlimin planlaşdırılması müəyyən tədris vahidi çərçivəsinə dərsin sxeminin hazırlanması deməkdir. Prosesin təşkilində hər xırda element nəzərə alınmalıdır Dörsi planlaşdırarkən cədvəl 7.3-də verilmiş nümunədən istifadə edə bilərsiniz.

Dörsi planlaşdırarkən aşağıdakı suallar nəzərə alınmalıdır:

1. Şagirdlər mövzu haqqında nə biliirlər?
2. Şagirdlər nəyi bacarırlar?
3. Dörsin məqsədi, gözlənilən təlim nəticələri hansılardır?
4. Dörs nə qədər vaxt verilir?
5. Hansı təlim materialları, resurslar vardır?
6. Dörsin idarə olunmasında hansı yanaşmalardan istifadə olunmalıdır?
7. Hansı təlim strategiyaları tətbiq ediləcək?
8. Şagirdlərin öyrənmə prosesi necə qiymətləndiriləcək?
9. Dörs prosesində hansı çatınlıklar yaranıb bilər?

İndi isə hər bir suali ayrıca müzakirə edək:

1. **Şagirdlər mövzu haqqında nə bilirlər?** Programla (kuri-kulum) və məktəblilərin öyrənmə səviyyəsi ilə tanış olduğunu, suali cavablandırmaq asanlaşır. Bu məqsədlə şagirdlərin dörs prosesində və məktəbdən kənarda öyrəndikləri nəzərə alınmalıdır. Şagirdlərin mövcud bılık, bacarıq, vərdişlərinin səviyyəsini yoxlamaq üçün bəzi test tipli tapşırıqlar, suallar vermək, müzakirələr aparmaq, sinifdə dörs deyən digər müallimlərdən məsləhət almaq, dövlət sonadları ilə tanışlıq faydalıdır.

2. **Şagirdlər nəyi bacarırlar?** Təcrübəli pedaqoq təlimin planlaşdırılmasında diferensiallaşmanın şagirdlərin fərdi tələbatlarının nəzərə alınması ilə yanaşı, onların hər birinin bacarıqlarından asılı olmayaraq, fəaliyyətə qatılmasını və inkişafını təmin etməlidir. Diferensiallaşma, ilk növbədə, təlim nəticələrində nəzərə alınmalıdır. Məsələn, müxtalif nov, çatınlık səviyyəsinə malik tapşırıqlar vasitəsilə, yəni fərqli bacarıqları olan şagirdlər üçün spesifik tapşırıqların hazırlanması və ya mülliimin fərqli

izahı ile. Diferensiallaşma öyrədiləcək tədris materialından asılı olaraq, müxtəlif yollarla yaradılın bilər. Mülliim şagirdlərin mövcud bilik, bacarıq, anlayışlarını nəzərə alaraq və onlara əsaslanaraq təlim prosesini davamlı şəkildə təşkil etməlidir.

**3. Dərsin məqsədi, gözlənilən təlim nöticələri hansılardır?**

Təlim məqsədləri və təlim nöticələri haqqında dərsdə şagirdlərə məlumat verilir. Təlim məqsədləri dərsdə şagirdlərin nələri bilmələri, bacarmaları və anlamalarını nəzərə alımlaraq müəyyənləşdirilir. Məqsədlər eyni zamanda şagirdlərin davranışlarının necə dəyişmələrini təsvir edir. Təlim nöticələri qiymətləndirilə bilən məqsədlərdər. Səmərəli təlim məqsədlərinin, təlim nöticələrinin daqqıqlaşdırılması, xüsusilədirilməsi və planlaşdırılması böyük zəhmət və vaxt tələb edən prosesdir. Təlim məqsədləri bütün şagirdlər üçün eyni deyil və burada, adətən, diferensiallaşdırma mümkün olmur. Problemi aradan qaldırmak üçün "hami", "əksriyyat", "bəziləri" bacarmalıdır kimi bölgü aparanmalıdır. Təlim nöticələri şagirdlərdə konkret bacarıqlann formalasmasını təmin edir. Təlim nöticələrini yazarkən mülliim gözəltinin reallığını şübhə yetirən, yəni ölçülə bilən feillərdən istifadə etməlidir.

Təlim məqsədləri və təlim nöticələrini təqdim etməyin ən səmərəli yolu "bu dərsin sonunda şagirdlər (hamisi, əksriyyəti, bəziləri) ...bacarmalıdır" ifadəsindən yararlanmaqdır.

Təlim nöticələrinin daqqıq ifadə edən feillər: izah etmək, təsvir etmək, saymaq, müəyyənləşdirmək, sıralamaq, həll etmək, yaratmaq, nümayiş etdirmək və s. Həmin ifadələr müşahidə və ölçülə bilən nöticələri yazmağa kömək edəcək. Əgər təlim nöticələrinizin qeyri-daqqıq ifadə olunduğunu düşünürsünüzsa, şagirdlərin manisədiyi bacarıqları necə nümayiş etdirəcəklərini düşünün. Şagirdlər dəstəyinizi göstərmək istəyirsinizsə, "bugün na öyrənirəm və na axtarıram" suallarını cavablandırmaqlarını tapşırın (Bax: Təqsinq 6.4.).

**4. Dərsə nə qədər vaxt verilir?** Verilmiş dərs planında sol tərəfdə cədvəl vardır. Şagirdlərin fəal iştirakını təmin etmək

üçün qısa öyrənmə epizodlarını planlaşdırılmalıdır. Planlaşdırma mərhələsində praktik şəkildə dörsi qurmanız, tamamlama və təkrarlama proseslərinin nə qədər vaxt aparacağından düşünməlisiniz. Dərə muddətindən cədvəllər vasitəsilə orijinal plan mövcud vaxta uyğunlaşdırmanızın lazımlığı biləcəksiniz.

**5. Dərs üçün hansı mənbələrdən istifadə ediləcək?** Təlim məqsədlərinə nail olmaq üçün on uyğun mənbələri seçmək və hazır etmək vacibdir. Lazımi vəsaitlərin mövcudluğu haqqında digər mülliimlərdən məraqlana bilərsiniz, həmkarlarınızda onların olması vaxtiniza qənaat edə bilər.

**6. Dərsin idarə olunmasında hansı yanışmalardan istifadə olunmalıdır?** Dərsdə şagirdlərin qruplaşdırılması, vəsaitlərdən istifadə, dərsin mərhələləri və şagirdlərin fəaliyyətləri arasında əlaqələrin qurulması əvvəlcədən planlaşdırılmalıdır.

**7. Hansı təlim strategiyaları tətbiq olunmalıdır?** Təlim strategiyası təlim məqsədlərinin çatmaq üçün seçilmiş ən yaxşı metod olmalıdır. Bütün şagirdlərin iştirakını təmin edən fəal təlim strategiyalarının planlaşdırılması daha çox məqsədəməvafiqdir. Dərs zamanı şagirdlərin bacarıqlarını qiymətləndirmək və yüksək dərəcəli düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə bir bir dərəcə uyğun suallar hazırlanmalıdır. Sualların təkəli mülliim əsas bacarıqlardan hesab olunur.

**8. Şagirdlərin öyrənmə necə qiymətləndiriləcək?** Seçilmiş qiymətləndirmə metodları təlim məqsədlərinin və gözlənilən təlim nöticələrinin daqqıq qiymətləndirilməsinə imkan yaratmalıdır. Bu səbəbdən etibarlı qiymətləndirmə metodlarını seçmək vacibdir. Sınıfla işləyən digər mülliimlərdən də məsləhət almaq mümkündür. Qiymətləndirmə metodlarının səmərəli istifadəsi üçün kifayət qədər vaxt ayırmalıdır.

**9. Dərs prosesində hansı çətinliklər yaranıb?** Məktəbdə şagirdlərin təhlükəsizliyinin təmin olunması önemli məsələlərdəndir. Təlim fəaliyyətlərinin planlaşdırılması, qrup işinən təşkili zamanı qarşıya çıxan maneə və risklərin əvvəlcədən nəzərə alınması (xüsusilə də kiçik yaşlı şagirdlərlə) önemlidir. Belə

nüanslar diqqət mərkəzində saxlanılmadan heç bir maşqələ və ya iş icra oluna bilməz.

Təqsirinq 6.4 təlim məqsədlərini ifadə etməyə, təlim nəticələrini müəyyənlaşdırıbməyə, təlimin nə ilə nəticələndiyinin təhlilini aparmağa zəmin yaradır.

Təqsirinq  
7.4:

Fənninizə aid mövzu seçin, ona uyğun bütün, əksariyyət və bazı şagirdlər üçün müvafiq təlim məqsədləri fikirləşin. Məqsədlər şagirdlərin öyrənməsinə necə xidmət edir? Daha sonra təlim məqsədləri ilə bağlı təlim nəticələri müəyyənlaşdırın.

## DƏRSİN MƏRHƏLƏLƏRİNİN PLANLAŞDIRILMASI

Planlaşdırma tədris prosesinin önemli hissəsini təşkil edir. Şəkil 6.1-də hər bir dərs üçün planlaşdırma, öyrətmə və qiymətləndirmə dövriyyəsi eks olunmuşdur.

Dərsi şərti olaraq üç hissəyə bölmək mümkündür. Bunlardan hər biri təlim məqsədlərinə çatmaq üçün diqqətlə planlaşdırılmalıdır: başlangıç, əsas və yekun hissə. Məqsədə çatmaq üçün əsas hissə müxtalif fəaliyyətlər vasitəsilə həyata keçirilməlidir. Başlangıç və yekun hissələr də fəaliyyət hesab edilə bilər.

### Başlangıç hissə

Şagirdləri faal şəkildə dərs mühitinə cəlb etmək üçün başlangıç fəaliyyət maraqlı və dərsə uyğun planlaşdırılmalıdır. Bu fəaliyyət, adətn, "qarraq" adlandırılır. Belə təqsirinq şagirdlərin əvvəlki bilik və bacarıqlarına əsaslanmalı, həmçinin, onları düşünməyə vədar etməlidir. "Qarraq" tipli çalışmalar dərsin əvvəlində yerinə yətirilərsə, müəllimə əsas təqsirinq hazırlamaq üçün də vaxt qalar.

### Əsas hissə

Dərsin əsas təqsirinqlərinə başlamazdan əvvəl şagirdlərə təlim məqsədlərinin izahatını vermek vacibdir. Bunu başlangıç hissəsindən əvvəl və ya sonra etmək mümkündür. Təlim məqsədlərini şagirdlərə vizuel şəkildə göstərmək uğurlu natiçaya zəmin yaradır. Öyrənənlər çalışışlarının məqsədlərindən xəbərdar olmalı və dərsda nəslər qazanacaqlarını, hansı natiçilərə əldə edəcəklərini öncədan bilməlidirlər. Şagirdlərin diqqətinin canlılaşdırılmasına müddəti 10-15 dəqiqə arasında olduğundan hər təqsirinq hissələrə bölünməli, çalışma, fəaliyyətlərərəsət keçidlər planlaşdırılmalı, yekunda kiçik hacmli xülasə və ümumişdirmələr verilməlidir. Nəzərə alınmalıdır ki, hər bir fəaliyyət əvvəlkino əsasən hazırlanmalıdır. Beləliklə, qeyd olunan şartların gözəlnəməsi səmərəli dərsin təşkilini və keçirilməsini mümkün edəcək.

### Yekun

Yekun mərhələ dərsin xülasasının verildiyi vacib hissədir. Burada dərsin təlim məqsədlərinə yenidən nəzər salınır. Yekun hissə müəllimdən şagirdin öyrənmə prosesini tamamlamağı və uğurlu sual-cavab aparmağı tələb edir. Şagirdlər növbəti dərsin qısa planını söyləmək də bu mərhələdə daha münasibdir. Ev təqsirinqini vermək və mövcud vəsaitləri toplamaq üçün də vaxt ayrılmalıdır.

Cədvəl: 7.3 Niyə?Nəyi? Neca? suallarının dərsin mərhələlərinin planlaşdırılmasında cavablandırılması

	Niyə	Nəyi	Neca
Başlangıç	Giriş. Dərsin gözəntiləri haqqında məlumat vermek.	Məsələn, verbal izahat. Keçmiş bilikləri yoxlamaq. məqsədi ilə sual-cavabın aparılması.	Mülliimyönümlü giriş. Lövhədə məqsədlərin qeyd olunması və sözə ifadə olunması (vizual, auditor öyrənənlər üçün). Ev tapşırıqlarının yüksələsi. Çevik yaxşı təşkil olunmuş başlangıç, qaydaların müyyənətləndirilməsi, elan olunması. Şagirdlərin diqqətini cəlb etmək üçün ikin, motivasiyalı edici fealiyyətdən istifadə.
Əsas	Məzmun. Məlumdan naməluna kecid. Tapşırığın yerinə yetirilməsi haqqında dəqiq təlimat vermek, vaxtı müəyyən etmek	Məsələn, nümayiş etdirmək+ verbal izahat+ müzakirə+ oyun.  E-klip+ tapşırıq/ fealiyyət. Qrup və ya fərdi iş.	Mülliimyönümlü, şagirdyönümlü tapşırıqların balanslaşdırılmış tətbiqi. Şagirdyönümlü tapşırıqların üstünlük təşkil etməsi. Vizual, auditor və kinestetik öyrənənlərin ehtiyaclarının nəzəre alınması. Nizam-intizam və müvafiq davranışa nəzarət.

Yekun	Öyrənilərin qiymətləndirilməsi. Nəticə və ümumişdirmələr. Möhəkəmləndirme. Növbəti dərsə kecid.	Məsələn, müzakirə, qiymətləndirme. Kiçik test. Verbal izahatın yekunlaşdırılması-növbəti dərsə kecid.	Şagirdyönümlü Qeydlərin yekunlaşdırılması üçün şəraitin yaradılması Duzluşlının aparılması. Nəticələrin çıxarılması üçün mülliimyönümlü aspektlərin bazişəndən istifadə. İnkışafı ölçmək məqsədi ilə yekunlaşdırıcı fəaliyyətlərdən istifadə. Ev tapşırığı məsələləri. Öks olğanının yaradılması. Seçilən şagirdləri təqdir etmək.
-------	---	---	--

Aşağıda “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” ənənəvi təqdimatı əsasında hazırlanmışdır.

Cədvəl:7.4 Gündəlik planlaşdırma (nümunə)

Standart	Mövzu	İnteqrasiya	Üsullar	İş forması	Resursslər
<b>Təlim nticələri</b>					
1.Motivasiya Tədqiqat suali					
2.Tədqiqatın aparılması					
3.Məlumat mühadiləsi					
4.Məlumatın müzakirəsi və təşkili					
5.Nticə					
6.Yaradıcı tətbiqetmə (dərsdə və ya evdə təşkil oluna bilər)					
7.Qiyamətləndirmə Refleksiya					

Müəllimlik yaradıcı, daim təhlil və inkişaf tələb edən peşədir. Bu səbəbdən digər bir cari planlaşdırma nümunəsini diqqətinizə təqdim edirik.

Cədvəl:7.5 Dərsin planlaşdırılması (nümunə)

Tarix	Sinif	Mövzu
Dərs:	Şagırdların sayı:	Diqqət mərkəzində dayanan məsələ:
Saat:	Resurslar:	
<b>Ümumi məqsəd:</b>		
<b>Təlim məqsədləri:</b>		
<b>Təlim nticələri:</b>		
<b>Təlim strategiyalarının qiymətləndirilməsi</b>		
Vaxt	Müəllimin faaliyyəti (strategiyası)	Şagird faaliyyəti
Başlangıç		
Əsas hissə		
Yekun		

**Dərsin qiymətləndirilməsi:**

Təlim məqsədləri və təlim nticələri şagırdlər (hamisi; əksəriyyəti, bəziləri) tərəfindən yerinə yetirildimi? Fikirlərinizi əsaslandırın.

Dərsin üstün və zaif cəhətlərini qeyd edin.

Növbəti dəfə təlimi şagırdların hansı ehtiyaclarının ödənilməsinə doğru yönəltmək lazımdır?

Növbəti dərs üçün hansı prioritetlər müəyyənləşdirmisiniz?

Dərsin planlaşdırılması, təşkili və keçidlərini optimallasdırmak məqsədi həndə məqamları nəzərə alınmalıdır?

Müəllim faaliyyətinin hədəfləri hansılardır?

Cədvəl: 7.6 Dərsin planlaşdırılması (nümunə)

Fənn	
Tarix	
Sinif	
Saat	
Mövzu	
<b>Keçmiş biliklər</b>	Burada şagirdlərin mövcud bilikləri, həmçinin açar sözlər, bacarıqlar və s. qeyd oluna bilər. Yeni mövzunun ötən dərslər üzərində necə qurulması təsvir edilməlidir. Dərs məlumatdan naməluma doğru planlaşdırılmalıdır.
<b>Təlim məqsədləri</b>	Təlim məqsədləri müəllimyönümlü mövqedən yazılımalıdır. Məsələn, ...bilmək, ...öyrətmək və s.
<b>Təlim nticələri</b>	Təlim nticələri şagirdyönümlü mövqedən yazılımalıdır. Məsələn, dərsin sonunda şagirdlər təsvir, izah, şəhər və s. (ölçülən feillər vəsiyyətəsilə) bacarırlar. Təlim nticələrinin differensiallaşması, məsələn, dərsin sonunda şagirdlərin "hamısı", "əksariyyəti", "bəziləri" bacarmalıdır kimi bölgünün aparılması daha məqsədənmüvafiqdir.
<b>Təlim nticələrinin qiymətləndirilməsi</b>	Öyrənənlərin təlim nticələrinə nail olması necə müəyyənləşdiriləcək? Şagirdlərin inkişafı necə ölçüləcək? Məsələn, müəyyən mərhələ və ya dərsin sonunda.

Məzmun	Üsul
1. Təlim nticələrinin şagirdlərə elan olunması 2. Giriş (... dəq) 3. Məzmunun inkişaf etdirilməsi (... dəq) 4. Nticələrin çıxarılması (... dəq) 5. Ümumiləşdirmə (... dəq)	İstifadə ediləcək təlim üsullarını sadalayın; Müxtəlifliyi nəzərə alın; Web saytları qeyd edin; Nəzərə alın ki, sinfə dərs başlamazdan əvvəl gəlmək təlimin səmərəsini artırır.
<b>Resurslar</b>	Diferensiallaşmanın planlaşdırılması Dərəcədə lazımlı olan resursların siyahısını tərtib edin
<b>Növbəti dərsə keçid</b>	Ev tapşırığı, növbəti dərsə keçid üçün tapşırıq, fəaliyyət növü qeyd olunur.
<b>Dərsin qiymətləndirilməsi</b>	Müallim hər bir mərhələnin təhlilini aparmalı, üstünlükleri və çatışmaqları qeyd etməli, göləcəkdə hansı məqamlara diqqət yetirəcəyinin ətraflı təhlilini aparmalıdır.

**PLANLAŞDIRMADA TƏDRİS VƏ TƏLİM FƏALİYYƏTLƏRİ**

Dərsin planlaşdırılmasında bütün fəaliyyətlər diqqətlə nəzərdən keçirilməli, öyrənənlərin təlim ehtiyaclarını qarşılaşmaq və təlim motivasiyasını artırmaq məqsədi ilə balanslaşdırılmış şəkildə seçilməlidir: müəllimyönümlü və şagirdyönümlü.

Aşağıdakı cədvəldə təz-tez rastlaşdığımız yanaşmalardan bəzi ləri təqdim edilmiş, onların müəllim və şagirdyönümlülük baxımından müqayisəsi aparılmışdır.

Cədvəl: 7.7 Planlaşdırımda tədris və təlim fəaliyyətləri

Fəaliyyət	Müəllim üçün dəyəri	Şagird üçün dəyəri
Mühazirə (verbal izahat)	Müəllimin fəaliyyətidir. Məzmun biliklərinin yüksək seviyəsi. Verbal izahat vasitəsilə qısa zaman ərzində daha çox informasiyanın ötürülməsi. İzahatın, səs tonunun aydın və anlaşıqlı, maraqlı, daqiq ifadə olunması. Büyük qruplara məlumatın tez və anlaşıqlı şəkildə çatdırılması üçün vizual vasitələrdən istifadə məqsədəyənqandır.	Yaxşı dinləmə və qeydlərin aparılması bacarığı tələb olunur. Passiv öyrənmə. Daqiq anlamə üçün məhdud imkanlar. Eşitmə vasitəsilə (auditor) öyrənənlər üçün daha əlverişli hesab olunur.
Nümayiş	Dərsdən əvvəl hazırlıq tələb olunur. Mürəkkəb hissələrin anlaşılması üçün verbal izahat kifayət etmədiğə istifadə edilir. Müəllimyönümlüdür. Nəzarəyyə ilə tacrübə arasında əlaqə yaradır.	Görmək, eşitmək üçün şərait yaradır. Tapsıñğı hissələrə bölmək imkanı yaradır. Görme vasitəsilə (vizual) öyrənənlər üçün daha əlverişlidir (hər kəsa görmək imkanı yaradır). Tacrübənin məhdudlaşdırılması.

Grup işi	Müəllimin fəaliyyəti məhdudlaşır. Şagirdlərin diqqətini tapşırıqda saxlamaq məqsədilə inkişafın monitorinqini aparılır. Əsas məqamların müəyyənəşdirilməsi çox vaxt aparır. Müxtalif yolla həyata keçirilə bilər: qartopu (piramida), ziqqaz, vizlət.	Hərəki yolla (kinestetik) öyrənənlər üçün daha münasibdir. Zəif və güclü şagirdlərin əməkdaşlığı təmin olunsun.
Discussiya və debat	Verilmiş mövzuya dair fikir və ideyaların mübadiləsi aparılır. Debatları idarə etmək, diqqəti tapşırıqda saxlamaq üçün zəmin formalaşdırılır. Digər tədris metodlarının dəstəkləmək məqsədilə istifadə oluna bilər. Dərin anlamani təmin edir.	Ideyaların bölüşdürülməsinə və başqalarının fikirlərinin dayarlıdırılmasına şərait yaradır. Auditor öyrənənlərə daha uyğundur. Müəllim-şagird fəaliyyətinin balanslaşdırılmış formasıdır.
Sual-cavab	Müxtalif texnikalar vasitəsilə həyata keçirilə bilər. Ideyaların toplanması və sistemləşdirilməsinə təmin edir. Hər kəsin iştirakını labıldırır. Mövzunun təqdimatı və ümumişləşdirilməsi üçün yararlı əsərlərdir. Mövzunun mənimsənilmə səviyyəsini qiymətləndirməyə imkan yaradır.	Öyrənənləri düşünməyə həvəsləndirir. Qeydiyyat aparmaq bacarığı formalaşdırır. Əvvəlcədən hazırlanmış suallar hər kəsi fəaliyyətə cəlb edir. Şagirdlərin cavabına uyğun aks əlaqə yaradır. Auditor və kinestetik öyrənənlər uyğundur.

<p>Təcrübədə tətbiq</p>	<p>Müəllim təlim nəzarət etmir və beləliklə də öyrənenlərin müstəqil fəaliyyətini təmin edir. Müəllim facilitatordur. Ünsiyat prosesində, informasiya texnologiyalarından istifadə edərək fərdi bacarıqlar formalasdır. Ciddi nəzarət tələb olunmır.</p>	<p>Öyrənenlər şəxsi məlumatın Toplanması metodlarının inkişaf etdirir. Sağirdyönümlüdür. Öyrənenlər stimulusləndirir, həvəsləndirir. Kinestetik öyrənenlər üçün idealdır. Müstəqil fəaliyyətin inkişafını təmin edir.</p>													
<p>Təqdi-matlar</p>	<p>Mühazirə bənzəyir, lakin öyrənenlərin materialı yaxşı anlaması, qavraması, mənimimsəməsi üçün müxtalif fəaliyyətlər eləvə olunur. Əsas məlumatın təqdim edilir, sonra isə sağirdlər həmin biliklərə əsasən məzmunu dərin mənimmsəyirlər. Yüksək motivasiyaya səbəb olur.</p>	<p>Əsas məlumatın toplanmasını və şəxsi təcrübə asasında onun qavranmasını mümkün edir. Öyrənenlər mövzunu arasında, həyəmətlərinə təqdim edirlər. Beləliklə, fərdi üsullar yaranır. Müəllim və sağird fəaliyyətləri balanslı şəkildə tənzimlənir. Bütün öyrənenlərə uyğundur.</p>	<table border="1"> <tr> <td data-bbox="725 75 807 410"> <p>Simulyasiyalar, rölli oyuncular, praktik iş</p> </td><td data-bbox="807 75 1025 410"> <p>Simulyasiyalar maddi baxımdan böyük vəsait tələb edən və ya təhlükəli fəaliyyətlərin reallaşmasına üçün tətbiq olunur. Keçmiş bacarıqlar üzərində qurulur. Peşə fəaliyyətini aks etdirir. Taşkılı vəsait, vaxt və hər kəs üçün kifayət qədər resurs tələb edir. Öyrənenlərdən bəzisinin özünəninəmənartır, digərlərinin isə utanmasına, sıxlımasına səbəb ola bilər.</p> </td><td data-bbox="1025 75 1214 410"> <p>Praktik bacarıqların inkişafı üçün imkan yaradır. Kinestetik və vizual öyrənenlər üçün uyğundur. Keçmiş bilikləri fəallaşdırır. Sağirdlərin müəllimlərindən və həmyaşlılardan öyrənməsini təmin edir.</p> </td></tr> <tr> <td data-bbox="725 410 807 635"> <p>Oyunlar</p> </td><td data-bbox="807 410 1025 635"> <p>Sağlam raqabat aparmaq bacarığını inkişaf etdirir. Mövzunu açmaq və ya bağlamaq məqsadla istifadə etmək münasibdir. Ehtiyat planı üçün faydalıdır.</p> </td><td data-bbox="1025 410 1214 635"> <p>Əyləncəli fəaliyyət növüdür. Kinestetik öyrənenlərə uyğundur.</p> </td></tr> <tr> <td data-bbox="725 635 807 769"> <p>Tədqiqat-yönümlü fəaliyyətlər</p> </td><td data-bbox="807 635 1025 769"> <p>Müəllim təlimin rəhbəri deyil, facilitator və məlumat mənbəyidir. Öyrənenlərdə müstəqiliyi inkişaf etdirir.</p> </td><td data-bbox="1025 635 1214 769"> <p>Vizual və kinestetik öyrənenlərə uyğundur.</p> </td></tr> <tr> <td data-bbox="725 769 807 852"> <p>Kazustadıqat nümunəsi (case study)</p> </td><td data-bbox="807 769 1025 852"> <p>Mövzunun yüksək formada qazanılmasına zəmin yaradır. Problem həll etmək bacarıqlarını formalasdır. Tanqidi düşünmə bacarıqlarını inkişaf etdirir.</p> </td><td data-bbox="1025 769 1214 852"> <p>Şagirdlərə verilmiş faktlar əsasında fikir və ideyaları inkişaf etdirməyə imkan yaradır.</p> </td></tr> </table>	<p>Simulyasiyalar, rölli oyuncular, praktik iş</p>	<p>Simulyasiyalar maddi baxımdan böyük vəsait tələb edən və ya təhlükəli fəaliyyətlərin reallaşmasına üçün tətbiq olunur. Keçmiş bacarıqlar üzərində qurulur. Peşə fəaliyyətini aks etdirir. Taşkılı vəsait, vaxt və hər kəs üçün kifayət qədər resurs tələb edir. Öyrənenlərdən bəzisinin özünəninəmənartır, digərlərinin isə utanmasına, sıxlımasına səbəb ola bilər.</p>	<p>Praktik bacarıqların inkişafı üçün imkan yaradır. Kinestetik və vizual öyrənenlər üçün uyğundur. Keçmiş bilikləri fəallaşdırır. Sağirdlərin müəllimlərindən və həmyaşlılardan öyrənməsini təmin edir.</p>	<p>Oyunlar</p>	<p>Sağlam raqabat aparmaq bacarığını inkişaf etdirir. Mövzunu açmaq və ya bağlamaq məqsadla istifadə etmək münasibdir. Ehtiyat planı üçün faydalıdır.</p>	<p>Əyləncəli fəaliyyət növüdür. Kinestetik öyrənenlərə uyğundur.</p>	<p>Tədqiqat-yönümlü fəaliyyətlər</p>	<p>Müəllim təlimin rəhbəri deyil, facilitator və məlumat mənbəyidir. Öyrənenlərdə müstəqiliyi inkişaf etdirir.</p>	<p>Vizual və kinestetik öyrənenlərə uyğundur.</p>	<p>Kazustadıqat nümunəsi (case study)</p>	<p>Mövzunun yüksək formada qazanılmasına zəmin yaradır. Problem həll etmək bacarıqlarını formalasdır. Tanqidi düşünmə bacarıqlarını inkişaf etdirir.</p>	<p>Şagirdlərə verilmiş faktlar əsasında fikir və ideyaları inkişaf etdirməyə imkan yaradır.</p>
<p>Simulyasiyalar, rölli oyuncular, praktik iş</p>	<p>Simulyasiyalar maddi baxımdan böyük vəsait tələb edən və ya təhlükəli fəaliyyətlərin reallaşmasına üçün tətbiq olunur. Keçmiş bacarıqlar üzərində qurulur. Peşə fəaliyyətini aks etdirir. Taşkılı vəsait, vaxt və hər kəs üçün kifayət qədər resurs tələb edir. Öyrənenlərdən bəzisinin özünəninəmənartır, digərlərinin isə utanmasına, sıxlımasına səbəb ola bilər.</p>	<p>Praktik bacarıqların inkişafı üçün imkan yaradır. Kinestetik və vizual öyrənenlər üçün uyğundur. Keçmiş bilikləri fəallaşdırır. Sağirdlərin müəllimlərindən və həmyaşlılardan öyrənməsini təmin edir.</p>													
<p>Oyunlar</p>	<p>Sağlam raqabat aparmaq bacarığını inkişaf etdirir. Mövzunu açmaq və ya bağlamaq məqsadla istifadə etmək münasibdir. Ehtiyat planı üçün faydalıdır.</p>	<p>Əyləncəli fəaliyyət növüdür. Kinestetik öyrənenlərə uyğundur.</p>													
<p>Tədqiqat-yönümlü fəaliyyətlər</p>	<p>Müəllim təlimin rəhbəri deyil, facilitator və məlumat mənbəyidir. Öyrənenlərdə müstəqiliyi inkişaf etdirir.</p>	<p>Vizual və kinestetik öyrənenlərə uyğundur.</p>													
<p>Kazustadıqat nümunəsi (case study)</p>	<p>Mövzunun yüksək formada qazanılmasına zəmin yaradır. Problem həll etmək bacarıqlarını formalasdır. Tanqidi düşünmə bacarıqlarını inkişaf etdirir.</p>	<p>Şagirdlərə verilmiş faktlar əsasında fikir və ideyaları inkişaf etdirməyə imkan yaradır.</p>													
<p>Təcrübədə tətbiq</p>	<p>Müəllim təlim nəzarət etmir və beləliklə də öyrənenlərin müstəqil fəaliyyətini təmin edir. Müəllim facilitatordur. Ünsiyat prosesində, informasiya texnologiyalarından istifadə edərək fərdi bacarıqlar formalasdır. Ciddi nəzarət tələb olunmır.</p>	<p>Öyrənenlər şəxsi məlumatın Toplanması metodlarının inkişaf etdirir. Sağirdyönümlüdür. Öyrənenlər stimulusləndirir, həvəsləndirir. Kinestetik öyrənenlər üçün idealdır. Müstəqil fəaliyyətin inkişafını təmin edir.</p>													
<p>Təqdi-matlar</p>	<p>Mühazirə bənzəyir, lakin öyrənenlərin materialı yaxşı anlaması, qavraması, mənimimsəməsi üçün müxtalif fəaliyyətlər eləvə olunur. Əsas məlumatın təqdim edilir, sonra isə sağirdlər həmin biliklərə əsasən məzmunu dərin mənimmsəyirlər. Yüksək motivasiyaya səbəb olur.</p>	<p>Əsas məlumatın toplanmasını və şəxsi təcrübə asasında onun qavranmasını mümkün edir. Öyrənenlər mövzunu arasında, həyəmətlərinə təqdim edirlər. Beləliklə, fərdi üsullar yaranır. Müəllim və sağird fəaliyyətləri balanslı şəkildə tənzimlənir. Bütün öyrənenlərə uyğundur.</p>	<table border="1"> <tr> <td data-bbox="725 75 807 410"> <p>Simulyasiyalar, rölli oyuncular, praktik iş</p> </td><td data-bbox="807 75 1025 410"> <p>Simulyasiyalar maddi baxımdan böyük vəsait tələb edən və ya təhlükəli fəaliyyətlərin reallaşmasına üçün tətbiq olunur. Keçmiş bacarıqlar üzərində qurulur. Peşə fəaliyyətini aks etdirir. Taşkılı vəsait, vaxt və hər kəs üçün kifayət qədər resurs tələb edir. Öyrənenlərdən bəzisinin özünəninəmənartır, digərlərinin isə utanmasına, sıxlımasına səbəb ola bilər.</p> </td><td data-bbox="1025 75 1214 410"> <p>Praktik bacarıqların inkişafı üçün imkan yaradır. Kinestetik və vizual öyrənenlər üçün uyğundur. Keçmiş bilikləri fəallaşdırır. Sağirdlərin müəllimlərindən və həmyaşlılardan öyrənməsini təmin edir.</p> </td></tr> <tr> <td data-bbox="725 410 807 635"> <p>Oyunlar</p> </td><td data-bbox="807 410 1025 635"> <p>Sağlam raqabat aparmaq bacarığını inkişaf etdirir. Mövzunu açmaq və ya bağlamaq məqsadla istifadə etmək münasibdir. Ehtiyat planı üçün faydalıdır.</p> </td><td data-bbox="1025 410 1214 635"> <p>Əyləncəli fəaliyyət növüdür. Kinestetik öyrənenlərə uyğundur.</p> </td></tr> <tr> <td data-bbox="725 635 807 769"> <p>Tədqiqat-yönümlü fəaliyyətlər</p> </td><td data-bbox="807 635 1025 769"> <p>Müəllim təlimin rəhbəri deyil, facilitator və məlumat mənbəyidir. Öyrənenlərdə müstəqiliyi inkişaf etdirir.</p> </td><td data-bbox="1025 635 1214 769"> <p>Vizual və kinestetik öyrənenlərə uyğundur.</p> </td></tr> <tr> <td data-bbox="725 769 807 852"> <p>Kazustadıqat nümunəsi (case study)</p> </td><td data-bbox="807 769 1025 852"> <p>Mövzunun yüksək formada qazanılmasına zəmin yaradır. Problem həll etmək bacarıqlarını formalasdır. Tanqidi düşünmə bacarıqlarını inkişaf etdirir.</p> </td><td data-bbox="1025 769 1214 852"> <p>Şagirdlərə verilmiş faktlar əsasında fikir və ideyaları inkişaf etdirməyə imkan yaradır.</p> </td></tr> </table>	<p>Simulyasiyalar, rölli oyuncular, praktik iş</p>	<p>Simulyasiyalar maddi baxımdan böyük vəsait tələb edən və ya təhlükəli fəaliyyətlərin reallaşmasına üçün tətbiq olunur. Keçmiş bacarıqlar üzərində qurulur. Peşə fəaliyyətini aks etdirir. Taşkılı vəsait, vaxt və hər kəs üçün kifayət qədər resurs tələb edir. Öyrənenlərdən bəzisinin özünəninəmənartır, digərlərinin isə utanmasına, sıxlımasına səbəb ola bilər.</p>	<p>Praktik bacarıqların inkişafı üçün imkan yaradır. Kinestetik və vizual öyrənenlər üçün uyğundur. Keçmiş bilikləri fəallaşdırır. Sağirdlərin müəllimlərindən və həmyaşlılardan öyrənməsini təmin edir.</p>	<p>Oyunlar</p>	<p>Sağlam raqabat aparmaq bacarığını inkişaf etdirir. Mövzunu açmaq və ya bağlamaq məqsadla istifadə etmək münasibdir. Ehtiyat planı üçün faydalıdır.</p>	<p>Əyləncəli fəaliyyət növüdür. Kinestetik öyrənenlərə uyğundur.</p>	<p>Tədqiqat-yönümlü fəaliyyətlər</p>	<p>Müəllim təlimin rəhbəri deyil, facilitator və məlumat mənbəyidir. Öyrənenlərdə müstəqiliyi inkişaf etdirir.</p>	<p>Vizual və kinestetik öyrənenlərə uyğundur.</p>	<p>Kazustadıqat nümunəsi (case study)</p>	<p>Mövzunun yüksək formada qazanılmasına zəmin yaradır. Problem həll etmək bacarıqlarını formalasdır. Tanqidi düşünmə bacarıqlarını inkişaf etdirir.</p>	<p>Şagirdlərə verilmiş faktlar əsasında fikir və ideyaları inkişaf etdirməyə imkan yaradır.</p>
<p>Simulyasiyalar, rölli oyuncular, praktik iş</p>	<p>Simulyasiyalar maddi baxımdan böyük vəsait tələb edən və ya təhlükəli fəaliyyətlərin reallaşmasına üçün tətbiq olunur. Keçmiş bacarıqlar üzərində qurulur. Peşə fəaliyyətini aks etdirir. Taşkılı vəsait, vaxt və hər kəs üçün kifayət qədər resurs tələb edir. Öyrənenlərdən bəzisinin özünəninəmənartır, digərlərinin isə utanmasına, sıxlımasına səbəb ola bilər.</p>	<p>Praktik bacarıqların inkişafı üçün imkan yaradır. Kinestetik və vizual öyrənenlər üçün uyğundur. Keçmiş bilikləri fəallaşdırır. Sağirdlərin müəllimlərindən və həmyaşlılardan öyrənməsini təmin edir.</p>													
<p>Oyunlar</p>	<p>Sağlam raqabat aparmaq bacarığını inkişaf etdirir. Mövzunu açmaq və ya bağlamaq məqsadla istifadə etmək münasibdir. Ehtiyat planı üçün faydalıdır.</p>	<p>Əyləncəli fəaliyyət növüdür. Kinestetik öyrənenlərə uyğundur.</p>													
<p>Tədqiqat-yönümlü fəaliyyətlər</p>	<p>Müəllim təlimin rəhbəri deyil, facilitator və məlumat mənbəyidir. Öyrənenlərdə müstəqiliyi inkişaf etdirir.</p>	<p>Vizual və kinestetik öyrənenlərə uyğundur.</p>													
<p>Kazustadıqat nümunəsi (case study)</p>	<p>Mövzunun yüksək formada qazanılmasına zəmin yaradır. Problem həll etmək bacarıqlarını formalasdır. Tanqidi düşünmə bacarıqlarını inkişaf etdirir.</p>	<p>Şagirdlərə verilmiş faktlar əsasında fikir və ideyaları inkişaf etdirməyə imkan yaradır.</p>													

## TƏDRİS PROSESİNDE MÜXTƏLİFLİYİN TƏMİN OLUNMASI. ÖYRƏNƏNLƏRİN TƏLİM EHTİYACLARININ QARŞILANMASI

Adətən, gənc pedaqoqlar hesab edirlər ki, onların dərs prosesində fəallıq göstərməsi yüksək səmərə verəcəkdir. Lakin çox vaxt bu, yanlış nöticə verir. Müəllimin "çixışı" şagirdlərin diqqətinin yayılması, tez yorulması və talmış passiv iştirak ilə nəticələndir. Peşəkar pedaqoq dərsdə nəzəriyyə ilə təcrübənin vəhdətini təmin etməyi, müxtəlif passiv və aktiv təlim fəaliyyətlərindən yarananlığı bacarmalıdır. Bu, hər kasın talmışdan faydalılmasına görətib çıxaraqdır. Bunun üçün o müxtəlifliyi tətbiq etməlidir. Müxtəliflik öyrənənlərin təlim ehtiyaclarının qarşılıqlısına, dərsə böyük maraq göstərməsinə şərait yaradır. Şagirdlər görmə, eşitmə və toxunma (hərəki) vasitəsilə daha yaxşı qavrama nümayiş etdirildiklərindən vizual, auditor və kinesetik təlim strategiyalarının tətbiqi mütləqdir. Pedaqoq bununla müxtəlifliyi və marağın artmasına zəmin yaradır. Müəllimiyönlü və şagirdyönlü tapşırıqların balanslaşdırılmış şəkildə istifadəsi, geniş çeşidli üsulların tətbiqi də təlimdə müxtəlifliyə, differensiallaşmaya kömək göstərir. Prosesin tənzimlənməsində aşağıda verilmiş məqamlara xüsusi diqqət yetirilməlidir.

### Vizual yolla öyrənənlər üçün öyrənmə texnikaları

- Kart, poster, nümunə və iş vərəqlərindən istifadə;
- Lövhədə açar sözlərin yazılması;
- Tapşırıqların ağıllı lövhədə işçiləndiriləsi və ya taxtada yazılması;
- Qrupların fikirlərinin, tapşırıqların lövhədə müqayisəsi;
- Verbal izahatı şəkil və ya diaqramlarla zənginləşdirmək;
- Təsəvvürləri feallaşdırın sualların verilməsi;
- Öyrənənləri söz və ya konsepsiyaları beynlərində canlandırmaya həvəsləndirmək;
- Əsas məqamları vürgulamaq üçün rəngli qələmdən istifadə etmək;

Təqdimatlarda, paylama materiallarında texniki rəngərənglikdən (şriftlərin forması, ölçüsü, rəngi, yerləşməsi və s.) faydalanağınız.

### Vizual yolla öyrənənlər üçün öyrənmə vasitələri

Video, DVD, youtube klipları;

Paylama materialları;

Müxtəlif materialların, plakatların nümayishi;

Internet və ədəbiyyatda axtarışın aparılması;

Lövhə ilə iş;

### Auditor (eşitmə) yolla öyrənənlər üçün öyrənmə texnikaları

Müəllim və şagirdləri dinləmək;

Auditor (eşitmə) bacanqları inkişaf etdirən sualların: "Bu necə səslənir?" və s. verilməsi;

Yeni sözləri dil oyunları vasitəsilə təqdim etmək;

Qrup fəaliyyətlərində düşünmək üçün vaxt vermək;

Poster, lövhə, paylama materiallarının fikirləri müzakirə etmək.

### Auditor (eşitmə) yolla öyrənənlər üçün öyrənmə vasitələri

Müəllimin verbal izahatı;

Mühazirə;

Sual cavabın təşkili;

Qrup işi;

Əks əlaqə;

Lent yazısı dinləmək.

### Kinestetik (hərəki) yolla öyrənənlər üçün öyrənmə texnikaları

Öyrənənlərin hərəkətini təmin etmək məqsədilə fasılələrin təşkili;

Sinif otağında eyni vaxtda müxtəlif fəaliyyətlərin təşkili;

Rollu oyunlar, praktik tapşırıqlardan istifadə;

Kinestetik bacanqları inkişaf etdirən sualların: "Bu naya bənzəyir?" və s. verilməsi;

Şagirdlərdə quraşdırma bacanqlarının formalaşdırılması.

### Kinestetik (hərəki) yolla öyrənənlər üçün öyrənmə vasitələri

- İş vərəqləri;
- İnteraktiv tapşırıqlar;
- Qrup işlərinin təşkili;
- Müzakirələr, debatlar;
- Praktik tapşırıqlar.

### NƏZƏRƏ ALINMALI ÜMUMİ MƏQAMLAR

Dörsin müvəffəqiyətini təmin etmək üçün bəzi ümumi məsələlərə diqqət yetirək:

*Mənbələr:* planda dərs üçün lazımlı mənbələrin sayı dəqiqliyə göstərilməlidir. Resurslardan istifadə bacarıqları və onların işləkliyi dərsdən əvvəl yoxlanılmalı və hazırlanmalıdır.

*Fəaliyyət və ya tapşırıqlar:* Planlaşdırımda şagirdlər üçün nəzərdə tutulan tapşırıqları lazım olanın daha çox hazırlanmaq məsləhətdir. Planlaşdırılan tapşırıqlardan on azı biri alınmasa, onda əlavə vaxt qalacaq, həmin zaman fasiləsini doldurmaq üçün başqa fəaliyyət növünə ehtiyac olacaq.

*Ev tapşırığı və növbəti planlaşdırma:* ev tapşırığını səsləndirməyə kifayət qədər vaxt ayrıldığında əmin olmaq və növbəti dərsdə şagirdlərə lazımlı vəsaitləri xatırlatmaq vacibdir. Bu zaman şagirdlər özləri üçün qeydlər apara bilərlər.

*Sinfin idarə olunması:* Müəllim şagirdlərin adlarını qısa müddət ərzində öyrənəlməlidir. Şagirdlərin partalarda yerləşdiriləməsi planının hazırlanması da təlimin səmərəliliyini yüksəldir.

*Gündəlik fəaliyyətin təşkili:* Gündəlik fəaliyyətin dəqiqlikləşdirilməsi, sinifdə qaydaların müsəyyənləşdirilməsi, vəsaitlərin seçilməsi, şagirdlərin fəaliyyətinin tənzimlənməsi təlimin uğuruna böyük təsir göstərir. Müəllim dərs başlamazdan əvvəl sinfə gəlməli, öyrənənləri qarşılıqlı, salamlamalı, dərsin sonunda isə fənn kabinetini təhlükəsiz və nizamlı şəkildə tərk

etmələrinə kömək göstərməlidir. Təhlükə ehtimalının yüksək olduğu bəzi fənlərin, məsələn, kimya, fizika, fiziki təbiyyə, hərbi hazırlıq və s. tədrisi zamanı təhlükəsizlik qaydalarının müəyyənləşdirilməsi, onlara riayət edilməsi qaydaları xüsusi ilə diqqət mərkəzində saxlanılmalıdır.

### QİYMƏTLƏNDİRİMƏ VƏ NÖVBƏTİ DƏRSLƏRİN PLANLAŞDIRILMASI

Dərs başa çatandan sonra müəllim onun üstün və zəfərətlərinə dəyərləndirməli, aşağıdakı sualları cavablandırmalıdır:

Təlim məqsədləri və təlim natiçələrinə nail olundum?

Hansı mərhələ yaxşı alındı?

Hansı alt-standart reallaşmadı?

Resurslardan istifadə özünü doğruldumu?

Növbəti dərs üçün hansı real təklifləriniz var?

Keçidişlərin planlaşdırılmasını necə təmin etmək mümkündür?

Çıxarılan yekun natiçələr işin təkmilləşdirilməsinə kömək göstərirək, növbəti dərslərdə həmin təcrübəyə əsaslanmaq ikinci zəruri addımıza çevirilir.

### ÜMUMİLƏŞDİRİMƏ

Modulda təlim məqsədləri və natiçələri, inkişaf, differensialşma kimi anlayışların izahatı verilmiş, aydın, əhatəli, faydalı planlaşdırma tərtib etməyin yolları təqdim olunmuşdur. Burada həmçinin, qiymətləndirmə prosesinə dair yeni məlumatlar, dərsin planlaşdırılmasının spesifik xüsusiyyətləri, təlimin əsas və yardımçı mərhələləri ilə bağlı diqqət yetiriləsi başlıca məqamlar öz əksini tapmışdır.

### ƏDƏBİYYAT:

- 1.Əhmədova A., Ümumi təhsil sistemində kurikulum islahatı: real nəticələr doğru. Kurikulum jurnalı, 2008, №1, səh. 21-30.
- 2.Əhmədov A., Abbasov Ə. Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları, Bakı: Təhsil, 2008, 476 səh.
- 3.Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı: Aspoliqraf. 2008.
- 4.Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları). AR NK 103Nə-li qararı, Bakı şəhəri, 03 iyun 2010.
- 5.Süleymanova A. Təhsilin əsasları. Bakı: Təhsil, 2014.
- 6.Veysova Z. "Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi". Informatika fənni üzrə təlimçilər üçün vəsait. "Inkişaf" Elmi Mərkəsi, Bakı, 2013.
7. Capel S., Leask M., Turner T. Learning to teach in the secondary school, Routledge, 2013.
- 8.Levinson R. 'Planning for progression in science', in J.Frost and T. Turner (eds) Learning to Teach Science in the Secondary School: A Companion to School Experience, 2nd edn, London: Routledge Falmer, 2005.
- 9.Reece I.,Walker S. Teaching, training and learning:A practical guide. 6 th ed. Sunderland: Business Education Publisher, 2006.
10. Silberman M. Active learning: 101 strategies to teach any subject. Boston: Allyn and Bacon, 1996.
11. Watkins C., Carnell E. and Lodge C., Effective Learning in Classrooms, London: Paul Chapman, 2007.
12. Wegerif R. and Dawes L. Thinking and Learning with ICT: Raising Achievement in Primary Classrooms, London: Routledge, 2004.

### MODUL 8

#### TƏLİMDƏ MOTİVASIYANIN YARADILMASI

##### TƏLİM NƏTİCƏLƏRİ

Modulun sonunda tələbə:

*Səməralı təlim prosesi, sinfin idarə edilməsi üçün motivasiyanın rol və əhəmiyyətini şərh edir;*

*Səməralı təlim prosesində motivasiyanın əsas elementlərini sadalayır;*

*Şagirdləri stimullaşdırmağın yollarını qeyd edir.*

##### MOTİVASIYA NƏDİR?

Şagirdlərin təlimə marağının, oxumağa həvəsi məktəb qaydaları, sinif mühiti, keçmiş təcrübə, gələcək gözlənilər, yaşlıları, müəllim, ailə, cins, mədəniyyət, iqtisadi status və sinif kimi müyyəyan amillərin təsiri ilə formalşır. Buna baxmayaraq, motivasiya ilə təhsil göstəriciləri və nailiyyətlər arasında mövcud əlaqə mürəkkəbdür.

Bəzi şagirdlər məktəb və təlim haqqında müsbət yanaşma-yı malikdirlər, bu fikir onların ailələrində formalşdırılır və ya onlar təhsil, gələcək karyera, müvəffəqiyət arasında əlaqəni bildirlər. Belə halda məktəblilər daha çox oxuyur, sinifdə yaxşı davranış nümayiş etdirir və daha çox uğur qazanırlar. Prosesdə motivasiya da böyük rol oynayır. Deməli, şagirdlərin təlimə olan həvəsi, təlim motivasiyası müəllimlərin münasibət və davranışları, şəxsi maraqları, üslub və strategiyalarından asılıdır.

dir. Dərsdə həvəsi olan şagirdlər təlim mühitinin onların ehtiyaclarını qarşılamadığını, çətin tapşırıqların verildiyini gördükdə, həmçinin yuxarıda sadalanan amillərin mənfi təsiri nəticəsində həvəsdən düşə bilsərlər. Müəllim öyrənənlərin motivasiyasını təmin edə bilməzsə, onlarda motivasiya olur və ya davranışları korinanlar. Deyilənlərə əsasən, müəllimin məqsədi şagirdləri oxumağa həvəsləndirən mühit yaratmaqdır. Bunu reallaşdırmağın yolları:

- Mövzu, fənn və ya tolıma maraq nümayiş etdirmək;
- Hər bir şagirdə şəxsiyyət kimi yanışmaq;
- Tapşırıqları operativ qiymətləndirmək;
- Talimdə mütəmadi ekş əlaqə yaratmaq;
- Yaxşı davranışını qiymətləndirmək.

Müsbat nəticə əldə etmək üçün hər bir üsul mövqeyinə uyğun istifadə olunmalıdır. Modulda motivasiya haqqında geniş məlumat verilmiş, məktəbliləri həvəsləndirməyin yolları göstərilmişdir.

Modulda “təlim motivasiyası” termininin mənəsi açılır, məzmunu şərh olunur. Təlim motivasiyası öyrənənlərin bəzi ehtiyaclarını qarşılamaq üçün mövcud olan daxili və xarici sababların toplusudur. Motivasiyanı yaradan 3 əsas element vardır və onlar şagirdlərin davranışını aydın şəkildə anlamağa kömək edir:

İstiqamətləndirmə (öyrənənlərin hansı fəaliyyətdən başlaması);

Davamlılıq (öyrənənlər hansı fəaliyyət növü ilə davam edirlər);

İntensivlik dərəcəsi (öyrənənlərin göstərdiyi səy).

Daxili motivasiya fəaliyyətə qatılmaq, məmənunyyət hissini yaşamaq, çətin tapşırığı yerinə yetirmək istəyi; xarici motivasiya-qiyəm almaq, müəllimdən tərif eşitmək və ya cəzalandırılmamamaq. Tədqiqatlar göstərir ki, daxili motivasiyaya malik insanların istənilən fəaliyyəti davam etdirmək ehtimalı yüksəkdir. Məsələn: müəllimin dərsə hazırlığı aşağı olsa da, şagirdin

öyrənməyə marağı yüksək nəticələr qazanmağa zəmin yaradır və ya xarici motivasiyalı şagird yaxşı pedagoqa görə uğur qazana bilər. Şagirdlərin daxili motivasiyası dərin biliyə gətirib çıxaran maraq və zəhmətlə əlaqəlidir. Dərin biliklər şagirdlərin nə etdiklərini anlamaq deməkdir, bu da mövzu və fənni daha yaxşı qarvamağa səbəb olur. Nəliyyət nəzariyəsinə əsasən Kovingtonun dərin biliklərin tapşırığın məqsədləri, səthi biliklərin isə nəticənin məqsədləri ilə bağlı olduğunu qeyd edir. Digər araşdırma məlarda nəticəyönümlü çalışan şagirdlərin tapşırıqyönümlülərdən dəha çox uğur qazanması ortaya çıxmışdır.

Bəsliklə, öyrənmə prosesində daxili motivasiya daha böyük rol oynayır. Şagirdlərin daxili motivasiyaya sahib olması müəllimin fəaliyyətinin asanlaşdırır. Onlarda oxumağa daxilən həvəs yaratmaq üçün zəhmətlərinə, uğurlarına görə yazılı və şəfahi tariflər, fəaliyyətlərinə dair şəhərlər verilməlidir. Müəllimlər şagirdlərin özüünən və daxili motivasiyalarını artırmaq məqsədilə dərsə planlı şəkildə hazırlanmalıdır, çünki bu iki məfhum zəncirvari şəkildə bir-birilə bağlıdır. Onlar arasında düz mütənasiblik (özüünənam artdıqca, motivasiya da yüksəlir və ya əksinə) hökm sürür.

## MOTİVASIYA NƏZƏRİYYƏLƏRİ

Təlimdə motivasiya prosesi bir sıra alımlar tərəfindən müxtəlif dövrlərdə tədqiq edilmişdir. Müəllimlər tədricən, təcrübə topladıqca təlimdə şagirdləri həvəsləndirmə yollarını müəyyənləşdirib yeni nəzariyəyələr yarada bilsərlər. Modulda motivasiya nəzəriyyələri, onların tətbiqi öz əksini tapmışdır (Bax: cədvəl 8.1-a).

Təpsiriq 8.1:

Orta məktəbdə təhsil alıdığınız dövrü xatırlayın. Həzirki ixtisasınızı seçməyə həmin mərhələ necə təşir etmişdir? Bu fənnin məktəbdə tədrisində sizlə nə motivasiya edirdi? Məktəbdə hansı fənnə marağınız az idi və niyə?

### TƏLİM MOTİVASIYASINA TƏSİR GÖSTƏRƏN AMILLƏR

Müəllimlər bəzən məktəblilərin qeyri-adekvat stimulişmasının səbəbini müayyinləşdirməkdə çatılık çəkirlər. Öyrənənlər də motivasiya mənbələrini tapmağa hər zaman müvəffəq olmurlar. Pedaqoq şagirdin tolumu havasını və ya havassız olduğunu anlañaq məcburiyyətindədir. Şagirdin diqqətini mərkəza yönəltməkdə çatılıklı rastlaşmasının, dərsdə sıxlımasının səbəbləri vardır. Onlardan biri motivasiyanı yaranan mühitin yoxluğuudur. Stimullaşdırıcı şərait motivasiyaedici amillərin təsirilə formalıdır. Həmin amillər: müsbət müəllim-şagird münasibətləri, dəstəkləyici dostluq olaqları, mansubiyət hissi, şagird bacarığı, özünənəmisi, fənn və təpsirqlərə münasibəti addır. Motivasiyaedici amillər aşağıdakı kateqoriyalara bölünür.

Nailiyyət (fəaliyyətin yekununda yüksək nəticə qazanmaq);

Məmmunluq hissi (fəaliyyətin qarşılığında tarif eşitmək);

Cəzalandırma (təlim fəaliyyətinin şagirddən asılı olaraq uğursuz nəticəsi qarşılığında ona adekvat münasibət göstərmək);

Məmənuniyyət (inkişafın olda olunmasını hiss etmək);

Uğur (yxlama işini müvəffəqiyyətə bitirmək).

Məktəbliləri müvəffəqiyyətə həvəsləndirmək üçün nailiyyət qazanmaq potensialına malik mühit yaradılmalıdır. Hər bir şagird öz arzu, istək və gücünə uyğun nailiyyət standartı müayyanlaşdırılır. Bu səbəbdən öyrənənlərin arzulannı daýor vermek, bu arzuların daimi inkişaf etməsinə çalışmaq lazımdır. İstənilən faaliyyəti həvəsi olan, motivasiyalı şagirdlər daha çox nailiyyət əldə edirlər, nəinki motivasiyası olmayanlar. Şagirdləri düşündürən, çatin, lakin həlli mümkün olan fərdi təpsirqlərin hazırlanması, onların hədəf və nailiyyətlərinin yüksəlməsinə səbəb olur. Nəzərdə tutulan vaxtın 50%-i ərzində yerinə yetirilən təpsirqlər dəha çox motivasiya yaradır. Lakin buna baxmaqaraq, şagirdlər çalışmalarını həllində uğursuzluq da yaya bilərlər, bu hallarda müəllim onların həvəsdən düşməsinə imkan verməməli, stimullaşdırma tədbirləri (əziyyəti dəyərləndirmək, işlərinə rəy bildirmək, torifləmək və s.) hayata keçirməlidir.

Cədvəl: 8.1 Müəllim üçün vacib nəzəriyyələr və onların izahı

X VƏ Y NƏZƏRİYYƏSİ McGregor, 1960	
Ümumi məlumat	Müəllimin şagirdlərə münasibəti əsaslandığı nəzəriyyədən asılıdır.
X nəzəriyyəsinin menecerlerinə görə, işçi, adatan, yorğun, qapalı, ambisiyəsiz, sabit və parlaq zəkətlə olmayan şəxssdir. X nəzəriyyəsinin menecerlərinin fikrincə isə işçilər motivasiyalı, məsuliyyətli, inkişaf və təşkilatlılıq potensialına malikdirlər.	X nəzəriyyəsinin tərəfdarı olan müəllimlər motivasiyanı şagirdlərin hərəkətlərini nizamlayaraq, onları inandıraraq, qiymətləndirərək, rəğbətləndirərək, cəzalandıraraq artırır.

Ambisiyatsızlıq və dəyişikliyə müqavimət təcrübəsizlikdən irəli gəlir.	Y nəzəriyyəsinin tərəfdarları isə şagirdlərə inkişaf etmələri üçün imkan yaradır. Bu, yəqin ki, hər kəsi ayrılıqla dəstəkləməklə alımr.
<b>NAİLİYYƏT MOTİVASIYASI</b> Atkinson, 1964; McClelland, 1961	
<i>Ümumi məlumat</i>	<i>Müəllim üçün məlumat (məktəbdə tətbiqi)</i>
Nailiyyətömünlü tapşırığı yerinə yetirmək üçün motivasiya: 1.Tapşırığı yerinə yetirmək ehtiyacı; 2.Uğur qazanmaq gözləntisi; 3.Tapşırıq tamamlandıqdan sonra stimulun artması. Bunlar şagirdlərin nailiyyət standartlarının yaranmasına səbəb olur.	Müvafiqiyyat tələbatını yüksəldən təlim mühitiňin yaradılması üçün nailiyyətin səviyyəsi artmalıdır. Arzulan yüksəltməklə nailiyyət ehtiyacını artırmaq lazımdır. Şagirdlərə müxtəlif çətinlik səviyyəsində malik çalışımlar verilməlidir. Tapşırıqlar şagirdlərin fərdi ehtiyaclarına görə diferensiallaşdırılmışdır.

Tapsırıga bütövlükdə önmə verilən mühitdə bacarığa yiyələnmə və zəhmət çəkmək asas amil kimi nəzardən keçirilir. Uğur, səxsi inkişaf və iş ustalığı daha çox zəhmət çəkməklə ölçülür. Nəticə asas götürüldükda isə şagirdlər bir-birinin fəaliyyət və bacarıqlarını müqayisə edir. Uğur digərlərindən çox zəhmət çəkərək qalib gəlməklə ölçülür. Nəticədə gərgin fəaliyyət nümayiş etdirən qalib gəlir.	Bunun əksi olan natiçəyönümlü təlim mühitində qısa müddədə asanlıqla çözülen tapsırıqlar inkişafə kifayət qədər zəmin yaratır, qarşılaşdıqları ilk çətinlik onları havasdan salır.
<b>ATRİBUSİYA NƏZƏRİYYƏSİ</b> Weiner B.J., 1972	
<i>Ümumi məlumat</i>	<i>Müəllim üçün məlumat (məktəbdə tətbiqi)</i>
Sosial-koqnitiv yanaşma şagirdlərin nailiyyət qazanmas üçün göstəricilər təyin etmişdir. Müxtəlif situasiyalarda çətin nailiyyət əldə etmək bacarığı nümayiş etdirmək fərdin potensialını artırır.	Uğur və ya uğursuzluq asas deyil. Önməli təcrübə toplamaqdır. Uğur və ya uğursuzluğa dair təcrübə görülən işin miqdardan, fəaliyyətlə nəticə arasındakı əlaqədən asılıdır.

<b>GÖZLƏNTİ NƏZƏRİYYƏSİ</b>	
Rosenthal R., Jakobson L., 1968	
<i>Ümumi məlumat</i>	<i>Müəllim üçün məlumat (məktəbdə tətbiqi)</i>
<p>İnsan özü haqqında yüksək və ya aşağı gözləntilər yaradır, sonra isə onlara uyğun davranışın. Bu da onun fəaliyyətinə, motivasiyasına, uğurlu və ya uğursuz olmasına təsir edir.</p> <p>Bəzən də insan gözləntilərə əsasən çalışır, bu da özünü təmin etmək məqsədi daşıyır.</p>	<p>Şagirdlərə əvvəlki göstəricilərinə görə qiymət vermək doğru deyil. Əksinə, onları hər zaman əllərindən golani etməyə, daha yaxşı nailiyyət göstərməyə həvəsləndirmək lazımdır.</p>
<b>TƏLƏBATLAR İYERARXIYASI</b>	
Maslow A., 1970	
<i>Ümumi məlumat</i>	<i>Müəllim üçün məlumat (məktəbdə tətbiqi)</i>
<p>İyerarxiya</p> <ol style="list-style-type: none"> <li>1. Fizioloji tələbatlar (ərzəq, istilik);</li> <li>2. Fiziki və psixoloji təhlükəsizlik;</li> <li>3. Sevmak və sevilmək (sevgiya ehtiyac duymaq);</li> <li>4. Özünənin (özünü) rəqabətdə hiss etmək və digərləri tərəfindən tanınmaq ehtiyacı);</li> <li>5. Özüntüreallaşdırma (öz potensialından tam faydalana ehtiyacı).</li> </ol>	<p>Əgər hər hansı bir tələbat qarşılınmırsa, şagirdlər bu masələ haqqında düşündür və müəllimin köməyi ilə həmin ehtiyacı ödəyib digərini keçid alırlar. Buna görə də sinifda əvvəlcə zəruri ehtiyacların ödənilməsi üçün şərait yaradılmışdır.</p> <p>Məsələn, təhlükəli cihazlardan istifadə zamanı fiziki təhlükəsizlik, gündəlik qaydaları tətbiq etməklə psixoloji təhlükəsizlik, mənsubiyyət hissi yaranan qrup işi keçirilməlidir.</p>

<b>DAVRANIS NƏZƏRİYYƏSİ</b>	
Skinner B.F., 1953	
<i>Ümumi məlumat</i>	<i>Müəllim üçün məlumat (məktəbdə tətbiqi)</i>
Hər hansı bir iş və ya davranışın ətrafdakılarda əlaqə səbəbindən öyrənilir və davam etdirilir. Müsbət nəticə olması həmin işin təkrarlanmasına səbəb olur.	Müsəbat dəyərləndirilmə, təliflər təlim və davranış prosesində motivasiyanı artırır. Şagirdlər rəğbat qazanmaqlarının səbəbini bilirlərsə, bu, gələcək inkişafə böyük təkan verəcək.
<b>ÖZÜNÜTƏSDİQ</b>	
(Deci E.L., Ryan R.M., 1985)	
<i>Ümumi məlumat</i>	<i>Müəllim üçün məlumat (məktəbdə tətbiqi)</i>
Sosial və ətraf mühit amillarında ehəta edən geniş çərçivədə daxili və ya xarici motivasiya səbəbləri ya azalır, ya da oxalır. Daxili motivasiya səbəblərinə sərbəstlik, rəqabət, bağlılıq daxildir. Xarici motivasiya şagirdin heç bir marağının olmasa da, tapşırığın önəmini başa düşdükdən sonra onu könüllü şəkildə yerinə yetirməsi deməkdir. Bu, uzunmüddətli fəaliyyətə və daha çox marağın yaranmasına səbəb olur. Xarici motivasiya səbəblərinə ineqrasiya və cəmiyyətdə qəbul olunmuş normalara uyğunlaşmaq aid edilir.	Təlim prosesində münasibətlər şagirdlərin rəqabət hissini artır - azalmasında böyük rol oynayır. Həmin əlaqələrdən asılı olaraq, daxili motivasiya yüksələ və azala bilər. Yüksək motivasiya hissi müştəqillik olmadan yaranınır. Araşdırma göstərir ki, müştəqillik tərəfdən olan müəllimlər daxili motivasiyanı da sürətləndirir. Təlimdə yüksək daxili motivasiyaya malik şagirdlər yüksək keyfiyyətli təhsil və yaradıcılıq qabiliyyəti göstərir.

Məktəbin, o cümlədən sinfin məqsədyönlü fəaliyyəti bila-  
vasıta şagirdlərin motivasiya səviyyəsinin artmasına zəmin yara-  
dir. Təlim mühitinin idarə edilməsi (şagirdlərin təlim və davra-  
nişlərinə nəzarət etmək məqsədilə onların düşüncəsini istiqamətləndirmək, onları təlimatlandırmak) şagirdlərin iştirak səviyyəsi-  
yasi və bacarıqlarına mənfi təsir göstərir, bu da, öz növbəsində,  
daxili motivasiyanın azalmasına səbəb olur. Lakin öyrənənləri  
dəstəkləyen, müştəqil fəaliyyətə həvəsləndirən müəllim təlim  
havasını artırıb. Sərbəstlik şəraitində pedaqoq şagirdlərin  
üzərində daha böyük məsuliyyət qoyur, məsələn, onlara seçimdə  
sərbəstlik verir, problemin həlli yollarının söyləmisi, qərar  
qəbuluna imkan yaradır, daha çox dinişir, istiqamətləndirici  
sözlərdən istifadə etmir, daha çox sual verir, rəğbətləndirir. Belə  
bir mühit şagirdlərinin akademik və sosial inkişafını dəstəkləyir.  
Bu, təhsilsə uğur qazanmağa kömək edən daxili motivasiyanı,  
özünənim, rəqabət və güvən hissini artırmaqla mümkün olur.

Sxem: 8.1 Motivasiyanın olduğu sin



Şəkildə motivasiya mühitinin yaranmasında müəllim fəaliyyəti, şagirdin ona reaksiyası və nəticədə həmin proseslərin motivasiya təsiri eks olunur. Müəllimin fəaliyyəti və sözləri naticasında yaranan motivasiya şagirdlərin məqsədlərinə da təsir edir.

Nailiyyət nəzəriyyəsi və atribusiya yanaşması arasında əlaqə mövcuddur, belə ki, yüksək nailiyyət qazanmaq istəyənlər uğurlarını daxili səbəblərlə (bacarıq və səylərlə), uğursuluğu isə az çalışmaqla əlaqlanırlar. Digər tərəfdən, müvafiqliyət əldə etmək istəyənlər şagirdlər uğursuzluqlarını xarici səbəblərlə, baxtlarının gətirməsini, bacarıqlıqları ilə əlaqlanırlar. Buna görə də müəllimi elə çalışma və məşğolalar hazırlamalıdır ki, məktəbilər yetərinə çalışmadıqları üçün uğursuluşa düşür olduqlarını başa düşsünlər. Lakin bu asan məsələ deyil. Poslesvayt şagirdin çalışmasını, xüsusi ev tapşırığını yerinə yetirəkən, problemin həlli üçün nə qədər işlədiyini müəyyənləşdirməyin çatılığını diqqətə çatdırılmışdır. Öyrənənin yetərinə çalışdığı, lakin əsas məqamı sahə saldıq üçün aşağı qiymətləndirilməsi, və ya əksinə, tələsik düzgün cavabı təpib yüksək qiymət alması halları da tez-tez baş verir. Bazı ölkələrdə normalar əsasında qiymətləndirmə (norm-referenced) həyata keçirilir, şagirdin yerinə yetirdiyi tapşırığın müəyyən skalaaya əsasən digər məktəbilərin nailiyyətlərləri müqayisəsi aparılır, nailiyyət şəxs və bacarıqla əlaqlanılır. Meyarlar əsasında aparılan qiymətləndirmə (criterion-referenced) zamanı məktəbilər çalışmanın həllinə görə xüsusi meyarlı vasitəsilə dəyərləndirilirlər. Normalar əsasında qiymətləndirmədən fərqli olaraq, şagirdlərin fəaliyyətlərinin müqayisəsi aparılmır. Burada da şagirdin nə qədər çalışdığını dəqiq öyrənmək mümkün deyil. Poslesvayt bildirir ki, işlərin müxtəlis hissələrinin müqayisəsi çəkilən zəhməti müəyyənləşdirməyə imkan yaradır. Yerinə yetirilən çalışmayla iki qiymətin: biri işin məzmununa, standarta uyğun gəlməsinə, digəri isə çəkilən azıyyətə, təqdimata görə verilmişə məktəbiləri həvəsləndirir. Hətta çalışmanın standarta uyğunluğu

və mazmumu aşağı səviyyədə olsa da, öyrənənin çəkdiyi azy-yata yüksək qiymət vermək mümkündür. Belə qiymətləndirmə xüsusilə qiymətə önmə verən şagirdin daha çox çalışmasına səbəb olur. Tədqiqatçı şagirdlərin uğurun zahmat sayında alda edildiyini anlamaları üçün öyrənənlərə çalışmanın həlli yollarının yazılı təsvirini vermək əsulunu da müəyyənləşdirmişdir.

Gözlənti nəzəriyyasına əsasən müəllim şagird haqqında təsəvvür formalasdır, verbal və qeyri-verbal davranışını bu gözləntilər əsasında tənzimləyir. Məktəblilər barələrində formalasın fikirləri şürlü və ya bilmədən analayır, ona uyğun hərəkət edirlər. Əgər pedaqoq qarşı tərəfdən nailiyət və yaxşı davranışın gözləyirsə, şagird həmin fikri doğrultmaq üçün alındınları galəni asırğamır. Murdox bildirir ki, müəllimin yüksək gözləntisindən malik şagirdlər uğurlu, aşağı gözləntili olanlar isə zəif nəticələr göstərir və nümunəvi davranış nümayiş etdirir. Bazan pedaqoqların müəyyən qrup uşaqlar haqqında stereotipləri olur və bunları da, öz növbəsində, gözləntiləri formalasdır.

Təlimin taşķılı prosesində müəllimin gözləntilərinə birbaşa təsir göstərən məşhur şagirdlərin müəyyən cəhətlərinə görə qruplaşdırılmışdır. Bacarıqlarına uyğun qruplaşdırılmış şagirdlər il boyu digər fənlərdəki göstəricilərindən asılı olmayaq, eyni qrupda qalır; həmین qrup daxilində öyrənmə prosesini davam etdirirlər. Müəllimlər ən ağıllı qrup üzvlərinə çatın tapşırıqlar verir, müəllimlər həvəsləndirir. Zəif nəticələrə malik şagirdlərə asan çalışmalar tapşırır, çox tələbkar yanaşır. Hər iki qrupun tərkibinə daxil olanlar gözləntiləri doğrultmağa cəhd göstərir. Fənlər üzrə öyrənənləri fərqli qruplaşdırmaqla, müxtəlif bacarıq səviyyəsinə malik şagirdləri bir qrupa salmaqla da mövcud problemin çərçivəsini almaq mümkündür. Lakin belə haldə tapşırıqların çatılık səviyyəsi diqqətlə müəyyənləşdirilməlidir. Elə seçim aparılmalıdır ki, öyrənənlər çalışmayı yerinə yetirərkən ya tez yorulub bezməsinlər, ya da asanlıqlan şikayət etməsinlər.

## ÖZÜNÜTƏSDİQ NƏZƏRİYYƏSİ (Self-determination theory)

Öz məqsadını müəyyənləşdirmə nəzəriyyəsinin motivasiyanın yaranmasında böyük rolü vardır. Lakin yenə də daxili və xarici motivasiyaaya ayrıca diqqət göstəriləlməlidir. Digər yanşmalardan fərqli olaraq, bu nəzəriyyə samarəli motivasiyanın mövcudluğuna xüsusi təsir göstərir. Daxili motivasiya insannı hər hansı bir işi maraq və həvəsi olduğu üçün etməsidir. Pedaqoq stimulişdiricili mühitin dəha çiçəklənməsi üçün müvafiq şərait yaradıb əsas güvəvdür. Araşdırımlar göstərir ki, müəllimlər şagirdlərin daxili motivasiyasını ham azaltmaq, ham də yüksəltməyə qadirdir. Prosesin tənzimlənməsinə əsasən məktəblinin təhsildəki göstəriciləri dəyişir. Daxili motivasiyası yüksək olan şagird yüksək keyfiyyətli təhsilə və yaradıcılıq qabiliyyətinə malik olur. Məsələnin səbəbini anlamaq üçün özünütəsdinq (özünümüəyyənləşdirmə) nəzəriyyəsini araşdırırmaga ehtiyac vardır.

Rian və Desi motivasiyanı gücləndirən üç əsas və təbii faktoru vurğulamışlar: rəqabət, sorbastlıq, uyğunluq. Bunlar ayrı-ayrılıqda üzə çıxıb bir-birindən fərqlənsələr də, təlim nəticəsi ilə birbaşa əlaqəlidirlər. Şagirdin motivasiyasını yüksəltmək üçün müəllim fəaliyyətinə bir neçə dəfə nazardan keçirməlidir. Məsələn, müsbət rəy şagirdin sorışmasını, məhərət hissini və beləliklə, motivasiyasını artırır. Lakin sərbəstlik verilmədiyi halda proses reallaşmır. Məktəblilər məstaqiliyyin inkisafını təmin edən və dəstəkləyici strategiyalardan yararlanan müəllimlər onlarda daxili motivasiyanın yüksəldilməsinə nail olurlar. Pedagoq ünsiyyət prosesidə və ya dəyərləndirmə zamanı öyrənənlərdə müxtəlif bacarıqlar formalasdırıb.

Özünütəsdinq nəzəriyyəsinə əsasən davranışa nəzarətdə xarici motivasiya da önməli amil sayılır. Vacib məqam öyrənənin xarici amilları manimsəmə dərəcəsidir, çünkü birbərə müstaqiliyyə təsir edir. Şagird xarici mühitlə nə qədər çox əlaqəlidirsə,

inteqrasiya edirsa, o qədər də müstəqildir. Sərbəstlik daxili motivasiyanın artmasına zəmin yaradır. Öyrənanın sosial normaları mənimsəməsi, onlara riayət etməsi ilə ətraf mühitə inteqrasiyası arasında bilavasita əlaqə vardır ki, bu da kompetensiyaların artmasına və özünütsəsiyə müsbət təsir göstərir. Sxem 8.2-də nazariyyə üçün çarpanlıqə bənzəyir. Prosesin mahiyyətinin tam açılması məqsədilə çarpanlıqın uyması üçün onun hər iki ipini tutmaq mütələqdir, müəllimin də eyni zamanda həm kompetensiya və istedad, həm də müstəqillik kimi xüsusiyyətlərə fikir verəsiçox vacibdir.

**Sxem: 8.2 Daxili motivasiyanın yüksəldilməsi məqsədi kompetensiyaların formalasdırılması və müstəqilliyyin inkişafı**



### Təpşiriq 8.2:

Cədvəl 8.1-də təqdim edilən motivasiya nəzəriyəindən birlin seçilin, məktəbdə tətbiqi ilə əlaqədar məlumatlarla tanış olun, spesifik cəhətlərinin qrupda müzakirəsini aparın.

## ŞAGİRLƏRİN MOTİVASIYASINA TƏSİR EDƏN AMİLLƏR

Titçmarsş şagirdlərin motivasiyasına təsir göstərən amilləri sistemləşdirmişdir:

Müəllim təlimə həvəslə yanaşırsa, şagirdlər də stimullaşır;

Müəllimin pis əhval-ruhiyyəsi şagirdlərə də keçir. Pedaqoq emosiyalarını tənzimləməyi bacarmalıdır;

Dərə prosesi şagirdlər üçün darixdiricidirsə, onların motivasiyası minimuma düşəcək və ya əksinə, təlim maraqlıdırsa, motivasiya artacaq;

Şagirdlərin təpşirilənlər sərbəst yerinə yetirmələri üçün şərait yaratmaq mütələqdir. Bu, öyrənənlərdə müstəqil işləmə bacarığını formalasdıracaq;

Kitabdan köçürmə, adətən, tövsiyə olunmur, çünki fəallığa zəmin yaratır,

Bəzi şagirdlər müstəqil öyrənməni bacarmadıqları üçün çətin hesab edirlər. Lakin manimsadıkdan sonra o öz bəhrəsini verəcəkdir. Şagirdləri müstəqil işləməyə alışdırısanız,

onlar müstaqil fəaliyyətə hazır olacaq və ona həvəslə yanaşacaqlar;

Fənn və mövzudan asılı olaraq dərsi sınıfdan kənarda keçmək mümkündür, bu da şagirdlərin motivasiyasını artırma bilər. Lakin proses yaxşı planlaşdırılmalıdır.

Məktəblilər nəyi həll etməli olduğunu və hansı üsulla buna nail olacaqlarını bilməlidirlər. Şagirdlər dərsdə oxuyub, oynasalar da, təlim məqsədini anlımlarsa, nailiyyat qazanmaq mümkün deyil. Dərsin məqsədi öyrənənlərə aydın olmalıdır;

Dərs çox çatın və ya çox asan olarsa, şagirdlər həvəsdən düşər, faal məşqul olmazlar. Bu səbəbdən dərsin çətinlik səviyyəsi dəqiq müəyyənlaşdırılmalıdır, balans qorunmalıdır;

Bəzi şagirdlərin davranış problemları mövcuddur. Onlarla xüsusi iş aparmaq-fərdi söhbət etmək, narahatlığın səbəbini araşdırmaq, yaranan vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Belə şagirdlərlə söhbət edin, onları maraqlandıran məqamlardan danışın. Dərsin planlaşmasında həmin şagirdlər mütləq nəzərə alınmalıdır;

Məktəblilərlərə arasıdırmaq və yoldaşlarını öyrətmək üçün mövzular vermek da nailiyyətin qazanılmasına kömək edir. Adətən, şagirdlər yoldaşlarının uğursuzluqları ilə qarşılaşmaq istəmir, tapşırıq xüsusi diqqət göstərirler;

Şagirdlərin uğurunu göstərmək, yüksək nailiyyətə sahib məktəbliləri rəğbətləndirmək də motivasiya yaradır.

Şagirdləri sözlərdən istifadə edərək tariflayın;

Məktəblilərə şəxsiyyət kimi yanaşib, dəyərləndirmək vacibdir.

Bəzən daxili motivasiya yaratmaq üçün xarici motivasiyadan istifadə olunur. Lakin daxili motivasiyaya malik şagirdləri xarici faktorlara həvəsləndirmək pis nəticələr də verə bilər.

## ŞƏXSİ NAILİYYƏT (UĞUR)

Şəxsi nailiyyət (natiçəyönlü təhsil mühitində uğur adlanınlı) özü motivasiyadecidir. Bəzi şagirdlər uğur qazanmaq üçün çox çalışır, bəziləri isə uğura daha tez nail olurlar. Şagirdlərə uğur əldə etmək üçün bir neçə vasitə ilə kömək etmək mümkündür. Onlardan: "tam-hissəvi-tam" adlanan üsulu qeyd etmək olar. Çalışma şagirdlərə tam şəkildə (onlar nəyi axtarıqlarını artıq bilirlər), sonra isə bir neçə kiçik, daha asan formada yerində yetirilən mərhələlərə bölnürək verilir, bu hissələr tədricən birləşdirilərək bütün bir natiçə vəziyyətinə getirilir. Hər mərhələdə şagirdlərə müvafiq röylər bildirilir, çalışmanın bütövlükü həll etdiğdə uğur qazanmaq ehtimalı artır. Məsələn: üzəməyi öyrənmək. Əvvəlcə olular, sonra ayaqları və nəfəsi ayrı-ayrılıqla məşq etdirib, yekunda həmin elementləri birləşdirmək lazımdır (Bax: Tapşırıq 8.3).

Tapşırıq 8.3:

Müəyyən fəaliyyət növü seçin, onu bir neçə hissəyə bölün. Prosesi mərhələlə şəkildə təsvir edin. Yekunda fəaliyyəti tam halında birləşdirin.

dünyaya həmin insanın gözü ilə baxmaq lazımdır. Beləliklə, müəllim şagirdin motivasiyasını artırmaq məsləhəyə şagirdlərin mövqeyindən yanaşmamalıdır. Pedaqoq öyrənənlərə empatiya (özünü qarşı tarafın mövqeyində görmək bacarığı) ilə yanaşarsa, onların nailiyat qazanmağının zəmin formalaslaşdırır bilər.

Proses öncə şagirdlərdən uğur əldə etmək üçün hansı faktorların tələb olunduğunu soruşnaqla başlayır. Müzikərə zamanı onların vacib hesab etdiyi amillərdən danışmaq lazımdır. Yekunda son siyahıda (seçimcə görə qısa və ya uzun formada tətbiq etmək olar) düzəlişlər aparmaq mümkündür. Bu, sizin istədiyiniz kimi uzun və ya qısa siyahı ola bilər.

Faktorlar müəyyənləşdirildikdən sonra profil cədvəlinde yerləşdirilir (Bax: cədvəl 8.2). Har şagird zaif və güclü cəhətlərini həmin amillərlə əlaqədə şəkildə qeyd edir. Pedaqoqun da öyrənənlər haqqında belə cədvəl tutması müsləhətdir. Har hansı fəaliyyəti müəllim və şagird tərəfindən qiymətləndirilməsində üzə çıxan fərqlər müzikərinin başlangıcı ola bilər. Şagird bir cəhətinin 4, müəllim isə 7 ilə qiymətləndirilsə, bu zaman qarşılıqlı şəkildə bir-birini anlamış, müzikərə üçün şərait yaranır. Həmçinin cədvəl sayəsində müsbət və mənfi xüsusiyyətlər vizual formada onların qarşısında olur.

Cədvəl: 8.2 Fəaliyyətin qiymətləndirilməsi üçün profil

Xüsusiyyətlər	1	2	3	4	5	6	7	8	9	10
Diqqət	■■■■■									
Oxu										
Tələffüz	■■■■■									
Yazi bacarıqları										
Dinləmə	■■■■■									

1-cox aşağı

10-əla

Ən müəmməl xüsusiyyət	Dinləmə
Inkişaf ehtiyacı olan xüsusiyyət	Qrammatika

Profil yaradıldıqdan sonra məqsədin müəyyənləşdirilməsi anaşır. Cədvələ əsaslanmaq şartılı növbəti addımları-prosesin davamını şagirdə etibar etmək olar, o öz profilini tamamlayacaq. Beləliklə, təhlillər aparmaqla məqsədi müəyyənləşdirmək üçün zəmin formalaslaşdır. Təlim məqsədini əsasən müstaqilliyi dərəcəsi təyin olunur, motivasiya yaradılır. Uğur qazanmaq üçün şagird da addımlarını planlaşdırır yerinə yetirməlidir. İnkışaf prosesinin yenidən hazırlanan profillərə müşahidəsi aparıla bilər, əvvəlki və sonrakı vəziyyəti müqayisə etməklə dəyişiklik və nailiyəti vizual olaraq görmək mümkündür.

## MÜKAFATLANDIRMA

Nailiyət və uğurun motivasiya mənbəyi olmasına baxmayaraq, şagirdlər qısa müddət arzində uğur qazanmaya bilərlər, öyrənənləri həvəslandırmak üçün əlavə motivasiya edici mükafatlara ehtiyac vardır. Bull və Soliti mükafatların növlərini müəyyənləşdirmiş və aşağıdakı kimi sıralamışlar:

Sosial mükafatlar (torflar, nailiyəti bildirmək üçün gülüməsəmə, təşəkkür, motivədici jestlər, şəhərlər vərmək də daxil olmaqla digər insanlarla sosial münasibətlər və əlaqələr);

Simvolik mükafatlar (ev tapşırığının qiymətləndirilməsi, bal və ya sertifikatlar);

Fəaliyyət mükafatları (əyləncəli məşğalələr üçün şərait yaratmaq);

Maddi dəyər ifadə edən mükafatlar (şagirdlərin sevimli qidaları, oyuncaq və s.)

## RƏĞBƏTLƏNDİRİRMƏ

Adətən, şagirdlər barələrindəki müsbət rəylərə tənqidiə müqayisədə daha xoş cavab verirlər. Bu da motivasiya mühitinin yaranmasına səbəb olur. Lakin müəllimlər tərifdən az istifadə

edirlər. Şagirdlər daha çox akademik səbəblərə görə rəğbatlaşdırır, davranış və sosial yanaşmaya görə isə cazalandırma tədbirləri görülür.

Öksər pedaqoqlar öyrənənləri rəğbatlaşdırmaq üçün verbal üsullardan (sözlər) istifadə edir. Məsələn: yaxşı, aforiz və s. Şagirdi tərifləmək və ya rəy bildirmək üçün siz hansı sözlərdən istifadə edirsiniz? Yeni sözlər tapmağa çalışın, cümlə eyni sözlərdən çox istifadə etdikdə, sözler öz dəyərini itir. Söz və ifadələr müvafiq qeyri-verbal işarələrlə müşayiət olunmalıdır (qeyri-verbal ənslisyyat).

Rəğbatlaşdırma təlim prosesinə nə qədər yüksək təsir göstərsə də, düzgün və yerində işlədilməzə, mənfi nəticələrə gətirib çıxara bilər. O cümləndən, şagirdlərin fərdi xüsusiyyətləri də diqqət markazında saxlanılmalıdır. Temperament tiplərinə görə (sanqvinik, melanxolik, fleqmatik, xolerik) seçilən rəğbatlaşdırma üsulları fərqlənməli, həssaslıq göstərilməlidir. Baxmayaraq ki, tarifləşməyin öyrənme prosesinə kömək etdiyi deyil, amma ondan istifadənin mənfi cəhətləri də ola bilər. Bəzi anlар vardır ki, tərif demək düzgün deyil. Məsələn, tariflər nəticəsində təbəlləşən şagird azca töməd olunarsa, daha çox səylə oxumağa başlaya bilər. Əgər tərif çəkilən əziziyət və tapşırımdan asılı olmayıaraq edilirsə, şagirdlər bunu hiss edir və həmin sözlər ona minni itirir. Bu səbəbdən da tarifləyici sözlərdən yalnız nailiyyət, zəhmət və ya davranışlı mükafatlaşdırmaq üçün istifadə olunmalıdır. Bəzi şagirdlər tariflərə müsbət reaksiya vermir. Məsələn, sinif qarşısında tarifləndikdə utanırlar. Bəziləri tərifə cəza kimi anlayır, cümlə bu zaman yaşlıları onu müslümmən sevimli şagirdi adı ilə əla salır, yəni davranış və dayarlıra uyğunlaşmamış mənfi sosial nəticələrə gətirib çıxara bilər. Məktəbilər nailiyyətlərinə görə tariflənəcəklərini anlasalar da, otaqın onları oxumağa həvəsdən salan, müsbət davranışından çəkindirən nörmələrindən xəbərdardırlar. Bəziləri rəğbatlaşdırma tədbirlərinə qarşı necə reaksiya göstərəcəklərini müsyyənləşdirməkdə çətinlik çəkirlər. Digarları isə tərifə necə cavab verəcəklərini bilmirlər, cümlə

bundan avval tərif eşitməyiblər və ya aşağı qiymət alıb, uğursuzluğa alışırlar. Belə şagirdlərdən bəziləri müvəffəqiyətsizliklərinin səbəbinin çalışmamaq olduğunu düşünür də, digərləri heç bir şey göstərmir, dərsdə özünü yaxşı aparmır. Deməli, şagirdlər təriflərə müxtəlif cür reaksiya verir.

Rəğbatlaşdırma pedaqoqdan yüksək pedaqoji məharət, pedaqoji-psixoloji hazırlıq tələb edir. Stimullaşdırıcı təlim usullarına aid olduğundan, onun düzgün tətbiqi motivasiya, sağlam rəqabət formalıdır, cüzi yanlışlıq isə öyrənənlərin faaliyət potensialını öldürür, kollektivdəki hörmət və nüfuzunna xələd gətirir. Rəğbatlaşdırma növləri (tərif, bayanma, şifahi və ya yazılı təşəkkürnamə, sertifikat, fəxri forman və s.) həm müslümin, həm də öyrənənlərin razılığının əsasında istifadə olunarsa, daha yüksək nəticə əldə etmək mümkündür. Eyni sinifdə tərifləndikdə daha çox oxuyub yaxşı qiymətlər alan, tərifdən passivləşən, tərif almadiqda yüksək nəticələr göstəran şagirdlər də ola bilər. Məsələn, özünü pis aparan şagirdi tərifləmək oks təsir göstərə bilər.

## CƏZALANDIRMA

Davranışa təsir kimi təriflə yanaşı, cəzalandırmadan da istifadə olunur. Cəzalandırma stimullaşdırıcı üsullardan biridir. Lakin rəğbatlaşdırma şagirdə təsir göstərmək üçün an-səmərəli vasitədir, cümlə o, düzgün davranışla, təlimə həvəsləndirir, cəzalandırma isə öyrənənlərin faaliyyət və davranışına verilən mənfi qiymətdir. Pis hərəkətlərdən çəkindirmək məqsədi daşıyır, xoşagəlməz əməllərə qarşı utanmaq hissi aşılayır, səhvlardan nəticə çıxmamağı yönəldir. Cəzadan düzgün istifadə olunmalıdır: bir və ya bir neçə şagirdə görə bütün sinif cəzalandırmalı haqqızlıqdır. Tənbəh və ya digər cəza növləriindən (dənlaq, şifahi və ya yazılı töhmət, aşağı qiymət və s.) öyrənənləri hədələmək üçün istifadə etmək münasibətlərdən gərginliyə, münəqışyə, müslümin nüfuzuna, məktəbinin özünəninənən aşağı düşməsinə səbəb olur.

Fənlərin təlim standartlarından da cəza kimi istifadə qəbul olunmazdır. Məsələn: şagirdlərin futbol meydançasında qaçması tələb edilirsa, bunun cəza növü kimi tətbiqi şagirdləri çəşidə və yanlış yönəldirə bilər. Onları doğru davranışa yönəltmək üçün bunun müsbət cəhətləri əsas götürülərək izahat aparılmalıdır.

## RƏY

Tərifə müsbət reaksiya verməyən şagirdlər də vardır. Bunu müəyyənləşdirmək üçün qiymətləndirmə məlumatından istifadə etmək mümkündür, yəni hazırkı nailiyət səviyyəsi ilə əvvəlkinin müqayisəsinə aparmaq olar. Nailiyət səviyyəsini qaldırmak məqsədilə öyrənənlərin işlərində fikir bildirmək – rəy yazmaq ən optimal yollardandır. O, şagirdləri cəhd göstərməyə və təlimə həvəsləndirir. Rəy təriflə uyğun şəkildə verilərsə, öyrənmə prosesinin səmərəliliyi yüksəlir. Əgər tərif arasında rəy bilinməz şəkildə deyilərsə, bu zaman şagird həm həvəslənir, həm də tapşının gedisi haqqında fikri formallaşır. Əvvəlcə tərif şagirdin müəyyən sözləri qəbul etməsini şərait yaratmaq üçün, daha sonra isə yenidən cəhd edə biləməsi üçün istifadə olunur. Məktəblilərin müşahidəsinin xüsusi diqqətlə aparılması onlarda kiçik dəyişiklik və inkişafı görmənizə imkan yaradır və beləliklə, düzgün rəy bildirmək asanlaşır. Rəy vermək bütöv-hissəvi-bütöv öyrənmə metodundan istifadə oluna bilər. Tapşının hər mərhələsi haqqında rəy bildirilərsə, şagird digər mərhələyə keçmədən öncəkini inkişaf etdirir, oks halda şagird bunu tapşının nəticəsi ilə əlaqələndirəcək. Hər kiçik addimdə rəy alan məktəblilərin uğur qazanmaq ehtimalı çoxdur və nəticədə tapşınınə davam etmək motivasiyası artır.

Anı rəylərin verilməsində problemlərlə rastlaşmaq labəbdür. Bütün şagirdlər eyni zamanda rəy bildirəcək bir neçə metodlu vərdir. Məsələn: kitabın arxasında cavabları olan tapşırıqları vermək və öyrənənlərin yoxlamasına, müəyyənmeye uyğun qiymətləndirməsinə şərait yaratmaq. Əgər şagirdlər tam

həzırlıqlıdırlarsa, rəy bildirərkən xüsusi həssas və konstruktiv davranışacaqlar. Anı rəy bildirmək hər zaman düzgün olmaya bilsər. Bəzən tapşırıq da müəyyən rəy formalasdır. Bəzi çalışmalarda bu asan, bəzilərində isə nisbətən çətindir. Məsələn, riyazi məsələ hallində alınan cavabın kitabın arxasında ilə uyğun gəldiyi, kriket oyununda qapıya gol vurulduğu kimi. Bəlli-xeyr, esse tipli tapşırıqları yerinə yetirdikdə ilk mərhələdə şagirdlər nəticələrini və ya uğurlarının səbəbini müəyyənləşdirməkdə çətinlik çəkir, buna görə də başqlarından həmin hissə ilə bağlı rəy bildirmələrini istəyirlər. Anı və kənar rəy məktəbliyə çəlismənin gedisi, inkişafı, bacarıqlar barada müəyyən fikir öyrənməyə kömək edir. Növbəti mərhələlərdə isə şagirdlər özləri rəy formalasdırı bilmalıdır. Məktəblilər həmin prosesin icrasına həvəsləndirilməlidirler. Məsələn, müvafiq suallar verməklə: "Cavab doğrudur?" və s. Belə situasiyada mülliim ilkin mərhələlərdə rəy bildirmənalıdır.

Təlimdə yüksək nəticə qazanmaq üçün rəy şagirdin özü haqqında deyil, yalnız davranışını və işi haqqında verilməli, çalışma və ya davranışlarının doğru, yanlış olduğunu göstərməlidir.

## ŞAGİRLƏRİ VƏ SİNFİ BÜTÜVLÜKDƏ HƏVƏSLƏNDİRİMƏK

Müxtəlif vəziyyətlərdə fərqli həvəsləndirmə metodları vardır. Hər yaş qrupuna məxsus şagirdlər motivasiya, tərif, cəza, rəylərə müxtəlif cür reaksiya verirlər. Eləcə də bir şagird eyni metodda müxtəlif zamanlarda müxtəlif cür reaksiya vərə bilsər. Əsas məqsəd bütövlükdə sinfi stimullaşdırın optimal əsaslı müəyyənləşdirməkdir. Bununla yanaşı, şagirdlər özlərinin şəxsiyyət hesab etməli, ehtiyac və maraqlarının nəzərə alındığını bilməli, tapşının hallinə görə məsuliyyət daşımağı bacarmalıdırular. Çalışmanın çözümkə məktəblilər üçün dərixdinci prosesə çevrilərsə, onlara tapşırıqları etməkdən boyun qaçırmaga icazə

vermek çıkış yolu devil, həvəsləndirmə tədbirləri görmək lazımdır. Məsələn: həmin tapşırıqları öyrənənlərin maraq duyduğu məsələlərlə əlaqələndirmək olar. Belə situasiyalarда öyrənənləri tanımış, maraq, zövq, bacarıqları barədə məlumat sahib olmaq pedagoqik kömək edə bilər. Prosesə şagirdlərin adını öyrənməklə, onları müsahibə etməklə, danışmaqla, müzakirələr aparmaqla başlanılmalıdır. Şagirdləri tanışdırca həvəsləndirmək məqsədi ilə sevdikləri məsələyyətləri öyrənə, nələrə üstünlük dəyişiklərini, nadəm qədidiqlərini, hansı dəyərləndirmələri gözlädiklərini, nəyə cavab vera bilmədiklərini müəyyənləşdirmək asanlaşır. Şagirdlər pedagoqik tarafından nə qədər tez öyrənilərsə, sinif uğurla idarə etmək, motivasiya yaratmaq o qədər tez reallaşar. Lakin bu, müəllimlərin ilk mərhələsində baş verməyəcək. Sinifda fəaliyyəti yeni başlayan müəllimin bir qədər çətinlik çəkməsi normaldır. Şagirdləri tanışdırca ehtiyac və maraqlarını öyrəndikcə, o, hər şagirdi necə həvəsləndirməyi və qiymətləndirməyi biləcək. Lakin onlar bir məktəbdə şagirdləri tanımayaçaq qədər vaxt keçirmədikləri üçün məktəblilərin yaş qrupları ilə əlaqədər xüsusiyyət və təsəvvürlərə əsaslanaraq stimullaşdırıcı tədbirlər gəra bılarsın.

Şagirdlərin bütünlükda motivasiyasını qaldırmak üçün müəyyən prinsiplərdən yararlanılır. Onları necə təhsil almaq istədiklərinə dair müzakirələrə cəlb etməklə hamının uğurlu olduğu sinif mühitinin keyfiyyətlərinin müəyyənləşdirə bilərsiniz. Məsələn, hər kəs dərsə vaxtında və lazımı əşyalarla gəlməli, digərlərinə hörmət etməli, dərsə hazırlıqlı olmalı, ev tapşırığını yerinə yetirməlidir. Beləliklə, onlar əslinde sinifin bacarıqlarını oks etdirən profili yaradırlar (Cədvəl 8.2-yə uyğun). Şagirdlərə onu qurmaq azadlığını vermek motivasiya hissini aşılamaq və müsbət nəticəyə gətirən davranış dəyişikliyinə səbəb olacaq. Nohayət, məktəblilərin hər biri sinifin profilindəki müəyyənləşdirilmiş əsas aspektləri yaratmağa başlayacaqlar. Bu, müəllimin sinifi idarə etməsinə kömək edəcək.

## ÜMUMİLƏŞDİRİRMƏ

Modulda həvəsləndirici təlim mühitinin yaradılması, onun nəzarı əsaslan, ümumi prinsip və usulları, peşəkar müəllimin stimullaşdırma tədbirlərinin istifadəsi haqqında məlumat verilmiş, nümunələr göstərilmişdir. Yekunda belə bir nəticə əldə olunmuşdur: məktəblilər potensial şəxsiyyətindərlər, buna görə onlar motivasiya, qiymətləndirmə, cəza və rəya fərgli şəkildə reaksiya verirlər. Hatta bir şagirdin eyni tisulu müxtəlif vaxtlarda başqa cür qəbul etməsi mümkündür. Şagirdlərin somorəli qiymətləndirilməsi üçün onları yaxşı tanımış və reaksiyalarını avvalcadan müəyyənləşdirmək vacibdir. Motivasiya güclü qiymətləndirmə metodları ilə dəstəklənəlidir. Bu, şagirdlərin çalışma səviyyəsini qaldıracıq.

## ƏDƏBİYYAT:

1. Ames C. Achievement goals and the classroom motivational climate, Hillsdale, NJ: Erlbaum, 1992.
2. Atkinson J.W. An Introduction to Motivation. Princeton NJ: Van Nostrand, 1964.
3. Bull S., Solity J. Classroom Management: Principlesnto Practice, London: Croom Helm, 1987.
4. Capel S., Leask M., Turner T. Learning to teach in the secondary school, Routledge, 2013.
5. Deci E.L., Nezlek J., Sheinman L. "Characteristics of the rewarder and intrinsic motivation of the rewarder", Journal of Personality and Social Psychology, 1981.
6. Deci E.L., Ryan R.M. Intrinsic Motivation and Self-determination in Human Behavior, New York: Plenum, 1985.
7. Dweck C. "Motivational processes affecting learning", American Psychologist,

8. Nicholls J.G. "Achievement motivation: Conceptions of ability, subjective experience, task choice and performance", *Psychological Review*, 1984.
9. Enwistle N. *Handbook of Educational Ideas and Practices*, London: Routledge, 1990.
10. Child D. *Psychology and the Teacher*, 8th edn, London, Continuum, 2007: 226).
11. Covington M.V. "Goal theory, motivation and school achievement: An integrative review", *Annual Review of Psychology*, 51:171-200, 2000.
12. Enwistle N. *Handbook of Educational Ideas and Practices*, London: Routledge, 1990.
13. Kelly G.A. *The Psychology of Personal Constructs*, New York:Norton,1955.
14. Lam S-f, Yim P-s, Law J.S. and Cheung R.W.Y. "The effects of competition on achievement motivation in Chinese classrooms", *British Journal of Educational Psychology*, 74:281-96, 2004.
15. Maslow A. H. *Motivation and Personality*, 2nd edn, New York: Harper and Row, 1970McGregor D. *The Human Side of Enterprise*, New York: McGraw-Hill, 1960.
16. McClelland D.C.,*The Achieving Society*, Princeton NJ: Van Nostrand, 1961.
17. Murdock T.B. "The social context of risk: Social and motivational predictors of alienation in middle school", *Journal of Educational Psychology*, 1999.
18. Postlethwaite K. *Differentiated ScienceTeaching: Responding to Individual Differences and Special Educational Needs*, Milton Keynes: Open University Press, 1993.
19. Rosenthal R, Jakobson L. *Pygmalion in the classroom*, New York: Holt, Rinehart and Winston, 1968.
20. Ryan R.M., Stiller J. "The social contexts of internalization: parent and teacher influences on autonomy, motivation and learning" in P.R. Pintrich and M.R.Maehr (eds) *Advances in Motivation and Achievement*, Vol.7, Greenwich, CT:JAI Press,1991.
21. Skinner B.F. *Science and Human Behavior*, New York, Macmillan,1953.
22. Titchmarsh A. *Personal Communication*, 2012
23. Weiner B.J. *Theories of Motivation*, Chicago, IL:Markham, 1972.

## MODUL 9

### FƏRDİ TƏHSİL VƏ ONUN TƏŞKİLİ

#### TƏLİM NƏTİCƏLƏRİ

Modulun sonunda tələbə:

*Fərdi təhsil termininin mənasını açıqlayır;*

*Fərdi təhsilin xüsusiyyətlərini sadalayır;*

*Fərdi təhsilin təşkilinin hüquqi əsaslarını izah edir;*

*Fərdiləşdirilmiş təlim anlayışının məhiyyətini açıqlayır,  
tolimda tətbiq yollarını müəyyənləşdirir.*

### FƏRDİ TƏHSİL VƏ FƏRDİLƏŞDIRİLMİŞ TƏLİMİN MƏZMUNU, MAHİYYƏTİ

Fərdi təhsil öyrənənlərin ehtiyac, maraq və bacarıqlarına əsaslanarsa, müsbət nəticə əldə etmək mümkündür. Əsas məqsəd şagirdlərin vəziviyəti və biliklərindən asılı olmayaraq, onlara bacarıqlarını göstərmək imkanı yaratmaq, sərübatlı dayışan cəmiyyətdə uyğunlaşmağa köməklə göstərmək, sərbəst qərar vermək bacarığı formalaşdırmaqdır. Fərdi təhsil anlayışı şagirdlərin ehtiyaclarının daha çox qarşılındığı ölkələrdə aktualdır.

Fərdi təhsilin principləri uğurlu məktəb təcrübəsi və təlim ehtiyaclarına uyğunlaşdırılır, dəyərli fikir, faydalı ideyalar özündə birləşdirir. Bu sababdan oxuduğunuz təqnidə yanaşmağınız üçün strategiya və əsas məlumatlardan xəbərdar olmanız məsləhətdir.

Modul fərdi təhsil və fərdiləşdirilmiş tolimdən, uğurlu məktəb təcrübəsindən bəhs edir, materialda həmçinin maraq,

motivasiyanın yüksəldilməsi, müstəqilliyin formalasdırılması, müxtalif təlim ehtiyaclarının ödənilməsi və müəllimin bu istiqamətdəki fəaliyyəti məsələlərinə toxunulur.

Fərdi təhsil termininin bütün dünyada qəbul olunmuş vahid anlamı yoxdur, müxtalif alim və tədqiqatçılar onun izahı ilə əlaqədar forqlı fikirlər irəli sürürler. Mənə baxımından məktəblilərin tak hazırlanmasına, özləri hazırladıqları plan əsasında sərbəst öyrənmələrini təklif edir. Fərdi şəkildə çalışan şeşirdər müxtalif sərətə, plana malik olsalar da, bir məqsəd üçün çalışıb, eyni təpşirinə höhdəsindən gələ bilər. Proses adətən müəllim tərəfindən tənzimlənərək yerinə yetirilir.

Respublikamızda həmin terminin izahı, açıqlanması ilə bağlı vəziyyət bir qədər fərqlidir. Belə ki, rəsmi sənədlərdə, həmçinin təhsil qanunvericiliyində anlayışın vahid məzmunu təqdim edilmiş, prosesin tənzimlənməsi hüquqi baxımdan qaydaya salınmışdır. Ölkəmizdə fərdi təhsil dedikdə, müxtalif səbəblərdən uzun müddət tolimdən kənarda qalmış, habelə müəyyən bir sahə üzrə xüsusi istədiyi ilə fərqlənən şagirdlər üçün tətbiq olunan təhsil forması nəzardə tutulmuşdur.<sup>1</sup>

Dünya təcrübəsində fərdi təhsilli yanaşçı, fərdiləşdirilmiş təlim anlayışı da istifadə olunur. Növbəti materialda onun haqqında ətraflı malumat verilmişdir.

Dünya təcrübəsində, xüsusən də inkişaf etmiş ölkələrin pedagoji adəbiyyatlarında fərdiləşdirilmiş təlim termininə tez-tez rast gəlmək mümkündür. Bu anlayış fərqli öyrənmə yolları, mənimsemə bacarıqlarına malik şagirdlərin təlimə qatılmasını, aktiv iştirakını, təlməmindən faydalananması prosesini əhatə edir.

Fərdiləşdirilmiş təlimdə kollektivlə iş, xüsusi iş interaktiv qrup içinde eləvə köməyə ehtiyacı olan şagirdlər münasib öyrənmə üsulları vasitəsilə dəstək göstərilir. Bu zaman əsas məsuliyət öyrənənin üzərinə düşür, öyrənənləri təlimə cəlb etmək üçün kurikulum düzgün planlaşdırılmalı, tələb və ehtiyaclar

<sup>1</sup>Bax: Fərdi təhsilin təşkilinə haqqında Qaydalar. ARTN 29.05.2014 645 Nölli əmri.

nəzərə alınmalıdır. Belə halda mənimşəmə maksimuma qalxır, yüksək nailiyət qazanmaq labüdəşir. Lakin fərdiləşdirilmiş təlim hər bir öyrənənin şəxsi kürkulumunun (programının) olmasına gəlmir. Yəni sinadından keçirilmiş plan, programdan da yaranılaq mümkündür. Hər bir variantda fərdiləşdirilmiş təlim mühiti formalasdırılmışdır. Onun hazırlanması üçün öyrənənlərin fərdi xüsusiyyətləri: hansı yaş qrupuna mənsub olmanın, sosial durumları, ünsiyyət bacanqları, psixoloji vəziyyətləri mütləq nəzərə alınmalıdır.

Dünyə tacərübəsində fərdi ehtiyaclaşra uyğunlaşdırılmış təhsildən də faydalıdır. Təhsilin bu növü də öyrənənlərin tələbatları üzərində qurulur, lakin onlar üçün xüsusi program psixoloq və ya digar təhsil-inkişaf mütəxəssisləri tərəfindən hazırlanır, istiqamət tədricin fərdi təhsil və fərdiləşdirilmiş təlimə yönəldilir. Zəruri hallarda eyni yanaşmanı sinif daxilində xüsusi təlim ehtiyacları olan şagirdlər üçün inklüziv təlimin təşkilini prinsiplərindən faydalanaraq tətbiq etmək mümkündür.<sup>1</sup> Inklüzivlik təlimdə fərdi və qrup tələbatlarının (şəxsi, mədani, idrakı, fiziki və hissə) nəzərə alınması, öyrənənlər üçün maraqlı, fərqli, həvəsləndirici imkanları yaradılması, onların təlimə istiqamətləndirilməsi, eyni münasibət, müvafiq üsul, ünsiyyət və resursla təmin olunması deməkdir. Tədris yənoldılən hər bir şəxsin özünməxsus tələb və istəklərinin, fərdi xüsusiyyətlərinin diaqnostikasını aparan pedaqoq həmin tələbatları təlim programına görə uyğunlaşdırmalıdır, istəkləri mümkün olduqca diqqət mərkəzində saxlamalıdır. Inklüziv təlimə cəlb edilənlər aşağıdakı kimi qruplaşdırılmışdır:

- Görmə (visual), eşitmə (auditory) və hərəki (kinestetik) vasitə ilə öyrənənlər (VAK);
- Təlim mühitindən məmənən olmayanlar;
- Təlim mühitində qatılmayanlar;

<sup>1</sup>Bax: Əhmədov H., Zeynalova N. Pedaqogika/İnkluzyiv təhsil. Bakı: Elm və təhsil, 2016.

- Davranışla bağlı problemlı şəxslər;
- Disleksiya - oxu və yazılıda çətinlik çəkənlər;
- Diskalkuliya - rəqəm və hesablamada çətinlik çəkənlər;
- Xüsusi bilik və bacarıqlara malik şəxslər;
- Əqli və fiziki imkanları məhdud olanlar;
- Diqqət zəifliyi olan hiperaktivlər;
- Yaş, cins, din, dil, irq fərqiə malik olanlar.

Inklüzivliyin səmərəliklərini təmin etmək məqsədilə pedaqoq:

- Nailiyət və müvəffəqiyyət qazanmağa şərait yaratmalı;
- Öyrənənləri həvəsləndirməli, onların hər bir uğurunu nəzərə almırlı;
- Pozitiv ünsiyyət qurmmalı;
- Həvəsləndirici təlim hədəfləri müəyyənləşdirməli;
- Təlim prosesinə maraqlı yaratmalı;
- Mütəmadi aks-alaqəni tənzimləməli;
- İnteqrativliyi təmin etməli;
- Fərdi təlim plan hazırlamalı;
- İnkışafın mütəmadi izlənilməsi və müvafiq qeydiyyatın aparılması təşkil etməli;
- Müxtəlif təlim resursları hazırlamalı.

Fərdi ehtiyaclara uyğunlaşdırılmış təlim programı tərtib edilərkən inkişaf mütəxəssislərinin birgə faaliyyəti mütləqdir. Çünkü, psixoloji və fizioloji cəhətdən geridə qalmış şəxslərlə digərərinin təlimi eyni programlarla həyata keçirilə bilməz. Hamçinin mövcud geridə qalmanın sabəbi də müəyyənəşdirilərək fərqli qruplar yaradılmışdır. Məhz bu sabəbdən diaqnostika aparılmışdan programın hazırlanması səmərəsizdir. Psixoloq və defektoloqlar, o cümlədən digər mütəxəssislər prosesin əvvəlindən sonundak əməkdaşlıq şəraitində çalışmalıdır.

## FƏRDİLƏŞDİRİLMİŞ TƏLİMİN PRİNSİP VƏ KOMPONENTLƏRİ

Fərdiləşdirilmiş təlimin prinsipləri uğurlu təcrübənin nəticələrindən ibarətdir.

Öyrənənlərin fərdi cəhiyaları qiymətləndirilməli, təlim otağında, evdə və cəmiyyətdə diqqət mərkəzində saxlanılmalıdır.

Öyrənənlərin yüksək nailiyyyət əldə etmələri üçün gözlənilərlər öncədən planlaşdırılmalı, onlara xüsusi həssaslıqla yanaşılmalı, zərurət yarandıqda köməklək göstərilməlidir.

Pedaqoqlar öyrənənləri dəstəkləyən, yüksək gözəzlətilər və nailiyyyətlərlə təmin edən qayda və intizam yaratmalıdır.

Öyrənənlərlə öyrənənlər arasında six əlaqə qurulmalıdır.

Valideynlərlər məktəbin əməkdaşlığı təmin olunmalıdır, onlar övladlarının təhsilində yaxından iştirak etməlidirlər.

Sadalanan prinsiplər nailiyyyətləri ilə dünyani heyrən qoyan Finlandiya təhsil sistemində özünəməxsus yer tutan fərdiləşdirilmiş təlim strategiyasının (2004-cü ildə qəbul lunmuşdur) əsasını təşkil edir. İlk üç komponent "daxili nüvə" adlanır, adətan sinif təcrübəsinə aid edilir. Sonuncular ümumi məsələləri, yanı məktəb və məktəbdənkonar fəaliyyəti şəhərə edir.

### 1. Təlimin səxsi hadyələrin qiymətləndirilməsi;

Səmərəli əks-əlaqə;

Təlimin planlaşdırılması üçün məlumatlardan istifadə;

Optimal keçid və ötürüm;

Qarşılıqlı və özünüñiyətləndirmə;

### 2. Səmərəli təlim və tədris

Dəslər;

Strategiyalar;

Zəngin, geniş öyrətmə üsulları;

İnteraktiv, inklüziv təlim programları;

İKT-dən istifadə.

### 3. Programın hazırlanması

Öyrənənlərin seçimlərinin nəzərə alınması;

Əlavə materiallardan istifadə;

Programın tələblərini aşaraq üçün vaxt ayırmamaq;

Har kasa uyğun rahat şərait yaratmaq.

### 4. Təlimin təşkili

Liderlik və sıfır idarə olunmasının təlim və tədrisin inkişafına müvafiq təşkili;

Təşkilatçı bacarığının inkişaf etdirilməsi;

Fərdiləşdirilmiş təlimin təmin edilməsi üçün müvafiq addımların alınması;

Davranış və davamıyyət qaydalarının müəyyənləşdirilməsi;

### 5. Dərsdənəkənar fəaliyyətin təşkili

Valideynlərin və əlaqədar şəxslərin əməkdaşlığı cəlb olunması;

Təlimin cəmiyyətin tələblərinə uyğun təşkil edilməsi;

Şağırların hərtərəfli inkişafının təmin olunması məqsədilə müxtalif mütəxəssislərə əlaqələrin qurulması;

Məktəbdaxili əlaqələrin qurulması, digər mülliimlərlə əməkdaşlığın təşkil olunması.

Sadalanan prinsiplərin tətbiqi fərdiləşdirilmiş təlim vətəsində yüksək nailiyyyət qazanmağa zəmin yaradır. Dünya təhsil sistemində öncül yer tutan Finlandiyadan bu istiqamətdəki təcrübəsindən faydalanaq üçün respublikamızda zəmin formalaşdırılmışdır. Potensial imkanlar da onun milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqinə yol verir. Prinsiplərin əksəriyyəti artıq istifadə təcrübəsi qazanmışdır. Lakin bütün şəkildə icra prosesi problem kimi həllini gözləməkdir.

## PRAKTİK MƏSƏLƏLƏRİN NƏZƏRƏ ALINMASI

Məktəbdə fərdiləşdirilmiş təlimin təşkili necə təmin olunmalıdır? Hazırda ümumtəhsil məktəblərində bu istiqamətdə isə necə aparılır?

Fərdiləşdirilmiş təlimin əsullanna aşağıdakılardan daxildir:

Qiyamətləndirmə zamanı yalnız ölçmək deyil, onun təlim prosesinə verdiyi dəyərə diqqət yetirmək;

Öyrənənlərin hədəflərini planlaşdırmaq üçün qiymətləndirmə və digər fərdi məlumatlardan istifadə etmək;

Vaxtında aparılan müdaxilələr sayəsində öyrənənlərin geri qalmalarının qarşısını almaq, ehtiyaclarını ödəmək məqsədilə kiçik qrupların qurulmasına diqqət yetirmək;

İKT-nin əlcətanlığını, ondan kreativ şəkildə istifadəni təmin etmək;

Müsəvir təlim strategiyaları və bacarıqlara, şagirdlərin qruplaşdırılması barədə yanaşmaları, tapşırıqların seçimində, real hədəflərə diqqət yetirmək;

Nailiyyətə dəstək vermək, zərurət yarandığda, əlavə köməklək göstərmək, təlimin qarşısında duran maneoləri aradan qaldırmak, təhlükəsiz öyrənmə mühiti yaratmaq kimi məsələləri diqqət mərkəzində saxlamaq;

Öyrənənləri nailiyyət qazanmağa, real bacarıqlar əldə etməyə, biliklərini sistemləşdirməyə, problemlərin müxtəlif həll yollarını tapmağa həvəsləndirmək.

Validəynlərlə mütəmadi görüşlər təşkil etmək, onları şagirdlərin nailiyyətləri haqqında məlumatlarla tanış etmək.

## FƏRDİ TƏHSİL VƏ FƏRDİLƏŞDİRİLMİŞ TƏLİM ÜSTÜNLÜKLƏRİ

Şagirdlərin fərdi təhsil və fərdiləşdirilmiş təlim sayəsində əldə etdikləri üstünlükler, bacarıqlar aşağıda sadalanmışdır:

Şagirdlər layihə hazırlamaq bacarıqlarını qazandıqca nəzarətə cəhiyic olmadan daha sərbəst işləyirlər;

Müxtəlif kiçik qrup işləri sayəsində komanda işləmək bacarıqlarını inkişaf etdirirler;

Etibarlı və qatıyyətli qrup üzvü olmanın önəmini anlayırlar;

Problemləri həll edərkən daha inamlı davranışlar, çatınlıklarla aradan qaldırırcən səy göstərirler;

Kiçik qrup işləri və müəllimlərlə söhbətlərin aparılması nəticəsində şifahi və yazılı nitq bacarıqları qazanırlar;

Fəaliyyətlərini planlaşdırmaqla öz işlərinə və davranışlarına görə məsuliyyət daşımağı öyrənirlər;

Məlumatlara daha təqnidli və dəyərləndirici formada yanaşır, aşdırırlar;

Motivasiyaları artır, daha çox feallaşır, həyacanlanır, yaradıcı təlim tarəfdarına çevirilirlər;

Sorğu-sual prosesində qısa cavablar verməkə kifayətlənmir, geniş təhlillər apararaq nəticələr çıxarırlar.

Təpşiriq № 1:

Fərdi təhsil və fərdiləşdirilmiş təlim tələblərinin müəyyənləşdirin.

## FƏRDİLƏŞDİRİLMİŞ TƏLİM PROSESİNİN TƏŞKİLİ ÜÇÜN ƏSAS PEDAQOJİ STRATEGİYALAR

Fərdiləşdirilmiş təlim prosesinin təşkili üçün əsas pedaqoji strategiyalar aşağıda göstərilmişdir:

1. Öyrənənlərin qruplaşdırılması və qrup işi;
2. Sual-cavab əsasının əhəmiyyəti;
3. Tapşırıq hazırlanma, problem həllətma və araşdırma;

**4. Därketmə məsələləri:** sürətli öyrənmə, öyrənmə üslulları, yüksək qarvama;

5. Maqsadın qoyulması və təlimin qiymətləndirilməsi;
6. Emosional düşüncə və motivasiya;
7. Diferensiallaşma.

#### **1. Öyrənənlərin qruplaşdırılması və qrup işi**

Qrup işi fərdiləşdirilmiş təlimin mərkəzində dayanır və fərdi təhsildən bunuluna farqlanır. Öyrənənlərin təcrübə qazanmasını təmin etmək üçün qrupların tərkibi müəmədi dəyişdirilməlidir. Bəzən kiçik qruplar üçün ani qruplaşdırma daha səmərəli nütcələnir və öyrənənlərin avvalalar göstərə bilmədiyi bacarıqlan üzə çıxarırlar. Lakin mənfi sonluq da qəçilmezdir.

Qruplaşdırma zamanı nəzərə alınmalı möqamlar:

Əvvəlki biliklərin, bacarıqların səviyyəsi və təcrübə;  
Müəyyən təhsil üslubuna meyl;  
Qabiliyyət;  
Münasibət və soy göstərmək;  
Motivasiya və şəxsi maraq;  
Dostluq münasibətləri;  
Müxtalif yaş dövrüna mənsubluq.

#### **2. Sual-cavab üsulunun əhəmiyyəti**

Öyrənənlərə verilən və onlardan galon sualların keyfiyyəti çox ənənəviidir. 1956-ci il Blum tərəfindən hazırlanmış yüksək səviyyəli sual-cavab texnikası geniş yayılmış dəy়əncə formasıdır. O həm təqnid olunmuş, həm də alqışlanılmışdır. Həmin bölgü aşağıda verilmişdir (1-3 aşağı səviyyə və 4-6 yuxarı səviyyə):

1. Bilik: məlumatı təkrarlamaq, yada salmaq, adlandırmak, sıralamaq, sadalamaq, təsvir etmək, tapmaq.
2. Anlama: fikirləri izah etmək, açıqlamaq, xülasa vermək, qruplaşdırmaq, təsnifatlaşdırmaq, təkrarlaməq.
3. Tətbiq: ideyalan müxtalif mövzulara görə uyğunlaşdırmaq, fikirləri reallaşdırmaq, idarə etmək, konseptləri, bilikləri müxtalif problem və tapşırıqlara doğru istiqamətləndirmək.

4. Təhlil.

#### **5. Qiymətləndirme.**

##### **6. Sintez.**

Təsnifatın müxtalif variantları mövcuddur. Lakin əksəriyətində yüksək səviyyəli bacarıqlar birinci verilir (və ya təsnifatın on yüksək mərtəbəsində yer alır), ilkin sıraya qoyulur. Yüksək səviyyəli bacarıqlara nəyəsə yaratmaq, sintez etmək və ya qiymətləndirmək aid olunmalıdır. Təcrübədə əsas məsələ tapşırıqların öyrənənlərin səviyyəsinə və tələbatlarına uyğun hazırlanmasıdır. Təsnifatın dəyəri çalışmaları təlim ehtiyaclarına uyğunlaşdırmaqla ölçülür.

Yuxarı səviyyəli suallar aşağıda göstərilən tapşırıqları özündə birləşdirir.

#### **Təhlil**

Klassifikasiya;  
Müqayisənin aparılması;  
Dəyər, məqsəd və sabablının müəyyənləşdirilməsi;  
Mücərrəd fikir modelinin yaradılması;  
İdeya və ya fikrin sübuta yetirilməsi.

#### **Qiymətləndirme**

Nütcənin prioritetləşdirilməsi;  
Mühakimələrin dəyərləndirilməsi;  
Müxtalif fikirlərin nəzərə alınması;  
Qərarlar üçün meyarların hazırlanması;  
Ziddiyyətli məsələlərin həll edilməsi.

#### **Sintez**

Yeni fikir irəli sürmək;  
Yeni və orijinal nütcə çıxarmaq;  
Köhnə fikirlərdən istifadə edərək yenilik yaratmaq;  
Cavabların təxmin edilməsi, istinadlar vermək;

“Əgər” ilə başlayan ssenarioların sınanılması.

Sualların səviyyələrə bölünməsi öyrənənlərin fərdi cəhətələri nəzərə alınmaqla həyata keçirilir. Bu da təlim prosesində fəallığa, yüksək nütcələrin əldə olunmasına zəmin yaradır.

Öyrənənlərin diqqətini cəlb edən, real hayatı birbərabə əlaqəli tapşırıqlar daha maraqlı hesab olunur. Mürakkəb, açıq suallı çalışmalar vaxt məhdudiyyəti qoyulmuş şəkildə yerinə yetirilməlidir, öks halda öyrənənlər bir tapşırıqna həddindən artıq zaman və enerji sərf edirlər. Real, əlaqəli tapşırıqlar öyrənənlərin fəaliyətinə artır, onların "bələdçi"lərlə (öyrəndərlərlə) daha sıx əməkdaşlığına gotirib çıxarırlar.

Öyrənənlərin fəaliyyətlərini planlaşdırmaq və layihə hazırlamalarına kömək etmək üsulu SMAD (sosial mühitdə aktiv düşünmək) adlanır. Onu vasitəsilə uzun və qisamüddətli tapşırıqlar yerinə yetirmək, müzakirələr aparmaq imkanı genişlənir. Aşağıda suallan formalasdırın müxtəlif feillər verilmişdir:

Toplamaq (təşkil etmək) – Bu haqda nələr bilirəm?

Müəyyənləşdirmək – Tapşırıq nədən ibarətdir?

Yaratmaq – Neçə fikir irəli sürə bilərəm?

Qərar vermek – Ən yaxşı fikrim hansıdır?

Yerinə yetirmək – Prosesi hansı ardıcılılıqla icra etdim?

Qiyamətləndirmək – Nə dərəcədə yaxşı yerinə yetirdim?

Ünsiyat qurmaq – Kiməsə bu barədə danışır?

Təcrübədən öyrənmək – Bundan nə öyrəndim?

#### **4. İdraki (dərkətəmə) məsələləri: sürətləndirilmiş təlim, öyrənmə üsulları və metaidrak (özünüdürk)**

Dərkətəmə prosesini tənzimləməklə əlaqəli fikirlər müxtəlifdir. Sürətləndirilmiş təlim (accelerated learning) dəstəkləyen subtilar azdır, lakin bəzi müəllimlər məhz bu texnikadan istifadə edərək öyrənənlərə lazımi köməklik göstərirler. Digerlər isə təlim üsullarından (vizual, audiovizual, kinestetik) faydalanağrı üstün tuturlar.

Metaidrakın ideyası: biz necə öyrənirik və öyrənməni necə yaxşılaşdırıb bilərik? Faydalı metakoqnitiv üsulların əsas möqsədi öyrənənlərin zəif, güclü cəhətlərinin təhlilini aparmaq və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

#### **5. Məqsədin müəyyənləşdirilməsi və qiymətləndirmə**

Pedaqoqlar öyrənənlərə fəaliyyətlərini takmillaşdırmaq üçün yeni təlim strategiyalarını sınıqdan keçirməkdə kömək etməlidirlər. Bu zaman məqsədlərin müəyyənləşdirilməsi də asanlaşır. Öyrənənlər fəaliyyətlərinə uyğun olmayan tapşırıqla qarşılaşıdqda onu rahatlıqla buraxa bilirlər, beləliklə, vaxt və əmək itkişi aradan qaldırlır.

Məqsəd həm öyrənənləri, həm də öyrənənləri dialog və müzakirəyə doğru istiqamətləndirməli, müsbət natiçinən əldə olunmasına gotirib çıxartmalıdır.

Öyrənənlərin işini qiymətləndirərkən uğursuzluğu deyil, nailiyyətləri vürgulamaq lazımdır, gərəksiz müşqayısələr aparmaq isə arzuolunmazdır, inkişafyonümlü röylərə üstünlük verilməlidir.

#### **6. Emosional dərkətəmə və motivasiya**

Öyrənənlərin emosional xüsusiyyətlərini bilmək onların qruplaşdırılmasına və motivasiyaedici mühitin formalasdırılmasına zəmin yaradır. Bu da təlimin fərdiləşdirilməsinin an önemli cəhətlərindəndir. Pedaqoq prosesi əsənləqə tənzimləmək üçün aşağıda sadalanan üsullardan faydalana bilər:

İştirak: öyrənənlərin dayarlıdırılması;

Struktur: təlim məqsədlərinə çatmaq üçün seçilən yol, istiqamət;

Stimulyasiya: tapşırıqların uyğunluğu, məqsədlər haqqında məlumat (bu kurikulumda öz əksini tapmışdır);

Əks-əlaqə: şagirdlərin bilik, bacarıqlarının səviyyəsi haqqında informasiya.

#### **7. Diferensiallaşdırma**

Təlimin fərdiləşdirilməsinin mərkəzində şagirdlərin təlim ehtiyaclarını ödəyən diferensiallaşdırma dayanır. Prosesi tənzimləmək o qədər də asan deyil. Aşağıdakıları nəzərdən keçirməklə diferensiallaşdırmanı reallaşdırmaq mümkündür:

Tapşırıqın tərkibi: işin dərinliyi və müddəti (mürəkkəblik və mücərrədlik səviyyəsi də xələd olmaqla);

Təqsirinə ayrılan müddət: birləşmək, vaxt və ya söz limiti təyin etmək, müstəqil çalışma üçün daha çox vaxt ayırmak;

Nöticə: cavabın forması (yazılı deyil, səslisi və ya video);

Grup daxilində rullar: lideri, vaxta nəzarət edən şəxsi mütəmadi dəyişmək;

Dəstəyin növü və xarakteri: təhqirlərdən yayınmaq;

Resurslar;

Araşdırma materiallarının üslubu: bəziləri sadə, bəziləri isə daha mürakkəbdir.

### Təqsir 9.2:

Har bir yanşma  
haqqında qısa təqdimat  
hazırlayın və təcrübədə  
hansi mövqümlərə diqqət  
yetirəcəyinizi  
müəyyənlaşdırın.

## FƏRDİLƏŞDİRİLMİŞ TƏLİMDƏ MÜƏLLİMİN ROLU VƏ DAVAMLI İNKİŞAFI

Fərdiləşdirilmiş təlimlə bağlı mövcud problemlər, narahatlıqlar uğurlu fəaliyyətin qarşısını alır. Prosesin keyfiyyətli təşkilində pedaqoğun rolu danılmazdır. O, məlumatı ötürən əsas insan deyil, daha çox yol göstərən, istiqamət verən şəxsdir. Şəxsləndirilmiş təlimdə öyrənənin başlıca funksiyaları aşağıda sadalanmışdır:

Müşahidə aparmaq;

Planlaşdırma hazırlamaq;

Qərar qəbul etmək və s.

## ÜMUMİLƏŞDİRİRMƏ

Modulda fərdi təhsil və fərdiləşdirilmiş təlim terminləri məhiyyətəcə açılmış, onların məzmununu, quruluşu, prinsipləri, oxşar və fərqli cəhətləri haqqında geniş məlumat verilmiş, hər birinin hüquqi əsasları (beynəlxalq səviyyədə), üstünlükleri, çatışmazlıqları, istifadə baxımdan faydalılıq xüsusiyyətləri şərh olunmuş, dünayda və respublikamızda tətbiqi ilə bağlı maraqlı məqamlar müqayisələrlə təsvir edilmiş, reallaşdırılması üçün müvafiq təlim mühitinin formalasdırılması prosesi mərhələli şəkildə göstərilmiş, ölkəmizin təhsil qanunvericiliyində prosesin mövqeyi, hüquqi tənzimlənməsi ilə bağlı sonadalar, sarانçamlar əksini tapmışdır. Həmçinin möhkəməndirici, öyrədiçi, yoxlayıcı təqsirinə vasitəsilə tələbələrin mənimşəmə, qavrama səviyyəsinini müəyyənəldirmək və meyarla uyğun qiymətləndirmək üçün imkan yaradılmışdır.

## ƏDƏBİYYAT:

1. Fərdi təhsilin təşkili haqqında Qaydalar, ARTN 645 Nömrə, 2014.

2. Gallagher S.A., Stephen W.J. Content acquisition in problem-based learning: Depth versus breadth in American studies, Journal for the Education of the Gifted, 1996.

3. Goleman D. Emotional intelligence: Why it can Matter More than IQ for Character, Health and Lifelong Achievement. New York: Bantam, 1996.

4. James A. And Pollard A. (eds)Personalised Learning, London: TLRP/ESRC, 2004.

5. McLean A. "Motivating every learner" Raising Achievement Update, July, London: Optimus, 2007.

## MODUL 10

### TƏLİM RESURSLARI

*"Teknologiyalar heç vaxt müəllimi  
əvəz edə bilməz, lakin şagirdlərin inkişafı  
naməni texnologiyalardan ustalıqla istifadə  
edən müəllim istifadə etməyəni əvəz edəcək"*

*Seril Nussbaum-Biç*

#### TƏLİM NƏTİCƏLƏRİ

Modulun sonunda tələbə:

*Resurslardan istifadənin məqsadını izah edir;*

*Müxtəlif təlim resurslarını sadalayır;*

*Müxtəlif növ resurslardan istifadənin üstün və zəif  
cəhətlərini şərh edir;*

*Resursların təlim səmərəsinə təsirini izah edir;*

*Şagirdlərin təlim ehtiyaclarına uyğun resurslar seçir.*

#### TƏLİM RESURSLARI NƏDİR?

Təlim resursları müəllimin öyrətməsinə və şagirdlərin öyrənməsinə köməklik göstərən vasitalardır, şagirdlərin fərdi ehtiyaclarını ödəmək, differensiallaşmaya zəmin yaratmaq məqsədilə istifadə edilir. Təlim resursları şagirdlərin duyğu orqanlarına nə qədər çox təsir göstərsə faydalılıq bir o qədər yüksək olar. Uyğun öyrətma strategiyası düzgün seçilmiş resursla istifadə edildikdə, öyrənmənin keyfiyyəti artır. Məsələn: materialın bir hissəsi şifahi yolla ötürülürsa, iş vərəqində və ləvhədə

əsas məqamları vurgulamaq, öyrənənlərə dəftərlərində qeydlər aparmağı təpsirmək faydalıdır.

Resurslar fənn, mövzu, məqsəd, müəllimin bacarıqları, avadanlıq və öyrənənlərə görə dəyişir.

#### **Təlim resurslarının duygu orqanları ilə əlaqəsinə dair nümunələr**

*Auditor (eşitmə) yolla öyrənənlər üçün:*

- Yazılmış dinişmənlər;
- Video, DVD;
- Youtube-dan seçilmiş e-klip və ya bənzər videoçarxlar (eşitmə və görmə).

*Vizual (görmə) yolla öyrənənlər üçün:*

- Lövhələr, o cümlədən ağıllı lövhələr;
- Paylama materialları və iş vərəqləri;
- Power Point təqdimatlar və üzərində müvafiq qeydlər olan vərəqlər (vizual, auditor, kinestetik).

*Kinestetik (hərəki) yolla öyrənənlər üçün:*

- Modellər;
- Oyunlar;
- İnteraktiv fəaliyyətlər.

## **TƏLİM RESURSLARININ NÖVLƏRİ**

Təlim resursları təkcə maddi avadanlıqlardan ibarət deyil, o, əslində öyrənməyə və öyrətməyə köməklik göstərən bütün vasitələri özündə birləşdirir. Müəllim özü də resursdur.

Bununla belə resursların məqsədə uyğunluğunu müəyyən-ləşdirən qaydalar var:

Hər alışkanlığını və istifadəsi praktik və asan olmalıdır;  
Məqsədyönlü (təlim nüticələrin əldə olunmasına xidmət etməlidir) şəkildə seçilməlidir,  
Təhlükəsizlik qaydaları nəzərə alınmalıdır;  
Yararlılıq vəziyyəti əvvəlcədən yoxlanılmalıdır;

#### **Resurslardan istifadənin səbəbləri:**

- Maraq yaratmaq;
- Bəzi məsələlərin vizuel izahatı;
- Məlumat vermek;
- Yaddaşı möhkəmləndirmək;
- Məlumat toplamaq;
- Şagirdləri fəaliətdirməq;
- Özünüdürəcəmə və müstəqilliyi təbliğ etmək;
- Müxtəlifliyi təmin etmək;
- Bərabərliyi balanslaşdırmaq;
- Ünsiyyat qurmaq.

Texnologiya asırı yeni resursların yaranması, mövcud olanların isə təkmilləşdirilməsini labudlaşdırıldı. Öyrənənlər interaktiv lövhələr, kompüterə qoşulmuş proyektorlar, müxtəlif programlar, internet vəstəsilə mənimmsəmə və fəaliq nümayiş edirilirler.

Ris və Valkera görə resurslardan istifadənin əsas məqsədi aşağıdakılardır:

- Anlamani artırmaq;
- Əsas faktları vurgulamaq;
- Dərin öyrənməni təmin etmək;
- Şagirdləri həvəslandırmak;
- Müxtəliflik yaratmaq;
- Vaxtdan səmərəli şəkildə faydalanaq;
- Məzmunu daha anlaşıqlı etmək.

#### **Sınıf otagininda daha çox istifadə olunan resurslar**

- Silinən lövhələr;
- Flip-çart;
- İnteraktiv lövhələr;
- Power Point, Prezi programlarında təqdimatlar;
- Paylama materialları;
- Oyunlar;
- Modellər;
- DVD, kameralar, multi-media vasitələri;
- Bloqlar, forumlar, vikipedia, podlastlar.

## LÖVHƏLƏR

Təlim zamanı istifadə olunan resurslardan ən mühümü lövhələrdir. Təbaşirli, aq, flip-çart və ağıllı lövhələrdən istifadə edilir. Təbaşirli lövhələr sağlamlıq üçün (toza əlaqədardır) ziyanlı olsa da, hələ də bir çox məktəblərdə mövcuddur. Hazırda məktəblərdə daha çox silinən, flip-çartlı və ağıllı lövhələr rast gəlinir. Gələcəkdə isə daha çox interaktiv və ya elektron lövhələrin istifadəsi planlaşdırılır. Onlar kompüterə və ya proyektorə birləşdirilən, divara bərkidilən böyük ekran formasındadır. Proyektor kompüterdəki məlumatı lövhəyə ötürür, qələm, stilus və ya barmaqlı idarə olunur.

Ağıllı lövhələrin ən üstün cəhəti məlumatı yaddaşa saxlaşaraq gələcəkdə istifadəsinin, həmcinin çap edilərək paylanılmasına mümkinləşdirməkdir. Ağıllı lövhədən fərqli olaraq silinən lövhələr daim təmizlənləndir ki, kifayat qədər yer əldə olunsun. Müəllim mütemadidi şəkildə öyrənənlərin lövhədəki məlumatı dəftərlərinə köçürmələrə nəzarət etməlidir. Müəllim lövhədən istifadə zamanı şagirdlərin onun xəttini və yazısını anladığını daşıqlaşdırmalı, şəkil, sxemlərdən yararlanaraq öyrənənlərin diqqətini, marağını yönəltməyi bacarmalıdır. Əmin olmaq lazımdır ki, sınıfıdakı bütün şagirdlər lövhəni görürülər.

Flip-çart kağızı divardan sökülmək xüsusiyyətinə malikdir və sinif otağında gələcək istinad nöqtəsi kimi göstərilə bilər.

Cədvəl: 10.1 Lövhələrdən istifadənin xüsusiyyətləri

Üstün cəhətlər	Çatışmazlıqlar
Böyük vəsait (ağıllı lövhələr istisna olmaqla) tələb etmir	Daimi olmaması (ağıllı lövhələr istisna)
İstifadə baxumından asan və praktikdir	Müəllim arxası sınıf tərəf dayanır
Əvvəlcədən hazırlanır	Məlumatda sistemlilik adətən qorunmur
Sinifin hər tərəfindən görünür	Hərəkətli, dinamik deyil

## PROYEKTORLAR

Proyektorlar kompüterin ekranında görünən məlumatın daha geniş auditoriyaya aydın və rəngarəng şəkildə təqdim olunmasına kömək edir. Proyektor divara bərkidilən və ya əldə götürülen formaya malikdir. Adətən noutbuklara birləşdirilir, görüntülər ekranda və ya interaktiv lövhələrdə əksini tapır. Öyrənənlərin diqqətini müəyyən məqamlara yönəltmək üçün lazerli köməkçi vasitədən istifadə mümkündür.

Maye kristal ekran (LCD) proyektorları interaktiv (elektronik) lövhələrlə, kompüterlərlə və video (DVD) aparatlarla birgə istifadə olunur, yüksək keyfiyyətli görüntü verir. Lakin böyük maddi vəsait tələb etdiyindən genişmiyəngi tətbiqi hələ də mümkün deyil. Proyektorlardan səmərəli şəkildə yararlanmaq üçün müəllim program təminatı, əlavə aparat və kabellərin istifadəsi haqqında təlimatlandırılmalıdır.

Proyektorlar elektrik təchizatla çalışdırılmasına görə dərs başlamadan avval onların işləklilik vəziyyətini yoxlamaq lazımdır. Nasazlıq və digər gözənlənməz halları nəzərə alaraq hər zaman əlavə ehtiyat planı olmalıdır. Təhlükəsizlik qaydalarına riayat edilməsi də diqqətdə saxlanılmalıdır.

Cədvəl 10.2 Proyektorlardan istifadə

Müsbat cəhətləri	Mənfi cəhətləri
Rənglidir	Nasazlıq ehtimalı yüksəkdir
İnteraktivdir	Səsli rejimdə işləyir
Pesəkardır	Istifadə zamanı sinif otağı qaranlıq olmalıdır
Çoxməqsədiidir	Proyektorun işığı birbaşa müəllimin gözüne düşür
İstifadəsi asan və praktikdir	

**Məsləhətlər:**

PowerPoint slaytları hazırlayarkən cümlələrdən istifadə etmək məqsədə uyğundur;

Mövqə düzgün tənzimlənməli, üzü öyrənənlərə tərəf dayanılmalıdır;

Slaytlardan həddən artıq istifadə qeyri-peşəkarlıqdır;

Şəkildən deyil, əldəki qeydlərdən oxumaq daha münasibdir;

Oxunabilən font ölçüsü və formasından istifadə edilməlidir.

**Qeyd:** Power Point təqdimatlarına animasiyalar, şəkillər, klipler oləvə etməkdə şagirdlərin diqqətini çəkmək, dərsə maraq oymatmaq daha asandır.

## PAYLAMA MATERİALLARI

Sürətçixarma və çap vasitalarının əlcətanlığını nəzərə alaraq paylama materialları ən geniş yayılan resurslar hesab edilir. Məlumat kağızı, əsas sözlərin qeydiyyatı, yaddaş köməkçisi, sual vərəqi və qeyd vərəqası kimi istifadə olunur.

Paylama materiallarının bir neçə forması vardır:

**Məlumat vərəqləri** əsasən məlumat xarakterlidir. Müəllim diqqət yetriməlidir ki, şagirdlər onları oxumadan və başa düşmədən qovluqlara yiğinśinlar. Məlumat vərəqlərinin həqiqətən faydalı olması üçün pedagoq konkret tapşırıqlar hazırlamalıdır. Məlumat vərəqi yaradarkən müəllim təlim məqsədini nəzərə almalıdır:

Öyrənmə prosesində istifadə olunacaq yoxsa əlavə məlumat kimi veriləcək?

Öyrənənlər bunun üzərində yazı yazacaqlarını?

Şəkillər əlavə etmək lazımdır?

Müəllif hüquqları qorunurmۇ?

Şagirdlərin yaş səviyyəsi, fərdi xüsusiyyətləri nəzərə alınır mı?

Verilən mətn aydın oxunulurmu?

Öyrənənlər bunu oxuyacaq yoxsa yalnız qovluğa qoymaclar?

Rəngli kağız və ya hərflər materialı daha calbedici göstərərmə?

A3 kağız formatından istifadə səməralı nəticə verər?

Çərçivə, bukletlər materialı daha təsirli edə bilərmi?

**Boşluqların doldurulması vərəqləri** şagirdlərin bacarığına görə məlumatın diferensiallaşmasının ən münsəb vasitələridir, öyrənənlər müzakirələr zamanı işləmək və ya biliklərini yoxlamak məqsədilə verilə bilər. Power Point təqdimatları da bu formada uyğunlaşdırmaq mümkündür. Öyrənənlərə PowerPoint-in ləvhədə nümayişlə yanaşı, təqdimatın çapversiyası təqdim olunmalıdır ki, onlar müəyyən boşluqları doldurmaq üçün ləvhəyə baxaraq sözləri vizual şəkildə görüb, müəllimin tələffüzündə eşidib, sonraşı yazısınlar. Məlumatın müxtəlit formada ötürülməsi mənimsemə səviyyəsinə yüksəldir.

**Posterler** sadalanın digər vasitalar kimi öyrənməni möhkəmləndirmək üçün faydalı materiallardır, şagirdlər tərəfindən də yaradıla bilər. Məktəblilər posterlərin hazırlanmasına xüsusi havas göstərir, çünki prosesin düzgün tənzimlənməsi onlarda sağlam rəqabət aparmaq və əməkdaşlıq etmək bacarığı formalaşdırır. Sınıf otığında nümayiş olunan bu materialları şüuraltında məzmunun möhkəmləndirilməsinə zəmin yaradır. Rənglərdən istifadə maniimsəməni daha da yüksəldə bilər. Beləliklə, təlim prosesi çatın deyil, maraqlı, calbedici fəaliyyətə çevrilir.

**İş vərəqləri** söz, şəkil, fiqurlardan ibarət olur, yazmaq, qeydlər, əlavələr etmək və s. əməliyyatlar aparmaq mümkündür. O, təlim növbələrinə çatmağa köməklik göstərməlidir. Paylanmadan öncə məqsədi dəqiq və ətraflı izah olunmalı, öyrənənlərin yaş, imkanları, motivasiya səviyyələri nəzərə alınmalıdır.

İş vərəqi iki cür olur: fərdi və qrup üçün.

Fərdi iş vərəqlərindən istifadə hər bir şagirdə verilmiş tapşırıq çərçivəsində fəaliyyətinin məqsədini müəyyənlaşdır-

məyə, problemin mümkün həll yollarını axtarmağa, müstəqil qərar qəbuluna şərait yaradaraq təlimin fəal iştirakçısına çevirir.

Gruplar üçün nəzərdə tutulan iş vərəqləri öyrənənlərin sosiallaşmasına tömən edir, kommunikativ kompetensiyaların formallaşmasına zəmin yaradır.

İş vərəqində praktik təpşirinqlərlə yanaşı, öyrədici alqoritim, hamçinin nəzəri məlumatlar verilə bilər. O, hər bir şagirdin müstəqil bacanqlarının formallaşması prosesinə nəzarəti mümkünəldir.

Bu resurdsan istifadə şagirdlərin fənnə marağını və motivasiyasını artırır, materialın mənimşənilməsini daha samarəli edir və nəzəri biliklərin dərhal praktik formaya çevrilməsinə zəmin yaradır. İş vərəqlərində ikinci nəsil standartların tələblərinə müvafiq elementlər mövcuddur ki, buraya öyrənənlərin dərəsə özünü qiymətləndirməsi addır. Belə ki, şagirdlər iş vərəqinin sxemino müvafiq olaraq müstəqil şəkildə yeni materialı öyrənir, verilmiş meyarlar əsasında fəaliyyətlərini qiymətləndirirler. Prosesin düzgün tənzimlənməsi məktəblilərdə əsas kompetensiyaların formallaşmasına, təlimin uğurlu təşkilinə, gözlənilən nəticəyə çatmağı imkan yaradacaq.

İş vərəqinin hazırlanması olduqca məsuliyyətli və çatın bir prosesidir. Tətbiq zamanı müslüm əsas bılık mənbəyi kimi çıxış etmir, təşkilatçı, müşahidəçi, məsləhətçi, istiqamət verən, şagird issi tədqiqatçı rolunu yerinə yetirir. İş vərəqləri fənn üzrə portfolio-luaxanılmalıdır.

Hazırda təlimdə interaktiv iş vərəqlərindən istifadə olunur. Onlar şagirdlərin evdə və ya sinifdə müstəqil fəaliyyəti üçün tərtib edilir. Onu dəyişdirmək, əlavələr etmək mümkündür, proses bir neçə kompüterdə aparıla bilər.

## MODELLƏR VƏ OYUNLAR

Modellər və oyunlar kinestetik öyrənənlər üçün daha uyğundur. Modellər material üç ölçülu formada görməyə, oyunlar isə əyləncəli fəaliyyətlərlə mövzuların öyrənilməsinə və təcrübədə tətbiqinə imkan yaradır. Lakin böyük məddi vasait və xüsusi nəzarət tələb etdiyindən istifadə baxımından geniş yayılmayıb. Belə vasitələri əldə etmək və saxlamaq problem tərəfdə bilər. Məsələn, model mühəəriklər, skeletlər və s.

## AUDİO-VİZUAL RESURSLAR

Audio-vizual resursların (DVD, video və slaydlar) tətbiqi geniş yayılıb, mövzunun vizuallaşdırılmasına və muzakirənin aparılmasına zəmin yaradır. Lakin televiziya və internet məlumatlarından istifadə edərkən daşıqlılığını əmin olmaq lazımdır. Məsələn, youtube geniş və maraqlı materiallər yarır, müslüm isə burada seçicilik məhərəti göstərməlidir. İslətiñən məlumatdan istifadə onun yalnız proyektordan ötürülməsi deyil. Yəni, pedaqoq istifadə etdiyi materialı araşdırmalı, verçayı sualları əvvəlcədən hazırlamalı, muzakirənin təşkilini dəqiq planlaşdırmalıdır. Videoçarx və ya DVD-yə əsaslanaraq qurulan darsın öncədən hazırlanmış muzakirə mövzuları olmalıdır, eks halda uğur qazanmaq mümkünəsdür. Video kameralar darsın çəkilişi, təhlili, muzakirəsi və qiymətləndirilməsi üçün əvəzsiz rola malikdir.

Sadalanan resurslar adətən şifahi öyrətmə metoduna vizual və kinestetik dəstək verərək mənimşəni yüksəldir, şagirdlərin təlim nailiyyətlərinin artmasını labüldəşdirir.

Cədvəl: 10.3 Resurslardan istifadənin xüsusiyyətləri

Resurs	Üstünlükler	Çatışmazlıqlar
Silinen lövhələr	Qeyd götürmək mümkündür. Əsas məqamları vürgülənir, əldə olunması və istifadəsi asandır, əvvəlcədən hazırlarla bılır, göründür, ucuздur, yararlılığı uzunmüddətdir.	Qeydlər daimi deyil, lövhə tez-tez silinir, sürüşkən səhə yaxının oxunmasına çatınlıdır, tömizlənməsi vaxt aparan, hərəkətsizdir, eyni vəziyyətdə qalır, mitalim arxası sıfır tərf dayanır.
İnteraktiv lövhələr	Yazılırlar yaddaşa saxlanılması və çapı mümkündür, peşəkar, cəxəmsizdir, müasir dövrlərin tələblərinə uyğundur, dərinləndirici deyil.	Bahə olduğu üçün, geniş yayılmayıb, istifadədən əvvəl təlimat keçirilməlidir, yazmaq üçün xüsusi qəlim lazımdır, yazılar qarğıt göründür, asanlıqla zədələnir, tamiri bahadır.
Flipçərtlər	Gruplarla işləmək üçün müənasibdir, hərəkətlidir, balaca lövhə kimi istifadə edildi bilar və əvvəlcədən hazırlamaq mümkündür.	Kağızları əldə etmək hamisə mümkün olnur, yazmaq üçün ölçüsü balacadır.
Power Point təqdimatları	Slaydlar, qrafiklər və animasiyalarda öyrənənlərin maraqlını artırır, təlimin sürətinə təsir edir, böyük auditoriyalara məlumatın peşəkar şəkildə ötürülməsinə zaman yaradır.	Müxtəlif avadanlıqlardan asılıdır. Səslə rejimdə işləyir, komputerin stradan çıxmazı işi poza bilar.
Pəylama materialları	Hazırlanması, surətinin çıxarılması və istifadəsi asandır, cəxəmsizdir, müxtəlif formallarda olur, saxlanılma üçün laminasiyası mümkündür, differensiallaşdırma möqsədi istifadə oluna bilər.	Öyrənənlər adətən tam oxumurlar, davamlı şəkildə istifadəsi şagirdləri bezdirir, mətni köçürərkən müsələ hərəkətlərini nəzərə almaq lazımdır.

İş vəzq'ləri	İlə bir şagirdin fərdi imkanlarını müayinəşdirir, səssiz inkişafını izləmək imkanı verir, mövzumun mönimeşmələşməsində boşluqları üzə çıxartır, təlimdə differensiallaşmanın təmin edir, şagirdlərə özüñüqyməsləndirmə bacarığı formalasdırır, müstəqil fəaliyyətin təşkilinə oləvrəti şərait yaradır, şagirdləri fəalişdirir, əks oləqəni labudlaşdırır, təlim prosesində inkişaf dinamikasını izləmək imkanı verir.	Məsuliyyətli, çox vaxt aparan prosesdir, materiallardan istifadə müsələ hərəkətlərinin nəzərə alımmasını tələb edir.
Proyektorlar	Soyxar və ya statik istifadəsi mümkün, boyutlu auditoriyalara uyğundur.	Səslidir, elektriklə işləyir, otaqın işığındırılmasından görünüşü əsaslıdır.
Oyunlar (modellər)	Oyuncaklı əhəmiyyətlər, mətn və rəqəmsal tapşırıqlardan oynar yaradıla bilər, həyata salıqlıdır, fərdi və qrup şəklinde olur.	Yardımlaşdırma vaxt aparı, bahadır, saxlanılması əsindür.
Multi-media: DVD, videoçəpçəklər	Dərketmə üçün yaxşı metodlardır, bütün yaş qruplarına uyğundur, vizualdır və müzakirələrə səhob olur.	Göstərlimə avadanlığı bahadır, geniş yayılmışdır və elektrik qaynağından asılıdır.

Təsdiq 10.1



Məvzu və standart seçin, təlim nticələrini müəyyənləşdirin, müvafiq resurslar hazırlayın.

## WEB-KVEST

Web-kvest öyrənənlərin internet şəbəkəsinin resurslarından yararlanaraq müxtəlif mövzulara dair layihə faaliyyətinin təşkili sənəsarısıdır. Ondan şagirdlərin müştəqil işinin tənzimlənməsi prosesində təlim texnologiyalarının bir forması kimi istifadə edilir. Web-kvest (web-quest) ingilis sözüdür, "internetdə axtarış" deməkdir. Təlim tapşırığı kimi ilk dəfə ABŞ-in San-Diego Təlim Texnologiyaları Universitetinin professoru Berni Dodge (1995) tərəfindən işlənilib. O, web-kvest üçün aşağıdakı tapşırıq növlərini müəyyənləşdirmişdir:

- Naqlemtə - müxtəlif mənbələrdən götürülmüş məlumatın yeni formatda hazırlanması, təqdimat, plakat, hekayə və s. əsasında mövzunun nümayiş etdirilməsi;
- Planlaşdırma - layihə - verilən şərtlər əsasında plan və ya layihənin hazırlanması;
- Özündürkətmə - hər bir şəxsin yerinə yetirdiyi tədqiqatın müxtəlif aspektləri;
- Kompilyasiya - müxtəlif mənbələrdən alınmış məlumatın formatının dayışdırılması; kulinariya reseptlərindən ibarət kitab, virtual sərginin və s. hazırlanması;
- Yaradıcı tapşırıq - müxtəlif janrda yaradıcı iş-pyes, şeir, videoroliklərin hazırlanması;
- Təhlil tapşırıq - məlumatın axtarışı və sistemləşdirilməsi;
- Detektiv, tapmaca, sirlə əhvalat - ziddiyyətlə faktlar əsasında nəticələrin çıxarılması;
- Konsensusun əldə edilməsi - ciddi problem üzrə qərarın qəbul olunması;
- Qiymatləndirmə - hər hansı fikrin əsaslandırılması;
- Jurnalist tədqiqatı - məlumatın obyektiv şəhri (fikir və faktların bölgüsü);
- İndirəmə - opponent və neytral insanların yanaşmalarının doğruluğuna inandırmaq;

-Elmi-tədqiqat - unikal online mənbələr əsasında müxtəlif hadiso, ixtira və faktların öyrənilmesi.

Pedaqogikada web-kvest tərkibində rolu oyun elementləri olan problemləri təqsinqird. Onun yerinə yetirilməsi üçün internetin informasiya resurslarından geniş istifadə edilir, əsasən malumat axtarışına köklənən mini-layihədir. Web-kvest məqsəddən asılı olaraq müəllim və ya şagird tərəfindən hazırlanır, əyn-əyn problemləri, fənları, mövzuları özündə birləşdirir. Web-kvestin iki növü mövcuddur: qısamüddətli (1-3 məşğələ üçün nəzərdə tutulur) və uzunmüddətli (yarım il və ya tədris ili üçün nəzərdə tutulur).

Web-kvestin əsas xüsusiyyəti müştəqil iş üçün nəzərdə tutulan məlumatın müxtəlif saytlarda yerləşdirilməsidir.

Şagirdlərin müştəqil işinin təşkili prosesində web-kvest aşağıdakı hissələrdən ibarət olmalıdır:

1. Giriş - web kvestin qisa təsviri.
2. Tapşırıq - problemləri məsələnin yığcam şəkildə ifadə olunması və son nəticənin təqdim edilmə forması.
3. İşin icra prosesi - faaliyyət zamanı görüləcək işlərin ardıcılılığından addım-addım təsviri.
4. Qiymatləndirmə - web-kvestin yerinə yetirilməsinə dair rubrik şəklinde meyarların hazırlanması (qiymatləndirmə meyarları web-kvestdə həlli tələb olunan təlim məqsədlərindən asılıdır).

5. Nəticə - web-kvestin həlli nəticəsində öyrənənlərin əldə etdikləri bilik və bacarıqların təsviri.

6. İstifadə olunmuş materiallar-web-kvestin yaranma prosesində istinad edilən resursların, köməkçi materialların (şablon, cədvəl, təlimat və s. nümunələr) təsviri.

7. Şəhrlər - web-kvestdən yararlanan müəllim və öyrənənlər üçün metodik tövsiyələr.

Bu forma əsas struktur kimi qəbul olunsa da, istənilən dəyişikliklər və əlavələr edilə bilər, lakin dörd element mütləq

veb-kvestdə öz əksini tapmalıdır; giriş, tapşırıq, icra prosesi və qiymətləndirme.

Veb-kvestin yerinə yetirilməsi üçün verilənlər bazasından və internet şəbəkəsinin informasiya resurslarından istifadə edilir. Məqsəd materialın öyrənilməsi, yoxlama tapşırıqlarının yerinə yetirilməsi, qazanılmış yeni bilik və bacarıqlar sayasında layihələrin hazırlanmasıdır.

Veb-kvest tapşırığı üçün saytlar müəllim tərəfindən seçilir (mətn, qrafika, səs, video) və faydalı istinadların siyahısı hazırlanır. Öyrənənin vazifəsi layihə üçün verilən mənbələrdən məqsədə uyğun məlumatı seçib istifadə etməkdir. Veb-kvest üçün nəzərdə tutulan tapşırıq mövzu, axtarış üçün istinadlar, saytların ünvanları, işin təqdimetinə formalardan ibarət olmalıdır. Veb-kvestlər müxtalif mövzuların əhatə edə bilər. Tapşırıqları müxtalif çatınlıq seviyyəsində və fərqli formalarda hazırlanmaq mümkündür.

Çalışmalar auditoriyada, evdə, fərdi və kiçik qrup şəklində yerinə yetirilə bilər. Qrup üçün nəzərdə tutulan tapşırıqda müəllim mütləq hər bir üzvün roluunu, vazifəsini barəbar şəkildə müyyəyənləşdirməlidir. Şagirdlər materialı tapşırı, təhlil etməli, yekunda bütün qrupun məlumatını ümumişdirib ardıcılıqla bir yera toplamalıdır. Növbəti mərhələdə qrup multimedia vasitəsilə təqdimat hazırlamalı və digər zəruri əyani vasitələri əlavə etməlidir. Nöticələrin müxtalif formalarda təqdimati mümkündür: veb-səhifə, esse, şəfahi çıxış, kompiuter vasitəsilə hazırlanmış təqdimat və s. Onun auditoriyada, internet-forumlarda müzakirəsinə aparmaq, digər şagirdlər tərəfindən qiymətləndirilməsini təşkil etmək də faydalıdır. Müştəqil şəkildə hazırlanmış veb-səhifələri pulsuz hostinglərdə prezентasiya və ya veb-səhifə kimi yerləşdirmək mümkündür. Həm müəllim, həm də şagirdlərin həmin layihədən faydalanaşmaları, münasibətlərini bildirmələri isin nöticəsinə müsbət təsir göstərər.

Veb-kvestin nöticəsinin qiymətləndirilməsi üçün meyarlara xüsusi diqqət yetirilməlidir.

-Öyrənənlərin əməkdaşlığı, qrup içinde düzgün vəzifə bölgüsü;

-Öyrənənlərin hazırladığı təqdimatların, istifadə olunan multimedia vasitələrinin keyfiyyəti;

-Layihənin təqdimatı zamanı şəfahi çıxışlarının məzmunu, fikrin düzgün çatdırılması;

-Əlavə resursların məqsədöñü və keyfiyyəti olması;

-Toplanan materialın keyfiyyəti və həcmi;

-Hazırlanın işin baxımlı tərtibatı, orijinallığı;

-Öyrənənlərin prosesə yaradıcı yanaşmaları və s.

Talim prosesində veb-kvestdən istifadənin zəruriyyəti bir neçə səbəbdən irali gəlir. Bunlardan ən əsası:

-Internetdə müəllimin tapşırığı ilə məlumat axtarışı;

-Təhlil, müqayisə, umumiləşdirmə, qiymətləndirmə;

-Söz ehtiyatının zənginləşdirilməsi;

-Biliklərin müştəqil şəkildə alda edilməsi;

-İnformasiya-kommunikasiya texnologiyalarından istifadə və s. zəruri bacanqların formallaşması.

## ÜMUMİLƏŞDİRİMƏ

Modulda talim resurslarının məzmunu, mahiyyəti, təhsilin səmərəsinə təsiri ətraflı şəkildə açıqlanmış, hər bir növünün (lövhə, proyektor, paylama materialları, modellər, oyular, audiovizual vasitələr) spesifikasi xüsusiyyətləri, üstünlükleri, çatışmazlıqları təqdim olunmuş, duyğu organları ilə əlaqəsi (auditor yolla öyrənənlər üçün: dinləmə materialları, video, DVD, e-kliplər, videoçarxlar; vizual yolla öyrənənlər üçün: lövhələr, paylama materialları, iş vəraqətləri, Power Point təqdimatlar, qeyd vəraqətləri; kinestetik yolla öyrənənlər üçün: modellər, oyular, interaktiv fəaliyyətlər) prosesi şəhər edilmiş, hazırda məktəblərdə istifadəsi geniş yayılmış müxtalif talim resursları sadalanmış, onların şagirdlərin talim ehtiyaclarına uyğun seçiləmisi məsələ-

sinə toxunulmuş, öyrənənlərin internetdə layihə fəaliyyətinin veb-kwest vasitəsilə təşkili atralı təsvir olunmuşdur. Həmçinin yekunda verilmiş təpsirinqə tələbələrin mənimcsəmə səviyyəsini müəyyənləşdirmək üçün imkan yaradılmışdır.

### ƏDƏBİYYAT:

1. Hennessy S., Ruthven K., Brindley S. Teacher perspectives on integrating ICT into subject teaching: commitments, constraints, caution and change. *Journal of Curriculum Studies*, 37 (2)155-92, 2006. [www.educ.cam.ac.uk/research/project/istl/WPO42.pdf](http://www.educ.cam.ac.uk/research/project/istl/WPO42.pdf).
2. Kennewell S., Parkinson S. and Tanner H. learning to Teach ICT in the Secondary School: A Companion to School Experience. London: Routledge/Taylor and Francis, 2002.
3. Reece I., Walker S. Teaching, Training and Learning: A Practical Quide. 6 th ed. Sunderland: Business Education Publishers, 2006.
4. Wegerif R. and Dawes L. Thinking and Learning with ICT: Raising Achievement in Primary Classrooms, London: Routledge, 2004.
5. Полат Е. С., Бухаркина М. Ю., Моисеева М. В., Петров А. Е. Новые педагогические и информационные технологии в системе образования / Учеб. пособие для студ. пед. вузов и системы повыш. квалиф. пед. кадров / под ред. Е. С. Полат – М.: Издательский центр «Академия», 2001. – 272 с.
6. Степанова И. Ю Особенности организации обучения в условиях интенсивного освоения информационных технологий // Тезисы доклада на всероссийской научно-практической конференции "Российская школа и Интернет", Санкт-Петербург, 2001.

7.Быховский Я. С.Что такое образовательный веб-квест? [http://www.iteach.ru/met/metodika/a\\_2wn4.php](http://www.iteach.ru/met/metodika/a_2wn4.php)  
8.Как создать веб-квест. [http://uwle4enia.ucoz.ru/publ/uchitelju/kak\\_sozdat\\_veb\\_kvest/5-1-0-6](http://uwle4enia.ucoz.ru/publ/uchitelju/kak_sozdat_veb_kvest/5-1-0-6).

9.Николаева Н.В. Образовательные квест-проекты как метод и средство развития навыков информационной деятельности учащихся. [http://rcio.pnzgu.ru/vio/07/cd\\_site/Articles/art\\_1\\_12.htm](http://rcio.pnzgu.ru/vio/07/cd_site/Articles/art_1_12.htm)

10. [www.webquest.org](http://www.webquest.org)

**“Elm və təhsil” nəşriyyatının direktoru:**  
**professor Nadir MƏMMƏDLİ**

**Texniki redaktor: Ruhiyə Abbasova**  
**Dizayner: Zahid Məmmədov**

Çapa imzalannmış: 28.10.2017.  
Şərti çap vərəqisi: 20,5. Sifariş: № 639.  
Kağız formatı: 60x84 1/16. Tiraj: 300.

---

Kitab “Elm və təhsil” nəşriyyat-poligrafiya müəssisəsində  
hazır diapozitivlərdən çap olunmuşdur.

E-mail: [elm.ve.tehsil@mail.ru](mailto:elm.ve.tehsil@mail.ru)

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Məqomayev küçəsi 8/4

<https://t.me/eSources>

Ar 2017  
1658

@eSources

<https://t.me/eSources>